



Aydın Kazımzadə

HEYDƏR ƏLİYEV

və KİNEMATOQRAF

44373
K 32

Aydın Kazımzadə

HEYDƏR ƏLİYEV VƏ KİNEMATOQRAF

5884524



M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

Bakı –  – 2007

Elmi redaktor

Aydın Dadaşov,
BDU-nun televiziya və radio jurnalistikası
kafedrasının professoru

Redaktor

Mürvət Bəyişli,
Azərbaycan Dövlət Film Fonduun
direktor müavini

Rəyçilər:

Alxan Məmmədov,
BDU-nun jurnalistika nəzəriyyəsi
kafedrasının professoru

Şamil Vəliyev,
BDU-nun mətbuat tarixi kafedrasının
professoru

**Kompüter yığımı
və tərtibatı:**

Səbinə Məmmədova

Aydın Kazımkəzadə. Heydər Əliyev və kinematoqraf.
Bakı: Mütərcim, 2007, 204 səh.

Kitabda dünya şöhrətli siyasetçi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin ölkəmizin içtimai-siyasi, mədəni-sosial heyatının bütün sahelerində qüdrəti, qayğısı, yanğısı kontekstində ümummilli liderimizin milli kinomuzun təcəssübkeşi və hamisi olması, onun ümumən kinematoqraf haqqında fikirləri tödqiq və təhlil edilir, mədəniyyət və incəsənət xadimlərinin, tanınmış şəxsiyyətlərin Heydər Əliyev haqqında fikir və düşüncələri açıqlanır.

Kitabda H.Əliyevin kino və kinematoqrafcılar haqqında deyərlili fikirlərindən, cinsi zamanda kino xadimlərinin de ulu öndərimiz haqqında xatirələrindən istifadə edilmişdir.

Kitab elmi işçilər, kino mütexəssisleri və kino həvəskarları, ali məktəb tələbələri, Heydər Əliyev irsi ilə maraqlanan və bu irsi öyrənən geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

K — 4306010000 — 31-07
026

© Mütərcim, 2007

GİRİŞ

*«Azərbaycan kinosunun tarixi
xalqımızın salnaməsidir».*

Heydər Əliyev

1969-cu il iyulun 15-də «Kommunist» qəzetində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu haqqında məlumat dərc edildi. Məlumatda deyilirdi: «İyulun 14-də Azərbaycan KP-nin plenumu olmuşdur. Plenum V.Y.Axundovun Azərbaycan SSR Elmlər Akademiyası prezidentinin müavini seçilməsi ilə əla-qədar olaraq, Azərbaycan KP MK-nin birinci katibi vəzifəsindən və büro üzvlüyündən azad etmişdir.

H.Ə.Əliyev Azərbaycan KP MK-nin birinci katibi və büro üzvü seçilmişdir...»¹

Plenuma çıxış edən Moskva nümayəndəsi, Sov.İKP-nin katibi İ.V.Kapitonov demişdir: «...bu məsələ bizim partiyanın Mərkəzi Komitəsində, həm də Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunda diqqətlə və hərtərəfli nəzərdən keçirilmişdir. Azərbaycan KP MK-nin birinci katibi vəzifəsinə olduqca çox namızəd nəzərdən keçirilmişdir. Bu da tamamilə aydınlaşdır, tamamilə təbiidir. Ona görə ki, respublikada çoxlu yaxşı kadr vardır, əlbəttə, əger belə demək mümkündürse, seçim böyükdür.

Bu məsələ diqqətlə və ətraflı öyrəniləndən və baxılalandan sonra hazırlıda sizin respublikanızda Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işləyən yoldaş H.Ə.Əliyevin namızədliyi üzərində dayandıq».

O qızmar yay günündən – «Heydər Əliyev» adı çox az adama, yalnız müəyyən dairələrdə məlum olan vaxtdan 38 il keçir. Lakin məhz 38 il önce bu ad birdən-birə tanındı, sonralar dünyanın siyasi arenasında həmişəlik möhkəmləndi və məşhurlaşdı.

70-ci illərdə Heydər Əliyev Azərbaycanda qanunun alılıyinə söykənən ciddi idarəcilik intizamı yaratdı. Cünki o vaxtlar respublikanın sosial-iqtisadi durumu çox ağır idi, bəzi sahələrdə isə vəziyyət daha acinacaqlı idi. Məhz bir çox sosial-iqtisadi göstəricilər və ümumi inkişaf səviyyəsinə görə Azərbaycan 1969-cu ilə kimi ittifaq respublikaları arasında axırıcı yerlərdən birini tutmuşdu. Xalq təsərrüfatında tənəzzül hökm sürdü, cəmiyyətdə mənəvi və ruh düşkünüyü nəzərə çarparıdı. Bütün bunlara baxmayaraq H.Əliyev qısa vaxt ərzində geridə qalan respublikani Sovet İttifaqında öndə gedənlərin sırasına çıxara bildi. İqtisadiyyatda kökündən dəyişikliklər aparıldı, əhalinin sosial vəziyyəti xeyli yaxşılaşdı, təhsilin səviyyəsinin yüksəlməsi üzrə tədbirlər həyata keçirildi.

H.Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə Azərbaycan kendinin siması tanınmaz dərəcədə yeniləşdi. İctimai-mədəni və digər sahələrdə nailiyyətlər əldə olundu. Respublikanın gələcək inkişafi üçün hər cür şərait yaradıldı. Ona görə də H.Əliyevin siyasi olimpin zirvəsində görünməsi rəhbərliyin stil və metodlarının ciddi dəyişikliyə uğrayacağıının gözlənilməsi kimi qəbul olunurdu. Yeni rəhbər mehbərbancasına birgə işləməyin vacibliyini xüsusi qeyd edir, tezliklə tapşırılan işə görə kadrların peşkarlığı və məsləhiyyəti prinsipi kimi vacib şərtlər irəli sürdü.

Göründüyü kimi, ölkəmizin son 40 ilə yaxın dövrünün tarixi taleyi, bu illər ərzində Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında nə kimi irəliləyişlər olubsa, nailiyyətlər qazanılsınsa – bütün bunların hamısı ümumilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün xalqımız müstəqil Azərbaycanda yaşayır, demokratik prinsiplər əsasında və ruhunda bir ölkə qurur, dövlətçiliyimizi möhkəmlətmək üçün əlindən gələni edir. Əslində Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən, yəni H.Əliyevin hakimiyyətə gəldiyi gündən başlanılmışdır. Bununla

bağlı, «Mədəniyyət» qəzetində dərc olunmuş məqalədə deyilir: «Heydər Əliyev o dövrə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarada daban-dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq, Azərbaycanda milli ruhun tamamən sixışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdürkin, milli özüneqayıdışın başlangıcı kimi qəbul edilir»².

Məhz H.Əliyevin respublikaya rehbərlik etdiyi gündən başlayaraq Azərbaycanın görkəmli şəxsiyyətlərinin, ədəbiyyat və incəsənət xadimlərinin yubileylerinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə xalqın tarixi yaddaşının özünə qaytarılmasında mühüm rol oynamışdır. Hər bir azərbaycanının, hər bir mədəniyyət, ədəbiyyat və incəsənət xadiminin taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır.

Ümumilli liderimiz H.Əliyev elə siyasi rəhbərlərdən idi ki, onun əsas fealiyyəti dövlət işləri ilə bağlı olsa da o, xalqımızın mədəniyyətinin yüksəlməsinə xüsusi diqqət yetirir, vaxt təpib sənət adamları ilə görüşür, dostluq əlaqələri saxlayır, onların sənəti ni, yaradıcılığını yüksək qiymətləndirirdi. H.Əliyev istər Azərbaycan Dövlət Təhlükəsizliyi Komitesinin şöbə müdürü, sədr müavini, sədri, istərsə də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifələrində işləyərkən mədəniyyətimizə böyük qayğı göstərirdi. Ədəbiyyat və incəsənət xadimlərinə, elm adamlarına şəhərin ən gözəl yerlərdə ucaldılan evlərdə mənzillər verir, onların həyat şəraitini yaxşılaşdırmaq üçün hər cür köməklik göstərirdi. Bu gün həmin xeyirxah iş Azərbaycan Respublikasının Prezidenti, möhtərem İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Prezidentimiz İlham Əliyevin siyasi iradəsi neticəsində ölkəmizin əldə etdiyi böyük nailiyyətlər, məsələn, iqtisadi sahədə görülən əsaslı islahatlar, xarici siyasetdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aydın nəzərə çarpan irəliləyişlər, təşəbbüskarlığın artması, elm və mədəniyyət, ədəbiyyat və incə-

sənət, digər ictimai sahələrdə həyata keçirilən keyfiyyət dəyişiklikləri göz qabağındadır, görülen möhtəşəm işlərin əyani təcəssümüdür.

Prezident İlham Əliyevin xanımı, Azərbaycanın birinci ledisi, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva vətənimiz və xalqımız üçün taleyülü əhəmiyyət daşıyan bir çox sahələrdə, o cümlədən ölkəmizin təhsil sisteminin inkişafında, milli-mənəvi irsimizin qorunmasında və təbliğində xeyriyyəçilik edir, bir sıra mədəni-kütləvi və idman sahəsində ardıcıl və səmərəli fealiyyət göstərir. Əsrlərin yadigarı olan milli-mənəvi dəyərlərimizin, mədəni ərəsimizin qorunması istiqamətində apardığı ciddi və məhsuldar işlər görür. «Azərbaycanın birinci ledisi: müasir təcrübə və milli ənənələrin sintezi» məqaləsində deyildiyi kimi, «...bu gün Azərbaycanda dövlət orqanlarının öhdəsindən gələ bilmədikləri, bəzən də, gəlmək istəmədikləri problemlərin həllini vətəndaşlar Heydər Əliyev Fondunda tapırlar. Bu isə birinci ledinin humanizmə söykənnən fəaliyyətinin siyasi çalarlar qazanması, missiyanın sərf ictimai aktivlik çərçivələrini aşması deməkdir.

Ölkənin birinci ledisinin fəaliyyəti, təbii ki, Prezidentin ictimai nüfuzuna təsir etməmiş deyil. Əgər cəmi bir neçə illik fəaliyyətlə Prezident xanımı cəmiyyətin ən müxtəlif təbəqələrinin rəğbətini qazanıbsa, deməli, bunda bir tərəfdən dövlət başçısının da payı var, digər tərəfdən isə bu faktor ölkə rəhbərinin əhali arasındaki reytinginə ciddi təsir göstərir»³.

Bu gün Azərbaycan kinosunun tamamilə dövlət himayəsində olması, filmlərin çəkilişinə ayrılan vəsaitin ildən-ile artırılması, C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası istifadəyə verildiyi 1965-ci ildən sonra bir dəfə də olsun əsaslı təmir olunmadığı halda, bu gün burada əsaslı təmir işlərinin aparılması, yaxın vaxtlarda kinostudiyanın dünya standartlarına cavab verən ən müasir kino avadanlıqları ilə təchiz olunacağı, Azərbaycan Dövlət Film Fondu üçün yeni binanın tikilməsi, kinematoqrafçılarımıza göstərilən dövlət qayğısı ölkəmizi və xalqımızı işıqlı sabaha aparan Heydər Əliyev kursunun uğurlu davamıdır. Bu bir daha onu göstərir ki,

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlətçilik kursunu davam etdirməklə yanaşı, həm də əldə olunanları qoruyub inkişaf etdirmək xəttini seçib.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvləri ilə görüşərkən demişdir: «...Bəşəriyyət qarşısında kinonun xidməti böyükdür. Amma bizim xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidməti əvəzsizdir»⁴.

Azərbaycan kinosunun ayrı-ayrı filmləri ideologiya baxımından sovet kino rəhbərlərini qane etməyəndə ümummilli liderimiz işə məcburi qarışır, nəinki respublika, hətta ümumittifaq miqyasında bu filmlər qarşısında yaşıł işıq yandırılmasına nail olurdu. Nəinki filmlər, hətta kinematoqrafçılarla bərabər hər hansı problemi həll etmək lazımlı gələndə onların köməyinə yenə də H.Əliyev gəlirdi.

Ümumiyyətlə, ümumilli liderimizin həm Azərbaycan, həm də sovet kinematoqrafiyasının inkişafında böyük xidmətləri olmuş, xüsusilə o, milli kinomuzun dünya miqyasında tanınması üçün var qüvvəsini əsirgəməmiş, kino işçilərimizə daim arxa və dayaq olmuşdur.

Müstəqillik dövründə də kino sənəti ilə əlaqədar xüsusi məqamlar böyük və müdrik ümummilli liderimiz Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Məlum olduğu kimi, sovetlər birlüyü dağlılıqdan sonra Azərbaycanda gedən proseslər, 1990-cı ilin 20 yanvar faciəsi, ayrı-ayrı qruplaşmaların başları hakimiyət uğrunda aparılan mübarizəyə qarışlığı üçün Qarabağ probleminin arxa plana keçməsi, bundan istifadə edən ermənilərin torpaqlarımızı bir-birinin ardınca işgal etmələri, Gəncə hadisələri ilə əlaqədar respublikamızın daha bir fəlakətə üz-üzə dayanması, 90-cı illərin əvvəllərində hakimiyəti elə keçirənlərin səriştəsizliyi, bacarıqsızlığı, siyasetdən uzaq olmaları, hətta hakimiyətdə olanların belə bir-birilə didişmələri, çəkişmələri, ayrı-ayrı hərbi dəstələrin özbaşılığı ölkəmizdə xaos və anarxiyanın tüğyan etməsi və ağır hakimiyət böhranı ilə nəticələndi. Ölkədə mövcud olan bütün sahələr iflic vəziyyətinə düşdü.

Yaxın keçmişdə baş verən bu cür faciəli hadisələr mədəniyyət və incəsənətimizə, o cümlədən milli kinomuzu da ağır zərbə vurdu.

Azərbaycan müstəqillik əldə edəndən sonra kinematoqrafçılarımız kinomuzun gələcəkdə daha yaxşı olacağına tamamilə əmin idilər. Çünkü daha bizim başımızın üstünü kəsdirən, bizə kənardan nəyi çəkmək, nəyi isə çəkməmək əmri verən, istehsal edəcəyimiz filmləri qayçıllayan «böyük qardaş» yox idi. Lakin ölkədəki gərgin vəziyyət, mənəm-mənəmlik, hərc-mərclik, özbaşınlıq kiçik formatda bütünlükle kino sisteminə də sirayət etdi. Yay kinoteatrlarının bir hissəsi satıldı, satılmayanlar biznesmenlərin ıxtiyarına verildi. Qış kinoteatrları ticarət və iaşə obyektlərinə çevrildi. C.Cabarlı adına «Azərbaycanfilm» kinostudiyasının daxilində «Qala» restoranı, kafe, sauna, maşın təmiri emalatxanası tikildi, mebel, çörrək sexləri açıldı. Pavilyonlardan biri anbara çevrildi. Bununla da kino işçilərinin gələcəyə olan inamları itdi, ixtisaslı işçilər kinostudiyanın pərən-pərən düşdüllər. Bu nəhəng kinostudiya, onun tabe olduğu «Azərkinovideo» İstehsalat Birliyi kütłəvi informasiya vəstələrinin gündəlik təqnid və təhlil obyektinə çevrildi.

Vəziyyət son dərəcə çətin idi. Kinomuzun taleyi çoxlarını narahat edirdi. Kinostudiyanın düşdürü mürəkkəb vəziyyət göz qabağında idi. Kinolentlərin aşkarlanması kimi bir proses üçün Tbilisiyə, Minske, Moskvaya getmək lazımlı gəlirdi. Bununla bağlı «Zaman» qəzeti o dövrki vəziyyətlə əlaqədar yazmışdı: «...Son illər dövlət vəsaiti ilə çəkilmiş istər bədii, istərsə də sənədli filmlərimiz ya Gürcüstanın, ya da Belarusiyanın kinostudiyalarında aşkarlanıb. Təbii ki, bu proseslərdə həmin vəsaitin müəyyən hissəsini dolayı yollarla gürcü, belorus kinosunun gələcək inkişafına xərcləməli olmuşuq. Sual olunur: məgər gürcülərdə, belaruslarda kino sahəsinə bizdən çox vəsait ayrıılır? Əsla yox! Sadəcə onlar çətin şəraitdə öz kinostudiyalarını qoruya bildilər. Hətta hazırda Belarus kinematoqrafiyası sovet dövründən də yaxşı vəziyyətdədir.

Bizim kinostudiyanın laboratoriyasında yalnız sovetin istehsalı olan lentləri aşkarlamaq mümkün idi. Xarici lentlərə çəkilmiş filmləri aşkarlamaq üçün isə təbii ki, yeni texnologiya tələb olunurdu. Yəni vəsait ən əvvəl oranın yeni avadanlıqlarla təchizatına yönəl-

dilməli idi. Fəqət, bizdə belə bir addım atılmadı, kinostudiya ürəksiz, yəni laboratoriyasız qaldı»⁵.

Bele bir vaxtda Azərbaycanın taleyini, xalqımızın gələcəyini düşünən dünya görmüş siyasetçi və görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyətə qayıtması Azərbaycanı bürümüş dərin böhrandan və vətəndaş mühərribəsi təhlükəsindən qurtardı. Heydər Əliyev ölkəmizin düşdürü ağır vəziyyətə biganə qala bilməzdi. Bu müdrik insan təmkinlə, hay-küysüz, tədricən, ona edilən daxili və xarici təzyiqlərə baxmayaraq böhranı aradan qaldırdı. Ermənilərlə işğalçılıq siyasetini bütün dünyaya bəyan etdi, bir sıra global layihələri həyata keçirdi, mədəniyyət və incəsənətimizin, o cümlədən kinomuzun yenidən dirçəldilməsinə nəzarəti öz üzərinə götürdü.

Azərbaycanın mühərribə şəraitində olmasına baxmayaraq H.Əliyev «Şərq-Qərb» Beynəlxalq Kinofestivalının keçirilməsinə rəvəc verdi. Artıq 1996-cı ildən bəri bu festival ölkəmizdə keçirilir, həmin kino bayramında dünyanın tanınmış kinematoqrafçıları iştirak edir.

H.Əliyev III «Şərq-Qərb» kinofestivalının iştirakçıları ilə görüşərkən demişdir: «Şadam ki, Azərbaycanda kinofestivallər keçirilməsi ənənəsi artıq təşəkkül tapmışdır. Bütün bunlar çox şeyə dəlalət edir ki, Azərbaycanda cəmiyyət, xalq kinonu sevir və kinoya marağın itirməyib. Bu həm də ona dəlalət edir ki, kino sənəti xadimləri ölkəmizə daim diqqət yetirirlər. Bunların hər ikisi bizə, xüsusən mənə çox xoşdur»⁶.

Ümummilli liderimizin Azərbaycan, ümumilikdə sovet kinematoqrafiyasına göstərdiyi qayğı və diqqət mövzusu kitabda aşağıdakı prinsip üzrə işlənmişdir:

Birinci fəsil: Milli kinomuzun təəssübkeşi və hamisi.

İkinci fəsil: Heydər Əliyev kinematoqraf haqqında.

Üçüncü fəsil: Heydər Əliyev haqqında fikir və düşüncələr.

Dördüncü fəsil: Heydər Əliyev şəxsiyyəti milli qürur doğurur.

Beşinci fəsil: Sovet kinematoqrafçılarının mübariz vəzifələri.

Altıncı fəsil: Heydər Əliyev kursu ilə.

Bu fəsillərin daxilində ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan kino tarixinin dəqiqləşdirilməsinə, bu tarixin iki dəfə dəyişdirilməsinə münasibəti, gənc kinematoqrafçılara hamilik etməsi, ayrı-ayrı kino xadimlərinin görkəmli şəxsiyyət barədə düşüncələri, xatirələri, eyni zamanda ümummilli liderimizin müxtəlif vaxtlarda kino barədə söylədiyi fikirlər, jurnalist-yazıcı C.Əlibəyovun kinostudiyaya rəhbərlik etdiyi illərdə Azərbaycan KP MK-nin I katibi işləmiş H.Əliyevlə görüşlərindən aldığı zəngin təəssürat, işgūzar səhbətlər, dövlət başçısının kinostudiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə gördüyü konkret tədbirlər haqqında bəhs olunur.

Bu beş əsas istiqamət oxuculara təqdim olunan işin bütövlükdə quruluşunu təyin edir.

I FƏSİL

MİLLİ KİNOMUZUN TƏƏSSÜBKEŞİ VƏ HAMİSİ

«Azərbaycan xalqının bir çox nəsilləri kino ilə tərbiyalənib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur».

Heydər Əliyev

«Ümid qaldı dövlətimizin başçısına»

Kino insanların dünyagörüşünü formalaşdırıran, tariximizi, milli adət-ənənələrimizi yaşıdan, həyatımızın bütün sahələrinə nüfuz edən güclü ideoloji silahdır. Həm də Azərbaycanın ilk milli kinorejissor A.M.Şərifzadənin təbirincə, kino musiqidir, kino teatrıdır, kino ədəbiyyatıdır, kino əlemdir... Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev kinoya çox yüksək qiymət verərək demişdir: «Kinematoqraf kütləvi tamaşaçı ilə yüksək sənət dili ilə danışmalıdır».

Azərbaycan kinosu milli mədəniyyətimizin və incəsənətimizin bir sahəsi, Azərbaycan tarixinin bir qoludur. Ümumən Azərbaycan tarixində olduğu kimi, kinomuzda da daha dəqiq araşdırılması səhifələr çoxdur. Düzdür, bu sahə ilə bağlı elmi kitablar çap olunub. Amma kinomuzun tarixində hələ də elə məqamlar var ki, onlar dərindən tədqiq olunmalı, həqiqətlər üzə çıxarılmalıdır.

Azərbaycan kinosunun 109 yaşlı tarixinin səhifələrini vərəqləyərkən burada yüzlərlə film və bu filmlərin yaradıcıları, eyni zamanda iştirakçısı və şahidi olduğum çoxlu hadisələr gözlərim öündən gəlib keçir.

2000-ci il dekabrin 18-də indiki Heydər Əliyev adına Respublika sarayında keçirilən IV Beynəlxalq «Şərq-Qərb» Bakı kinosestivalının təntənəli açılış mərasimi bütün kino işçilərinin həyatında ən əlamətdar və unudulmaz hadisəyə çevrildi. Həmin axşam ölkəmizin mədəni inkişafı sahəsində kinematoqrafcıların xidmətlərini və Bakıda çəkilmiş kinosüjetlərin 1898-ci il avqustun 2-də ilk kinoseansın həyata keçirildiyini nəzərə alaraq, 2 avqust kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu günü elan edilməsi, 40-dan artıq kino işçisine fəxri adaların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti, cənab Heydər Əliyevin imzaladığı sərəncam oxundu. O gün kino işçilərimizin, o cümlədən bu sətirlərin müəllifinin sevincinin həddi-hüdudu yox idi. Çünkü uzun axtarışlardan sonra, təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, Azərbaycan kinosunun tarixini dəqiqləşdirib üzə çıxarmışdım və sübata yetirmişdim. Həmin axşam dövlətimizin başçısı Heydər Əliyev tərəfindən yeni tarix (2 avqust 1898-ci il) ikinci dəfə öz təsdiqini tapdı. Eyni zamanda, kinematoqrafcılarımızın Azərbaycan kino sənətinin inkişafındakı xidmətləri layiqincə qiymətləndirildi.

İkinci dəfə ona görə deyirəm ki, sovet dövründə, kommunist rejiminin hökmranlığı illərində bütün milli respublikalarda kino günü – Sovet kinosu günü kinematoqrafiya sahəsində uzun illər əsas bayram kimi qeyd olunurdu. Yeni 1919-cu il avqustun 27-də sovet hökumətinin başçısı V.Lenin tərəfindən imzalanmış Xalq Komissarları Sovetinin Dekreti ilə RSFSR-in bütün fotoqrafiya və kinematoqrafiya ticarəti və sənayesi milliləşdirilərək maarifçilik üzrə Xalq Komissarlığının ixtiyarına keçmişdi. Bu dekretə əsasən sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hər il avqustun 27-si sovet kinosu, həm də milli kino günü kimi bayram edilirdi. Halbuki respublikamızda çap olunmuş bir sıra elmi əsərlərdə, kütłəvi kitablarda, Moskvada nəşr edilmiş «Кинословарь»da (1966) və «Енциклопедический кинословарь»da (1986) açıq-aydın göstərilirdi ki, Bakıda ilk tammetrajlı bədii film – ikiserialı «Neft və milyonlar səltənətində» çəkilmiş və 1916-ci ildə ekranlarda nümayiş etdirilmişdir. «Arşın mal alan» kinokomediyası isə 1916-ci ildə istehsal olunmuşdur. Bundan başqa bir neçə qısametrajlı bədii film yaradılmışdır... Buna

baxmayaraq ilk filmin nə 25, nə də 50 illik yubileyleri respublikamızda keçirilməmiş, daha doğrusu, bu məsələ nəinki heç vaxt qaldırılmamış, həm də heç kəsin yadına belə düşməmişdi...

Mən Respublika sarayında keçirilən bu qeyri-adi, bənzərsiz mənzərəni – «Şərq-Qərb» festivalının açılışını seyr edərkən özümüzdən asılı olmayaraq xəyalən 70-ci illərə qayıdır, bu möhtəşəm sarayda keçirilən Azərbaycan kinosunun 60 illik (köhnə tarixlə – A.K.) yubileyini xatırlayırdım.

1976-ci ilin mart ayı idı. «Neft və milyonlar səltənətində» bədii filminin ekranlara çıxarılmasının 60 illiyinə çox az vaxt, cəmisi iki ay qalırdı. Yubileylə bağlı Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanovun otağında iclas keçirildi. İclasda C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyanın direktoru Cəmil Əlibeyov, Azərbaycan Kinematoqrafcılar İttifaqının sədri Həsən Seyidbəyli, Azərbaycan EA kino şöbəsinin əməkdaşı, sənətşünas Nazim Sadixov və bu sətirlərin müəllifi iştirak edirdi. Məmməd müəllim yüksək mədəniyyətli, dünyagörmüş müdrik və ağayanə bir kişi idi. O, məsələdən hali olan kimi təklifimizi bəyəndi və elə bizim yanımızda Moskvaya, SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin sədrinə zəng vurdur*. Azərbaycanda kinonun hələ inqilabdan əvvəl yaranması, mayın 14-də «Neft və milyonlar səltənətində» filminin 60 yaşıının tamam olması, bu yubileyi respublikamızda ilk dəfə keçirmək istədiyimiz barədə məlumat verdi və fərəhələ dedi ki, bu yubileyi təntənəli şəkildə keçirmək, ittifaq respublikalarından qonaqlar dəvət etmək fikrimiz var. Cavabında müsahibi M.Qurbanova nə dedisə o, bərk tutuldu. Sədrimiz heç bir söz deməyib sünü şəkildə gülümsündü, «sağ ol» deyib dəstəyi yerə qoydu. Buna baxmayaraq onun bərk əsəbləşdiyini sezmək çətin deyildi. Araya bir neçə dəqiqlik süküt çökdü. Sonra Həsən müəllim sədrin birdən-birə qanının qaralmasına, əhval-ruhiyyəsinin dəyişməsini səbəbini soruşdu. Məmməd müəllim məhz onun xarakterinə xas olan təmkinlə cavab verdi: «Qəribədir, mən respublikamızda keçirəcəyimiz tədbir haqqında

* Sovet dövründə hər hansı bir məsələni həll etməzdən əvvəl onu Moskvadakı baş idarə ilə razılaşdırmaq lazımdı.

ittifaq komitəsinin rəhbərinə etika xatirinə məlumat verməyi özü mə borc bilirəm, o isə istehza ilə məndən soruşur ki, məgər Azərbaycan kinosunun tarixi Rusiya kinosundan böyükdür? Sonra da mənə bir daha xatırlatdı ki, Zaqafqaziya və Orta Asiya respublikalarında kino inqilabdan sonra yaranmışdır, özü də yerli kadrlar olmadığı üçün ilk filmləri rus kinematoqrafçıları çəkmişlər.

Məmməd müəllim bunu deyib yenidən susdu, əlindəki qələmlə stolunun üstündəki dəftərcəyə nə isə yazıb sözünə davam etdi: «Mən ona Moskvada çap olunmuş «Kinoсловар»ı xatırladım, dedim ki, həmin fundamental kitabda bu tarix açıq-aşkar göstərilib. Cavab verdi ki, kitablarda çox şeylərdən yazırlar».

Sədr otağa toplaşanlara üzünü tutub birdən inam və qətiyyətlə dedi: «Ümid qaldı dövlətimizin başçısına. Əminəm ki, Heydər Əliyev yoldaş təşəbbüsümüzü bəyənəcək. Onun mədəniyyətimizə, mədəniyyət işçilərinə göstərdiyi qayğı hamımızın gözünün qabağındadır».

Sonra o, Mərkəzi Komitəyə yubileylə bağlı əsaslı bir məktub hazırlamağı tapşırıdı. Həmin məktubu qısa ixtisarla oxucuların nəzərinə çatdırırıram. Məktubda deyilir: «Cari ildə Azərbaycan kinosunun 60 yaşı tamam olur. 1916-cı ildə Pirone qardaşlarının səhmdar cəmiyyəti «Neft və milyonlar səltənətində» adlı ilk Azərbaycan bədii filminə quruluş (rejissor B.Svetlov, operator Q.Lemberq, baş rolda istedadlı Azərbaycan aktyoru Hüseyn Ərəblinski çəkilmişdir) verdi. Bu film milli kinematoqrafiyanın başlangıcını qoymuş.

İngilabdan əvvəl daha bir neçə film yaradılmışdır... Azərbaycan kinosu ilk addımlarından ciddi ictimai-sosial problemlə müraciət etmişdir. 20-ci illerdə dini fanatizmə qarşı («Bismillah»), Şərq qadınının azad olmasına («Sevil»), fəhlələrin beynəlmiləl dostluğunun möhkəmləndirilməsinə («Vulkan üzərində ev») və digər aktual məsələlərə yönəldilən filmlər yaradılmışdır.

Beynəlmiləclilik və xalqlar dostluğu Azərbaycan kino sənətində bütün tarixi ərzində aparıcı mövzulardan biri olmuşdur. Bu mövzunun ekranda təcəssümü noticəsində kinomuzda «Bakıllar», «İyirmialtılar», «Mavi dənizin sahilində», «Uzaq sahillərdə», «Yenilmez batalyon», «Səmt küləyi» və bir sıra digər uğurlu filmlər

çəkilmişdir. Bu filmlərdə həyatımızın real həqiqətləri, fəhlə sinfinin, bütün respublika zəhmətkeşlərinin zəngin beynəlmiləl ənənələri öz əksini tapmışdır.

Azərbaycan kinosunun təşəkkülü və inkişafi çoxmilətli sovet kino sənətinin bir çox görkəmli ustalarının iştirakı və köməkliyi sayesində olmuşdur. Müxtəlif vaxtlarda bizim kinostudiyalımızda Vsevolod Pudovkin, Qriqorii Aleksandrov, Roman Karmen, Nikolay Şengelaya, İqor Savçenko, Boris Barnet kimi məşhur rejissorlar filmlər yaradır, məsləhətlər verir və köməklik göstəridilər. Görkəmli sənətkarlarla sıx əlaqə, onların böyük təcrübəsi və yüksək peşəkarlıq ustalığı milli kadrların yetişməsi işinə, bizim kinematoqrafin uğur qazanmasına köməklik göstermişdir.

Milli kino sənətinin mövcud olduğu altımiş il ərzində Azərbaycan kino ustaları bir sıra parlaq, istedadlı filmlər yaratmışlar. «Kəndlilər», «Bakıllar», «Arşın mal alan», «Bir məhəllədən iki nəfər», «Uzaq sahillərdə», «Şərəkli çörək», «Axırıncı aşırı», «Yeddi oğul istərəm», «Nəsimi» və digər əsərlər mütxəssislərin və mətbuatın yüksək qiymətini almış, bütün tamaşaçılara rəğbətini qazanmışdır. Ən yaxşı Azərbaycan filmləri ümumittifaq və beynəlxalq kinofestivallarda dəfələrlə priz və diplomlara layiq görülmüş, bir çox xarici ölkə ekranlarında nümayiş etdirilmişdir.

Respublika sənədli kinosu da yaxşı inkişaf etmişdir. Ən yaxşı filmlərdə («Xəzər neftçiləri haqqında dastan», «Dənizi fəth edənlər», «Kirov adına körfəzdə», «Respublikam haqqında həqiqət», «Azərbaycan, Azərbaycan» və s.) Azərbaycan xalqının möhtəşəm əmək xarüqələri fəal və məqsədönlü şəkildə əks etdirilmişdir.

Son illər Azərbaycan kinosu ehemmiyyətli yaradıcılıq yüksəlişi ilə yadda qalmışdır. Sov. İKP MK-nın «Sovet kinematoqrafiyasının daha da inkişaf etdirilməsi tədbirləri haqqında» mühüm qərarını və Azərbaycan KP MK-nın son iller qəbul edilmiş bir sıra qərarlarını əldə rəhbər tutaraq, respublikamızın kinematoqrafçıları yaradılan filmlərin ideya-bədii səviyyəsini yüksəltmək, bu filmlərdə müasirliyin aktual problemlərini əks etdirmək üçün bütün qüvvələrini sərf edirlər. 1975-1976-cı illərdə istehsal olunmuş yeni filmlər – «Tütək səsi», «Xoşbəxtlik qayıqları», «Dədə Qorqud»

bədii, Səməd Vurğunun 70 illik yubileyinə həsr edilmiş tammetrajlı sənədli filmləri dediklərimizə misal ola bilər.

Xalqımızın həyatında kinematoqrafın böyük rolunu, zəhmət-keşlərin və böyük gənc nəslin ideya – siyasi və estetik tərbiyə-sində tükənməz imkanlarını nəzərə alaraq, Azərbaycan SSR Dövlət Kinosu və Respublika Kinematoqrafları İttifaqı Azərbaycan kinosunun 60 illiyini geniş qeyd etməyi məqsədəuyğun hesab edə bilərdilər. Məsələnin müsbət həlli zamanı biz 1976-cı il noyabrın sonu – dekabrın əvvəlində Bakıda Moskva və Leninqrادın, qardaş ittifaq respublikalarının sovet kinosunun aparıcı ustalarının iştirakı ilə yubiley keçirilməsinin mümkün olduğunu təklif edirik.

Yubileyin uğurla hazırlanıb keçirilməsi məqsədilə MK büro-sunun qərarı ilə bizim təkliflərimizə baxıb, tədbirlər planını təsdiq edən və bunlara rəhbərlik edən Təşkilat Komitəsi yaradılması məqsədəuyğun olardı.

Sizin göstəriş verməyinizi xahiş edirik.

Azərbaycan SSR Nazirlər Soveti
Dövlət Kinematoqrafiya Komitəsinin sədri
M.Qurbanov

Azərbaycan Kinematoqrafları
İttifaqı İdare heyətinin sədri
H.Seyidbəyli
20 iyun 1976-cı il»

Bu məktub milli kinomuzun yubileyinin keçirilməsi üzrə görürləcək böyük işlərin əsasını qoyma. Sonrakı hadisələr göstərdi ki, ümummilli liderimiz Heydər Əliyev kinematoqraflarımızın göz-lədiklərindən də çox milli kinomuz üçün, kino işçilərimiz üçün böyük işlər gördü.

Haşıya: O dövrə cənab Heydər Əliyev Azərbaycan KP MK-nin I katibi işleyirdi. Ədəbiyyat və incəsənət xadimlərinə, elm adamlarına şəhərin ən gözəl yerlərində ucaldılan evlərdə pulsuz-parasız mənzillər verir, onların yubileylərini keçirir, həyat şəraitlərini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmirdi. Onun Məmməd müəllime də münasibəti çox yaxşı idi. Biz bunu sədrimizin gündəlik fealiyyətindən hiss edirdik. Hətta xəstələnməmişdən xeyli əvvəl M.Qurbanova müxtəlif səviyyələrdə edilən haqsız teziyqlər nəticəsiz qalırdı. Çünkü cənab H.Əliyev zəngin həyat və iş təcrübəsinə malik M.Qurbanovun qədir-qiyəmətini yaxşı bilirdi. Ona görə də Məmməd müəllim xəstələnib işdən çıxmazı barədə ərizə yazmayınca H.Əliyev onu vəzifəsindən azad etmədi.

«Heydər Əliyev kimi dövlət başçısı olan respublikada sənətin də, sənətkarın da qədir-qiyəməti bilinər»

Kino komitəsinin sədri ilə səhəbətimizdən bir neçə ay keçmişdi ki, o, bizi yenidən yanına çağırırdı. Onun nurani çöhrəsi sevincdən daha da gözəlləşmişdi, gözlərində elə bil işq yanındı.

Məmməd müəllim hamımıza nəzər salıb sakit-sakit dedi: «Size şad xəbər vermek istəyirəm. Biz milli kinomuzun 60 illik yubileyini dövlət səviyyəsində, yoldaş Heydər Əliyevin iştirakı ilə keçirəcəyik. Mən bu gün onun yanında idim. O, bizim təklifimizi çox bəyəndi. Hətta kinomuzun ad gününü yüksək səviyyədə qeyd etmək üçün yubileyi 1976-cı ilin dekabr ayında keçirməyi məsləhət gördü, tədbirlər planına nəzarəti öz üzərinə götürdü. Digər əlaqədar təşkilatların rəhbərlərini də yanına çağırmışdı. Hamiya tapşırıqlar verdi. Özü də dedi ki, bu yubiley bütün ölkəyə (Sovet İttifaqı nəzerdə tutulur – A.K.) bir daha göstərəcəyik ki, Azərbaycanda kino hələ inqilabdan əvvəl mövcud idi, Azərbaycan hələ o vaxtlar da sivil ölkə olub...»

Yubileyin keçirilməsi ilə əlaqədar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosunun daha iki qərarı ilə oxucuları tanış etmək istəyirəm. 1976-cı il sentyabrın 2-də imzalanmış bu qərarın 20-ci paraqrafi «C.Cabbarlı adına «Azərbaycanfilm» kinosu studiyasının maddi-texniki bazasının daha da genişləndirilməsi tədbirləri haqqında», 21-ci paraqrafi isə «Azərbaycan kinosunun 60 illiyi haqqında»dır.

Birinci qərarda oxuyuruq: «Baxılan məsələ təxirə salınsın. Mərkəzi Komitəsinin bürosunda verilən materiallarla əlaqədar R.H.Məmmədzadə, H.N.Seyidova, Ə.H.Kərimov və K.Ə.Hüseynov yoldaşlara tapşırılsın ki, qərar layihəsini mükəmməlləşdirsinlər.

H.Əliyev

**M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası**
02.09.1976-cı il»

Kinostudiyanın maddi-texniki bazasının daha da genişləndirilməsi ilə bağlı məsələni cənab H.Əliyev niyə təxire saldı? Bu sualın cavabını o vaxt Mərkəzi Komitədə işləyən Azad Şərifov belə izah etdi: «C.Cabbarlı adına «Azerbaycanfilm» kinostudiyasının maddi-texniki bazası çox zəif idi. Yubileyin keçirilməsi ilə bağlı bu ağır vəziyyəti aradan qaldırmak üçün yaxşı fürsət əle düşməşdi. Ümummilli lider Heydər Əliyevin xasiyyətinə biz yaxşı bələd idik. O, mədəniyyətimizin, incəsənətimizin, o cümlədən də milli kinosuzun inkişafı üçün əlindən gələni edirdi. Hətta bu sahə ilə bağlı bir çox təşəbbüslerin müəllifi olmuşdu. Lakin respublika Nazirlər Sovetində işləyən bəzi yoldaşlar buraxılan vəsaiti mənfi tədbirlərlə bağlı kəsməyi xoşlayırdı. Ona görə də mən büroda çıxış edib kinostudiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlavə və vəsaitin ayrılmاسının vacibliyini xüsusi vurğuladım. Cənab Heydər Əliyev mənim fikirlərimle razılaşdı və bu vacib məsələnin həllini təxirə saldı. Layihəni təkmilləşdirməyi cavabdeh yoldaşlara tapşırıdı.

Əlbəttə, bu çıxışdan sonra Nazirlər Sovetindən olan yoldaşlar məndən bərk incidilər, amma kinematoqraflarımız öz razılıqlarını bildirdilər. Bu gün kinostudiyada işlədirən kino avadanlığı məhz o dövrə ümummilli lider Heydər Əliyevin əgər belə demək mümkündürse, yubiley hədiyyələridir.

İkinci qərarda isə yazılmışdır:

1. Azərbaycan kinosunun 60 illiyini 1976-cı ilin dekabr ayında keçirmək haqqında respublika Dövlət Kinematoqrafiya Komitəsi və Azərbaycan Kinematoqraflar İttifaqının təklifləri qəbul edilsin.

2. Azərbaycan kinosunun 60 illiyinin keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: yol.R.H.Məmmədzadə (sədr), C.Ş.İldirizmazadə, A.K.Şərifov, E.M.Qafarova, H.M.Həsənov, M.Q.Qurbanov (sədrin müavini), H.M.Seyidbəyli (sədrin müavini), Z.İ.Hüseynova, İ.H.Qasımov, V.A.Hüseynov, Z.N.Bağrov, Q.Y.Yusifzadə, S.Ç.Qasımov, T.Ə.Quliyev, Y.İ.Hüseynov, A.H.Əliyev, C.A.Əlibəyov, R.A.Təhmasib, M.B.Dadaşov, Ş.F.Mahmudbəyov.

Heydər Əliyev və kinematoqraf

3. Azərbaycan kinosunun 60 illiyinə hazırlıq görüləməsi və keçirilməsi üzrə tədbirlər planı qəbul olunsun (əlavə edilir).

4. Respublika Dövlət Kinematoqrafiya Komitəsi Kinematoqraflar İttifaqı ilə birgə bir qrup kino işçisinə fəxri adların verilməsi və respublika Ali Soveti Rəyasətinin fəxri fərmanları ilə təltif edilmələri üçün təqdimat vermələri həll olunsun.

5. Azərbaycan kinosunun 60 illiyinin keçirilməsi ilə əlaqədar xərclərə baxılmaq üçün Respublika Dövlət Kinematoqrafiya Komitəsi Azərbaycan SSR Nazirlər Sovetinə təkliflər təqdim etsin.

H.Əliyev»

Azərbaycan kinosunun 60 illiyinin hazırlanması və keçirilməsi üzrə tədbirlər planı da yəqin ki, kino mütəxəssislərinin və bu sahədə çalışanların marağına səbəb ola bilecək deyə onu dərc etməyi lazımlı bildim.

Tədbirlər planı

Sıra №-si	Tədbirin adı	Vaxt	Məsul təşkilatlar
1.	Bakıda təntənəli iclasın keçirilməsi.	dekabr	Təşkilat Komitəsi, Azərb. KPBK, Dövlətkino, Mədəniyyət Naziriyyəti, Kinematoqraflar İttifaqı, Bakı Şəhər İcraiyyə Komitəsi.
2.	Respublikanın şəhər və rayonlarında yaradıcı qrupların iştirakı ilə ən yaxşı Azərbaycan filmlərinin festivalının keçirilməsi.	Oktyabr-noyabr	Dövlətkino, Kinematoqraflar İttifaqı.
3.	Azərbaycan kinosunun inkişafına həsr olunmuş məqalə, oçerk və materialların mərkəzi və respublika mətbuatında nəşri, televiziya və radio ilə efişə verilməsi təşkil edilsin.	Sentyabr-noyabr	Kinematoqraflar İttifaqı.
4.	Azərbaycan kino tarixin-dən bəhs edən arxiv kino-fotomaterialları əsasında iki hissəli film çəkilsin.	Noyabr	«Azerbaycanfilm» kinostudiyası.

5.	Azərbaycan kinosunun aparıcı rejissor və artistlərinin yaradıcılığı haqqında yubileyə 15 buklet hazırlayıb nəşr etdirilsin.	Dekabr	Dövlətnəşrkom, Kinematoqrafçılar İttifaqı.
6.	Bakıda, sonra Moskvadan Mərkəzi Kino evində Azərbaycan kino rəssamlarının işlərindən ibarət sərgi açılın.	Noyabr-dekabr	Təşkilat Komitəsi, Dövlətkino, Kinematoqrafçılar və Rəssamlar İttifaqları.
7.	Yubiley təntənələrində iştirak etmək üçün Moskva və Leningraddan, qardaş ittifaq respublikalarından 50 nəfər qonaq dəvət olunsun.	Dekabr	Təşkilat Komitəsi, Dövlətkino, Kinematoqrafçılar İttifaqı.
8.	Yaradıcı kino işçilərinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün Bakı şəhər İcraiyyə Komitəsi 10 mənzil ayırsın.	Dekabr	Bakı şəhər İcraiyyə Komitəsi.

1976-ci ilin dekabr ayında yubileyin keçirildiyi gün bütün bu kino bayramı tədbirlərinin apofeozu oldu. Kino bayramına Moskva və Leningraddan, müttəfiq respublikalardan çoxlu qonaqlar dəvət olunmuşdu. Çox yüksək səviyyədə keçən bu tədbirdə Məmməd müəllimi tanımaq olmurdur. Ağır təbiətli, çox danışmağı sevməyən sədrin sevinci yerə-göyə sığmındı. Rəsmi hissədən sonra, tənəffüs vaxtı Moskvadan gəlmış tanınmış kinematoqrafçıların nümayəndələri ilə Respublika sarayının foyesində bizim hazırladığımız sərgiyə baxıb səhbət edərkən qonaqlardan biri heyranlığını gizlədə bilməyib M.Qurbanova dedi: «Hə, bu gündü yubiley mərasimi iştirakçıların xatirindən uzun zaman silinməyəcəkdir. Əlbəttə, Heydər Əliyev kimi dövlət başçısı olan respublikada sənətin də, sənətkarın da qədr-qiyətli bilinər».

Məmməd müəllim cavabında dedi: «Tamamilə doğrudur. Dövlətimizin başçısı bizimlə görüşü zamanı kinomuzun tarixi ilə bağlı tədqiqat işlərini davam etdirməyi biz kino işçiləri, bu sahədə çalışıan alımlarımız, mütəxəssislər arasında bir vəzifə kimi qoymalıız».

Heydər Əliyev və kinematoqraf
du. Onu da dedi ki, bir vaxt geləcək, Azərbaycan kinosunun yanrıma tarixi ilə bağlı yeni-yeni faktlar tapılıb üzə çıxarılaçaq».

...İndi həmin tarixi hadisədən neçə onillər keçib. Buna baxmayaraq ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası və rəhbərliyi altında keçirilmiş milli kinomuzun 60 illik yubileyini Azərbaycan kino işçiləri bu gün də xoş təessüratlarla xatırlayırlar. Eyni zamanda dövlət başçısının uzaqqörənliklə dediyi sözler də bu gün artıq gerçəkləşib. Amma kino tariximizi sübuta yetirmək üçün xeyli vaxt sərf etməli oldum. Müstəqil Azərbaycan kinosunun yeni tapılmış tarixini qəbul etməyən bəzi bədxahalar da meydana çıxdı. Onların sayı çox az idi. Buna baxmayaraq yeri düşdükçə bu tədqiqat işinə kölgə salmağa çalışırdılar. Müxalifət mətbuatında kinomuzun yeni tarixi ilə bağlı bəd niyyətli cızma-qaralar peyda olanda mərhum M.Qurbanovun vaxtile dediyi sözlər yadına düşür və öz-özümə təskinlik verərək deyirdim: «Ümid ölkəmizin Prezidentinədir».

Nəhayət, 1998-ci il mayın 2-də Azərbaycan kinematoqrafının 100 illiyinə və «Festivallar festivalı»nın açılışına həsr olunmuş təntənəli gecədən sonra Azərbaycan Prezidenti, cənab Heydər Əliyev mərasim iştirakçıları qarşısında çıxış edərkən dedi: «Bu gün biz bir keşf etdik. Bu, həm Rüstəm İbrahimbəyov üçündür, həm də onun həmkarları üçün, göstərdik ki, Azərbaycan kinosu 1898-ci ildən başlanır, onun yüz ili tamam olur... Bu, birincisi, Sizin bunu bilməməyiniz pisdir. Elə biz də 1916-ci ili başlangıç ili hesab edirdik... Lakin Azərbaycan kinosunun stajını, - əgər belə demək olarsa, - on il, yaxud neçə il artırmaq ümumən heç də sadə bir məsələ deyildir.

Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi, o Azərbaycanda da peyda olmuşdur. Axi az-az ölkə tapılar ki, Avropada kino banilərinin kino yaratdıqları həmin vaxtdan bu ölkələrdə kino həqiqətən mövcud olmağa başlasın. Buna görə də bu gündü festival hiss etdiyimiz bütün xoş, yaxşı hallarla yanaşı, məsələn mənim üçün məhz bu keşfə dəyərə malikdir – onun həm sübutu ilə, həm də nümayiş etdirilməsi ilə.

İkinci isə, bu gün doğrudan da elə bir vaxtdır ki, çox adəm bir yerə toplaşması çətindir. Bununla belə, toplaşmışınız. Mən

iki il önce keçirilmiş «Festivallar festivalı»nı xatırlayıram. Sizin dəvətinizlə mən də orada idim. Lakin qonaqlar az idi və əger belə demək mümkünə, kiçik bir toplantı idi. Bu dəfə toplantı daha böyükdür. Ümid edirəm ki, gələn dəfə daha böyük olacaqdır⁷.

Ümummilli liderimizin «Festivallar festivalının təntənəli açılışı mərasimində iştirak edən qonaqlarla görüşü zamanı nitq söyləməsindən sonra bədxahalar kinomuzu da, məni də rahat buraxdırılar. Ölkə Prezidentinin 2000-ci ilin dekabrında Azərbaycan kinosu gününü ikinci dəfə rəsmi təsdiqləməsi hər şeyi öz yerinə qoydu.

Milli kinomuzun təəssübkeşi və hamisi, ümummilli lider Heydər Əliyevin kino işçiləri ilə görüşündə vaxtilə dediyi sözlər bu günü kimi yadimdadır: «Kino yaşayacaq, daha da inkişaf edəcəkdir. Siz kino sənəti adamları da hələ çox işlər görəcəksiniz. Elə düşünürəm ki, xalq sizdən çox şey gözləyir. Mən də».

Azərbaycan teatr və kinosunun gələcək inkişafı naminə

Ümummilli liderimiz festival iştirakçıları qarşısında kino, teatr və televiziyanın imkanlarından söhbət açaraq çox maraqlı fikirlər söylədi: «Hamımıza aydındır ki, televiziya kinonu sıxışdırılmışdır. Yadımdadır, biz burada, elə bu salonda Azərbaycan kinosunun 60 illiyini qeyd edirdik. Bu, 76-ci ildə olmuşdur. Tədbirdə mən də iştirak edirdim, zənnimcə, hətta çıxış da etdim. Xatirindədir, o vaxt mən təkcə kinodan deyil, başqa məsələlərdən də danışdım. Lakin sonralar da kinematoqrafiya ilə ünsiyyətdə oldum, deyirdim ki, televiziya öz imkanlarını nə qədər genişləndirə, teatr, kino öz əhəmiyyətini itirməyəcəkdir. Mən bunu indi bir daha təsdiq edirəm. Belə bir qanuna uyğun hal baş verir – televiziya kinonu müəyyən dərəcədə sıxışdırır. Amma adamlar televiziyadan, necə deyərlər, doyurlar və bir daha kino salonuna qayıtməq, kinoya qayıtməq, böyük ekrana qayıtməq arzusu baş qaldırır. Mən belə düşünürəm ki, bu da baş verəcəkdir⁸.

Ümummilli lider H.Əliyevin 1998-ci ildə dediyi bu fikir artıq öz real həllini tapmaqdadır. Bakıdakı «Azərbaycan» kinoteatrının

kino avadanlıqları dünya standartlarına cavab verir. Burada filmlər daim numayış etdirilir. Tamaşaçılar bu kinoteatra həvəsle gəlirlər. Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin görüyü tədbirlər nəticəsində kinoteatrların işində müəyyən müsbət dəyişikliklər baş vermişdir. Belə ki, kinoteatrarda kinotexnoloji avadanlığın təmiri və nizamlanması işləri görülmüş, şəhərin təhsil müəssisələri ilə əməkdaşlıq bərpa edilmişdir. Yeni istehsal edilmiş Azərbaycan filmlərinə tamaşaçıların marağını artırmaq üçün kinoteatrarda filmlərin ilk baxışları təşkil olunur. «Bizim naməlum kino» film festivalları ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Tanınmış kinematoqrafcıların, eləcə də xalqımızın məhəbbətini qazanmış Azərbaycan filmlərinin yubileylerinin keçirilməsi bir ənənə şəkli almışdır.

Bakıda və respublikanın bəzi şəhərlərində kinoteatrarda yeni texnologiya tətbiq olunmuşdur. Rəqəmli film nümayişi avadanlığı quraşdırılıb işə salınmışdır. Bakı şəhərində fəaliyyət göstərən kinoteatrların əsas təyinatı üzrə işləməsini təmin etmək məqsədilə bu gün də lazımi tədbirlər görülür. Bununla yanaşı, bəzi kinoteatrarda onillik fasılədən sonra 35 mm-lik kinoplyonkaya çəkilmiş filmlər nümayiş etdirilir. Lakin kinoteatrların maliyyə vəziyyətinin analizi onu deməyə əsas verir ki, onların əksəriyyətinin gəliri məhz kommersiya və icarə hesabına formalaşır. Belə ki, Bakı şəhərinin ən böyük kino nümayişi müəssisəsi olan Nizami adına kinoteatrın kino xidmətində əldə etdiyi bütün gəlirlərin təxminən 15-20 faizini təşkil edir. Bu göstərici digər kinoteatrلara da aiddir.

Respublikanın bölgələrində əhaliye göstərilən kino xidmətinin vəziyyəti daha ağır olmuş, kino müəssisələrinin tam əksəriyyəti on ilə yaxın bir müddət ərzində, yeni kino keçmiş Mədəniyyət Nazirliyinə verilənə qədər öz fəaliyyətini dayandırmışdır. Burada bölgələrin sosial-iqtisadi vəziyyətinin ağır olması ilə bağlı obyektiv səbəblərlə yanaşı keçmiş «Azərkinovideo» İB-nin uğursuz fəaliyyəti də əsas rol oynamışdır.

Bu gün regionların inkişafına dair dövlət programı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ayrı-ayrı bölgələrin inkişafına dair sərəncamları ilə bir neçə şəhər və rayon mərkəzlə-

rində kinoteatrların bazasında əsas teyinatı saxlanılmaqla mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Müasir tələblərə cavab verən bu mədəniyyət mərkəzlərində müxtəlif mədəni tədbirlərin keçirilməsi ilə yanaşı, filmlərin nümayişlərinə də geniş yer ayrılaçaqdır. Bundan başqa 2006-2008-ci illərdə Bakının bir neçə kinoteatrının, ilk növbədə Nizami adına kinoteatrın əsaslı təmir olunması da planlaşdırılmışdır.

Keçmiş Mədəniyyət Nazirliyi binası olmayan dövlət teatrlarından dördünün Bakı kinoteatrlarında müvəqqəti yerləşdirilməsi barədə qəbul etdiyi qərar mədəniyyətimizin, konkret olaraq milli kino və teatrımızın inkişafında əhəmiyyətli yer tutacaqdır. Bunun da əsaslı səbəbi vardır. Əvvəla Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində iki teatr öz işini məcburi köçkünlük şəraitində davam etdirir. Görülən tədbirlər sayəsində İrəvan və Şuşa teatrları artıq uzun illərdir ki, Bakıda müvəqqəti yerləşdirilib. İşğal olunmuş rayonların teatr işçiləri vətəndaş fədakarlığı, ciddi məsuliyyət göstərir, doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Respublikada fəaliyyət göstərən qabaqcıl teatrlardan bir neçəsi, o cümlədən Dövlət Gənclər Teatrı, Dövlət Pantomim Teatrı da uzun illərdir ki, binasız şəraitdə fəaliyyət göstərir. Dövlət Gənclər Teatrının Aktyor Evində Dövlət Pantomim Teatrınınsa üç teatr kollektivinin bir yerdə fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yerləşməsi bu təşkilatların yaradıcılığının hərtərəfli inkişafına maneçilik törədir. Bütün bunlar isə respublikada ümumi teatr prosesinin müvəffəqiyyətli inkişafına mənfi təsir göstərir.

Bütün bunları nəzərə alaraq, dörd teatr – İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Teatrı, Gənclər Teatrı və Azərbaycan Dövlət Pantomim Teatrı kinoteatrlarda yerləşdiriləcək, uzun müddətdən bəri mədəniyyətimizdə həlli müşkülə çəvrilmiş problemlərin həllinə kömək göstərəcək, eyni zamanda həyata keçirilən günümüzün ən vacib və təxirəsalınmaz tədbirləri müasir Azərbaycan teatrının və kinosunun gələcək inkişafına yeni təkan vermiş olacaqdır.

Bu gün müasir tələblərə cavab veren kino nümayisi obyektlərinin yaradılması vacibdir. Öz binası olmayan dövlət teatrlarının kinoteatrlarda yerləşdirilən və burada kinofilm nümayişinin saxlanması şərtlərə binaların yenidən qurulması, müasir tamaşaçı tələbinə uyğun şəraitin yaradılması həm teatr, həm də kino tamaşaçılara xidmət göstərilməsi imkanını verəcəkdir. Eyni zamanda, təsərrüfat üsulu ilə işləyən kinoteatrların inzibati və texniki personalı teatrlarda işlə təmin olunacaq, onlara mütəmadi əmək haqqlarının verilməsi məsələsi öz həllini tapacaqdır. Bütün bunlar şübhəsiz ki, kinoteatrlara tamaşaçılara daha çox cəlb olunmasına şərait yaradacaqdır.

Azərbaycan kino sənətinin fundamental filmi

Ümummilli liderimiz Heydər Əliyev istər yaradıcılıq təşkilatlarında sənət adamları ilə görüşləri zamanı, istərsə də mötəbər məclislərde həm kino sənətini, həm də kino işçilərinin əməyini həmişə yüksək qiymətləndirmişdir. H.Əliyevin «Festivallar festivalı»nın açılışına həsr olunmuş təntənəli gecədəki nitqindən: «Mən şadam ki, Azərbaycan kinosu mövcud olduğu dövr ərzində geniş inkişaf etmişdir. Bu gün, siz Azərbaycan kinosu xronikasının tarixində bəzi kadrları göstərəndə də, açığını desəm, mən bir daha və bir daha sevindim. Baxmayaraq ki, bunların hamısını görmüşəm, bütün bunlar mənə məlumdur. Elə vaxt gəlir ki, yenidən tərixlə təmasda olursan. Bu, şəxson məndə çox böyük sevinc hissi, öz xalqım, öz respublikam üçün iftixar hissi doğurur...

Xatirimdədir, hələ uşaqlər kinoya baxmağa gedərdik, onda hələ səslə kino yox idi, səssiz kino idi. Azərbaycan filmləri, Moskva filmləri, hətta xarici filmlər də xatirimdədir... O zaman mənim on yaşım vardi. Bu gün isə görün, kino nə qədər yüksəlmışdır. Müharibədən əvvəl də yaxşı filmlər var idi, mən İkinci Dünya müharibəsini deyirəm, müharibə dövründə də, müharibədən sonra da yaxşı filmlər yaradılmışdı...

Kino bir çox nəsillərin həyatında olduqca böyük rol oynamışdır. Məsələn, mənim nəslimin həyatında kinonun rolü çox böyük olmuşdur. Müharibəyə qədər yaradılmış kinofilmlər – hərbi vətənpərvərlik xarakterli, inqilabi xarakterli və başqa filmlər çox maraqlı idi, bədii cəhətdən çox dəyərli idi, onlar həm də sənət, kino sənəti əsərləri idi. Lakin, bununla bərabər, onlar adamlara çox kömək edirdilər. Bu filmlər bütün sonrakı dövrdə də çox kömək etmişdi.

Buna görə də kino sənətinə, kino xadimlərinə, kino artistlərinə bizdə həmişə böyük hörmət var... Mən Azərbaycanda, respublikanın rehbəri işləyərkən kino sənətinin inkişafına böyük diqqət yetirirdim. Rasim Balayevin kinoda ilk dəfə görünməsini xatırlayıram. Rəhmətlik Həsən Seyidbəyli «Nəsimi» filmini çekirdi. O vaxt biz böyük şairimiz Nəsiminin 600 illiyini qeyd edirdik və onun haqqında film yaratmağı qərara almışdıq. Yaxşı ənənə idi. Biz gərkəmli adamların yubileylərini qeyd edirdik, onların haqqında kitablar, romanlar, tarixi oçerkələr yazılırdı, kinofilmlər çəkilirdi. Yaxşı ənənə idi. Bax onda biz ilk dəfə olaraq Nəsimiye gözəl bir abidə ucaltdıq, onun adını əbədiləşdirdik, bizdə Nəsiminin adına rayon var, film yaratdıq. Həsən Seyidbəyli bu filmin yaradılmasını öz üzərinə götürdü. Xatirimdədir, ssenari çox mürəkkəb, çox çətin idi. Çünkü tarixi təhlil etmek, aydınlaşdırmaq lazımdı ki, nəyi göstərməli və nəyi göstərməməli... Prinsipcə, film çox yaxşı çıxdı.

Mən hesab edirəm ki, tarixi baxımdan bu film Azərbaycan kino sənətinin əslində ilk belə çox fundamental filmi idi. Xatirimdədir, onda mən Həsən Seyidbəyli ilə görüşdüm, söhbət etdim və soruşdum ki, bəs Nəsimi rolunu kim ifa edəcək? O, dedi ki, bilirsinizmi, mən bir yaxşı, perspektivli cavan tapmışam. Soruşdum ki, o, hardadır? Dedi ki, o, Teatr İnstитutunda (indiki ADMİU – A.K.) oxuyur. Mən onu sınaqdan çıxarışam, baxmışam...

O, Nəsimi rolunu həqiqətən gözəl ifa etdi. Mən bunları niyə xatırlayıram? Ona görə xatırlayıram ki, bütün bunlar keçmişdir, o cümlədən məndən də keçmişdir, mən bu işlə məşğul olurdum, bu iş böyük diqqət yetirirdim»⁹.

Ulu öndərimizin dediklərinə onu da əlavə etmək olar ki, böyük tədqiqat işi aparmış ssenari müəllifi, yazıçı Isa Hüseynovun əməyi, dərin zəka sahibi, istedadlı Azərbaycan şairi və filosofu İmaməddin Nəsimi obrazını, onun dövrünü, mühitini, Fəzlullahın ilk müridlərindən biri olan Nəsiminin hürufiliyi dərk edib qəbul etməsini, insan ləyaqətini uca tutmasını, insanı ülvı və mütqəddəs hesab etməsini inandırıcı şəkildə, tutarlı faktlarla yaratmaqdə çəkdiyi zəhmet xüsusi qeyd olunmalıdır. Əlbəttə, bütün bunlar quruluşçu rejissor H.Seyidbəyli tərəfindən düzgün dərk olunub ekranда öz bədii həllini tapmışdır.

Filmin yaradıcıları Azərbaycan poeziyasının klassiki Nəsiminin həyatına və dövrünə aid tarixi materiallara, tədqiqat əsərlərinə və rəvayətlərə əsaslanaraq, canlı və gərgin hadisələrlə dolu romantik dram yaratmış, həqiqət və ədalət uğrunda canını fəda etmiş şairin geniş və hərətəfli xarakterini canlandırmışa müvəffəq olmuşlar. Burada hürufilərin ister dini fanatizm və ehhəməliliqlə, isterse də teymurilərlə ideoloji mübarizəsinə, eyni zamanda Nəsimi ilə Fatmanın məhəbbətinə və ayrı-ayrı qütbəldə dayanan xarakterlərin çarpışmalarına aid süjet xətləri diqqəti cəlb edir. Bu məsələlərin ekran hellində rejissorun, operator Rasim İsmayılovun, bəstəkar Tofiq Quliyevin, rəssamlardan Məmməd Hüseynov və Mayis Ağabəyovun, filmin digər yaradıcılarının, rolları ifa edən aktyorların sənətkarlığı açıq-aydın duyulur.

Filmin çəkilişləri başa çatdıqdan sonra Həsən Seyidbəyli müsahibələrinin birində demişdir: «Nəsiminin qeyri-adi taleyi, insanpərvərlik poeziyası məni həmişə həyəcanlandırmışdır. Nəsiminin alovlu və solmaz yaradıcılığı onu bütün yer üzünün tanınmış poetik söz ustaları ilə bir sıradə qoymuşdur. O, Azərbaycan, eləcə də bir çox xalqların ədəbiyyatının inkişafına da böyük təsir göstərmişdir.

Biz sadəcə olaraq, bioqrafik film deyil, bütün fəaliyyətini insanın azadlığı uğrunda mübarizəyə sərf etmiş şairin obrazını əks etdirən fəlsəfi kino əsəri yaratmağa çalışmışıq. Filmdə dövrün xarakterini, ab-havasını tamaşaçıya çatdırmaq üçün natura çəkilişlərdən geniş istifadə etmişik. Bu kino əsərinin bir çox hissəsi hadisə-

lərin baş verdiyi yerlərdə ləntə alınmışdır. Əsas epizodlar Bakı, Şamaxı, Naxçıvan, Xivə, Hələb, Dəməşq, Bəəlbək şəhərində, habelə, Abşerondakı tarixi abidələrin fonunda çəkilmişdir»¹⁰.

Ümumiyyətlə, filmi çəkmək üçün yaradıcı qrup müxtəlif nəqliyyat vasitələri ilə 60 min kilometrdən çox yol qət etmişdir.

Romantik-qəhrəmanlıq ruhunda çəkilən «Nəsimi» tarixi-bioqrafik filmi hazır olandan sonra H.Seyidbəyli bütün müsahibə-lərində baş rolun ifaçısı R.Balayevin oyununu təhlil edərkən yüksək mənəvi keyfiyyətlərə, zəngin daxili aləmə malik olduğunu, qeyd etməklə yanaşı, zahiri əlamətləri haqqında da çəkinmədən, ürəkdolusu danişirdi: «Təbiət Rasimə ilahidən gözəl sıfət bəxş eləmişdir, onun qasıları, gözləri, ağız-burnu, cənəsi qədim şərq miniatürlərində, Sultan Məhəmmədin yadigarlarında olduğu kimi sondərəcə incədir, nəcibdir, göz oxşayandır». Hətta sonralar bir fikir yayılmağa başladı ki, bəlkə də Rasim olmasayıd «Nəsimi» bu qəyayılmağa başlıdı ki, bəlkə də Rasim olmasayıd «Nəsimi» bu qəyayılmağa başlıdı ki, bəlkə də Rasim olmasayıd «Nəsimi» bu qəyayılmağa başlıdı ki, bəlkə də Rasim olmasayıd «Nəsimi» bu qəyayılmağa başlıdı ki, bəlkə də Rasim olmasayıd «Nəsimi» bu qəyayılmaşa başlaşmadı.

C.Mirzəyev və E.Quliyevin birgə yazdıqları «Rasim Balayev» kitabında müəlliflər aktyor ifasından söhbət açaraq qeyd edirlər ki, «Rasim Balayev Nəsiminin böyük şair qəlbini, fəlsəfi-psixoloji təfəkkürünü, yüksək və sarsılmaz etiqadını, qətiyyət və mübarizliyini yalnız zahiri ifadə vasitələri ilə əks etdirmir, o, yaratdığı obrazla ruhən birləşərək yaşayır, mürəkkəb və ziddiyətli şair Nəsiminin istəyi, arzusu və əməlləri ilə nəfəs alır, mövcud olur. Nəsiminin hüznü, kədərli baxışlarındakı ara-sıra parlayan qətiyyət və qəzəb qığılçımları aktyorun daxilən yanmasından elə bil gúc alır, qidalanır, közərir»¹¹.

«Nəsimi» filmi Daşkənd Beynəlxalq Kinofestivalında nümayiş etdiriləndən sonra «Pravda» qəzeti Rasim Balayevi beynəlxalq kinofestivalın kəşfi kimi qeyd etmişdi.

«Nəsimi»yə ister Moskva, Leninqrad, Kiyev və Kişinyovda, isterse də Tbilisi, Daşkənd, Düşənbə, Frunze və digər şəhərlərdə, bir sözlə, harada baxıclar baxsınlar, ilk növbədə Rasimin cəzibədarlığından, ürəyeyatılmışından danişirdilar.

Məşhur hind rejissor M.Sen filmə baxandan sonra demişdir: «Bu film böyük mütəfəkkir şair haqqında inandırıcı bir hekayətdir.

O realistcəsinə və həm də humanist mövqedən çəkilmişdir. Hindistanda Nəsiminin adı məşhurdur. Bundan sonra isə Rasim adı məşhurlaşacaq...»¹².

Təsadüfi deyil ki, 1974-ü ildə Bakıda keçirilən VII Ümumittifaq Kinofestivalında en yaxşı tarixi filmə görə «Nəsimi» kino əsəri, aktyor R.Balayev isə en yaxşı kişi rolunun ifasına görə II mükafata layiq görülmüşdür.

Tarixi-inqilabi filmlər haqqında

Cənab Heydər Əliyev Respublika Kinematoqrafçılar İttifaqının qurultayında seçilmiş yeni idarə heyəti üzvlərini 1995-ci il dekabrın 16-da qəbul edərkən söylədiyi yekun sözü kino işçiləri tərəfindən maraqla qarşılandı. O, müxtəlif illərdə yaradılmış Azərbaycan filmlərini yüksək qiymətləndirərək, qeyd etdi ki, bu dəyərli əsərləri heç vaxt unutmamalıyıq. Daha sonra kinonun tərbiyəvi əhəmiyyətindən, tamaşaçılarla vətənpərvərlik hissi oyatmasından və insanların mədəniyyətcə formalasmasındaki rolundan söz açdı. O, dedi: «Azərbaycan xalqının bir çox nəslü kino ilə tərbiyələnib, kinonun təsiri altında formalaslaşdır, inkişaf edibdir, mədəniyyətə qovuşubdur. Vaxtılı belə bir söz var idi – bu gün bəlkə kimse onun müəllifinə ayrı cür qiymət verir, bundan asılı deyildir, - inceənətin bütün növlərindən bizim üçün en mühümü kinodur. Bu, doğrudan da çox dəyərli sözdür. Biz bunu öz həyatımızda görmüşük. O vaxtlar kinodan savayı heç bir şey yox idi, nə televiziya var idi, nə də radio o qədər küləvə deyildi. Əgər teatr Bakıda, başqa şəhərlərdə var idisə, kino belə idi ki, onu yayırdılar, aparıb kənddə də göstəridilər.

Xatirimdədir, II Dünya müharibəsi, Böyük Vətən müharibəsi vaxtı səyyar kinoaparatları ilə kəndlərə gedib kino göstəridilər, camaat da böyük həvəslə baxırdı. Men özüm bunun şahidiyəm. Camaat çox ağır vəziyyətdə yaşayırırdı, maddi cəhətdən indikindən də çətin vəziyyətdə idi, böyük bir müharibə gedirdi, insanlar qırıldı. Eyni zamanda, kino bir tərəfdən insanlarda vətənpərvərlik hissi ya-

radirdı, digər tərəfdən şübhəsiz ki, onların mədəniyyətcə formalaşmasına böyük təsir göstəirdi... Mənim özüm gənciliyimdə «Bakılılar», «Kəndlilər» filmlərinə nə qədər böyük həvəslə baxırdım»¹³.

Rejissor V.Turinin ləntə aldığı «Bakılılar» filmi (1938) kinoepopeyadır. Filmdə 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrdən, Bakı proletariatının mütləqiyətini devirmək uğrunda aparlığı mübarizədən danişılır. Burada sadə insanlarda inqilabi şüurun necə oyanması, ölkədə cərəyan edən hadisələrin burulğanında inqilabçı obrazının formalaşması fəhlə Cəfərin simasında öz əksini tapmışdır. Filmdə gənc neftçi-fəhlə Cəfər rolunda teatr aktyoru Rza Əfqanlı çəkilmiş və kinoda debutünü yaratmışdır.

«Bakılılar» filmi bəzi nöqsanlarına baxmayaraq, sənət nöqtəyi-nəzərindən o dövrdə Azərbaycan kino sənətində əhəmiyyətli hadisəyə çevrildi.

Digər tarixi-inqilabi filmi – «Kəndlilər»i Azərbaycanın ilk professional kinorejissoru S.Mərdanov çəkmişdir. Əvvəlki filmlərdə olduğu kimi, burada da mülkədar kəndlilinin başına oyun açır. Bu dəfə də rus fəhləsi, bolşevik Petro kəndliləri inandırmağa çalışır ki, Müsavat hakimiyyəti devrildikdən sonra torpaq bəylərin, xanların əlindən alınıb, kasıblar arasında bölüşdürülləcək, onlara heç kəs aqalıq etməyəcəkdir.

Ədəbi ssenarinin həcmə nəzərdə tutulduğundan artıq olmasası, həm də SSRİ Kino Komitəsinin səlahiyyətli əməkdaşları tərəfindən məcburi şəkildə bəzi epizodların dəyişdirilməsi və ixtisar olunmasına baxmayaraq, film yüksək professional səviyyədə ləntə alınmışdır...

«Arşın mal alan» (1945) və «Səbuhi» filmləri haqqında

«Azərbaycan kinematoqrafiyasının Böyük Vətən müharibəsində əvvəl, müharibədən sonrakı illerdə, daha sonrakı dövrdə yaratdığı filmləri, məsələn elə «Arşın mal alan» filmini götürək. Böyük Üzeyir Hacıbəyovun yaratdığı «Arşın mal alan» əsəri dahi bir əsərdir, mədəniyyətimizdə çox görkəmli yer tutmuş əsərdir.

Ancaq o film çəkilməsəydi dünya «Arşın mal alan»ı da o qədər təniya bilməzdi. Üzeyir Hacıbəyovu da, Rəşid Behbudovu da o qədər təniya bilməzdi. Görürsünüz, bir film ilə nə qədər böyük məsələlər hell olundu...

Mən tariximizi əks etdirən filmlərə çox yüksək qiymət verirəm. Xatirimdədir, Mirzə Fətəli Axundov haqqında «Səbuhi» filmi çəkilmişdi. O dövrə görə çox gözəl film yaranmışdı. Biz o filme sevə-sevə baxırdıq, ondan özümüz üçün neticələr çıxarırdıq»¹⁴.

Dahi Azərbaycan bəstəkarı və istedadlı dramaturqu Üzeyir Hacıbəyovun zəngin yaradıcılığı, xüsusilə onun komediyaları, xalq musiqisi xəzinəsindən qidalanan, xəlqiliyi, oynaq musiqisi və qüvvətli yumor ilə fərqlənən «O olmasın, bu olsun» və «Arşın mal alan» operettaları kinematoqrafçıların da daim diqqət mərkəzində olmuş və onlar müxtəlif dövrlərdə bu musiqili komediyaları ekranlaşdırmışlar.

1945-ci ildə yaradılmış «Arşın mal alan» kinokomediyası (rejissor R.Təhmasib, N.Lesşenko) nəinki Azərbaycan, həm də sovet kinosuna beynəlxalq şöhrət qazandırmışdır. Filmin ister quruluşu, isterse də çəkilişi olduqca təbiidir. Komediya janrına məxsus incə humor, hadisələrin bir-birinə bağlılığı, eyni vaxtda dörd toyun bir gündə edilməsi, ümumi şənlik, gözəl əhval-ruhiyyə tamaşaçıda xoş ovqat yaradır.

Filmin uğur qazanmasında düzgün seçilmiş aktyor ansamblının əməyi böyük olmuşdur. Əsger surəti dünya şöhrətli sənətkarımız Rəşid Behbudovun, Gülçöhrə obrazı Leyla Bədirbəylinin ifasında nəinki çox müvəffəqiyyətli, həm də bənzərsiz alınmışdır.

Filmin yaradıcı qrupu o vaxt, yəni 1946-ci ildə yüksək mükafata – SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Böyük Vətən müharibəsi başlanarkən tarixi-bioqrafik janrıda «Səbuhi» filminin (1941) bizim kinostudiyada meydana gəlməsi təsadüfi deyildi. O dövrdə Sovet İttifaqının demək olar ki, bütün kinostudiyalarında vətənpərvərlik, xalqlar dostluğu mövzusunda, tarixi şəxsiyyətlər, tanınmış adamlar haqqında filmlər çəkilirdi.

Məqsəd eyni idi: bütün millətlərin sovet xalqı ətrafında six birliyinə xələl gətirə biləcək hər cür düşmən səylərini dəf etmək!

«Səbuhi» filmində (rejissor A.Beknazarov, R.Təhmasib) Mirzə Fətəli öz xalqının sədaqəti oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilmişdir. Filmdə qəhrəmanın həyatı və fəaliyyəti ilə bağlı çoxlu faktlardan istifadə olunub: onun 1834-cü ildə Tiflisə gəlməsi, o zamanki Zaqafqaziyanın qabaqcıl adamları və sürgündə olan rus dekabristləri ilə yaxınlaşması, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütercimi vəzifəsində çalışması, mütərəqqi rus və Qərbi Avropa ədəbiyyatını, ictimai-fəlsəfi fikrini öyrənməsi, evlənməsi, ərəb əlifbasının latin qrafikası ilə əvəz olunması üçün mübarizə aparması və s. hadisələr ekranda öz əksini tapmışdır.

Ümummilli liderimiz H.Əliyev bu filmə bağlı belə bir ifadə işlədir: «Ola biler, bu gün bizim tənqidçilər desinlər ki, filmin burası belə, orası elədir, amma o dövrə görə çox gözəl film yaradılmış». Çox haqlı fikirdir. Məsələ burasındadır ki, filmdə bir sıra maraqlı səhnələr olsa da bütövlükdə götürüldükdə əsər dramaturji həllini tapa bilmeyib. Elə ona görə də əsərin baş qəhrəmanı olan M.F.Axundovun xarakteri tam açılmayıb. Bu obrazı yaradan istedadlı aktyor İ.Dağışanlı nə qədər səy etsə də buna nail ola bil-meyib.

Bununla belə filmde tamaşaçıları vətənpərvər olmağa səslə-yən səhnələr az deyil. Misal üçün, ekranda iri planda helak olmuş balaca uşağıın əlinde daş görünür. Ustalıqla ləntə alınmış bu epizoda həyecansız baxmaq olmur. Ana fəryad edir... Tamaşaçı ilə bir-gə bu dəhşətli hadisəni seyr edən Səbuhi dərin fikrə gedir, azadlıq apanan çıxış yolunu incəsənətdə aramağı qərara alır.

Belə bir təsirli epizodla biz Səbuhinin ərəb əlifbasının dəyişdirilməsi layihəsi ilə Türkiyəyə gedib divan qarşısında çıxış etmə-sində də rastlaşırıq. Tarixdən biziə məlum olan Axundovla filmdəki Səbuhi arasındakı fərq birincinin xeyrinə olsa da, ümumiyyətiə, M.F.Axundov haqqında bədii filmin çəkilməsi müsbət haldır...

Böyük Qələbənin qazanılmasında Bakı neftinin rolü

Bu gün Azərbaycan neft ölkəsi kimi bütün dünyada məşhurdur. Hələ I Dünya müharibəsi illərində Fransanın neft təchizatı üzrə baş komissarı Anri Branje öz hökumətinə verdiyi məlumatda yanzırıdı: «Neft kimindirsə, dünya da onun olacaq; mazut ilə dənizdə, təyyarə yanacağı ilə havada, benzini, kerosini ilə quruda hökmərənləq edəcək»¹⁵.

Azərbaycanda neftin tarixi qədim dövrlərə gedib çıxır. Min illər bundan əvvəl Abşeronda qaz və neft mayesi istidən, günəşin təsirində öz-özünə alovlanır, sanki yer od tutub yanırı. Getdikcə müqəddəs yerlər kimi məshhurlaşan Abşeron ərazisində dünyanın hər yerindən adamlar gəlir, burada oda sitayış edirdilər. Bunun nəticəsi olaraq vaxtilə Abşeronda, Suraxanı kəndində tikilmiş məşhur Atəşgah məbədi bu gün tarixin daş yaddaşı – muzey kimi fəaliyyət göstərir.

Dünyada ilk neft quyuşu 1847-ci ildə məhz Abşeron yarımadasında Bibiheybətdə qazılmış və fantan vurmuşdur. Bundan 12 il sonra ABŞ-da neft quyuşu istismara verilmişdir. XIX əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda ağır sənayenin və dəmir yolu-nun sürətli inkişafı neft hasilatının geniş miqyas almasına səbəb olmuşdur.

Azərbaycan neftinin bütün dövrlərdə, xüsusilə Böyük Vətən müharibəsi illərində Sovet İttifaqının inkişafında, faşizm üzərində qələbəsində müstəsnə rolü olmuşdur. A.Şərif və M.Bağirovun «525-ci qəzet»də dərc edilmiş «Bakı nefti olmasadı Qələbə günü də olmayıacaqdı» məqaləsində deyilir: «Bu gün Rusiya diplomatları və maliyyəçiləri SSRİ-nin xarici ölkələrə olan borclarının qaytarılması ilə bağlı üzləşdikləri problemlərdən ağızdolusu danışaraq bu yükün bütün ağırlığının Rusiya Federasiyasının ciyinlərinə düşdü-yünü bildirirlər. Ancaq onlar müharibə illərində Azərbaycanın Sovet hökumətinə təmənnəsiz olaraq verdiyi 74 milyon ton nefti, ümumittifaq miqyasında emal olunan benzinin 80 faizini, leqroninin 50 faizini və yağ məhsullarının 96 faizini nəyə görəsə hesaba almırlar...»¹⁶

Azərbaycan nefti, Azərbaycan neftçiləri haqqında kinematoqraflarımız yüzlərlə bədii, sənədli, elmi-kütüvə və cizgi filmləri çəkmişlər. Hətta neftçilərin Böyük Vətən müharibəsi illərində faşizm üzərində Qələbənin qazanılmasında çəkdikləri böyük zəhmət, ön cəbhənin yanacaqla gecə-gündüz təmin olunmasında bakişlaların əsl qəhrəmanlıq göstərmələri «Bakinin işıqları», «Bizim Cəbiş müəllim», «Bakıda küləklər əsir» bədii filmlərində fraqmentar şəkildə öz əksini tapmışdır.

Ümummilli lider H.Əliyev bu məsələyə münasibətini belə bildirmişdir: «...Tariximizin bir çox mərhələlərini kinoda əks etdirmək, bu günümüz və gələcəyimiz üçün çox gərekli bir işdir. Məsələn, mən dəfələrlə səhbət aparmışdım ki, İkinci Dünya müharibəsi dövründə Azərbaycan neftçilərini kinoda göstərək. Təessüflər olsun ki, bunu edə bilmədik. Amma güman edirəm ki, vaxt gələcək bunu edəcəyik. Bu il faşizm üzərində qələbənin 50 illiyini bütün dünya qeyd etdi. Londonda da, Parisdə də, Moskvada bütün dünya qeyd etdi. Bütün yubiley mərasimlərində – həm Londonda, həm Parisdə, həm də Moskvada keçirilən mərasimlərdə istirak etmək mənə nəsib oldu. Qələbənin 50 illiyini qeyd etməyə dünyamın, demək olar, bütün ölkələrinin başçıları toplaşmışdı.

Mən o mərasimdə olarkən və oradakı nitqləri, çıxışları dinləyərkən daim düşünürdüm və bunu təkcə biz yox, çoxları da dəfələrlə qeyd ediblər ki, Azərbaycanın nefti olmasayı, bəlkə faşizm üzərində qələbə də mümkün olmazdı, faşistlər bəlkə də gəlib bütün dünyani məhv edəcəkdi. Bu qələbə Azərbaycanın böyük xidmətidir. Bilirsiniz, bu yaxınlarda mən Fransada idim, orada gərək ki, Ümumdünya Bankında səhbət edirdim, onda da dedim. Qələbənin 50 illiyi yubileyində mən bunu Moskvada, başqa yerlərdə də dedim, amma belə deyildi ki, Azərbaycanın nefti öz-özünə çıxıb cəbhələrdə tankları da, təyyarələri də, avtomobiləri də doldurdu və gedib bunlarla da faşistləri məğlub etdilər. Yox, bizim insanlar, Azərbaycan xalqı gecə-gündüz çalışaraq nefti böyük çətinliklərle

cəbhəyə göndərirdi. Xatırınızdədir, o zaman Qafqazın şimalı artıq faşist ordusu tərəfindən zəbt olunmuşdu, dəmir yolu işləmirdi. Xəzər dənizi, yaxud Orta Asiya vasitəsilə nə qədər çətinliklərə cəbhəyə neft göndərilirdi. Bunu Azərbaycan xalqı, Azərbaycan edibdir. Bu, bizim tarixi nailiyyətimizdir. Ona görə də mən çalışırdım ki, bunu kinoda əks etdirək, lakin edə bilmədik».

Azərbaycan xalqının Böyük Vətən müharibəsində iştirakını, arxa cəbhənin gecə-gündüz çalışaraq ön cəbhəni lazımi silah-sursatla, isti geyimlə, digər əşyalarla, xüsusilə Bakı neftçilərinin əsl qəhrəmanlıq göstərərək, texnikanı yanacaqla gen-bol təmin etmələrini, Azərbaycan neftinin hesabına Sovet İttifaqının alman faşizmi üzərində cahanşumul Qələbəsini əks etdirən, həm siyasi baxımdan, həm də bədii cəhətdən iri həcmli, yüksək keyfiyyətli, dünya ekranlarına çıxarıla biləcək sənət əsərləri yaradılmasını tamaşaçılarımız bu gün də səbirsizliklə gözləyirlər. Bu cəhətdən Azərbaycan kinematoqrafları ulu öndərimizin ruhu qarşısında hələ ki, borclu olaraq qalırlar.

Tariximizi əks etdirən dəyərli filmlər

Ümummilli liderimiz H.Əliyev Azərbaycan tarixi, bu tarixin araşdırılıb təhrif olunmadan xalqımıza çatdırılması, tarixin müxtəlif mərhələlərində meydana çıxan şəxsiyyətlər, görkəmli simalar, xalqımızın həyatında, təleyində onların böyük rol oynamaları barədə elmi, bədii və sənədli əsərlərin yazılması, tamaşalar hazırlanması, filmlər çəkilməsi, bir sözə, bütün bunları alımlərin, ədəbiyyat və incəsənət xadimlərinin en ümde vəzifəsi hesab edirdi.

O deyirdi: «Tariximizi əks etdirən filmlər, məsələn, «Nəsimi», yaxud da «Babək», «Dədə Qorqud», «Nizami» filmləri gözəl filmlərdir... Tariximizin hələ çox səhifələri var ki, onları kinoya salmaq lazımdır. Məsələn, «Dədə Qorqud»un kinoya salınması tariximiz üçün nə qədər böyük hadisədir! Nə üçün? Çünkü, gəlin açıq danişaq, elə özümüzün içərisində də çoxları «Dədə Qorqud»u,

• Səhbət 1995-ci il dekabrın 16-da kino işçilərini qəbul edərkən olmuşdur.

Azərbaycan xalqının kökünü çoxları yaxşı bilmirlər. O əsəri oxumaq, onun dili də çox adam üçün çətindir, onu dərk etmək də çətindir. Amma kino elə bir vasitədir ki, gedib baxırsan, hər şey aydın olur...

...Bizim tarixi mövzulara aid olan filmlər çox dəyərlidir. Ola bilər, bədii cəhətdən birinin bir, digərinin başqa çatışmazlığı var, bunlar o qədər əhəmiyyətli deyildir. Əhəmiyyətli cəhət ondan ibarətdir ki, biz salnaməyə salmışıq, kino sənetine salmışıq...»¹⁷

Xalqımızın ədəbi incisi sayılan «Kitabi-Dədə Qorqud» dastanı 1300 illik tarixə malikdir. Bu illər ərzində dastan dəfələrlə köçürülmüş, ona yeni əlavələr edilmiş, dövrün təleblərinə uyğun rəvayətlər artırılmışdır. Buna baxmayaraq, dastan öz cövhərini, humanist ideyalarını və milli koloritini qoruyub saxlaya bilmüşdür. Xalqımız bu ölməz eposun film şəklində canlandırılmasını çoxdan gözləyirdi.

İki seriyalı «Dədə Qorqud» film-dastanı (rejissor T. Tağızadə) dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən «Kitabi-Dədə Qorqud» dastanının motivləri əsasında 1975-ci ildə çəkilmişdir. Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolü, uzaq keçmişsi, adət və ənənələri, eyni zamanda insan faciələri, qardaş qırğınları və ədalətsizliklər barədə danışılır.

Filmdə vətənə məhəbbət, dostluq, qardaşlış və sədaqət kimi yüksək hissələr tərənnüm olunur. Yazarı Anar bu filmi ssenarisini yazarkən əsas məqsədi bütün dövrlər üçün aktual olan vətənpərvərlik ideyasını bu gündü tamaşaçılarla aşılamaqdan ibarət olmuşdur. Min il əvvəl baş vermiş hadisələri çox gözəl əğz edərək ona bu günün gözü ilə baxan quruluşçu rejissor qəhrəmanların bu ideya uğrunda mübarizə aparmalarını, döyük meydanında necə vuruşmalarını, ığidliliklər göstərdiklərini inandırıcı boyalarla təsvir edir, nəhayət xeyirin şər üzərində qələbə çalmasını sənətkarlıqla ekranda canlandırır.

«Uzaq sahillərdə» filminin yaranma tarixindən

Xalqımızın dahi oğlu Heydər Əliyevin xalq qarşısında xidmətləri ölçüyəgelməzdir. Onun ən böyük xidmətləri sırasında dövlətçilik siyasetinin tərkib hissəsini təşkil edən mədəni irsə qayğı-keş münasibət, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın inkişafı üçün göstərdiyi qayğı durur, istədədi olan insanlar – alımlar, yazıçılar, musiqiçilər, kinematoqrafcılar, teatr xadimləri ümummilli liderimizin diqqətindən heç vaxt kənardə qalmamışlar. Onlara əldə etdikləri nailiyyətlərə görə dövlət mükafatları – orden və medallar, prezident təqaüdləri və mükafatları ilə yanaşı, həm də təmənnəsiz olaraq mənzillər verilmişdir. Çox sevindirici haldır ki, bu iş bu gün Azərbaycan Respublikasının Prezidenti, möhtərem İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Təsadüfi deyil ki, ulu öndərimiz çıxışlarının birində böyük bir fəxrlə, ürəkaçıqlığı ilə demişdir: «Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, insanlardır»¹⁸.

S.Bayramova «Azərbaycan naminə yaşanan ömür» məqaləsində yazır: «Hələ 70-ci illərdə, Azərbaycan sovet imperiyası tərkibində ucqar ölkə olarkən belə Heydər Əliyev məməkətimizi təntidirəq üçün böyük işlər görə bilmış, xalqımızın mədəniyyətinin inkişafına son dərəcə mühüm diqqət yetirmiş, bu yönələ apardığı siyasetdən millətimizin təbliğ olunması üçün istifadə etməyi bacarmışdır»¹⁹.

Bu belədir. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 30 ildən artıq bir müddət ərzində Azərbaycan xalqının həyatında bir sıra uğurlu tarixi dəyişikliklər baş vermişdir. Azərbaycan mədəniyyətinin 30 ildən artıq tarixi inkişaf yolu bila-vasitə Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlı olmuş, mədəniyyət və incəsənət, o cümlədən kino xadimlərimiz bu dövrdə yaradıcılıq axtaşlarını məhz bu dahi şəxsiyyətin qayğısı sayəsində gələnləndirə bilmışlər.

Heydər Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin

qan yaddasına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün qayğısını əsirgəməmişdir. Bu cəhətdən milli mədəniyyətimizin tarixində xüsusi rol oynamış dahi söz ustalarımızın, müsiqi xadimlərimizin, səhnə və kino korifeylərimizin yubiley tədbirlərinin keçirilməsi, bu sənətkarların yaradıcılığına lazımı qiymət verilməsi xüsusi qeyd edilməlidir.

Maraqlı cəhət burasındadır ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının ədəbiyyatına, mədəniyyətinə və inqəsənətinə təəssübkeşliyi və hamiliyi 70-ci illərdən çox-çox əvvəllər, gedib çıxır. Yəni o, 1944-cü ilin may ayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərildikdən sonra başlanmışdır. Faktlara müraciət edək.

50-ci illərin əvvəllərində DTK-da Böyük Vətən müharibəsi dövründə kimin necə vuruşması, müharibədən yayınması, qəhrəmanlıq göstərməsi, hansı şəraitdə əsir düşməsi və yaxud bilərkədən faşistlərin tərəfinə keçməsi, satqınlıq etməsi, legionda qulluq göstərməsi məsələləri gündəmə çıxarılmışdı. Təhlükəsizlik komitəsinin əməkdaşları, o cümlədən gənc Heydər Əliyev bu işlə məşğul idilər. Onun dediyinə görə, ümumiyyətlə o zaman təhlükəsizlik sisteminin istiqaməti düşmənlərimizə kimin kömək etdiyini axtarıb tapmaq, üzə çıxarmaq və ifşa etməkdən ibarət idi.

Heydər Əliyev bu işlə məşğul olarkən təsadüfən Azərbaycan xalqının ığid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ilə bağlı materiallara rast gəlir. Əvvəlcə Mehdini belə təqdim etmişdir ki, o da digər əsgərlər kimi əsir düşəndən sonra guya legionda faşistlərə xidmət edibmiş. İlk məlumat belə bir fikir söyləməyə əsas verirmiş. Ona görə də Mehdi Hüseynzadə haqqında materiallar bu istiqamətdə hazırlanırdı. Ancaq Vətənini, xalqını bütün varlığı ilə sevən Heydər Əliyev kimi şəxsiyyətlər bu cür mürəkkəb məsələyə üzdən baxa, insan taleyinə laqeyd qala bilməzdilər.

Ümummilli liderimizin xarakterində irəli gələn qətiyyətlik, əzmkarlıq onu bu vacib məsələnin dərinliyinə getməyə sövq edir. Məlum olur ki, Mehdi Hüseynzadə həqiqətən də əsir düşübmüş, faşistlərin yanında, legionda xidmətdə olub. Ancan bunun xidməti

nədən ibarət idi? Bu sualın cavabını tapmaq məsələni düzgün həll edə bilərdi.

Ümummilli liderimiz Heydər Əliyev həmin əhvalatı belə xatırlayır: «Uzaq sahillərdə» filmi Azərbaycan xalqına nə qədər söhret getirdi! Mən bunu bir dəfə demisəm, ancaq fürsətdən istifadə edib bir də demək isteyirəm ki, ümumiyyətlə, Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi xidmətim var... Xatirimidir, təxminən 1956-1957-ci illər idi, bunları (Mehdi Hüseynzadənin satqın olmaması ilə bağlı materialları – A.K.) qəbul etmək istəmirdilər. Yenə deyirem, istiqamət ondan ibarət idi ki, düşmənləri tapaq – kim gedib legionda faşistlərə qulluq edib. Orada kim qəhrəmanlıq göstərib – onları axtaran yox idi. Özü də düşmən arxasındaki qəhrəmanlar sonralar meydana çıxdı. Həmin o «Baharın on yeddi anı» və başqa filmlər nə vaxt çəkildi? Amma «Uzaq sahillərdə»ni biz nə vaxt çəkdik? Görürsünüz, o vaxt biz bu materialları qaldırıq, verdik. Olan olub, keçən keçib. Bu materiallar meydana çıxanda bizim özümüzə fikir doğdu ki, bu baredə bir oçerk yaradıq. Materialları iki-üç işçimizə verdik ki, onlar yazsınlar. Onlar bunu yazmağa başladılar, ancaq peşəkar deyildilər və bir şey alınmadı. Ona görə müraciət etdik Kommunist Partiyasının Mərkəzi Komitəsinə, Mehdi Hüseynzadə haqqında böyük bir material verdik. Müraciət etdik ki, bizə kömək etsinlər, bunu biz bir əsər kimi yaradıq²⁰.

Kimliyi üzə çıxarılandan sonra məlum oldu ki, Mehdi «Mikaylo» təxəllüsü ilə Yuqoslaviyada və Şimali İtaliyada Müqavimət Hərəkatında iştirak etmiş, məşhur partizan olmuşdur. Lakin onun Müqavimət Hərəkatında iştirakı zamanı göstərdiyi qəhrəmanlıqları sübut etmək o qədər də asan məsələ deyildi. Ona görə də Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı adı alması da uzun çəkdi. Moskvada bu işlə bağlı məşğul olanlar bunu etmək istemirdilər. Çünkü onlara təqdim olunan sənədlərə inanmındılar. Heydər Əliyev və onun həmkarları xeyli əziyyət çəkməli oldular. Onlar sonra əldə etdikləri materialları komsomola təqdim etdilər. Gənc yazıçılardan İmran Qasımov və Həsən Seyidbəyli işləmək məqsədilə bu materialları götürdürlər. Əlbəttə, Heydər Əliyev və DTK-nin digər işçi-

ləri gənc yazarlara əllərindən gələn köməkliyi əsirgəmədilər. Onlar Mixaylonun – Mehdi Hüseynzadənin qəhrəmanlıqlarından bəhs edən «Uzaq sahillərdə» povestini yazdırılar. Bu povest qısa müddət ərzində oxucular tərəfindən ən çox oxunan əsərlərdən biri oldu. Çünkü həmyerlimizin 1944-ü ilin əvvəllərində bir dəstə yoldaşı ilə əsirlikdən qaçması və Yuqoslaviyada partizanlara lazım olan kəşfiyyat məlumatları toplaması çoxlu düşmən qərargahı, körpülər, hərbi eşelonlar, döyüş sursatı anbarları və s. partladılmasında, hərbi əsirlərin azad edilməsində iştirak etməsi oxucuları heyvətə salmışdı.

Nəhayət, Azərbaycan çekistləri istədiklərinə nail oldular. Məşhur partizan, leytenant Mehdi Hüseynzadə 1957-ci ildə ölməndən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Ümummilli lider Heydər Əliyev bu povest əsasında film yaradılmasına barədə məsələ qaldırdı. Beləliklə, rejissor T. Tağızadə İ.Qasımov və H.Seyidbəylinin eyniadlı povesti əsasında qəhrəmanlıq – macəra filmini yaratdı.

«Uzaq sahillərdə» filmi ekranlara buraxıldan sonra Sovet İttifaqında geniş rezonans yaratdı. Film 1959-cu ildə Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında həvəsləndirici diploma (münsiflər heyəti filmə mükafat da verə bilərdi – A.K.), bəstəkar Q.Qarayevsə filmin musiqisine görə ikinci mükafata (qərar idि – A.K.) layiq görüldü.

Maraqlı orasıdır ki, vaxtilə M.Hüseynzadə ilə birgə vuruşmuş, İvan Qardin adına 3-cü zərbə partizan briqadasının keçmiş komissarı Miryaqub Ağalarov filmə baxandan sonra «Dostlarımı yenidən gördüm» məqaləsində ötən günləri xatırlayaraq belə yazımışdır: «Böyük Vətən müharibəsi hadisələrinə həsr olunmuş film çoxdur. Ancaq «Uzaq sahillərdə» filmi məni daha çox həyəcanlandırdı. Bu filmə baxarkən mən öz döyüşçü – partizan yoldaşlarımı yenidən gördüm. Triyestdə apardığımız mübarizə səhnələri bir daha gözümün qarşısında canlandı. Filmin yaradıcılının ustalığı orasındadır ki, onlar partizan həyatını, faşizmə qarşı aparılan mübarizəni şablon yolla deyil, orijinal priyomlarla vermişlər. Tə-

büt mənzərələri olduqca məhərətə çəkilmişdir. Filmin müsbət cəhətlərindən biri də xalqlar dostluğunun bacarıqla göstərilməsidir.

Bir çox kadrlar, məsələn, Mehdinin Veselinlə birlikdə göstərdiyi qəhrəmanlıqlar həyatı faktlar əsasında çəkilmişdir. Ssenari müəllifləri və rejissor yalnız tarixi faktlarla kifayətlənməmiş, müxtəlif bədii vasitələrlə filmin müvəffəqiyyətli çıxmasına nail olmuşlar. Qəhrəmanlarımızı tanıtmaq sahəsində Bakı kinostudiyasının göstərdiyi bu təşəbbüs təqdirdə layiqdir²¹.

Arxivdə «Tamamılə məxfidir» qrifı ilə Böyük Vətən müharibəsi illərində düşmən içərisində partizan Hüseynzadə Mehdinin qəhrəmanlıq hünəri haqqında arayış qorunub saxlanılır. Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin 1951-ci il noyabrın 29-da yazdığı 12 səhifelik həmin arayışda deyilir: «Mehdi Hüseynzadə 1937-ci ildə Bakı Rəssamlıq Texnikumunu əla qiymətlərlə bitirdikdən sonra Leningradda gedir, burada Rəssamlıq Akademiyasında təhsilini davam etdirmek istəyir. Lakin bu baş tutmayanda o, Xarici Dillər İnstitutunun fransız şöbəsinə daxil olur. 1940-ci ildə maddi çətinliklərle əlaqədər Mehdi 4-cü kursdan çıxıb Bakıya qaydır. Burada Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin 3-cü kursuna daxil olur.

Böyük Vətən müharibəsi başlanandan sonra M.Hüseynzadə orduya çağrılır, hərbi məktəbi bitirir və minomyot batareyasının zabit-komandiri vəzifəsində Stalinqrad vuruşmasında iştirak edir. 1942-ci ilin iyununda döyüşlərin birində ağır yaralanır və belə vəziyyətdə almanın tərəfindən əsir götürülür. Əsirlikdə olarkən almanın dilini öyrənir. Həmin dövrə onun bir məqsədi vardı – əsirlikdən qaçmaq. Ona görə də almanın Mehdiyə əkskəsfiyat məktəbinde oxumağı təklif edəndə o, razılaşır.

Sonrakı hadisələrdən görünür ki, Mehdi məktəbdə öyrəndiklərini hitlərılər qarşı apardığı döyüş əməliyyatlarında tətbiq edir və onun adı bütün Adriatik dənizi sahili boyu məhsurlaşır.

Mehdi və onunla əsirlikdən qaçan yoldaşları Haribaldi adına 9-cu italyan-yuqoslav partizan korpusuna daxil olurlar. Onlar ilk gündən faşist işğalçılara qarşı döyüş əməliyyatlarında fəal iştirak edirlər. Tezliklə korpus qərargahının təklifi ilə Mehdi təxribat qru-

pu təşkil edir. Alman dilini və faşist ordusunda mövcud olan qaya-də-qanunları bildiyi üçün M.Hüseynzadə və onun qrupu gah dəmir yolunu minalayır, gah şəhərdə avtomaşınları partladır, gah da «dil» tutub gətirirdi.

M.Hüseynzadə ilk böyük əməliyyatı 1944-cü ildə həyata keçirir, Triyest yaxınlığında kinoteatrı partladır. Nəticədə 80 nəfər həlak olur, 110 alman əsgəri və zabiti yaralanır. Həmin ilin aprel ayında Mehdi daha böyük təxribatı yerinə yetirir. Triyest şəhərindəki Hərbçilər evi partladılır, 450 hitler əsgər və zabiti həlak olur və yaralanır.

Bu təxribatdan sonra almanlar qəzetlərdə belə bir məlumat dərc edətilirlər: «Kim «Mixaylo» ləqəbli rus partizani Hüseynzadə Mehdi tutsa və ya öldürsə 100.000 marka məbləğində mükafat alacaqdır».

Sonralar Mehdi hitlerçiləri daha çox məhv etdikcə almanlar da mükafatın məbləğini qaldırırlar. Hətta «Mixaylonun» tutulması və ya məhvi üçün rəqəm 300.000 markaya qaldırılmışdır.

Bunlardan başqa Triyestdə mehmanxananın, kazinonun, alman zabiti Kartnerin evinin, «İl Pikallos» italyan faşist qəzeti mətbəəsinin, Suzanna deyilən yerdə alman kinoteatrının və digər binaların partladılıb göyə sovrulması bizim igid Mehdi Hüseynzadənin adı ilə bağlıdır.

Korpus qərargahında olan rəsmi məlumatə görə Mehdinin həyata keçirdiyi təxribatlar nəticəsində 1944-cü ilin 9 ayı ərzində 1000-dən artıq alman əsgəri və zabiti məhv edilmiş və yaralanmışdır.

Deyilənlər Mehdi Hüseynzadənin gördüyü ağlaşılmaz təhlükəli işlərin cüzi bir hissəsidir. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə «Uzaq sahillərdə» filmi çəkilib Azərbaycan kino tərəfində öz şərəfli yerini tutdu. İndi isə tamaşaçılarımız Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə barede daha iri həcmli kino əsərinin – qəhrəmanlıq dastanının yaradılmasını gözləyirlər. Bu dəfə sözü kinematoqrafcılarımız deməlidirlər.

«İstintaq davam edir». Povestin ekran hayatı

XX əsrin 60-cı illərinin ortalarında rejissor Ə.Atakişiyev yaxıcı C.Əmirovun «Sahil əməliyyatı» povestinin motivləri əsasında «İstintaq davam edir» macəra filminin çəkilişlərinə başladı. Filmdə Vətənin təhlükəsizliyinin və şəhərimizin əhalisinin əmin-amanlığın qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, sırávi vətəndaşların sayıqlığından bəhs olunurdu.

O vaxtı ümummilli liderimiz Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində sədr müavini işleyirdi. Film çekistlərin fəaliyyətinə həsr olunduğ üçün çəkilişlərin gedisatına H.Əliyevin özü rəhbərlik edirdi. Mən Rejissor Ə.Atakişiyevlə hər dəfə görüşəndə o, H.Əliyevin filmə necə maraqlanması, çəkiliş zamanı ortaya çıxan problemlərin aradan qaldırılması üçün köməklik göstərməsi, ümumiyyətlə, filme hamilik etməsi barədə çox maraqlı söhbətlər edir, «Dövlət Təhlükəsizliyi Komitəsinə gedəndə ürəyim açılır, çünki orada kino işçilərinin yaxın dostu Heydər Əliyev işleyir» deyərdi. Hətta Əlisəttar müəllim filmdəki Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Çingizov obrazında Heydər Əliyevi gördüğünü də söyləyirdi. Qəribədir, film ümumittifaq ekranlarına buraxılan dan sonra rejissor Şimali Qafqaz tamaşaçılarının birindən – vaxtılı DTK-də işləmiş, qocalığına görə təqaüdə çıxmış veteranдан məktub alır. Məktubda yazılmışdı ki, Sovet İttifaqının heç bir respublikasında DTK-nın sədri heç vaxt milli kadr olmayıb. Həmişə bu vəzifədə ruslar oturublar. Ona görə də müəlliflər filmdə səhvə yol veriblər.

Ə.Atakişiyev bu məktubda yazılanları oxuyanda uşaq kimi sevinirdi. 1967-ci ildə Heydər Əliyev Azərbaycan dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə irəli çəkiləndə və ona general-major rütbəsi veriləndə rejissor Ə.Atakişiyev fəxrə həmkarlarına deyirdi: «Gördünüz mü, mən Çingizov obrazında Əliyevi necə görürdümə həyatda bu, belə də oldu. Əvvəl kinoda, sonra da müttəfiq respublikalar içərisində yalnız Azərbaycanda ilk milli təhlükəsizlik komitəsinin sədri milli kadr – Heydər Əliyev təyin edildi. Mən belə olacağınə inanırdım».

Doğrudan da bu, Sovet İttifaqında görünməmiş bir hadisə idi. H.Əliyevin təyinatı ilə təkcə Ə. Atakişiyev deyil, bütün kino işçiləri, bütövlükdə Azərbaycan xalqı sevinir və qürur hissi keçirirdi.

İş elə getirmişdi ki, Rejissor Ə. Atakişiyev ömrünün son illerini məcburən Moskvada Kino Veteranları Evinde yaşamaq istəyirdi. Lakin Rusiyada yaşamadığına görə onu kino veteranları evinə qəbul etmirdilər. Əlisəttar müəllim Heydər Əliyevə müraciət etmək məcburiyyətində qalır. Sonra o, bu məsələ ilə bağlı kinostudiyada həmkarları arasında fəxrələ deyirdi ki, mən veteranlar evi ilə bağlı Heydər Əliyevə müraciət edəndə bilirdim ki, o, məni naümid qaytarmayıacaq. Mən fikrimdə yanılmamışdım. O, məni çox hörəmtələ qarşılıdı, diqqətlə dinlədi. Məsələni tezliklə həll edəcəyini bildirdi.

Qısa bir vaxt keçəndən sonra Ə. Atakişiyev Moskvadan – Kino Veteranları Evindən məktub aldı. Məktubda onun veteranlar evində daimi yaşamasına razılıq verildiyi bildirilirdi. Qocaman rejissorun sevinci yerə-göyə sığdırıldı. Tezliklə Ə. Atakişiyev Moskvaya köcdü, həmişəlik olaraq Kino Veteranları Evinde məskunlaşdı.

Azərbaycan Respublikasının xalq artisti, professor Polad Bülbülüoğlu görkəmlı bəstəkar, müğənni, aktyor və dövlət xadimidir. 20-dən artıq kinofilmə, o cümlədən «Uşaqlığın son gecəsi», «Var olun, qızlar», «Səmt küləyi», «Mən mahni qoşuram», «Babək», «Qorxma, mən səniləyəm» və s. kino əsərlərinə musiqi yazımışdır. Bəzi filmlərdə Polad Bülbülüoğlu həm də aktyor kimi çəkilmişdir. Lakin onun bəstəkar kimi kinoda ilk işi rejissor Ə. Atakişiyevin quruluş verdiyi «İştintaq davam edir» bədii filmində olmuşdur.

Görkəmli sənətkar «İştintaq davam edir» bədii filmi ilə bağlı ümumilli liderimiz Heydər Əliyev və kinorejissor Əlisəttar Atakişiyevlə görüşlərini belə xatırlayır: «...Mən mərhum rejissorumuz Əlisəttar Atakişiyevin dəvəti ilə «İştintaq davam edir» filmine musiqi yazdım. 1965-ci ildə keçmiş Dzerjinski adına klubda (indiki Şəhriyar adına Mədəniyyət Mərkəzi) filmin təqdimatı keçiriləndən sonra bizi DTK-ya dəvət etdilər. Heydər Əliyev o zaman DTK-da sədr müavini idi. O, filmin rejissoruna, rəssamina, operatoruna, başrolun ifaçısına qiymətli hədiyyələr bağışladı. Mənə də komitə

adından «Zorkiy» markalı bir fotoaparat hədiyyə etdi. Həmin fotoaparati gənc dostlarımı göstərib öyünerdim. O vaxt DTK-dan üstü yazılı hədiyyə almaq çox böyük hadisə idi.

Heydər Əliyev film barədə, təxminən, 40 dəqiqliyə yaxın danışdı. Mən onun fikirlərini heyranlıqla dinledim. Onun ister rejissorluq, ister bəstəkarlıq, isterse də aktyor oyunu barədə söylədiyi fikirlər əsl peşəkar deyimləri idi. Hətta elə nüanslar tutmuşdu ki, təcrübəli sənət adamlarının belə diqqətindən yayına bilərdi. Bir də ki, o vaxt bütün aləmi qorxuya salan DTK binasında mədəniyyətə bu qədər yaxın bir insanın olması məni təəccübləndirirdi. Bir sənət adamı kimi mən Heydər Əliyevdən özümə və həmkarlarına qarşı həmişə xoş münasibət və qayğı görmüşəm. Maraqlı bir misal çəkim...

Müslüm Maqomayevin İsveçdə qohumu yaşıyırımsı. O zəmanalar xaricdə qohumları olanların SSRİ-dən kənara səfər etmələri çox çətin idi. Ancaq Heydər Əliyev bu çərçivələri dağıdı və Müslüm Maqomayevin Kanadanın Montreal şəhərində keçirilən Azərbaycan sərgisinə getməsinə icazə verdi²².

«Bir cənub şəhərində». Kinorejissor E.Quliyevin ən dəyərli əsəri

Bir neçə il bundan əvvəl Azərbaycan kinematoqrafiyasının tanınmış nümayəndəsi, xalq artisti, kinorejissor Eldar Quliyev barəsində ata sözü eşitmək üçün sevimli bəstəkarımız, xalq artisti Tofiq Quliyevə müraciət etdim. O, əvvəlcə söz deməye terəddüd etdi və dedi: «Ata üçün öz övladı haqqında danışmaq, söz demek çətinidir, çünki eşidən fikirləşəcək ki, valideynin qaydasıdır övladını tərifləmək».

Sonra dönə-dönə təkid etdiyimi və onun Eldarla bağlı deyəcəyi sözlərin mənim üçün çox vacib olduğunu görüb razılıq verdi. Xeyli səhbət etdik.

E.Quliyevin ilk filmində səhbət düşəndə Tofiq müəllim dedi: «Moskvada kino institutunu bitirib Bakıya qayıtdıqdan sonra bir gün mənə dedi ki, Rüstəm İbrahimbəyovun «9-cu Xrebtovida» he-

kayəsini oxuyub, çox xoşuna gəlib, onu ekranlaşdırmaq isteyir. Bu əsəri mən də oxumuşdum. Bizim həyatımız haqqında əsl həqiqətləri olduğu kimi təcəssüm etdirən çox cəsarətli əsər idi.

Mən onu fikrindən daşındırmağa çalışıb dedim ki, institutu təzəcə qurtarmışan, bele kəskin mövzulu əsərə müraciət etmək sənin üçün tezdir. Cavansan, başqa mövzu seç, sənin üçün çətin olar. O, fikrindən dönmedi. «Bir cənub şəhərində» filmini çəkdi. Film o vaxt birmənalı qarşılanmadı. Amma sənət əsəri kimi çox güclü idi. Mən elə indi də bu fikirdəyəm ki, «Bir cənub şəhərində» filmi kinorejissor E.Quliyevin ən dəyərli əsəridir...»

Bu film həm rejissorun, həm də ssenaristin kinoda ilk böyük işi oldu. E.Quliyev filmi özünün vaxtılı yaşıdagı, hər qarışına və ab-havasına bələd olduğu adamlar arasında çəkmişdir. O zaman onlar çox cavan idilər, həyatı sevərək yaşayır, çətinliklər barədə heç fikirləşmirdilər də.

Rejissor E.Quliyev «Bir cənub şəhərində» filmi ilə əlaqədar ortaya çıxan problemlərdən danışarkən demişdir: «1969-cu il. Həmin illərin respublika rəhbərliyi və Moskvadan gəlmış «kino rəisləri»nın baxışından sonra «Bir cənub şəhərində» adlı ilk tammetrajlı filmimi uzaq rəflərdən birinə qoydular. Çünkü onlara elə gəlirdi ki, filmin yaradıcıları sovet gerçəkliyinə qara yaxır, sovet vətəndaşlarına şər atır, geridə qalmış adət-ənənələrə həsəd aparıllar və sair. Və günəşli yaz günlərinin birində mən studiya rəhbərliyinin otağına dəvət edib dedilər ki, axşam hansısa general filmə baxmağa gələcək. Odur ki, mən zalı və filmi baxışa hazırlamalıyam. «Bu film hərbçi adamı nəyi ilə maraqlandıra bilərdi?» sualıma heç kəs dəqiq cavab verə bilmədi.

Təyin olunmuş vaxta on beş dəqiqə qalmış studiyaya atam – Tofiq Quliyev gəldi. Bu, məndən ötrü gözlənilməz oldu. Daha çox ona təəccübəndim ki, baxış haqqında atam haradan xəber tutub. Mənim lal sualıma Tofiq müəllim cavab verdi ki, onu köhnə tanışı, respublikanın DTK sədri Heydər Əliyev dəvət edib.

Axşam düşdü. Bir də gördük ki, studiyaya maşınlar daxil oludu və Heydər Əliyev bir neçə işçisinin müşayiəti ilə baxış zalına keçib atamla mehribanlıqla görüşəndən sonra, onun yanında əylə-

şib baxışı başlamağa icazə verdi. Tam sakitlikdə baxdığı film bitdi. Hami rəhbərin rəyini gözləyirdi.

Diqqətlə məni öyrənərək, saxladığı kiçik pauzadan sonra səmimi gülümşəyib dedi: «Narahat olma, hər şey yaxşı olacaq. Amma çalış bu filmi milis rəhbərləri görməsinlər» (o vaxt danışıldalar ki, «Bir cənub şəhərində»ni görəndən sonra SSRİ Daxili İşlər naziri Şelokov hər hansı bir filmin ssenarisi ile yaxından tanış olmadan çəkilişə köməklik göstərməyi milis işçilərinə qadağan edən daxili emr verib). Sonra Heydər Əliyev Tofiq Quliyevi maşınına dəvət etdi və onlar getdilər...

Axşam atam mənə zəng edib dedi ki, yolda onlar film haqqında xeyli söhbətləşiblər və Heydər Əliyev mənə ən xoş arzularını çatdırmağı, həvəsdən düşməməyi və işimdə olmayı xahiş edib. Həqiqətən də, respublikanın partiya rəhbəri seçiləndən az sonra Heydər Əliyev filmin ölkə ekranlarına çıxmamasına nail oldu»²³.

Ümumilli liderimiz Heydər Əliyevin «Bir cənub şəhərində» filmi ilə bağlı xatirələrindən: «Bir cənub şəhərində» filmi çəkiləndə mən DTK-da işləyirdim. Bu filmin yaranması böyük səs-küy doğurmuşdu, deyirdilər ki, belə olmaz, bu bizi ləkələyir, korlaysı. Rəhmətlik Cəfər Cəfərov da mənə zəng elədi ki, belə bir məsələ var, xahiş edirəm, sən də baxasan, münasibet bildirəsən. Mənə də çox sığnallar, materiallar, şikayətlər gəldi ki, bu xalqımızı ləkələyir. Xatirinizdədir, mən kinostudiya gəldim, filmə baxdım. Yenə də həmin Şolokovun onun qarşısını Moskvada nə üçün aldığıni sizə deyim. Yادınızdadır, filmdə belə bir epizod var ki, milisə bir manat pul verirlər. Şolokov demişdi ki, nə tehər ola bilər, milis işçisi bir manat pul alır? Belə şey olmaz. Filmi buraxımdı. Biz filmi buraxdırdıq və hesab edirəm ki, o bizim kinematoqrafiyanın həyatında çox böyük hadisə oldu. Sonra mən Moskvada dedim ki, Şolokovun dünyadan xəbəri yoxdur, nədir – əgər milisdə rüşvət bir manat qurtarsayıdı, biz deyərdik ki, cənnətdə yaşayırıq»²⁴.

«Bir cənub şəhərində» sosial kinopovestdir. Bu film 60-70-ci illərin hüdudunda yaradılmış, ister irəli sürdüyü probleminə, isterse də bədii deyərinə görə tamamilə yeni olan bir əsərdir. Bu film ekranlara buraxılandan sonra böyük hay-küye səbəb oldu. Mətbuatda

filmlə bağlı bir-birinə zidd fikirlər söylənildi. Bununla belə bu film kino sənətinin həyat həqiqətlərinə, onun problemlərinə yaxınlaşması baxımından irəliyə doğru atılmış cəsarətli addım kimi qiymətləndirildi. Müasir mövzunun ekranда canlandırılmasında müelliflər yeni, analitik üsuldan istifadə etməklə o vaxt əxlaq haqqında cəmiyyətde mövcud olan saxta, trafaret fikirləri alt-üst etdirər.

Ekranlara buraxılmasından onillər keçməsinə baxmayaraq, bu kino əsərində bütün ziddiyətləri, genişliyi və dərinliyi ilə təsvir olunan ibrətamız əhvalat və filmin qəhrəmanları, bir məhəllədən olan fehlə-gənclərdən Tofiq və Murad, çəkməçi Davud, milis işçisi Mustafa, hətta dəli sürücü yaddan çıxmamışdır. Filmin nümayişindən 30 il sonra yaradıcı qrupun «Humay» mükafatına layiq görülməsi bir daha onu təsdiq edir ki, əsl sənət əsəri qadağalara, məhrumiyyətlərə baxmayaraq zamanın sınağından ləyaqətlə çıxır, özünə əbədi yaşamaq hüququ qazanır. Heyatımızı yenidən qurdugumuz indiki müstəqillik dövründə məhz belə filmlər bizə daha çox gərəkdir.

İstedadlı jurnalist və ictimai xadim Azad Şərifin «Bir cənub şəhərində» filmi ilə bağlı xatirəsində: «Tanımlı rejissor Eldar Quliyevlə tanışlıqdan önce onun ÜDKİ-ni (Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu – A.K.) bitirdikdən sonra hələ o zaman gənc olan Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi, xeyli səs-küy salan «Bir cənub şəhərində» bədii filminə baxmışdım. Nə gizlədim, 1969-cu ildə Bakıda MK-nın mədəniyyət şöbəsində işə başlayarkən mənə verilən ilk göstərişlərdən biri də adı çəkilən filmlə tanış olmaq idi.

Uzun müddət Moskvada, sonradan isə xarici ölkələrdə çalışdıqlımdan təbii ki, müasir Azərbaycan filmləri ilə tanış deyildim. Bu səbəbdən komitəyə gələn məktublara cavabları və müvafiq arayışları həmkarlarına hazırlamağı tapşıraraq filmə baxmaq üçün C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasına yollandım.

Və mən o zaman Azərbaycan neorealizminin nümunəsi ilə temasdan duyduğum böyük həzzi hətta indinin özündə, aradan 40 il ötdükdən sonra belə unuda bilmirəm. Mənim üçün ssenari, quruluşçu rejissorun işi, operatorun rakursları və əlbəttə ki, hələ o za-

man gənc olan Həsən Məmmədov, Fazıl Salayev, Murad Yeqizarov və Edəniz Zeynalovdan ibarət istedadlı aktyor ansamblının ifa etdikləri rollar bir yenilik idi.

Filme baxıldıqdan sonra çox yüksək əhval-ruhiyyədə idim və hətta deyərdim ki, kinematoqraflarımızın gördüyü işdən qürur duyurdum. Bu ovqatla işe dönüb öz təəssüratlarını o zaman ideologiya üzrə katib, tanınmış sənətşunas, professor Cəfər Cəfərovla b��üşdüm. O, məni diqqətlə dinlədikdən sonra təəssüf hissi ilə bildirdi ki, respublikamızın bir sıra məsul vəzifəli şəxsləri bu filmin ümumittifaq miqyasda nümayişinin əleyhinədir.

Bütün ümidi rəhbərliyə yenicə gəlmış Heydər Əliyevə dikilmişdi. Və o, yeni, müasir ideyaların principial təraf-darı olduğundan filme dəstək verdi. «Bir cənub şəhərində» ölkə ekranlarına çıxdı və böyük müvəffəqiyyət qazandı. Sonralar isə hətta üç Azərbaycan filmindən biri kimi «YUNESKO»nun kinoşədevri» adına layiq görüldü. Təəssüf ki, çox istedadlı Rüstəm İbrahimbəyov və Eldar Quliyev tandeminin gələcək yaradıcılıq işləri davamlı olmadı...»

«Ad günü» filminin böyük uğuru

Bir rejissor kimi iki tammetrajlı bədii filmə – «Qatır Məmməd» və «Tütək səsi» kino əsərlərinə quruluş verməsinə baxmayaraq Rasim Ocaqov kinoda öz mövzusunu axtarırı. Nəhayət, gec də olsa o öz mövzusunu kinodramaturq R.İbrahimbəyovun dramaturgiyasında tapdı.

Bu iki böyük sənətkarın birgə ilk filmi «Ad günü» bədii televiziya filmidir. İlk dəfə olaraq C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası «Ad günü»nə görə Ümumittifaq televiziya filmlərinin kinofestivalında birinci priz aldı. Filmin yaradıcılarına isə Azərbaycan Respublikasının Dövlət mükafatı, Berlində ADR televiziyanın diplomu verildi.

«Ad günü» filmi lirik-psixoloji kino əsəridir. Bu filmdə insan tədqiq və təsvir olunur, onun möişeti və yaşayışı, gündəlik həyatı

ekranda canlandırılır. Film ailə-meişət mövzusundadır. Ancaq filmin ideyası dərin mənə daşıyır. Müəlliflər filmdə kiçik mühiti bədii material kimi əsas götürərək filmlərini daha böyük məqsədlərə yönəltmiş, insanlıq haqqında düşüncələrini, estetik görüşlərini kino dililə verməyə çalışmışlar.

Filme baxarkən bir daha yəqin edirsən ki, təmtəraqlı qonaqlıqlar keçirmək heç də insanlar üçün əsas meyar ola bilməz. Sadəlik, xoşbəxtlik halal zəhmətdə, insanla xeyirxah münasibətdə və Vətənə, ətrafindakılara məhəbbətdədir. Hər kəsin mənəviyyatının zenginliyindədir. «Ad günü» filmi bu fikri tamaşaçılara çatdırır. Ona görə də uşağınn ad gününü keçirən gecə Əli elə bil yuxudan ayılır, həmin gecə olub keçənləri fikrində götür-qoy edir, özü üçün neticə çıxarır, daha inamlı olur. Tamaşaçı da bu nikbin notla başa çatan filmdən aldığı təessüratdan düşüncələrə dəlaraq razılıq hissi ilə ayılır.

«Ad günü» filmi ilə əlaqədar ümumilli liderimizin fikirləri də maraqlıdır. O, demişdir: «Ad günü» filmi xatirinizdədir. O filmin yaranmasından mənim xəbərim yox idi. Bazar günü təsadüfən baxdım, gördüm ki, çox dəyərli filmdir. Amma mənə belə gəlir ki, bizim tamaşaçılar əvvəl onun mənasını o qədər də dərk etməmişlər. Xatirimdədir, bir dəfə partiya plenumunda dedim ki, o filmə baxın. Bundan sonra film dəbə düşdü, hamı ona baxmağa çalışdı. Yadımdadır, Sovetlər İttifaqının İranda səfiri vardi, Vinoqradov. O, İrandan Moskvaya gedəndə bura gəlmişdi. Söhbət elədik, mən ona bu film haqqında danışdım. Sonra bizim qonaq evində filmi ona göstərdilər. İrana qayıdanan sonra Tehrandan xahiş etmişdir ki, filmi göndərin, burada göstərəcəyəm. Orada da göstərmişdi.

Həm tariximizə aid, həm də həyatımızın ayrı-ayrı mərhələlərini əks etdirən filmlər ister o dövr üçün, istərsə də gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu filmlərin heç biri ölməyəcəkdir, mən sizin inandırıram, bunlar yaşayacaqdır. Həmin o «Ad günü» filmi iyirmi il bundan sonra da, otuz il sonra da yaşayacaqdır.

O gün televiziya ilə bir verilişə baxırdım, deyəsən onun davamını göstərirsiniz*. Artistləri tanıdım, Hacı İsmayılovu tanıdım,

amma heç dəyişməmişdir. Çox adam mənə deyir ki, dəyişməmişəm, mən baxdım, o da heç dəyişməmişdir. Çox yaxşı artistdir, yaxşı da rol oynayır»²⁵.

Sənətkar tərəfindən uydurulmamış, lakin tapılıb üzə çıxarılmış, onun qəlbini riqqətə getirmiş və sonradan təsəvvüründə yenidən canlandırdığı həyat prosesinin reallığı, daha dəqiq desək, sadə, bir qədər sərt, bəzən isə faciəvi və eyni zamanda gözəl həqiqəti – budur Rasim Ocaqov kinosunu xalqa sevdiren əsas amil.

«Ad günü»ndən başlayaraq R.Ocaqov bir rejissor kimi R.İbrahimbəyovun ssenariləri əsasında filmlər, həm də bir-birindən fərqli, maraqlı sənət əsərləri yaradır. Bunlar materiallarına, janrlarına, bədii səviyyəsinə görə də müxtəlifdir. Amma bu filmləri bir məqsəd birləşdirir: insan mənəviyyatının tədqiqi.

Hər iki tanınmış sənətkar-peşəkar kinematoqrafçı sonrakı qüvvə və bacarıqlarını publisistik dram janrında yaratdıqları «İstintaq» bədii filmində (1979) realizə etməyə çalışmış və buna bütünlükə nail olmuşlar. Məhz bu film onları bütün keçmiş Sovetlər İttifaqında daha da məşhurlaşdırılmışdır.

«İstintaq» filmi. Yeni istiqamətli kino məhsulu

60-cı illərin ortalarından başlayaraq respublikamızda rüşvət-xorluğa, əxlaq normalarını pozanlara qarşı aparılan ardıcıl mübarizə, mənəvi və əxlaqi dəyərlərin təsdiqi ölkədə mənəvi ab-havanın dəyişməsinə, o cümlədən Azərbaycan kinematoqrafiyasına öz təsirini göstərdi və kinomuzda müsbət keyfiyyət dəyişikliklərinə səbəb oldu.

Rejissor R.Ocaqovun çəkdiyi «İstintaq» filmi də yeni istiqamətli kino məhsullarından idi. Film nəinki Azərbaycan, həm də bütövlükde sovet kinematoqrafiyasında hadisəyə çevrildi. Sosial mövzuda çəkilmiş bu psixoloji dram təsadüfi deyil ki, 1980-ci ildə Düşənbədə keçirilən XIII Ümumittifaq kinofestivalında ən yaxşı bədii filmə görə Baş mükafat aldı, 1981-ci ildə isə yaradıcı qrup SSRİ Dövlət mükafatına layiq görüldü.

* Söhbət «Ad günü»nün davamı olan «Həm ziyarət, həm ticarət» bədii filmində həsr olunmuş televiziya verilişindən gedir.

Filmin başlangıcında yazılmışdır: «1969-cu ilin avqustunda Azərbaycan KP MK plenumu keçirildi. Bundan sonra respublikada mənfi hallara qarşı kəskin mübarizə başlandı, filmdə mürekkeb dövrdə bu mübarizənin bir epizodu haqqında danışılır».

Film Sovet İttifaqında mafianın mövcudluğu məsələsini cəsərlə qaldırmış, vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etiç problemlərə toxunmuşdur.

«İştintaq» bədii filminin yaradılması ideyasını Heydər Əliyev vermiş, bu kino əsərinin ekrana çıxarılana qədər qarşısına çıxan bütün maneələri də o özü dəfə etməli olmuşdur.

Ümumilli liderimiz həmin hadisələri belə xatırlayır: «Bizim müasir dövrə aid filmlərin də çox böyük rolu oldu. Bilirləriniz, həm tariximizi, həm də müasir həyatımızı göstərmək lazımdır. Məsələn, «İştintaq» filmi xatirimizdədir. Sonralar bu mövzular açıldı, onlardan geniş danışıldı, bu mövzular əsasında ədəbi əsərlər yaratmağa başladılar, amma biz 1969-cu ildən etibarən, 70-ci illərdə korrupsiya ilə, rüşvetxorluqla, cürbəcür mənfi hallarla mübarizəni Azərbaycanda başladıq. Bu işlər Sovet İttifaqında ilk dəfə Azərbaycanda başlandı, biz bunun təşəbbüskarları olduq. O vaxtlar Sovetlər İttifaqında cəmiyyətimizin bu mənfi cəhəti ilə mübarizə məsələsini biz təşkil etdik və bunun da nəticəsi olaraq məsələn, «İştintaq» filmini yarandı. Filmin nə cür çətinliklərlə yarandığını bilirsiniz, ona mane olanlarvardı.

Mən filmin yaranmasına nəinki kömək, həm də himayədarlıq etdim. Çünkü o, 1969-cu ildən respublikanın rəhbəri kimi, siyasi xadim kimi apardığım siyasi işin, xəttin kinoda əksi idi. Ona görə də filmin yaranmasına kömək etmək istəyirdim, ancaq buna nə qədər mane olanlarvardı. Moskva da buraxındı. Çünkü o vaxtlar Moskvada Daxili İşlər Nazirliyinin başında, – indi açıq danışmaq lazımdır, – rüşvetxorlar, Şolokov və başqaları oturmuşdular. Onlar deyirdilər ki, «belə şey olmaz, siz bununla göstərisiniz ki, bəli, bizim inzibati orqanlarda, hüquq-mühafizə orqanlarında rüşvetxorlar var. Bu, ola bilməz, doğru deyildir, belə filmi buraxmaq olmaz». Mən nə qədər mübarizə apardım. Ancaq o film göstəriləndən sonra həm Moskvadan, həm də başqa respublikalardan mənə xeyli tele-

fon zəngləri oldu ki, siz nə qədər böyük işlər görürsünüz. O işləri biz başqa vasitələrlə göstərə bilmirdik. Bu film ilə o işləri bütün dünyaya yaydıq. Nə qədər cəsaretlə adamsınız ki, siz öz içərinizdə olan mənfi halları, cürüklüyü və saireni göstərisiniz. Dədim ki, biz nəinki göstəririk, həm də bununla mübarizə aparıraq.

Amma biz bu mübarizəni çoxdan aparırdıq, film isə 1978-ci ildə çəkildi. Biz səkkiz il mübarizə aparandan sonra bu film ilə həmin mübarizəni daha da açıq gördülər.

Sonra yenidənqurma vaxtı Azərbaycana qarşı mənfi münəsibət başladı. Özbəkistanda da yalan-doğru bəzi şeylər meydana çıxardılar. Azərbaycana da başladılar müdaxile etməyə. Mən o zaman Siyasi Büroda idim. Bir dəfə Siyasi Büronun iclasında Qorbaçova da dedim, Liqaçova da dedim, onlar bir az canfəşanlıq edirdilər, siz «İştintaq» filminə baxın. Moskvada işləyəndə kinematoqrafiya da mənə tabe idi, ona rehberlik edirdim. Yermişə göstəriş verdim ki, filmin lentindən birini Qorbaçovun, birini də Liqaçovun bağına göndər. Çünkü Siyasi Büro üzvlərinə məxsus bağlarda kinozallar var idi, biz şəhərdə kinoya getmirdik, orada baxırdıq. Filmi göndərdim, bir neçə gündən sonra soruştum ki, baxdinızmı? Dədi lər ki, hələ vaxt olmayıb. Dədim ki, xahiş edirəm baxasınız. Onların mühafizəçilərinə göstəriş verdim, dedim ki, xatirinə sal. Xüsüsən bazar günləri kinoya baxırdılar, o vaxtlar elə mən də hərdən bir bazar günü kinoya baxırdım. Sonra dedim ki, birincisi, budur rüşvetxorluqla, korrupsiya ilə bizim mübarizəmiz, ikinci də filmin səviyyəsi yüksəkdir. Bilirləriniz, o film ilə çox iş gördük»²⁶.

«Babək» filmi. Mühüm yaradıcılıq nailiyyəti

Kinorejissor E.Quliyev ölkəmizdə tarixi, tarixi-bioqrafik, tarixi-inqilabi filmlərin yaradıcısı kimi də tanınır: «Babək», «Nizami», «Səmt küləyi», «Sevinc buxtası», «Təxribat» filmləri ekranlarda bu gün də uğurla nümayiş etdirilir. İlkər keçməsinə baxmayaq bu filmlərə tamaşaçı marağının azalmır.

Rejissorun çəkdiyi iki seriyalı «Babək» tarixi filmi Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim, orta əsrlərdə Yaxın və Orta Şərqdə ən qüdrətli anti-feodal hərəkatın başçısı Babəkə ithaf olunmuşdur. Professor B.Nəbiyev «Babək» filmi ilə bağlı mətbuatda dərc etdirdiyi resenziyasında yazmışdır: «Təqribən 20 il ərzində o zamankı dünyanın ən qüdrətli nizami ordusuna qarşı azadlıq mübarizəsinə başçılıq edən Babəkin torpaqla, zəhmətkeş kütlönin taleyi ilə qırılmaz tellərlə bağlılığı ideyasının təsirli vasitələrlə təqdimi həm dramaturqun, həm də rejissorun mühüm yaradıcılıq nailiyyətidir. Rejissor ssenarıdəki tarixi faktları və bədii əhvalatları, o dövrün ən acı, sərt həqiqətlərini inandırıcı zəmində kinematoqrafin rəngarəng vasitələrinin uğurlu sintezi vasitəsilə sənətkarlıqla şərh edə bilmışdır»²⁷.

Bunun üçün bütün yaradıcı heyət böyük zəhmət çəkmışdır. Filmdə baş verən hadisələr tarixi həqiqətlərlə əsaslandırılmışdır. Məhz onların film üzərində gərgin zəhməti sayəsində tamaşaçı inanır ki, babəkilər hərəkatı xilafətə qarşı qaldırılmış adı üşyan deyil, uzun illər davam edən böyük və əzəmetli azadlıq müharibəsidir. Təsadüfi deyil ki, bu film indi də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onlara cəsurluq, hüner kimi yüksək hissələr aşılanmasında mühüm rol oynayır.

Filmin quruluşçu rejissoru E.Quliyev çəkilişlərlə bağlı söhbətlərində deyirdi ki, yazıçı Ənvər Məmmədxanının təqdim etdiyi ssenari ilə tanış olan kimi o, başa düşüb ki, bu, təkcə yaradıcılıq deyil, həm də təşkilati baxımdan ağır iş olacaqdır.

Bizim studiyada belə miqyaslı film hələ çəkilməmişdi. Çekilişlərə hazırlıq dövründə rəssamlarımızın eskizləri əsasında kostyum, silah və digər rekvizitlərin yaradılmasına respublikanın bir çox zavod və fabrikləri cəlb olunmuşdu.

O vaxtlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi mədəniyyət şöbəsinin müdürü işleyən Azad Şərifovun (Azad Şərif – A.K.) «Babək» filminin istehsalı ilə bağlı yazdığı məktub arxivdə saxlanılır. Məktubda oxuyuruq: «Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsi və C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası Azərbaycan KP MK-nin tarixi,

tarixi-inqilabi bədii filmlərinin yaradılması planını bəyənərək, 1978-79-cu illərdə iki seriyalı rəngli genişkranlı «Babək» bədii filminin yaradılmasını nəzərdə tutmuşdur. Filmin istehsalı üçün kinostudiya tərəfindən ssenari hazırlanmışdır. Həmin ssenarini SSRİ Dövlət Kinematoqrafiya Komitəsi bəyənmişdir. Ssenarinin müəllifi yazıçı Ənvər Məmmədxanlı, quruluşçu rejissoru Həsən Seyidbəylidir*. Filmə məslehiət Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Z.Bünyadov dəvət olunmuşdur.

Quruluşun mürəkkəbliyini nəzərə alaraq, həm də «Babək» filminin yaradılması üzrə işin uğurla başa çatmasını, onun yüksək ideya – bədii səviyyəsini təmin etmək məqsədilə «Azərbaycanfilm» kinostudiyasına maliyyə-təsərrüfat köməkliyi göstərmək lazımdır.

MK mədəniyyət şöbəsi Azərbaycan SSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin təkliflərini öyrənərək, bunları təqdir edir və məqsədə uyğun hesab edir:

- SSRİ Dövlətkinodan xahiş olunsun ki, «Babək» filminin «Mosfilm» və «Azərbaycanfilm» kinostudiyalarının birgə istehsalı haqqında qərar qəbul etsin.

Respublika Nazirlər Sovetinə tapşırılsın:

- C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasına əlavə olaraq 500 min rubl ayırsın.

- «Babək» filminin istehsalı ilə bağlı maliyyə-təsərrüfat məsələlərinə baxılsın və hell etsin.

Müvafiq məsələ ilə bağlı Azərbaycan KP MK Bürosunun qərar layihəsi əlavə olunur.

Göstəriş verməyinizi xahiş edirik.

A.Şərifov
24.03.78»

Bu məktub əsasında Azərbaycan KP MK bürosu 1978-ci il aprelin 14-də qərar qəbul etdi. Qərarda deyildi: «Respublika Dövlət Kinematoqrafiya Komitəsinin təqdimatına əsasən Azərbaycan SSR Nazirlər Soveti iki seriyalı genişkranlı «Babək» bədii filmi

* Filmə qurulus vermək önce H.Seyidbəyliyə hevələ olunmuşdu.

nin istehsalı ilə bağlı maliyyə-təsərrüfat məsələlərinə baxıb həll etsin. VIII-IX əsrlərdə Azərbaycanda xalq kütlələrinin azadlıq hərəkatına və bu hərəkatın görkəmli rəhbərlərindən biri Babəkə həsr olunmuş filmin yüksək ideya-bədii səviyyədə buraxılması üçün lazımi şəraiti təmin etmək nəzərdə tutulsun.

«Babək» filminin istehsalının «Mosfilm» və C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyaları tərəfindən birgə həyata keçiriləcəyi məlumat kimi qəbul edilsin.

H.Əliyev

18.04.78»

Göründüyü kimi ümummilli liderimiz Heydər Əliyev bu film çəkilməsinə çox böyük əhəmiyyət verir və diqqət yetirirdi. Məhz onun təşəbbüsü ilə bu film iki kinostudiyanın məhsulu oldu. Bu, Moskva studiyasının texniki imkanlarından yetərinçə istifadə etmək imkanı verirdi. Məhz Heydər Əliyevin təqdimatı əsasında SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin ayırdığı 600 min rubla əlavə respublikanın Nazirlər Soveti öz bütçəsindən 1 mln. rubl ayırdı. Beləliklə, yaradıcı kollektiv müəyyənləşdi, aktyor ansamblı təsdiq olundu və çəkilişlər başlandı.

Yaradıcı heyət təbiət mənzərələrini və batal səhnələri çəkmək üçün Naxçıvana getməyə hazırlaşdı. Rejissorun başı çəkilişlərə bərk qarışlığından film və özü ətrafında ab-havanın necə dəyişdiyini hiss etmirdi. Fatmayı kəndinə yaxın yerde epizodların çəkilişi zamanı studiyanın rəhbərlərindən biri çəkiliş meydançasına gəlib Eldara partianın Mərkəzi Komitəsinə çağırıldığını dedi. Çəkilişi yarımcıq qoymaq olmazdı. Lakin rejissorun sözlərinə əhəmiyyət verilmədi və o, işini yarımcıq qoysa oldu. Paltarını dəyişməyə belə imkan vermədilər. Rejissor elə iş geyimində ölkə rəhbərlərindən birinin qarşısında dayanmışdı.

Kinorejissor E.Quliyev həmin hadisəni belə xatırlayır: «İndi rəhmətə gedən kiminsə adını çəkib onun ruhunu narahat etmək istəmirəm, amma o hadisələrin bir çox şahidləri həmin insanları xatırlayırlar. MK-nın yüksək rütbəli kabinetlərinin birində olan ikisə atlıq səhbət heç nəyə gətirmədi. Mən həmsöhbətimin narazılığını başa düşmədim, o isə heç nəyi açıq demədi. Çəkilişləri saxlamağı

tələb edib (həmin otaqda təklif əmr kimi səslənirdi) respublika MK birinci katibi ilə görüşə hazırlaşmayı dedilər. Mənim vəziyyətimi başa düşmək olar; işin ən qızığın yerində qıraqa çəkilməli və havadan asılmış nəyise gözləməli olursan. Onda heç xəberim də yox idi ki, MK bürosunun iki üzvü Heydər Əliyevə məktub yazımışdı və filmin çəkilişlərini saxlamağı, aktyorları və bəstəkarı dəyişməyi, bəzi epizodları yenidən çəkməyi və s. kimi şeyləri tələb etmişdilər. Bildirişdə bu barədə yazılmasa da, hər bir şey mənim filmdən uzaqlaşmama və filmin çəkilib sona çatdırılmasının başqa bir rejissora tapşırılmasına gəlib çıxırdı. 2-3 gün xəstə adı ilə evdən çıxmadım, çünki yoldaşlarımdan onları yubandırdığımı görə utanırdım.

Yay günlərinin birində müəyyən saatda MK-ya Heydər Əlirza oğlu Əliyevlə görüşə gəlməyim barədə evimə zəng oldu. Qəbul otağında orada rast gəlməyimə təəccübəldənmiş adamları gördüm. Onların bizim işimizə əngəl-tərədəcəklərini düşünməmişdim. Kabinetdə elə oturduq ki, masanın bir tərəfində opponentlerimiz, o biri tərəfində isə bizim kinonun rəhbərləri, ssenari müəllifi Ənvər Məmmədxanlı və mən. Əsas «günahkar» kimi məni elə yerdə əyləşdirdilər ki, Heydər Əliyevə yaxın oldum və onun masasının üzərində iki qovluq gördüm. Birinin üzərində «Babək» filmi, digərinin üzərində «Quliyev E.T.» yazılmışdı.

İlk olaraq opponentlərim çıxış etdilər, onlar mənim yiğdiğim yaradıcı kollektiv, təbiət epizodlarının seçimi və baş qəhrəman obrazının düzgün təqdim olunmaması ilə bağlı iradlarını bildirdilər. Həmin adamların çox emosional çıxışından sonra Heydər Əliyev sözü mənə verdi. Qarşı tərəfin qoymuş suallara əsaslı şəkildə cavab verməyə çalışdım, filmi necə gördükümü və baş qəhrəmanı necə təsəvvür etdiyimi dedim. Üstünlüğün mənim tərəfimə keçdiyini görən opponentlər hazır materiala baxmayı təklif etdilər. Heydər Əliyev hətta peşəkarların natamam epizodlarından düzgün rey çıxarmayağına əmin olduğunu bildirdi və imtina etdi. O, hər iki tərəfə qulaq asıb nəticə çıxardı: «Rejissora işləməyə mane olmayın», – üzünü mənə çevirib əlavə etdi, – «Filmi sona çatdır və

yadda saxla ki, səndən, məhz səndən tam ciddiliyi ilə tələb edəcəyik»²⁸.

E.Quliyevin ulu öndərimiz Heydər Əliyevlə görüşü, ölkə rəhbərinin rejissorda gördüyü işə inamı artırması gənc sənətkarı düzgün yoldan çəşdirmağa ikan vermədi. E.Quliyev yazar ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, xırda detalları ilə yadimdə qalan bu görüşdə mən Heydər Əliyevin nəinki eşitmək, həmdə qulaq asmaq bacarığına heyran oluram; həmsöhbəti eşitmək, onu başa düşmək və düzgün qərar vermək çox nadir bir keyfiyyətdir. Heyatında çox rəhbərlərlə səhbət etmişəm və onlar arasında görüşə əvvəlcədən hazır və qəti fikirlə gələnləri olub. Bu halda heç bir arqument kömək etmir...

Filmin əleyhinə çıxanlar həmin görüşü rejissorun məhkəməsinə əvvəl etmək istəsələr də, Heydər Əliyev onların məramını başa düşüb, səhbəti kinonun tarixi mətleblərə yanaşması mövzusuna əvvəl etdi. «Babək»in tarixi bununla bitmədi. Film üzərində işin finalı «Mosfilm»də keçirdi və filmin təhvili Moskvada oldu. İlk baxışdan sonra «Mosfilm»in rəhbərliyi Bakıya – Heydər Əliyevə zəng vurdur və uğurlu iş münasibətə onu təbrik etdi. O, əməkdaşlıqla görə təşəkkür edib filmə Bakıdakı baxışın tarixini təyin etdi. Filmi təqdim etməyə «Mosfilm»in rəhbəri Nikolay Sizov belə gəlmİŞdi.

Axşamüstü Azerbaycan Dövlət Kinematoqrafiya Komitəsinin zalına MK-nin büro üzvləri yiğilmişdilər. Çox keçmədi ki, Heydər və Zərifə Əliyevlər də ora geldilər. Film sona çatdı və birinci çıxış eləyən filmin əleyhinə danışdı. Əfsuslar olsun ki, onun nəzər nöqtəsi dəyişmədi və yenidən eyni iradları bildirdi».

E.Quliyevin xatirəsindən: «Heç vaxt yadimdən çıxmaz. Onun belə kifayət qədər emosional çıxışı zamanı Zərifə xanım çevrilib xoş təbəssümü ilə mənə xəlvətcə təsəlli verirdi. Bizim opponent isə elə həyəcanlandı ki, özünü pis hiss edib zalı tərk etməyə icazə istədi. Bəzi iştirakçıların qısa və əhəmiyyətsiz çıxışlarından sonra Heydər Əliyev studiyanın kollektivini uğurlu işə görə təbrik etdi və mənim əsas opponentimin bütün iradlarına özü nəzakətlə cavab verdi. Zaldan çıxarkən məni təbrik etdi və dedi: «Nə deyim, sən məni pis vəziyyətdə qoymadın».

O dövrde Azad Şərif Azerbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri vəzifəsində işləyirdi. Bir rəhbər kimi «Babək» filminin vaxtında və yüksək keyfiyyətlə çekilib başa çatması üçün əlindən gələni edirdi. Azad müəllim həmin günlərlə bağlı xatirələrində yazır: «Sovet kinosunun flaşmanı hesab edilən «Mosfilm» kinostudiyası ilə birgə yaratdığımız «Babək» filmi barəsində ayrıca danışmaq istərdim. Ümumiyyətlə, bu filmə o zaman çox böyük vəsait sərf olunmuşdu. Çoxsaylı süvari dəstələrin iştirakı ilə kütləvi döyüş səhnələri üçün «massovkada» (kütləvi çəkilişdə – A.K.) çıxış edəcək külli miqdarda insan orta əsrlərin silah-sursatı, libası ilə təmin olunmuşdu. Biz o zaman Culfaya ölkədə yeganə olan «Mosfilm»in süvari polkunu getirmişdik. Çoxsaylı atlar, azuqə, süvari əsgərlər, kaskadyorlar onlarla vəqonu özündə birləşdirən bütöv bir eşalonda Azerbaycana gəlmişdi. Culfanın yaxınlığında qayalıq üzərində Bəzz qalası qurulmuşdu. Çəkilişlər 50 dərəcəyə yaxın istidə, yarımsəhra bir ərazidə, dağ-das üzərində gedirdi. O günlər mən rejissor peşəsinin çətinliyinin bir daha şahidi oldum. Burada yaradıcılıq qabiliyyətindən savayı, həmdə bir neçə yüz insandan ibarət «massovka»ni və çəkiliş qrupunu idarə etmek üçün təşkilatçılıq səriştəsi tələb olunurdu.

Çəkiliş vaxtı nəqliyyatla təchizat məsələsini, eləcə də maliyyə məsələlərini həll etmək üçün o zaman Eldar Quliyevin qrupuna kurator qismində yüksək vəzifəli memurlardan biri təhkim olunmuşdu. Xarakterə düzgün və ədalətli olan bu adam səmimi qəlbən kinematoqrafların hər işinə kömək etməyə çalışır və edirdi də. Ancaq o, tez-tez yaradıcılıq məsələlərinə müdaxilə etməyi sevərdi və bu zəmində bir sıra anlaşılmazlıqlar ortaya çıxardı.

Və nəhayət bir ildən sonra Eldarla, «Mosfilm»in baş direktoru N.Sizovla birgə filmin son variantına baxıldıqdan sonra əsəri Heydər Əliyevə göstərmək üçün Bakıya aparmağa qərar verdik. Film hələ çəkilişlər başlanğıcından H.Əliyevin diqqətində idi. Eldarla mən kuratorla aramızdakı münasibətlər son dərəcə gərgin olduğuna görə, həddən artıq həyəcan keçirirdik. O zaman Eldar məndən bir gün öncə Bakıya uçmuşdu. İş elə gətirmiŞdi ki, mən Bakıya Zərifə xanım Əliyevanın olduğu təyyarədə uçası oldum. Yol boyu o, film

haqqında məni ətraflı sorğu-sual etdiğdən sonra ona baxmaq istəyində olduğunu bildirdi. Və sözarası qəfildən mənə «Film hazırlır, amma sizin əhval-ruhiyyəniz heç də yaxşı deyil. Nə isə problem var?» deyə sual etdi. Mən isə Zərifə xanımı əhvalımızın pis olmasının səbəbini açıqladım. O, məni dinləyib gülümşəyərək dedi: «Hər şey yaxşı olacaq, Heydər Əliyev Eldarın yüksək peşəkarlıq səviyyəsinə bələddir. Sizə isə təcrübəli əməkdaşı kimi inanır».

Bir gün sonra, axşamüstü «Qosokino»nın (Azerbaycan Dövlət Kinematoqrafiya Komitəsi – A.K.) zalında filmə baxış keçirilirdi. Heydər Əliyev dostcasına N.Sizovla görüşərək birgə işə görə ona öz minnətdarlığını bildirdi. Bunun ardınca film nümayiş olundu. Və iki seriyalı filmin nümayishi başa çatar-çatmaz bizim «kurator» filmin çəkilişlərində onun təkliflerinin nəzərə alınmadığını dilə getirərək öz narazılığını bildirməyə başladı. H.Əliyev isə öz çıxışında məmərun narazılığına heç bir münasibət bildirmədi. O, Eldara və bütün çəkiliş qrupuna, eləcə də N.Sizova öz minnətdarlığını bildirdi. Hami zali tərk edəndə Zərifə xanım ani olaraq bizim tərəfə baxaraq gülümşədi. O, sanki bizə «Bax, siz isə qorxurdunuz» demək istəyirdi. Biz ona həddən ziyanət minnətdar idik və bir daha əmin olduq ki, o, gözəl həkim olmaqla yanaşı həm də xarakter etibarılı yaradıcı bir insan idi»²⁹.

Yuxarıda qeyd etdiyimiz kimi, «Babək» filminin bəstəkarı Polad Bülbüloğlu idi. Bu filmin çəkilişleri ile bağlı ortaya atılmış problemlərdə onun da adı hallanırdı. Polad müəllim o günləri xatırlayıb deyir: «Babək» filmi çəkilirdi. Bu filmə qədər rejissor Eldar Quliyevlə bir neçə filmdə birgə işləmişdi. «Babək» iki hissəli böyük bir film idi. Ona musiqi yazmaq elə də asan iş deyildi. Filmin çəkilişləri qurtarana yaxın kimlərsə belə bir fikir ortaya atdırılar ki, Polad gəncdir və estrada mahnılarının bəstəcisidir. Bu filmə isə təcrübəli bəstəkarlar – Qara Qarayev, Fikrət Əmirov, ya da Cahangir Cahangirov kimi böyük bəstəkarlar musiqi yazmalı idilər. Bundan sonra Eldar Quliyevə təzyiqlər başladı. Mən, təbii ki, müəllimim Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov kimi böyük bəstəkarlar razılışdıqları təqdirdə, filmin bəstəkarlığından imtina etməyə hazır idim: Heydər Əliyevin bu məsələyə

münasibəti belə oldu: bəstəkarı seçmək rejissorun işidir. Kimi istəsə, o da işləyəcək.

Onda mən Eldara dedim ki, incimirəm, ürəyin istəyən bəstəkarı seçə bilərsən. Eldar Quliyevin təkidi ilə filmdə mənim 102 dəqiqəlik musiqim səsləndi. Təqdimat mərasimində Heydər Əliyev filmin musiqisi barədə xüsusi danışaraq qeyd etdi ki, çox yaxşı alınıb. O mənimlə bağlı yuxarılara çatan söz-söhbəti də xatırlatdı və onların yanıldığının şahidi olduğunu söylədi...»³⁰

Heydər Əliyev 1995-ci ildə Polad Bülbüloğlunun 50 illik yubileyində də iştirak etdi. O vaxt Bakıda komendant saatı idi. Prezident konsertin uzandığını görüb göstəriş verdi ki, əlində Polad Bülbüloğlunun yubiley dəvətnamesi olan adamları saxlamasıdır. Bu, əlbəttə yubilyara və yubiley iştirakçılarına ən böyük hörmət və ən qiymətli hədiyyə idi. Və bunu yalnız Heydər Əliyev kimi böyük şəxsiyyət, müdrik insan edə bilərdi. Təkrar olsa da burada bir faktı qeyd etmək, Azerbaycan kinosunun 60 illik yubileyinə toplanmış qonaqlardan birinin sözlərini təkrar etmək yerinə düşərdi: «Hə, bugünkü yubiley mərasimi iştirakçıların xatirindən uzun zaman silinməyəcəkdir. Əlbəttə, Heydər Əliyev kimi rəhberi olan respublikada sənətin də, sənətkarın da qədir-qiyəməti bilinər»³¹.

Hakimiyətdə olduğu bütün dövrlərdə ümmülli liderimiz Heydər Əliyevin sənətkarlarla verdiyi yüksək qiymət, onların qayıqlarına daim qalması bütün millətimizə bəllidir.

Ata-oğul münasibəti

Professor Polad Bülbüloğlunun xatirələrindən: «Moskvada idim. Mənə məlumat verdilər ki, Heydər Əliyev sizinlə görüşmək istəyir. Amma təcili deyil. Bakıya nə vaxt gəlsəniz, əlaqə saxlayarsınız. Mən həmin gün bilet alıb Bakıya yola düşdüm və Heydər Əliyev məni yaşadığı evə dəvət etdi. Rəhmətlik Zərifə xanım bizimcün gözəl bir süfrə açdı. Söhbət əsnasında Heydər Əliyev mənə dedi ki, Bülbülin ev-muzeyini açmaq istəyirik. Ona görə səni çağırırdım ki, bu təşəbbüsü sənsiz göstərsək, anan bizi düzgün an-

lamaya bilər və Bülbü'lün evini tərk etmək ona ağır gələr. Get ananla danış, şəhərin hansı yerində istəyirse, ona mənzil verək. Heydər Əliyev bu alicənab hərəkəti ilə məni təkrar heyreṭe saldı. Fikirleşdim ki, gör, bu böyük insan Bülbü'lün həyat yoldaşına nə qədər hörmət bəsləyir, hansısa bir sözdən qəlbinin sınacağından ehtiyat edir və ev-muzeyi yaratmaq təklifini bildirmək üçün mənim Moskvadan gəlməyimi məsləhət bilir. Axşam anamla danışdım, razılığını aldım. Muzeyin açılışı yüksək səviyyədə təşkil olundu və açılış mərasimində Heydər Əliyev də istirak etdi.

Əlbətə bütün bunlar menimcün çox xoş xatirələrdir. Çünkü Heydər Əliyev kimi bənzərsiz şəxsiyyətlə yaxın ünsiyyətə olmaq, ata-oğul münasibəti saxlamaq hər adama qismət devil»³².

«Kino sənətini yaşatmaq lazımdır...»

Ümummilli lider Heydər Əliyev 1995-ci il dekabrın 16-da Respublika Kinematoqrafçılar İttifaqının qurultayında seçilmiş yeni idarə heyəti üzvlərini qəbul edərkən kinonun əhəmiyyətindən səhbət açaraq demişdir: «...Bizim kinonun tarixi və əldə etdiyi nai-liyyətlər milli sərvətimizdir, mədəni sərvətimizdir və bunu qorun- malıyıq... Azərbaycan kinosunun 80 illik tarixi* xalqımızın salnaməsidir. Çünkü biz tariximizlə həmişə fəxr etmişik və eyni zaman- da tariximizi qorunmayıq. Əgər Azərbaycan xalqı – Şərqdə yaşa- yan və keçmişdə bu sahədə Qərb ölkələrindən geridə qalmış bir xalq, millət 80 il bundan önce kino sənətini bu müddətdə yaşadıb inkişaf etdiribse, bu, xalqın mədəniyyətinin nə qədər zəngin ol- duğunu göstərir. Biz bununla fəxr etməliyik və buna əsasımız var.

80 il müddətində Azərbaycan kinosu çox deyərlə əsərlər yaradıbdir və bunu heç vaxt unutmaq olmaz. Azərbaycan xalqının bir çox nəsilləri kino ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edibdir, mədəniyyətə qovuşubdur. Vaxtılıq belə bir söz var idi, - bu gün bəlkə kimsə onun müəllifinə ayrı cür qiymət verir,

bundan asılı deyildir, - incəsənətin bütün növlərindən bizim üçün ən mühümü kinodur. Bu, doğrudan da çox dəyərli sözdür. Biz bunu öz həyatımızda görmüşük. Məsələn, bizim gənclik illərimizi götürək, - indi burada Tofiq Tağızadə kimi yaşlı nəslə mənşub olan adamlar var, mən də o cümlədən, ancaq genclər də var, - o vaxtlar kinodan savayı heç bir şey yox idi, nə televiziya var idi, nə də radio o qədər kütləvi deyildi. Əgər teatr Bakıda, başqa şəhərlərdə var idisə, kino belə idi ki, onu yayırıldılar, aparıb kənddə də göstəririldər...

Ümumiyyətə, bəşəriyyət qarşısında kinonun xidməti böyükdür, amma bizim xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidməti əvəzsizdir... Siz elə bir sahədə işləmişiniz və işləyirsiniz ki, doğrudan da xalqımıza böyük xeyir göttürsiniz. Həyatınız ne qədər çətin olsa da, - ümumiyyətə, hamımızın həyatı çətindir, - fəxr etməlisiniz ki, belə bir sahənin fədakar adamlarınız və bu ağır dövrə də sənətinizdən uzaqlaşmamışınız, onu unutmamışınız və davam etdirirsiniz...

Sübhəsiz ki, indi keçmişdəki imkanlarımız yoxdur, bunu bilmək lazımdır. O vaxt nə sizin probleminiz var idi, nə də bizim. Sizdən xahiş edirik ki, yeni ssenarilər verin, yeni filmlər yaradın, amma heç vaxt problem yox idi ki, vəsait çatışdır.

Yadımdadır, axır illər mən Azərbaycanda işləyəndə dedilər plynokta tapılmır. Köhnə plynokaları yiğib Moskvaya göndərirdik, dəyişdirib qaytarırdılar. Sonra bəzən Şərqi Almaniyada istehsal edilən plynokalar lazımlı olurdu, onu da tapırğıq. Yəni bunları edirdik, problem yox idi, meydana çıxan məsələləri həll edirdik, amma indi böyük problemlər var. İqtisadi vəziyyətimizin ağır olması gətirib bu problemlərə çıxarmışdır...

Kinonu, kinematoqrafiyanı, kino sənətini yaşatmaq lazımdır. Şübhəsiz ki, bizim kino sənətinin on illərlə yaranmış böyük bir kollektivinin dağılımasına imkan vermək olmaz... Gərək hər biri miz bu ağır dövrə dözek. İnanıram ki, bu ağır dövrün ömrü uzun olmayıacaqdır. Biz bu dövrü keçib gedəcəyik, mən gələcəyə çox nikbin baxıram. Müharibədən də çıxacağıq... Bununla məşğuluq, iqtisadiyyatda da dəyişikliklər aparılıq və bütün imkanları axtarıb kinomuzu da saxlamağa çalışacağıq»³³.

- O vaxtı Azərbaycan kinosunun 1916-ci ildən deyil, 1898-ci ilde yaranması haqqında məlumat geniş ictimaiyyətə hələ elan olunmamışdı.

Sözü və əməli bütöv, dünya miqyaslı siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev respublikada siyasi hakimiyyətə gəldiyi gündən ölkəmizin hərtərəfli inkişafı üçün məqsədyönlü iş aparmış, titanik qüvvə sərf etmiş, uzaqgörən siyaseti və fealiyyəti sayesində müstəqillik dövründə Azərbaycan Respublikası dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdur.

Təsadüfi deyil ki, «Kuryer internasional» jurnalının (Fransa) baş redaktoru A. Adler «Nadir şəxsiyyət» məqaləsində ümummilli liderimiz Heydər Əliyevin respublikamız üçün gördüyü nəhəng işlərdən bəhs edərək yazmışdır: «1970-80-ci illərdə Azərbaycan, ilk növbədə neft texnologiyaları və informatika sahəsində yüksək inkişaf etmiş sektorlara malik iri sənaye ölkəsinə çevrilir. Az adam bilir ki, Bakı sovet informatikasının mühüm mərkəzlərindən biri idi.

Eyni zamanda Heydər Əliyev mədəniyyət sahəsində misli görünməmiş siyaset yeridir: Qafqazın Böyük Teatrı adlandırılın Bakı Opera Teatrı çiçəklənir, əla simfonik orkestr, güclü şahmat məktəbi yaradılır, istedadlı kinorejissorlar yetişdirilir. Məlumudur ki, Azərbaycan kinosu uzun müddət durğunluq vəziyyətində olmuşdur, halbuki vaxtile «Arşın mal alan» Stalinin sevimli filmi idi...»³⁴

1976-cı ildə Azərbaycan kinosunun 60 illik yubileyi keçirilərkən (köhnə tarixlə – A.K.) Heydər Əliyevin imzaladığı sərensam əsasında kino işçilərinin böyük dəstəsinə fəxri adlar, on kinematoqrafiya növbədən kənar mənzil verildi. «Kinostudiyanın maddi-texniki bazasının daha da inkişaf etdirilməsi tədbirləri haqqında» Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 11 yanvar 1977-ci il tarixli qərarı bütün kino işçiləri tərəfindən böyük razılıq və sevinc hissi ilə qarşılandı. Qərarda kinostudiyanın mövcud vəziyyəti təhlil olunaraq deyilirdi: «Azərbaycanfilm» kinostudiyası son vaxtlar istehsalat-yaradıcılıq fəaliyyətini bir qədər yaxşılaşdırılmışdır: doqquzuncu beşiliyin planı uğurla başa çatdırılmış, filmlerin istehsalının həcmi səkkizinci beşilliklə müqayisədə bir dəfə yarım artmışdır. Bədii, xronikal-sənədlili, elmi-kütłəvi, cızgi filmlerinin və digər kino məhsullarının buraxılışı üzrə 1976-cı ilin programı vaxtından əvvəl yerinə yetirilmişdir. Bununla belə

«Azərbaycanfilm» kinostudiyasının maddi-texniki bazası müasir kinematoqrafiyanın tələblərinə cavab vermir, kino istehsalının artan həcmində uyğun gəlmirdi. Bunun üçün də müxtəlif janrlarda yüksək bədii səviyyəli filmlər yaratmaq olmurdur. Studiyanın kino texnoloji avadanlığı köhnəlmüşdür, müasir yoxlama-ölçü aparatlarına, işıq cihazlarına ciddi ehtiyac vardır.

Onuncu beşillikdə kino istehsalı programına müvafiq olaraq kinostudiya əlavə pavilyon meydançası, kinoekspedisiya vəsaiti, natura çəkilişləri üçün daimi baza vacibdir. Plyonka emalı sexini, piroteknik bazasını və tonatelyeni kökündən deyişmək və genişləndirmək tələb olunur. Kinostudiyanın ali və orta ixtisaslı yaradıcı və istehsalat kadrlarına ehtiyacı vardır»³⁵.

Azərbaycan kinematoqrafiyasını daha da inkişaf etdirmək və C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Azərbaycan KP MK-nin və Azərbaycan Nazirlər Sovetinin qəbul etdiyi qərar və bu qərarla bağlı bir sıra praktik tədbirlərin həyata keçirilməsi istehsal olunan məhsulların kefiyyətinə müsbət təsir göstərmişdir. Rejissor E.Quliyevin «Sevinc buxtası», «Babək», «Nizami», rejissor R.Ocaqovun «Bağlı qapı» bədii filmleri SSRİ Dövlət Kinematoqrafiya Komitəsində Ümumittifaq ekranı üçün birinci dərəcə ilə qəbul edildi. Bu çox yüksək qiymət idi. Mərkəzi televiziya üçün çəkilən bədii televiziya filmlerinin keyfiyyəti də yüksəldi.

Respublika Nazirlər Soveti yeni kinotexnoloji avadanlıq almaq üçün 200 min rubl məbləğində xarici valyuta ayırdı. Bununla əlaqədar kinostudiya üç komplekt «Arrifleks» kino çəkilişi aparatını (AFR), iki komplekt «Naqra» maqnitafonunu (İsveç), bir komplekt fonoqramın optik surətini çıxarmaq üçün «Piko» aparatını (Fransa), bir komplekt universal «Stedikam» kamerasını (ABŞ), bir komplekt «Soni» videomaqnitafonunu əldə etdi. Bütün bu avadanlıqlar 1977-78-ci illərdə istehsalata verildi. Bundan sonra qərarda nəzərdə tutulduğu kimi, nəqliyyat vasitələri də alındı, «Ekran» pioner düşərgəsinin ərazisi genişləndirildi.

Bununla belə, 1978-ci ildə tikintisi nəzərdə tutulmuş yeni pavilyon meydançasının, səs yazılışı atelyesinin layihələri müəyyən

adamların məsuliyyətsizliyi ucbatından hazırlanmadığına görə bu iş ləngidildi və yerinə yetirilmədi. O cümlədən, Respublika Dövlət Plan Komitəsi pylonka emalı sexinin genişləndirilməsi üzre 1978-ci ildə tikintinin aparılması üçün bu obyektiñ siyahıya salınmasını təmin etmədi. Ayrı-ayrı məsul şəxslərin səhlənkarlığı, etinasızlığı və laqeydliyi nəticəsində bu sexlərdə iş ahəngi pozulmağa başladı, nəhayət, kinoplyonka emalı sexi tədricən yaritmaz vəziyyətə düşdü və fəaliyyətini büsbütn dayandırdı.

Bu gün ulu öndərimizin yolunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyev müstəqil dövlətimizin çiçəkləniñ daha da möhkəmlənməsi naminə ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyətimizin, incəsənətimizin, o cümlədən milli kinomuzun problemlərinin həllinə və onun daha da inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Bu diqqət və qayğının bariz nəticəsidir ki, hazırda C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında indiyə qədər görünməmiş yenidənqurma işləri aparılır.

1965-ci ildə istifadəyə veriləndən sonra bir dəfə də olsun əsaslı təmir üzü görməyən və nəticədə bərbad hala düşmüş C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında geniş miqyaslı təmir işləri aparılır. İşlər başa çatandan sonra «Azərbaycanfilm» kinostudiyası dünya standartlarına cavab verən ən müasir kino avadanlıqları ilə təchiz olunmuş qabaqcıl kino kompleksinə çevriləcəkdir.

Bundan əlavə, Azərbaycan Dövlət Film Fondu üçün də müasir tələblərə cavab verən bina tikilir. Eyni zamanda Bakıda və respublikanın bəzi şəhərlərində yeni texnologiya üzrə rəqəmli daşıyıcılarda film nümayishi üçün avadanlıq quraşdırılıb işə salınır.

Qeyd etmək lazımdır ki, regionların sosial iqtisadi inkişafına dair Dövlət Programı, Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı bölgələrin inkişafına dair sərəncamları ilə bir neçə şəhər və rayon mərkəzlərində kinoteatrların bazasında əsas təyinatı saxlanılmaqla mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Müasir tələblərə cavab verən bu mədəniyyət mərkəzlərində müxtəlif mədəni tədbirlərlə yanaşı, filmlərin nümayişinə də geniş

yer ayrırlacaqdır. Bundan başqa, Bakının bir neçə kinoteatrının, ilk növbədə Nizami adına kinoteatrın əsaslı təmir olunması da planlaşdırılmışdır.

Bu gün ölkəmizdə kino istehsalının da vəziyyəti durmadan yaxşılaşır. Belə ki, kinonun həmişə, bütün dövrlərdə korluq çəkdiyi maliyyə məsələsi ildən-ilə aradan qaldırılır. Misal üçün, 2006-ci ildə kino üçün ayrılmış vəsait 2001-ci ildəkindən beş dəfə çoxdur. Bununla əlaqədar 2006-ci ilin kino istehsalı planı daha genişdir. İri bütçəli iki bədii film – «Cavid ömrü» və «Hökmdarın talyesi» (iki seriyalı) – istehsal olunmuşdur. Xüsusi qeyd olunmalıdır ki, bu iki filmlə kino istehsalı sahəsində bazar münasibətlərinin inkişafı istiqamətində mühüm addım atılmışdır. Kinomuzun tarixinde ilk dəfə dövlət sıfəri ilə bədii filmlərin yaradılması, müstəqil prodüserlərə həvələ edilmişdir. Bunlar «Yeni Dalğa» və «A.S.V.A. Profi Studiya XXI – Prodüser Mərkəzi» şirkətləridir. 2006-ci ildə daha üç bədii, bir neçə sənədli və cizgi filmi istehsal olunmuşdur.

Hazırda C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında istehsalat və yaradıcılıq işlərinin nizama salınması məqsədilə zəruri tədbirlərin görüləməsi davam etdirilir, bir sıra təsirli tədbirlər həyata keçirilir. İlk növbədə kinostudiyada istehsalat prosesinin ahəngdar inkişaf etməsini, maliyyə vəziyyətinin tədricən stabillaşməsini saxlamaq, əmək haqqı və sosial ayırmalar üzrə borcları həddindən artıq azaltmaq mümkün olmuşdur.

«İmtahan» film. Yay günlərinin hərarəti

1997-ci il oktyabrın 30-da keçirilən Azərbaycan Yazıçılarının X qurultayında çıxış edən H.Əliyev xalq yazarı Anarın «Şəhərin yay günləri» pyesi ilə əlaqədar demişdir: «...Amma keçən şəyleri indi açmaq olar. Gəlib nə qədər şikayət edirdilər, ele sizin özünüzüñ içərinizdən. Bir gəlirdi, deyirdi, bu pantürkistdir, biri deyirdi, nə bilim, bu Türkiyənin casusudur, biri deyirdi bu, Iranın casusudur, biri deyirdi bu, sovet hökumətinin əleyhinədir, biri deyirdi

bunun babası da sovet hökumətinin əleyhinə olub, özü də sovet hökumətinin əleyhinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və nə qədər çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar. O vaxtlar bizim həyatımızda olan mənfi halları tənqid edən əsərlərin qarşısını almaq isteyirdilər. Amma siz də bilirsiniz ki, 1969-cu ildə mən Azərbaycana rəhbər seçilən gündən Azərbaycanın həyatında olan eybəcərlikləri, mənfi cəhətləri daim tənqid etmişəm və onlarla mübarizə aparmışam. Ona görə də gəlib mənə deyəndə ki, «Anar «Şəhərin yay günləri» pyesi yazıbdır, orada bizim quruluşun əleyhinə gedir, filan edir, dedim, yaxşı, gedib baxaram. Gəldim, baxdim, çox da təriflədim, mükafat da verdim... «Şəhərin yay günləri» pyesi mənim çox xoşuma gəlməşdi. Dedim ki, bir kino çəkilsin, amma o vaxt çəkmədiniz, məndən sonra çekildi. Xatirimdədir, pyesə baxandan sonra mən dedim ki, onu Rus Dram Teatrında tamaşa yoxsunlar, sonra da mütləq kino çəkilsin»³⁶.

Ümumilli liderimizin tövsiyyəsi ilə «Şəhərimizin yay günləri» pyesinin motivləri əsasında 1987-ci ildə «İmtahan» adlı bədii televiziya filmi çekildi. Ssenarini Anar özü yazmış, rejissorlardan Gülbəniz Əzizimzadə və Şahmar Ələkbərov filme quruluş vermişlər.

Mövzusu müasir həyatdan götürülmüş, bizim günlərin qayğılarını, problemlərini, hadisələrini əks etdirən bu pyes ilk dəfə tamaşa yoxulandan sonra böyük müvəffəqiyyət qazanmış, hətta tamaşanın yaradıcılarından bir qrupu, o cümlədən dramaturq Anar Respublika dövlət mükafatına layiq görülmüşlər. Təsadüfi deyil ki, xalq yazarı Mirzə İbrahimov «Yay günlərinin hərarəti» məqaləsində əsər haqqında yüksək fikirdə olduğunu bildirərək yazmışdır ki, «Şəhərin yay günləri» həm düşündürən, həm də həyəcanlandıran tamaşadır və bu tamaşada müəllif fikrinin aydınlığı, onun parlaq səhnə təcəssümü mızanlardan tutmuş aktyor oyunundakı bütün incə ştrixlərə, intonasiyalara qədər hər şeydən hiss olunmaqdadır.

Anarı oxucularımız bir sıra gözəl nəşr əsərlərinin və ədəbi məqalələrin müəllifi kimi tanıyırlar. Onun «Şəhərin yay günləri» əseri M.Əzizbəyov adına teatrın səhnəsində oynanılan ilk addımıdır və bu da çox uğurlu, sevindirici addımdır... Bu əsər həyat hadisələrini diqqətlə müşahidə edən, onlara öz işıqlı vətəndaş münas-

bəti olan, onları bədii təfəkkürün süzgəcindən keçirərək tipikləşdirməyi bacaran bir istedadın əsəridir...

Pyesdə olduğu kimi, onun ekran variantı olan «İmtahan» bədii televiziya filmində də respublikamızda mövcud olan mənfi hallar, hər cür eybəcərliklər keskin şəkildə tənqid atəşinə tutulmuşdur.

Filmin mərkəzində Qiyas müəllimlə onun əmisi, professor Bəhramın həyata baxışlarındakı ziddiyətlər üzərində qurulmuş süjet durur. Bu eks xarakterli adamların mənəvi keyfiyyətlərinin psixoloji təhlili, Qiyasın ağarəfilərə, şamaxallara, firuzlara qarşı keskin mübarizəsi, onun halallıq, paklıq, düzlük kimi mənəvi amillərə əsaslanan həyat fəlsəfəsi, bizim günlərin ab-havası filmdə öz əksini tapmışdır.

«İmtahan» filmi səhnə variantından fərqli olaraq, tamaşaçıda güclü təəssürat oyada bilmir. Buna baxmayaraq filmdə cərəyan edən hadisələr heç kəsi biganə qoymur. Çünkü bu realist dramda xüsusiyyətçilik hərisliyinə, psixologiyasına, varlanma cəhdinə, tamahkarlıqla qarşı mübarizənin nə qədər çətin və ağır olduğu göstərilmişdir.

«Mozalan»ın mənalı bioqrafiyası

Ulu önderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra – 1971-ci ildə kinematoqraflarımızın və kinosevərlərin sevincinə səbəb olan bir hadisə baş verdi: C.Cabbarlı adına «Azərbaycan-film»in markası altında həmin ilin iyun ayında «Mozalan» respublika satirik kinojurnalının ilk nömrəsi Azərbaycan tamaşaçılarının ixtiyarına verildi.

«Mozalan» respublika satirik kinojurnalının kiçik, lakin mənalı bioqrafiyası bütünlüklə o vaxt Azərbaycan KP MK-nin birinci katibi, Sov.İKP MK siyasi bürosu üzvlüyüne namizəd, bu gün ümumilli liderimiz Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.

«Mozalan» kinojurnalı doqquz il ərzində kinostudiyanın bir bölməsi kimi fəaliyyət göstərmişdir. Jurnal ilk nömrələrdən geniş tamaşaçı kütləsinin marağına səbəb oldu. Bəzən tamaşaçılar «Mo-

zalan»ın yeni nömrəsini görmək məqsədi ilə kinoteatrlara gedirdilər. Jurnal milli kino sənətimizi yeni bir janrla – satirik kinopublisika janrı ilə zənginləşdirirdi. Süjetləri cəmi 10 dəqiqə davam edən bu jurnal ifşa edici sənədə çevrilib obyektiv, prinsipial araşdırma örnəyi, əxlaq normalarının təsdiqi oldu. Bədii və sənədli süjetlər məcmunundan yaranan satirik kinojurnal elə ilk nömrələrdən yaradıcı heyət qarşısında mühüm vəzifələr qoydu: cəmi 2-3 dəqiqəlik süjetlərdə günün tələblərindən doğan problem məsələlər qaldırmaq, bu məsələləri satira və humorun çox oynaq, həm də hədəfə dəqiq dəyən gülüş, istehza, bəzən də ifşanı bu janr üçün çox vacib olan əndazədə işlətmək. Belə bir təcrübə isə Azərbaycan kinosunda hələlik yox idi. Sovet İttifaqında tamaşaçıların çoxdan rəğbətini qazanmış ümumittifaq satirik kinojurnalı «Fitil» yaradıcı heyət üçün örnek idisə də, «Mozalan»ın gərək öz siması, öz dəstxətti olaydı.

Ötən illər ərzində «Mozalan»ın 170-dən artıq nömrəsi buraxılmışdır. Bu nömrələrə daxil olan süjetlərin hazırlanmasında kinostudiyanın yaradıcı kollektivi iştirak etmişdir.

Kino tamaşaçıları «Mozalan»ın hər yeni nömrəsini səbirsizliklə gözləyirdilər. Pərəstişkar tamaşaçıların jurnalda olan inamı redaksiya əməkdaşlarında tutduqları mübarizə xəttində böyük və güclü mübarizlik hissi oyadırdı. Deməli, «Mozalan»ın on dəqiqəlik ekran ömrü əbəs deyildi.

«Mozalan»ın izi ilə» rubrikası jurnalın təsir gücünü bir qədər də artırdı. Çünkü təqnid edilən obyektlərin başlı-başına buraxılması üçün onlar redaksiya tərəfindən nəzarətə götürüldü. «Mozalan»çılar yaxşı bilirdilər ki, təqnid təkanverici, saflaşdırıcı bir qüvvədir, təqnid heyatda profilaktik əhəmiyyətə malikdir.

Dövlətimizin başçısı Heydər Əliyev «Mozalan»ın hər nömrəsini diqqətlə izləyirdi. O, kinojurnalın qaldırıldığı problemlərin, göstərdiyi nöqsanların müxtəlif nazirliklər, idarələr tərəfindən yerinə yetirilmədiyini, süründürməciliyə yol verildiyini görürdü. Mərkəzi Komitənin bürosunda həmin nazirlik və baş idarə rəhbərlərinin məsələsinə baxılırdı. Hətta elə olurdu ki, idarə başçıları işdə yol verdikləri ciddi nöqsanları vaxtında aradan qaldırmadıqlarına görə

vəzifələrindən azad edilir, yaxud cinayet məsuliyyətinə cəlb olunurdular. Hətta burada «Mozalan» kinojurnalının özünün də fəaliyyəti ilə bağlı məsələyə baxılır, müvafiq qərarlar qəbul edildi.

Azərbaycan KP MK «Mozalan» satirik kinojurnalının təqnidi çıxışlarına respublikanın bəzi nazirliklərinin və baş idarələrinin yanlış münasibəti haqqında 1979-cu ilin iyul ayında qərar qəbul etmişdir.

Azərbaycan KP MK-nin həmin qərarında qeyd edilmişdir ki, 1970-ci ildə yaradılmış «Mozalan» satirik kinojurnalının yaradıcı kollektivi zəhmətkeşlərin kommunist tərbiyəsi sahəsində böyük və faydalı iş aparır, təsərrüfat və mədəniyyət quruculuğunda nöqsanlara qarşı, kommunist əxlaqi prinsiplərindən kənara çıxma hallarına qarşı mübarizədə fəal iştirak edir.

Jurnal öz operativliyi ilə, təqnidi çıxışlar üçün bacarıqla mövzu seçməsi, bunları yaxşı formada eks etdirməsi ilə zəhmətkeşlər arasında şöhrət qazanmışdır. Zəhmətkeşlərin gündəlik həyatı ilə bağlı olması, şəhər və kənd əməkçilərinin siqnallarına və ərizələrinə diqqətə yanaşması sayesində jurnal irəliliyişimizə mane olan hallara qarşı keşkin publisistik formada çıxış edə bilir.

Bir çox təşkilatlar «Mozalan» kinojurnalının təqnidü çıxışlarına əsasən düzgün yanaşırlar. Onun siqnalları kollegiyaların iclaslarında, müşavirələrdə müzakirə olunur, bunların əsasında əməli tədbirlər görülür. «Mozalan»ın çıxışından sonra Bakı şəhərində yəraltı keçidlərin, Tovuz rayonunda kinoteatrın, Ucar rayonunda mineral gübə anbarlarının tikintisinin başa çatdırılması sürətləndirilmiş, Qobustanda daş karxanası bağlanmışdır. 1978-ci ildə jurnalda göstərilmiş təqnid materiallarının yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşdur...

«Mozalan» kinojurnalının işini əsasən müsbət qiymətləndirməklə yanaşı Azərbaycan KP MK belə hesab edir ki, jurnalın yaradıcı kollektivi öz təqnidü çıxışlarının formalarını daha da təkmilləşdirməli, ideya və bədii səviyyəsini yüksəltməlidir³⁷.

Respublika rəhbərliyinin «Mozalan»a olan belə diqqət və qayğısı kinojurnalın əhalisi arasında hörmətini artırıb, çəkilən süjetləri daha kəsərli etmişdi.

Kinorejissor Ənvər Əbluc «Mozalan»dakı fəaliyyəti ilə bağlı xatirələrində yazır: «O vaxtlar kinoya maraq hədsiz böyük idi.. Kinoteatrlar ağızına qədər dolu olurdu. Və hər filmin, hər seansın əvvəlində «Mozalan»ın buraxılışları göstərilirdi, bu da tamaşaçı, xalq tərəfindən rəğbətlə qarşılaşırıdı. Özü də «Mozalan»ın çəkilmiş hər buraxılışı o vaxtkı Mərkəzi Komitəyə gedirdi, Heydər Əliyev şəxsən özü baxırdı. Sonra üzə çıxmış, daha doğrusu «Mozalan»ın üzə çıxardığı neqativ hallar, onun səbəbləri, günahkarlarla bağlı ölçü götürüldürdü. Qəribəydi, sənətlə real həyat arasında bir bağlılıq, inkişafa xidmət edən əlaqə formalasmışdı. Biri digərini doğurur, islah edirdi...»³⁸

Nömrələrinin sayı azalsada «Mozalan» satirik kinojurnalı bu gün də fəaliyyət göstərir, dələduzları, tüfeyliləri, rüşvətxorları, gözdən pərdə asanları, müstəqil Azərbaycanımızın inkişafına mane olanları tənqid edir.

Qeyri-adi hadisə

Azərbaycan xalq artisti Ağasadiq Gəraybəyli ister teatrda, istərsə də kinoda öz sənəti ilə dərin iz qoymuş xarakterlər aktyoru-dur. O, ister dram və faciə, istərsə də komediya rollarını eyni səviyyədə ifa edən görkəmli sənətkardır.

Bir dəfə axşamüstü Ağasadiq müəllim ilə evlərinin qarşısında rastlaşdım. Dəniz kənarına havasını dəyişməyə çıxdığını söylədi. Bu gəzinti mənim lap ürəyimdən oldu. Dəniz kənarında yerimi-zi rahatlayandan sonra ona dedim:

- Ağasadiq müəllim, maraqlı səhbətlərinizə çox qulaq asımı-şam. Amma indi xahiş edirəm, sizinlə bağlı elə bir hadisə danışın ki, qeyri-adi olsun.

Güldü. Mənə tərəf çevrilib: - İndiyə kimi sənə danışdıqlarım məgər qeyri-adi deyildi? - deyə soruşdu. Sonra nə fikirləşdisə gülümşündü və dedi:

- Bir gün oturmuşdum evdə, telefon zəng çaldı. Dəstəyi götürdüm. Qadın səsi idi. Məni soruşdu. Sonra qısaca dedi ki, evdə olun, sizinlə Heydər Əliyev danışacaq.

Bu qəfil xəbərdən özümü itirdim, durduğum yerdəcə donub qaldım. Oğlum Çingiz evdə idi, onu çağirdim, halımı birtəhər görüb o da çəş-baş qaldı. Vəziyyəti ona danışdım. Birdən sevincək halda məni bərk-bərk qucaqladı, «ata, bilirsən bu nə deməkdir» dedi. Soruştum ki, respublikanın rəhbəri sadə bir aktyorla görəsən nə barede danışa bilər? Oğlum gülə-gülə cavab verdi ki, necə yəni nə barede. Yubileyindir, axı. 90 yaşın tamam olub. Teatrda, kinoda can qoymusan. Respublikanın katibi də sayıb, səni təbrik etmək istəyir. Adamın qədrini bax, belə bilərlər.

Mən yenə də heyrətimi gizlədə bilməyib dedim: «Mənim kimi aktyor nə çox, mən də onlardan biri». Oğlum etiraz etdi: «Elə deyil, ata! Sən tanınmış sənətkarsan. Azərbaycan teatrının və kino-sunun inkişafında xidmətlərin çoxdur. Heydər Əliyev sənin və sənin kimi sənətkarların qədir-qiyəmətini yaxşı bilir. O, bütün mədəniyyət və incəsənət xadimlərinə, yazıçı və bəstəkarlara, alımlarə xüsusi bir qayğı ilə yanaşır».

Mən oğluma söz deməyə macal tapmamış telefon yenidən zəng çaldı. Danışan Heydər Əliyev idi. Hal-ehval tutdu, güzaranımla maraqlandı. Hə, bu yaşa çatmışdım, çox xoş sözler eşitmışdım. Amma Heydər Əliyevin mənim haqqımda dedikləri bu qoca vaxtında elə bil mənə təzədən qol-qanad verdi, ürəyim dağa döndü. Sözünün sonunda gözlənilmədən dedi: «Ağasadiq müəllim, bəlkə bir sözünüz var mənə, bəlkə nəyəsə ehtiyacınız var, çəkin-meyin, deyin».

Elə ağızımı açıb ona minnətdarlığımı bildirmək istəyirdim ki, oğlum qulağıma piçildədi: «Maşın, maşın, de ki, maşın olsayıdı, yaxşı olardı». Sən demə oğlum başını başıma dayayıb telefon səhbətinə diqqətələ qulaq asırmış. Həyəcandan mən bunu heç hiss etməmişdim. Doğrudan da o vaxt pulun olsa da «Volqa» markalı avtomobil almaq müşkül iş idi. Oğlum saqqızımı oğurladı, utanatura «Pul yiğmişam, amma «Volqa» maşınını ala bilmirəm» de-dim, Heydər Əliyev qısaca dedi: «Arxayın ol, maşının da olacaq».

Bir həftədən sonra evə zəng edib xəber verdilər ki, mənim üçün «Volqa» maşını ayrılib, özü də aq rəngdə, gedib ala bilərəm. Allah o kişinin ömrünü uzun eləsin. Sözünün yiyesidir. Doğrudan da bu maşın mənim əlimdən möhkəm tutdu. Çünkü gözlərim demək olar ki, tutulmuşdu, nəinki uzağı, heç ayağımın altını da görmürdüm. Bax, bu da qeyri-adı hadisə...»

Əslində burada qeyri-adı bir şey yox idi. Bu, ümumilli liderimizin sənət adamlarına göstərdiyi gündəlik qayığının təzahürü idi. Lakin biz insanlar üçün bu hadisə qeyri-adı idi. Çünkü belə hallarla heç də həmişə qarşılaşmaq mümkün deyildi. Belə insani hərəkəti səni yaxşı tanıyan və əlində imkanı olan ətrafindakılardan da gözləyə bilməzsən. Bunu yalnız böyük şəxsiyyətlər edə bilərlər. Heydər Əliyev məhz belə böyük şəxsiyyət idi. Ona görə də xalq onu sevirdi, elə bu gün də sevir.

Sonralar A.Gəraybeylinin oğlu Çingizi harada görürdümsə ümumilli liderimiz Heydər Əliyevlə bağlı böyük sənətkarımızın bu ibratamız səhbətini xatırlayırdırm.

Əslində bu hadisədə heç bir qeyri-adilik yox idi. Çünkü ulu öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə her bir sənətkara şəxsən diqqət yetirir, onun heyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmir, yubileylərini yüksək səviyyədə təşkil edir, Azərbaycanın tanınmış şəxsiyyətlərinə, alim və ədiblərinə, qəhrəman oğullarına heykəllər qoyur və bu kimi iri miqyaslı tədbirlər keçirirdi.

Ümumilli liderimiz Heydər Əliyev hər bir incəsənət xadiminin, o cümlədən kino işçisinin həyat və yaradıcılığına yaxından bələd olduğuna görə onların sənətinə ən təcrübəli mütexəssis kimi qiymət verməyi bacarırdı:

«Rəşid Behbudov nadir bir insandır, nadir şəxsiyyətdir. Azərbaycan mədəniyyəti tarixində bənzərsiz bir incəsənət ustasıdır... Rəşid Behbudov Azərbaycan mədəniyyətinin ən görkəmli, ən parlaq nümayəndələrindən biridir. Özünəməxsus, təkrarolunmaz, çox gözəl, məlahətli səsi, yüksək ifaçılıq istədi, böyük sənətkarlığı ilə Rəşid Behbudov xalqımız arasında, ölkəmizin hər yərində, bütün dünyada şöhrət qazanmışdır. 40 ildən çoxdur ki,

Azərbaycan mədəniyyətinə sədaqətlə xidmət edərək öz yaradıcılığı ilə Azərbaycan musiqi sənətinə – ifaçılıq və mahnı sənətinə parlaq səhifə yazmışdır...»³⁹

«Dahi bəstəkar Üzeyir Hacıbəyovun, dahi müğənni Rəşid Behbudovun və Azərbaycanın çox böyük rejissorlarından biri Rza Təhmasibin hələ o ağır dövrə, - 1944-cü ildə, müharibə qurtarmışdı, - «Arşın mal alan» ekranlaşdırması və təbii ki, təkcə səhnədən ekrana keçirməsi yox, yeni quruluşda verməsi böyük bir hadisə idi. Səhv etmirəmə, 1945-ci ildə bu film artıq işq üzü gördü. Qısa bir müddətdə təkcə Azərbaycanı yox, demək olar ki, keçmiş SSRİ-nin bütün şəhərlərini, bölgələrini, respublikalarını fəth etdi...»⁴⁰

«Gənclərin yaradıcılığında dövrümüzün adamının xarakteri, qəhrəmanların daxili aləmi, kommunist əqlaqının antipodlarına qarşı mübarizə getdikcə daha aydın şəkildə və dərindən əks etdirilir. Bu, Rüstəm İbrahimbəyovun «Ad günü» bədii televiziya, Eldar Quliyevin «Sevinc buxtası» kinofilmlərində, Anarın «Şəhərin yay günləri» pyesində, Vaqif İbrahimin oçerklerində və başqa əsərlərdə parlaq və obrazlı şəkildə göstərilmişdir. Gənc sənətkarların qazandıqları müvəffəqiyyətlər bizi inandırır ki, onlar düzgün yoldadırlar...»⁴¹

«Hörmətli Rasim Balayev, siz milli kinomuzun zəngin ənənələrini layiqince davam etdirirək oynadığınız parlaq rollarla tamaşaçıların hörmətini qazanmışsınız. Azərbaycan kinosunda yaratdığınız ilk obraz – Nəsimi obrazı fitri istedad və bacarığınız sayəsində kinomuzun nadir inciləri sırasına daxil olmuş və sizin gələcək yaradıcılığınızı güclü təkan vermişdir. Qüdrətli şəxsiyyətlərin obrazlarını məharətlə yaradaraq siz tarixi keçmişimizlə müasirlik arasında bir körpü salmışınız, milli-mənəvi dəyərlərimizin təbliğində böyük xidmətlər göstərmişsiniz.

Kino sənətinin imkanlarından ustalıqla istifadə edərək müasirlərimizin də zəngin, dolğun obrazlarını ekranda təcəssüm etdirmisiniz. Təsadüfi deyil ki, oynadığınız və öz təbiiyi, inandırıcılığını ilə seciyyələnen bütün rollar sənətseverlər tərəfindən daim rəğbətlə qarşılanmışdır.

Azərbaycan Kinematoşrafçılar İttifaqının birinci katibi kimi göstərdiyiniz ictimai fəaliyyət də təqdirdə layiqdir. Sizin yaradıcılığınız və ictimai fəaliyyətiniz dövlət tərəfindən yüksək qiymətləndirilmiş və çəkdiyiniz zəhmətə görə müxtəlif mükafatlara layiq görülmüşünüz. Lakin ən böyük mükafatınız xalq məhəbbəti olmuşdur.

Əminəm ki, sənətkar ömrünün müdrik çağına qədəm qoymuşunuz bir dövrdə böyük təcrübə toplamış məşhur aktyor kimi müstəqil Azərbaycanınızın mədəniyyətinin inkişafı üçün bundan sonra da əlinizdən gələni əsirgəməyəcək, pərəstişkarlarınızı yeniyen rollerla sevindirəcəksiniz»⁴².

«Ölülər» və «O dünyadan salam». Səhnədən ekrana

XX əsrin 80-ci illərinin axırlarında nəinki Azərbaycanda, eləcə də bütün müttəfiq respublikalarda gedən ictimai-siyasi proseslər, Sovet İttifaqı rehberliyinin səriştəsizliyi, ölkəni idarə edə bilməməsi, özbaşinalığın baş alıb getməsi əvvəlcə iqtisadiyyati tənəzzülə uğradı, sonra ölkənin dağılımasına səbəb oldu. Belə bir vaxtda digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət, o cümlədən Azərbaycan kinosu nəinki inkişafdan dayandı, hətta geriləməyə başladı. Əlbətə, hansı şəraitdə olursa-olsun incəsənət məhv ola bilməzdi. Beləliklə, Azərbaycanda bir sıra özəl studiyalar, kino şirkətləri yarandı. Bunların arasında görkəmli kinorejissor T.Tağızadənin «TMT» (Tofiq Mehdi oğlu Tağızadə - A.K.) kinoshirkəti xüsusilə diqqəti cəlb edirdi. Çünkü Tofiq müəllim özünün özəl şirkətini yaradandan sonra ilk dəfə Azərbaycan realist ədəbiyyatının görkəmli nümunəsi, yazıçı, jurnalist, ictimai xadim C.Məmmədquluzadənin yaradıcılığına müraciət etmişdi. O, ədibin məharətlə yazılmış, «paslanmış beyinləri pasdan təmizləyib, ölmüş ruhlara can verən» məşhur «Ölülər» əsərini ekrana çıxarmışdı. Tofiq müəllim «O dünyadan salam» adlandırdığı bu kinokomediyasını «Qayıq» cəmiyyətinin sponsorluğu ilə çəkmişdi. Özünün dediyinə görə yaradıcılığında mərhələ təşkil edən bu film ədəbi əsərin mo-

tivləri əsasında ləntə alınmış və görkəmli ədibin, böyük vətəndaşın anadan olmasının 125 illiyinə ithaf edilmişdir. Qrotesk janrında çəkilmiş bu film heç bir vəchlə din əleyhinə təbliğat aparmır. Heç Mirzə Cəlil də dincə, imana qarşı çıxış etmirdi. Ədəbi mənbə kimi, film də cəhalətpərəstliyi, avamlığı, kortəbbi fanatizmi, firıldaqçıları ifşa edir.

«O dünyadan salam» bədii filmi 1992-ci ildə Aşqabadda keçirilən I Beynəlxalq milli kinematoqrafiyalırmın «Gümüşü Aypara» regional kinofestivalında uğurla nümayiş etdirilmiş və sosial problemin həllinə görə münsiflər heyətinin prizini almışdır.

Bununla belə film tamaşaçılar tərəfində birmənalı qarışlamamış, ssenari müəllifi və rejissor T.Tağızadə əsərin orijinalına müdaxilə etdiyinə görə müxtəlif fikirlər söylənilmişdir. Buna görə də Tofiq müəllim həmkarları ilə birgə ümumilli liderimizin qəbulunda olarkən ondan «O dünyadan salam» filmine baxmasını xahiş etmişdi. Görünür Heydər Əliyev filmə baxmasa da bu kino əsəri barədə müxtəlif fikirlərdən, xüsusilə rejissorun orijinala əsəssiz müdaxiləsindən xəbərdar idi. Ona görə də qəbulda «O dünyadan salam» filminin adı çəkiləndə ölkə rəhbəri Cəlil Məmmədquluzadə sənəti, onun məşhur «Ölülər» pyesi haqqında maraqlı fikirlər söylədi: «Tofiq Tağızadə dedi ki, bir istirahət günü çay içə-icə onun çəkdiyi kinoya baxaqq. Mən sizə deyim, 1993-cü ildə buraya gələndən indiyə qədər təəssüf ki, bir saat da istirahət üçün vaxt tapa bilmirəm. O vaxtlar mən burada işləyəndə, düzü, bazar günləri bəzən kinoya, xüsusən yeni filmlərə baxırdım, amma indi vəziyyət o qədər çətin, o qədər ağırdr ki, bir gün, bir saat da istirahət yoxdur. Bu o demək deyil ki, mən sizin filmə baxmayacaqam. Sizin filminiz məni çox maraqlandırır. İndi mən həmin mövzuya - «Ölülər», Cəlil Məmmədquluzadənin mövzusuna gəlirəm.

Birincisi, Cəlil Məmmədquluzadə dahi insandır. Biz onun 125 illik yubileyini keçirdik, xatırınızdədir, mən orada nitq də söylədim, o cümlədən «Ölülər» əsəri haqqında da danışdım. Ancaq Cəlil Məmmədquluzadənin dahiliyi təkcə «Ölülər» əsəri ilə bitmir, onun bütün yaradıcılığındadır. Bilirsiziz, dünyada, bəşər tarixində yaradılan əsərlər adətən özündən əvvəlki əsərlərə bənzeyir-

lər. Məsələn, «Leyli və Məcnun» əfsanəsi ilə bağlı mərhüm Qara Qarayevin simfonik poeması da var.

Bəlkə də səhv edirəm, tarixdə olan müeyyen məsələləri bilmirəm, amma hesab edirəm ki, bəşər tarixində «Ölüler» kimi bir mövzuda əsər yaranmayıbdır. Bu, qeyri-adi mövzudur. Sevgiməhəbbət, bəli, insanlar yaranandan var. Biri o birisini sevir, sevgisinə qovuşa bilmir, biri özünü öldürür, biri «Qız qalası»ndan atr, Otello Dezdemonańı öldürür və sairə. Yaxud da ki, padşahlar haqqında, qəhrəmanlar haqqında əsərlər var, dastanlar var, amma bu cür psixoloji bir mövzu, bunun kəşf edilməsi doğrudan da Cəlil Məmmədquluzadənin nə qədər dahi adam olduğunu göstərir. Bu əvəzsiz bir şeydir.

Mən «Ölüler» pyesinin tamaşasını ilk dəfə 13 yaşında, Naxçıvan Dram Teatrında görmüşəm və o vaxtdan onun təsiri altın-dayam. Şeyx Nəsrullah, kefli İsgəndər, Şeyx Əhməd obrazları indi də gözümüz qabağındadır. Həddindən artıq fəlsəfi bir əsərdir, insan fəlsəfəsinin ən yüksək bir zirvəsində olan əsərdir və hesab edirəm, bizim çatışmazlığımız, günahımız da bəlkə ondan ibarətdir ki, indiyə qədər bu əsəri təbliğ edə, dünyaya tanıtdıra bilməmişik. Düzdür, xatirimdədir, bu əsəri Tofiq Kazımov tamaşaşa qoydu, onu da tənqid elədiler ki, əsəri bir az o tərəfə, bu tərəfə əyibdir. Sizin filminiz nə cürdür, bilmirəm, amma qulağımı çatır ki, guya Tofiq Tağızadə də əsəri bir balaca o tərəf, bu tərəfə əyib, bunu da bilmirəm, amma ona baxacam. Çünkü, hesab edirəm, bu bizim və bizdən sonra gələnlərin də borcudur ki, «Ölüler» əsərini dünyaya tanıdaq. Ona görə «Ölüler» əsərinə müraciətinizi çox yüksək qiymətləndirirəm, çalışacağam ki, o filmə baxım».

Heydər Əliyevin bu fikirlərində aydın olur ki, ulu öndərimiz bədii səviyyəsindən asılı olmayaraq, görkəmli şəxsiyyətlər barədə çəkilən filmlərə, klassik əsərlərin ekranlaşdırılmasına çox yüksək qiymət verirdi. O, deyirdi: «Mən dəfələrlə demişəm, Vaqif bizim böyük şəxsiyyətimizdir. Səməd Vurğun onun haqqında «Vaqif» dramını yaratdı və bu əsər milli teatrımızda tamaşaşa qoyuldu. Böyük sənətkarımız Ələsgər Ələkbərovun, Sidqi Ruhullanın və başqalarının yaratdığı gözəl obrazlardan sonra hamımız Vaqifi

elə o cür təsəvvür edirik «Amma vaxtilə Vaqif necə olub, - bunu heç kəs bilmirdi. Çünkü nə rəsmi, nə də portreti qalıbdır, amma Səməd Vurğun əsər yaratdı, milli teatrımız, sənətkarlarımıza tamaşa yaratdılar və bu, tarixdə qaldı. Ona görə də bizim tarixi mövzulara aid olan filmlər çox dəyərlidir. Ola bilər, bədii cəhətdən birinin bir, digərinin başqa çatışmazlığı var, bunlar o qədər əhəmiyyətli deyildir. Əhəmiyyətli cəhət ondan ibarətdir ki, biz salnaməyə salmışq, kino sənətinə salmışq...»⁴³

Tarixi şəxsiyyətə həsr olunmuş filmlər

Ulu öndərimiz Heydər Əliyev tarixi şəxsiyyətdir. O, böyük siyasetçi, XX əsrin görkəmli siyasi və dövlət xadimidir. Azərbaycanlı olması ilə fəxr edən, millətinin qədrini bilən, xalqını son-suz mehəbbətlə sevən, onun tarixi keçmişini mükəmməl bilən və qiymətləndirən, xalqının bu günü, gələcəyi barədə daim düşünən dahi bir insan idi.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmetləri olan, professional vokal sənətimizin banisi Bülbülün 100 illik yubileyi münasibətile böyük müğənninin xatirə muzeyində olarkən, muzeyin direktoru, Bülbülün ömür-gün yoldaşı Adilə xanım Məmmədova ölkə başçısına müraciət etdi. Elmə, mədəniyyət və incəsənetə göstərdiyi diqqət və qayğıya görə Prezidentə minnətdarlığını bildirdikdən sonra dedi: «Əziz Prezidentimiz, Siz millətin ləyaqətinin, xalqın böyüklüyünün ne demək olduğunu dərinən bilirsiniz...

Deyirler ki, «bir əsgərdən leşkər olmaz». Yox, mən bununla razi deyiləm. Ona görə ki, bir əsgər də savaş meydanında döyüşüdür. Əgər o, Heydər Əliyevdirse, mehz o, elə etmişdir ki, Azərbaycan indi bütün dünya ilə bərabər hüquqlu tərəfdəş kimi danışa bilir...

Sizin Azərbaycan KP MK-nin birinci katibi olduğunuz dövr mədəniyyətimizin, elm və incəsənetimizin çiçəkləndiyi dövr idi. Siz getdikdən sonra biz bataqlığa yuvarlanımağa başladıq. Allah

Azərbaycan xalqına rəhm etdi və Sizi bize yenidən qaytardı. Sizin qayıdışınız böyük işdir. Siz zor gücünə, çevrilişlə, inqilabla deyil, xalqın təkidli xahişi ilə gəldiniz. Sizin bir sözünüzə bütün meydan bir andaca camaatla doldu – adamları meydana zor gücünə çıxarmaq isə mümkün deyil – bu xalqın Size çox böyük məhəbbətinin sübütudur. Sizin xoşbəxtliyiniz bax, bundadır»⁴⁴.

Azərbaycan xalqının böyük övladı Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti, ömrü boyu xalq üçün, el üçün, Vətən üçün yaşaması, çalışması, mübarizə aparması bütün millətimiz, o cümlədən kino işçilərimiz üçün misilsiz nümunədir.

Heç de təsadüfi deyil ki, ümummilli liderimiz yenidən həkimiyyətə qayıdanın sona kino və televiziya işçiləri silsilə sənədlə, bədii-sənədlə filmlər yaratmış, bu filmlər vaxtaşırı mavi ekranlarda nümayiş etdirilmişdir. Lakin bir çox filmlər də var ki, bu kinolentlərdə nədən danışılırsa danışılsın, ölkəmizin tale yüklü məsələlərinin həllində görkəmli şəxsiyyət, siyasi və dövlət xadimi Heydər Əliyevin xidmətləri xüsusi vurğulanır. İki misal göstərek:

C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında rejissor C.Zeynallının yaratdığı «Ösrin kontraktı» sənədli filmində neft kontraktının imzalanmasında Respublika Prezidenti H.Əliyevin misilsiz rolu göstərilmişdir. Azərbaycan metrosunun tikintisində bugünkü günədək keçdiyi yol Heydər Əliyevin adı ilə bağlıdır. Rejissor S.Samuxlunun «Bakı metrosu-30» sənədli filmi adından da göründüyü kimi Bakı metropoliteninin tarixinə həsr olunmuşdur. Burada kinoxronikadan da istifadə edilmişdir.

Bütün bunlarla bərabər kinorejissor V.Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi filmləri öz orijinallığı və mövzu yeniliyi ilə seçilir. Azərbaycanın xalq artisti, kinorejissor V.Mustafayev ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən, bu dahi şəxsiyyətlə görüşlərindən, ona həsr etdiyi filmlərdən söhbət açaraq demişdir: «Heç vaxt hansısa şəxsiyyət haqqında film çəkmək arzum olmayıb. Amma milli liderimiz, cənab Heydər Əliyev şəxsiyyəti məni özüne çəkdiyindən onu metbuatdan izləməyə başladım. Yavaş-yavaş bu şəxsiyyətin avtobioqrafiyası ilə tanış olduqca, bir şeyi başa düşdüm: Heydər Əliyev yeganə şəx-

siyyətdir ki, onun ömrünə bir neçə iga din həyatında baş verən hadisələr sığışır. O, yeganə şəxsiyyətdir ki, bu qədər dramatik situasiyalar bir həyatda cəmləşib. Həm də bütün dramatik situasiyalarдан hər zaman qalib çıxıb. Buna fikir verib düşünməyə başladım. Sonra filmlər çəkdir. Bundan evvəl isə onu yaxından tanımadım. İş prosesində onu daha dərindən öyrənməyə başladım. Doğrudan da unikal şəxsiyyətlə üzləşmişdim...

Müxtəlif şəxsiyyətlər haqqında təkliflər çox olub, ancaq imtina etmişəm. Qorbaçov hakimiyyətə gəldikdən sonra cənab Əliyev çox ağır, dramatik vəziyyətlərlə üz-üzə qaldı. Həyat yoldasını itirdi, infarkt keçirdi, bunlar azmış kimi, üstəlik, müxtəlif bəhanələrlə Siyasi Bürodan kenarlaşdırıldı. Heydər Əliyev Qorbaçov və onun adamlarının əhatəsində tək qalmışdı. Bir yandan da bizim yerli yaramazlar... Təsəvvür eləmək çətindir ki, Əliyev belə vəziyyətdən necə çıxır və sonra Azərbaycana yenidən rəhbərlik edir. Bu möcüzədir...

Haqqında film çəkmək təklifi alanda çox sevindim. Təsadüf arzumla üst-üstə düşmüşdü. İlk dörd film daha çox informasiya xarakteri daşıyır. Çalışdım ki, filmi mərhələlərə bölüm. Birinci film «General», ikinci «Birinci», üçüncü «Moskva, Kreml», dördüncü «Lider», beşinci «Tale» adlanırdı. Bu film Heydər Əliyevin parlamentin ssesiyyasında çıxışı zamanı baş verənlərdən bəhs edir. Ona edilən hücumlar, çıxışını yarımcıq kəsmək üçün zaldakıların ayaqlarını yerə döymələri. Filmdə İlham Əliyev də çəkilmişdi. Həmin ssesiyanı xatırlayarkən çox gözəl müşayiə etmişdi:

- O adamlar ki, ayaqlarını yerə döyüb Heydər Əliyevə danışmağa imkan vermir, maneçilik törədirdilər, Ali Sovetin sədri seçiləndə əl çalırdılar...

Altıncı film «Əsl məhəbbət haqqında» adlandı. Filmə baxanlar bir daha şahid oldular ki, böyük şəxsiyyətin məhəbbəti də böyük olur. Öz məhəbbətini karyerasından üstün tutur. Film Moskvada keçirilən Avrasiya teleforumunda mükafat aldı. Həm də ilk dəfəydi ki, hansısa ölkənin rəhbəri haqqında çəkilmiş film beynəlxalq festivalda mükafata layiq görüldü. Buna qədər belə hadisə baş verməmişdi. Yalnız Heydər Əliyev şəxsiyyətinə marağın nə-

ticəsində film uğur qazandı. Yeddinci film «Bir həsrətin tarixi» oldu. Daha doğrusu, «bir paxılığın tarixi». Burada Heydər Əliyev – Qorbaçov süjeti və birincinin işdən kənarlaşdırılması prosesləri ön plana çəkilmişdi. Film «V Avrasiya teleforumu»nda «Qran-pri» mükafatına, Yekaterinburqda keçirilən çox möhtəşəm sənədli filmlər festivalında isə əsas mükafatlardan birinə layiq görüldü. Həmin film hazırda dünyanın bir çox ölkələrində nümayiş etdirilir. Cənab Əliyevin ad günündə Misirin mərkəzi televiziya kanalında da göstərildi. Bu il (2004) dekabrın 17-də Moskvada «Bakı» kinoteatrının açılışı (əslində yenidən açılışı – A.K.) zamanı altıncı və yedinci filmlər nümayiş etdiriləcək. Səkkizinci filmi çəkəndə yenidən Heydər Əliyevin DTK-da işlədiyi dövrə müraciət etdim. Çünkü məndə maraqlı materiallar yığılmışdı. Hələ nəinki adı tamaşaçılar, hətta dövlət təhlükəsizlik orqanlarının işçiləri də filmi bəyənib yüksək qiymət verdilər. Film «Professional» adlanır. Həzirdə doqquzuncu filmin üzərində çalışıram. Bu filmdə cənab Əliyevin 60-70-ci illərdəki fəaliyyətinə qayğıdım...

Filməri, demək olar ki, cənab Əliyevlə birlikdə çəkmişik. O, dahi və nadir şəxsiyyət idi. Bu dahiliklə yanaşı, onda çox böyük həssaslıq, istiqanlılıq və qeyri-adi daxili azadlıq vardı. Filmin ideyası və çəkmək istədiklərim haqda danışdım. Bəyənib razılaşandan sonra dərhal həmkar olurdum. Cümlənin yarısından bir-birimizi başa düşürdü. Özü də kinonu çox professional dərəcədə istənilən peşəkarдан gözel bilirdi. Tutaq ki, necə dönmək, işi hiss etmək lazımdır. Çəkilişlərə dözümlü yanaşındı. İki-üç saat işlədikdən sonra fikirləşirdim ki, yəqin yorulub. Yaxınlaşış deyirdim:

- Cənab Prezident, bugünkü kifayətdir.
- Hara, yox, gəlin işləyək. Hələ yorulmamışam. Əgər yorulmusunuzsa, istirahət edin...

Hiss edirdim ki, işləmək istəyir, gəl bundan sonra yaxşı işləmə. Elə olurdu ki, çəkilişlər günlərlə davam edirdi. Onun qeyri-adi iş qüvvəsini hiss etməmək olmurdu. Hətta bazar günləri belə çəkilişlərdən imtina etmirdi. İstirahət günləri, adətən, işə gəlirdi. Günün ikinci yarısı evə qayıldı ve yenə çəkiliş aparırdı...

Heydər Əliyev mənə çox şey danışındı. İlk dəfə öz şəxsi həyatı, sevgisi haqqında danışanda ona demişdim ki, 12 film çəkəcəyəm. Filmlər hələ qabaqdadır. 12 rəqəmi, simvolik rəqəmdir, Onun haqqında 100 film də çəkilsə, bəs etməz...»⁴⁵

Kinorejissor V.Mustafayevin ulu öndərimiz Heydər Əliyevə həsr etdiyi serialın içərisində en çətin, ən ağır və ən uzun çəkən çəkiliş prosesi «Bir həsrətin tarixi» filmi olmuşdur. Rejissorun deyiyinə görə o, Qorbaçovla görüşmək üçün düz üç il əmək sərf edir, nəhayət öz istəyinə nail olur. Rejissor filmi festivalda göstərmək üçün Moskvaya aparır. Film «Qran-pri» mükafatına layiq görülür.

Nadir insan, qüdrətli siyasetçi

Texnika elmləri doktoru, Ə.Cənəhmədov «Azərbaycan» qəzetində (4 yanvar 2004-cü il) dərc etdirdiyi «Nadir şəxsiyyət» başlılı məqaləsində yazar ki, respublikada elə bir adam tapmaq mümkün deyil ki, Heydər Əliyev onun həyatında rol oynaması. İstər sovet dövründə, istərsə də ondan sonra Heydər Əliyev kadr siyasetinə diqqətlə yanaşmış, elm, mədəniyyət xadimlərinə həmişə xüsusi qayğı bəsləmişdir... O, həmişə çətin məqamlarda xalqın əlindən tutub, onu bələlərdən xilas edib...

Ulu öndərimizin Azərbaycan və SSRİ xalq artisti İsmayıllı Dağıstanlığının ailəsinə göstərdiyi xüsusi diqqət və qayğısı böyük sənətkarın qızı Lamiyə xanımın «Mən aktyoram» kitabında da (Bakı, 2006) öz geniş əksini tapmışdır. Kitabda yazılmışdır: «Atamın həyatı olduqca mənalı, maraqlı keçib. Hökumət tərəfindən mükafatlandırılıb. Amma o, elə bir adam idи ki, heç vaxt yalnız özünü düşünmürdü. Altımişinci illərin əvvəllerində o, tamaşadan narazı gəlirdi, teatrin get-gedə zəifləməyi, tamaşaçıların sayının azalmağı ona bir dərd idi. Aktyor ansamlı dəyişilmişdi. Hiss olunurdu ki, səhnədəki aktyorlar müxtəlif məktəblərin yetirməsidir. Surətlərin, ifaçıların arasında əvvəlki mütənasiblik itmişdir. Bəlkə də ona görə tamaşaçı azalmışdı, ya da ziyanların əksəriyyəti dönüb rusilli olmuşdu, ona görə Azərbaycan Dram Teatrının pərəstişkarları

azalmışdı. Gələn tamaşaçıların da içində özlərini apara bilməyənlər, tum çırtlayanlar, tamaşa qurtarmamış qarderoba qaçanlar günü-gündən artırdı. Hətta bir neçə dəfə atam səhnədən məcbur olub tamaşaçıya irad tutub. O, deyirdi:

- Əvvəl-axır kimse onlara başa salmalıdır ki, teatr mədəniyyət ocağıdır.

1969-cu ildə yoldaş Heydər Əliyev hakimiyyətə gələndən sonra incəsonət aləmində, həmçinin Dram Teatrında böyük dəyişikliklər başlandı və 1974-cü ildə Moskva şəhərində Azərbaycan teatrının 100 illiyinə həsr edilmiş qastrol çox böyük uğurla keçdi. Əzizbəyov adına Azərbaycan Akademik Dram Teatrı Moskvaya dörd tamaşa aparmışdı, onlardan üçündə İ.Dağışanlı baş rolda çıxış edirdi. Qastrolun başlanmasına bir-iki ay qalmış anam ürək infarktı ilə xəstəxanaya düşür. Atam teatra da, nazirliyə də xəber verir ki, ona dublyor hazırlasınlar, yəqin ki, o, artıq gedə bilməyəcək.

Yoldaş Heydər Əliyev atama xəber göndərdi ki, o, mütləq getməlidir, onu heç kəs əvəz edə bilməz. Doğrudan da, «Kreml saatı» pyesində Lenini atamdan başqa oynayan yox idi. Xəstəxanaya da tapşırılmışdı ki, «İsmayıllı Dağıstanının həyat yoldaşı sağalmalıdır». Bunlar hamısı Azərbaycan teatrının – mədəniyyət «barometrinin» xatırınə idi.

Doğrudan da anamın ele ağır xəstəlikdən sağalmağı bir möcüze oldu. Onu, hətta müalicə edən həkim də qeyd etdi. Əlbəttə, bu dəfə də tale atamın əlindən tutub, sənət yolunda bir pillə də qaldırib, SSRİ xalq artisti adına apardı.

Həkimlər anama xəstəlikdən sonra bir neçə ay dəniz havasında olmayı məsləhət gördü. Anam da bir ay Mərdekan sanatoriyasında, payızda isə bir ay atamlı bir yerdə «Azərbaycan» mehmanxanasında qaldı.

Atam onu hər səhər və axşam Dənizkənarı parkda gəzdirdi. Sonra yoldaş Heydər Əliyevin təşəbbüsü ilə bir neçə aktyora və atama dəniz kənarında yeni mənzil verdilər.

Azərbaycanın xalq artisti, Dövlət mükafatları laureati, görkəmli sənətkar Amaliya Pənahova «Yaratdığım obrazların ikinci planı» kitabında (Bakı, 2001) ulu öndərimizin azərbaycanlı kino

xadimlərinə görə neçə daxili bir sevinc, qürur hissi keçirdiyini belə təsvir etmişdir: «Rus yazıçısı A.Safronovun «Gecənin sırrı» (ilk tamaşa 11,18,19 sentyabr 1980-ci ildə olub) əsərinin tamaşasında Zina obrazı mənim yaradıcılığında özünəməxsusluğu ilə seçilib. A.Safronov Azərbaycan yazıçıları və Azərbaycan teatrı ilə yaxınlaşdırıcı rus yazıçılarındanndandı...

Tamaşa keçmiş SSRİ-nin təşkil olunmasının 60 illiyinə həsr edilmişdi... SSRİ tərkibində olan respublikaların teatrları ayrı-ayrı xalqların dramaturgiyasından, xüsusi ilə müasir və klassik rus dramaturgiyasından nümunələr tamaşaşa qoyurdu. Eyni zamanda, başqa millətlərin, o cümlədən Azərbaycan yazıçılarının pyesləri rus dilində tərcümə edilib Moskva və Leninqrادın ən yaxşı teatrlarının səhnələrində oynanılırdı.

1982-ci il oktyabrın 17-də «Gecənin sırrı» tamaşasına gələnlər müəllif A.V.Safronovu və tamaşanın iştirakçlarını hərarətlə al-qışladılar və onlara çiçək dəstələri təqdim etdilər. Anatoliy Safronov salondakılara müraciətə pyesinin əla səhənə təcəssümünə görə teatrın kollektivinə təşəkkür etdi. Həmin gün böyük müvəffəqiyyətlə keən tamaşaşa o vaxtkı Sov.İKP MK Siyasi Bürosu üzvlüyüne namizəd, Azərbaycan KP MK-nin birinci katibi H.Ə.Əliyev, Azərbaycan KP MK bürosunun üzvləri və büro üzvlüyünə namizədlər də baxdılar.

Tamaşa qurtardıqdan sonra Azərbaycan SSR-in rəhbəri onun iştirakçıları ilə görüşdü. H.Ə.Əliyev yoldaş A.V.Safronovu, teatrın bütün kollektivini mühüm yaradıcılıq müvəffəqiyyətilə, Böyük Vətən müharibəsi illərində sovet xalqının ölməz hünərini, unudulmaz səhifələrini yada salan gözəl müasir tamaşa yaratmaqları münasibəti ilə ürəkdən təbrik etmişdi («Kommunist» qəzeti, «Yüksək vətənpərvərlik ruhu aşlayan tamaşa», 19 oktyabr 1982-ci il).

Vətənpərvərlik pafosu ilə aşılanmış bu pyesin məzmunu psixoloji, dramatik hadisələr fonunda tamaşaçıya çatdırıldı. A.Safronov məni Moskva aktrisası Yuliya Borisova kimi geniş diapazona malik sənətkar adlandırdı və mənim kimi aktrisa ilə bütün dünya teatrlarında çıxış etməyin mümkünlünü söylədi. Mən bu

vaxt Heydər Əliyevə diqqət yetirirdim, onun necə daxili bir sevinc, qürur hissi keçirdiyini aydın hiss edirdim. O gün Azərbaycan teatr və kino xadimlərindən necə ürəklə, iftixarla söhbət açığının şahidi oldum. Heydər Əliyev səhnə və ekran ustalarımızdan, onların yüksək sənətkarlığından, eləcə də məndən danışüb üzünü A.Safronova tutub qürurla soruşdu: «Скажи, у вас есть такая актриса?»* A.Safronov da cavabında dedi: «Нет, такой талантливой и красивой, да ещё молодой нет!!!»**

Azərbaycanın tanınmış yazıçısı, kinodramaturqu, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə «Zerkalo» qəzetinə verdiyi müsahibədə ümummilli liderimizin böyük və nadir bir şəxsiyyət olmasından bəhs edərək demişdir: «Mən Heydər Əliyevlə şəxsən tanış olmağımdan fərəh duyuram. O, nadir və böyük şəxsiyyət idi. 1980-ci ildə məni, gənc yazıçını Heydər Əliyevlə birgə rayonlara gedən qrupa daxil etdilər. Rəhbər belə səfərlərə çıxanda həmişə özü ilə bir neçə nəfər jurnalist və yazıçı aparırdı.

Bir dəfə biz İmisiyyə gelib çıxdıq. Hava çox isti idi. İlk dəfə məni heyrətləndirən rəhbərlə bizim aramızda uçurumun olmaması idi. O, bizimlə ən yaxın dostları kimi söhbət etirdi. Hava çox isti olduğu üçün biz qısa qollu köynəkdə gəzirdik.

Heydər Əliyev isə həmişə olduğu kimi səliqə-səhmanlı idi, əynində yüngül kostyum vardi. O, rayonlarda kolxoçularla görüşüb söhbət etirdi, onların problemlərini yaxşı bilirdi. Axşamlar isə biz yazıçıları bir yerə yığır, bizimlə professional səviyyədə danışdı.

Heydər Əliyev kolxoçularla kolxoçu idi, yazıçilarla yazıçı. Bu insanda hər hansı bir peşənin əsas cəhətlərini qavrama qabiliyyəti çox güclü idi. O vaxtdan mən Heydər Əliyevə hörmət və məhəbbət bəsləyirəm. O, nadir insan və qüdrətli siyasetçi idi»⁴⁶.

Ümummilli lider Heydər Əliyevin yüksək intellektual səviyyəli, hərtərəfli biliyə malik bir şəxsiyyət olması haqqında çox

misallar göstərmək mümkündür. Heyatımızın ele bir sahəsi yoxdur ki, o bu sahə ile bağlı əsl mütəxəssis fikri söyləməmiş olsun. Ümummilli liderimiz tarixçi ilə tarixçi kimi, kinematoqrafcı ilə kino işçisi kimi, mühəndislə mühəndis kimi, iqtisadçı ilə iqtisadçı kimi, sənətkarla sənət adamı kimi danışır, müsahibləri də Heydər Əliyevin yüksək bilik səviyyəsinə heyran qalırdılar.

Bununla bağlı fəlsəfə elmləri doktoru Ramiz Mehdiyev «Azərbaycanın inkişaf dialektikası» kitabında yazmışdır: «...XX əsrin son otuz ilində Azərbaycanda, bütün keçmiş SSRİ məkanında, eləcə də dünya məqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən kənardə təsəvvür etmək mümkün deyildir. Təbii ki, bu da onun haqqında yeni maraqlı tədqiqat əsərlərinin meydana gəlməsinə təkan verəcəkdir. «Heydər Əliyev və Azərbaycan elmi», «Heydər Əliyev və Azərbaycan ədəbiyyatı», «Heydər Əliyev və Azərbaycanda ictimai-siyasi fikrin inkişaf mərhələləri» kimi sanballı tədqiqat əsərlərinin meydana çıxacağı şübhəsizdir. Çünkü Prezidentimiz bütün bu sahələrə dair öz qiymətli sözünü demiş, fikirlərini söyləmiş, onların hər birinin inkişafında müstəsna rol oynamışdır»⁴⁷.

Bu baxımdan Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsinin 30 illiyinə dair açılmış sərgidə iqtisadiyyat naziri Namiq Nəsrullayevin dediyi fikirlər də diqqəti cəlb edir: «Cənab Prezident, biz 1969-1982-ci illərdə iqtisadiyyatın problemlərinin həlli yolları barədə Sizin imzaladığınız bütün sənədləri saxlamışıq. Bu sənədlər Sizin hələ o dövrde böyük bir islahatçı şəxsiyyət olduğunuuzu əyani şəkildə nümayiş etdirir...

Mən bu yaxınlarda iqtisadiyyat nazirlərinin Polşada keçirilən toplantıda iştirak etmişəm. Polşada iqtisadi islahatlar modelinin müəllifi baş nazirin birinci müavinidir. Siz onu yaxşı tanıyrısnız. O, mənimlə iki saatə yaxın söhbət etdi. Dedi ki, Polşada iqtisadi islahatlar modelini alımlar hazırlayırlarsa, Azərbaycanda iqtisadi islahatlar modelinin müəllifi Prezident Heydər Əliyevdir»⁴⁸.

* «De görüm, sizdə belə aktrisa varmı?»

** «Yox, belə istedadlı və gözəl, üstəlik cavan aktrisa yoxdur!!!»

Xatirələr işığında

Yaxşı yadımdadır Sovet Azərbaycanının 50 illik yubileyi ilə əlaqədar «Azneft» meydani yaxınlığında dənizkənarı parkda çox böyük bir sərgi pavilyonu təşkil olunmuşdu. Bu sərgi Azərbaycan Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi adlanırdı. Burada bütün nəzirliliklərin, dövlət komitələrinin, Azərbaycan Elmlər Akademiyasının və baş idarələrin öz guşələri var idi. Hər bir müəssisə və təşkilat istehsal etdiyi məhsulları və ya öz sahəsi ilə bağlı gördüyü işləri əyani şəkildə ekspozisiyalarında nümayiş etdirməyə çalışırdılar. «Azərbaycan kinosu» ekspozisiyasının təşkilatçılarından biri kimi bu sətirlərin müəllifi də sərginin baxışına dəvət olunmuşdu.

Heydər Əliyevin sərginin baxışına gəlişi təşkilatçılarda işgüzər bir ovqat yaratdı. O, hər bir ekspozisiyanın qarşısında dayanıb diqqətlə eksponatlara, diaqlamlara baxır, yeri göldikcə öz dəyərli məsləhətlərini verir, bəzən nə iləsə razılaşmayanda həmin ekspozisiyanın eksponatlarının təzələnməsini tövsiyə edirdi.

Heydər Əliyev «Azərbaycan kinosu» ekspozisiyasına yaxınlaşanda hər bir eksponati diqqətlə nəzərdən keçirməyə başladı. Burada Azərbaycan kino işçilərinin müxtəlif illərdə çəkilişlərdə istifadə etdikləri köhnə və təzə kinokameralar, kinematoqrafçıların fotosəkilləri, «Babək» filminin qəhrəmanının libası, qalxan və qılinci, «İştintaq» filmının ümumittifaq festivalında layiq görüldüyü baş priz, aktyorların filmlərdə istifadə etdikləri kostyumlar və s. nümayiş etdirilirdi.

Ümummilli liderimiz «Azərbaycan kinosu» ekspozisiyasından ayrılanca yanındakılara dedi: «Milli kinomuzun sabahı bugündən də yaxşı olmalıdır. Bunun üçün əlimizdən nə gəlirsə etməliyik».

Sonraki illər göstərdi ki, Heydər Əliyevin milli mədəniyyətimizin bütün sahələrinin, o cümlədən mədəniyyətin ən böyük və ağır sahələrindən olan Azərbaycan kinematoqrafiyasının inkişafında əvəzsiz xidmətləri oldu.

Ümumiyyətlə, Heydər Əliyevin kinomuza diqqət və qayğısı hər zaman əhatəli olmuşdur. Müstəqillik dövründə də kino sənəti

ilə bağlı xüsusi məqamlar Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, sovetlər birligi dağıldıqdan sonra Azərbaycan kinosunda böhran yaranmışdı. Məhz ulu öndərimiz Milli kinomuzu bu böhrandan çıxartdı. Filmlərin çəkilişi üçün hər il dövlət tərəfindən vəsait ayrıldı. Azərbaycan müharibə şəraitində olmasına baxmaya-raq Heydər Əliyev «Şərq-Qərb» Beynəlxalq Kinofestivalının keçirilməsinə rəvac verdi. 1996-cı ildən bəri bu kinofestival Bakıda keçirilir.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə də Azərbaycan kinosu bu qayğı və diqqətdən neinkü məhrum olmayıb, eyni zamanda bu qayğı bütün sovet kinosuna göstərilib. Heydər Əliyev ümumilikdə həm də sovet kinosunun hamisi olub.

II FƏSİL

HEYDƏR ƏLİYEV KİNEMATOQRAF HAQQINDA

«Bəşəriyyət qarşısında kinonun xidməti böyükdür».

Heydər Əliyev

Ü mummilli lider Heydər Əliyev Moskvada, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi, Sov.İKP MK Siyasi Bürosunun üzvü olarkən müxtəlif profilli nazirliklərə – mədəniyyətdən, səhiyyədən tutmuş dəmir yolunadək, bütün nəqliyyata – dəniz, hava, su, avtomobil nəqliyyatına, bütün mədəniyyətə, təhsil kompleksinə – ali təhsil nazirliyinə, maarif nazirliyinə, texniki-pəşə komitəsinə, səhiyyə nazirliyinə, tibb sənayesi nazirliyinə, yün-gül səneyə nazirliyinə, ticarət nazirliyinə, müxtəlif baş idarələrə, ümumiyyətlə on doqquz nazirliyə, o cümlədən də SSRİ Kinematoqrafiya Komitəsinə rehbərlik etmişdir. SSRİ Nazirlər Sovetinin tarixində hələ heç vaxt elə olmamışdı ki, bu qədər sahə bir nəfərə tapşırılsın. Çünkü bunun öhdəsindən yalnız Heydər Əliyev kimi güclü şəxsiyyət gələ bilərdi, gəldi də.

Moskvada işlədiyi dövrü xatırlayarkən

Kinematoqraflarla görüşlərinin birində ümummilli lider H.Əliyev Moskvada işlədiyi illəri xatırlayaraq demişdir: «Mən Moskvada Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən Kinematoqrafiya Komitəsinə kuratorluq edirdim. Yerşəş yanına tez-tez gələrdi, biz bir çox məsələləri həll edərdik. Sovet kinematoqrafiyasının inkişafına əhəmiyyətli yardım göstərmək qərara alındı.

Siyasi büroda da, Nazirlər Sovetində də bu sahəyə mən başlıqlı etdiyimə görə komissiyaya başlıqlı etmək, bu məsələ ilə məşğul olmaq mene tapşırılmışdı.

Mən isə hər şəyle maraqlanan insanam, nə isə bir iş görmək, nə isə hazırlanmaq üçün çox diqqətlə məsələnin kökünə varmaq lazımdı, kinematoqrafi bilmeyimdən əlavə, onun vəziyyətini, imkanlarını və sairəni də öyrənməli idim. Mən kinematoqrafiyanın ən böyük xadimləri ilə çoxlu görüşlər keçirdim və hər şeyi – sənəd, qərar layihəsi hazırladıq. Yerşəş dedim ki, siz bizim kinematoqrafin ən görkəmli adamlarını yanınızça çağırın, mən də gələcəyəm. Bu, 84-cü il idi. Biz bir neçə saat səhbət etdik. Orada iştirak edən insanların bəziləri artıq həyatdan gediblər. Ancaq bəziləriindi buradadır – Rüstəm orada idi, Şengeləyə var idi. Deməliyəm ki, sonra biz o dövr üçün çox sanballı sənəd, Sovetlər İttifaqı kinematoqrafiyasının inkişaf programını yaratdıq.

Həmin sənəd qəbul edildikdən sonra, biz Moskvada, «Oktyabr» kinoteatrında kinematoqrafcıların geniş ümumittifaq fəallar yığıncağını keçirdik və mən məruzə etdim. Birincisi, kinematoqrafiyanın inkişafı barədə danışdıq. Yəqin ki, sizin xatırınızdadır? Bizim türkmənistanlı qonağımız hanı, mənim xatirimdədir, siz orada çıxış etdiniz. Biz bütün günü bu məsələləri müzakirə etdik, kinematoqrafiyanın ən böyük xadimləri çıxış etdilər, öz təklifləri, düşüncələri barədə danışdilar. Göründüyü kimi, mən kinematoqrafiya ilə bilavasitə bağlıyam. Ona görə də sizi sadəcə kino tamaşaçısı kimi ekrandan yox, parktiki fəaliyyətinizdən tanıyıram və sizə böyük hörmətlə yanaşıram. Bilirəm ki, kinematoqraf əməyi çox mürəkkəb və ağırdır. Ümumiyyətlə, artistlik çox ağır zəhmətdir.

Mən dəfələrlə demisəm və bu gün bir daha demək istəyirəm ki, tamaşaçı səhnəyə baxır, artist çıxış edir, rolu oynayır, o, tanınmış adamdır, onu alqışlayırlar və saira. Amma insan səhnəyə çıxanadək nə qədər zəhmət çekir, nə qədər həyəcan keçirir, səhnənin arxasında nələr baş verir – bunları heç də hamı bilmir. Ancaq mən bilirəm. Ona görə də teatr işçilərinin əməyini, kinoaktyor, rejissor əməyini yüksək qiymətləndirirəm və bu gün də həmin hissələrlə sizinlə görüşə gəlmİŞəm»⁴⁹.

İllər ötüb keçsə də...

Ümummilli lider Heydər Əliyev Moskvada işləyərkən onun burada keçirdiyi kino işçilərinin ümumittifaq müşavirəsindən 23 il keçməsinə baxmayaraq, bu müşavirədə iştirak edənlər də, etməyənlər də ürəkdolusu danışır, müşavirenin sovet kinosunun inkişafında mühüm rol oynadığını döne-dönə qeyd edirlər. Kinorejissor E.Quliyevin bununla bağlı fikirləri maraqlıdır. O, demişdir: «Heydər Əliyev uzun müddət sovet kinosuna rəhbərlik edib. Nə qədər tarixi əhəmiyyətli işlər görüb. Moskvada ilk ən böyük kino müşavirəsini keçirib. Nə qədər sənədlər qəbul olunub ki, sonradan sovet kinosunun inkişafına tekan olub bu işlər. Yeri gəlmışkən həmin tarixi işləri bu gün də müxtəlif ölkələrdə ehtiramla xatırlayırlar. Yادimdadır, ilk dəfə Bakıda «Mosfilm» günləri keçirilib. Yaxud, Alov və Naumovun «Tehran-43» filminin təntənəli baxışını təşkil etmişdi burda. Amma o olmayan dövrləri xatırlayın. Onilliklərlə formalaşmış ırsı az vaxt içində demək olar ki, dağlıdılar. Halbuki, Heydər Əliyevin yenidən qayıdışı artıq müstəqil olan milli kinomuzun dirçəlişinə səbəb oldu. Lap ele sonuncu addım, kinonun mədəniyyət nazirliyinə (indiki Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi – A.K.) verilməsi. Təbii ki, ölkə rəhbəri narahatdır və iş görür. Görün nə qədər pul ayrılib. Men dəqiq bilirəm ki, Heydər Əliyev heç vaxt kinoya olan münasibətini dəyişməyəcək və həmisi onun xeyirxahı, özü də ən böyük xeyirxahi olaraq qalacaq...»⁵⁰

Heydər Əliyevin Moskvada ümumittifaq müşavirəsində etdiyi məruzə «Sovet kinematoqraflarının mübariz vəzifələri» adlanır. Müşavirenin özü geniş və mötəber tərkibinə görə ölenkin ictimai və mədəni həyatında böyük bir hadisə idi. Müşavireyə öz qüvvələrini, təcrübə və istedadlarını sənətə həsr etmiş, bütün sovet adamlarının məhəbbətini qazanmış sənətkarlar toplamışdılar.

Ümummilli liderimizin program xarakterli məruzəsində müasir dövrde sovet kinematoqraflarının qarşısında duran vəzifələrən, bu vəzifələrin uğurla həyata keçirilməsi üçün kinonun maddi-texniki bazasının daha da möhkəmləndirilməsinin vacibliyindən və digər çox mühüm əhəmiyyət kəsb edən məsələlərdən bəhs olunur.

Məruzədə deyilir: «...Bizim günlərdə ekran ustaları ideya və peşə baxımından kamil, istedadlı filmlərlə sovet mədəniyyətini zənginləşdirirlər. Bu filmlərdə xalqın keçmiş və müasir dövrü işqalandırılmış, sovet cəmiyyətinin həyatında insanları narahat edən əsas problemlərinə diqqət yönəldilmişdir. Milyonlarla sovet əməkçisinin rəğbətini qazanmış filmlər danılmaz həqiqəti bir daha təsdiq edir: yalnız sənətkarın həyatla, reallıqla sıx əlaqəsi, onun dərindən və inandırıcı şəkildə eks etdirilməsi yaradıcılıq uğurlarına, ümum-xalq tərəfindən tanınmasına düzgün yol açır.

Lakin həyat kinematoqrafiyaya yeni-yeni tələblər irəli sürür, onun vəzifələrini mürəkkəbəşdirirək, irəliyə gedir. Sovet kinosunun xadimləri yaxşı bilirlər: partiya və xalqın ümidi ləyaqətlə doğrultmaq üçün yeni cəmiyyətin yaradılmasının real və iştirakçısı olmaq lazımdır. Təcrübə öyredir ki, incəsənət nəinki həyatla birgə addımlayanda, həm də onu qabaqlayanda, sənətkar cəsaretlə sabahkı günə baxanda, bugünkü prizmadan gelecəyi, perspektivi parlaq, bədii cəhətdən inandırıcı göstərməyi bacaranda öz yüksək vəzifəsini yerinə yetirmiş olur. Əldə etdiklərindən razi qalmayıb yaradıcılıqda daha böyük zirvələr fəth etməyə çalışmaq xeyirxah işdir, əsl sənətkarları məhz bu cəhət həmişə fərqləndirmiş və fərq-ləndirir...

Şəxsiyyətin sosial və mənəvi kamilləşməsi prosesi bədii tədqiqatın ən mühüm predmetidir. Onu incəsənətin vasitələri ilə hərtərəfli, obyektiv göstərmək, prosesin özünün sürətləndirilməsi və feallaşdırılmasında iştirak etmək deməkdir. Lakin, təəssüf ki, hələ də əsl tədqiqat ekranда təsadüfi hadisələrin bəyaz «zarisovkaları» ilə əvəz olunur. Bu isə sosial reallığı bütünlükə, yaxud film müəlliflərinin müasirlər və müasirlik haqqında tamamilə şəxsi, subyektiv təsəvvürlərini təcəssüm etdirə bilmir.

Kinematoqrafin təcrübəsi göstərir ki, film tamaşaçılara hər şeydən əvvəl şəxsiyyətin bütövlüyü, xeyirxah əməlli, öz qəhrəmanının mənəvi və intellektual cazibədarlığı ilə təsir göstərir, adamların qəlbində iz qoyur.

Qəhrəmanın şəxsiyyətinin maraqlı, geniş miqyashi olması, onun xarakterinin dərindən açılması – filmin müvəffəqiyyətinin, təsirli və «uzunömürlü» olmasının ən vacib şərtlərindəndir...

Müsət qəhrəman – parlaq, qüvvətli, cəlbedici, fəaliyyətli, igid adam – belə qəhrəmanın ekranda olması çox vacibdir. Belə qəhrəman azdır. Halbuki real həyatda bu cür qəhrəmanlar milyonlarladır...»⁵¹

Maraqlıdır, ümummilli liderimiz Heydər Əliyevin müşavirədə dediyi bu fikirlər elə bil bu gün Azərbaycan kinosu üçün deyilib.

Natiq daha sonra demişdir: «Kinoteatrda və ya televiziya ekranında kinematoqrafın səlahiyyətli nümayəndəsi hər şeydən əvvəl aktyordur. Filmde eksini tapan fikir və hissələr cəreyanı tamaşaçıya məhz onun vasitəsilə ötürülür. Ekranda insanların təsvirində ssenaristin, rejissorun, operatorun, rəssamın bütün cəhdləri məhz aktyorun üzərində çarpzlaşır. Biz bunda çox maraqlıyıq ki, aktyorun şəxsiyyəti və professional ustalığı bədii obrazların dərinləşdirilməsinə, onların inandırıcılığının və iibrətamizliyinin gücləndirilməsinə kömək etmiş olsun.

Sənətin həqiqiliyi meyarı müasirimizin təsviri problemi ilə bağlıdır. Qəhrəman tamaşaçıya o vaxt təsir göstərir ki, o obyektiv olsun, xarakter və münasibətlərin cizgilərini özündə əks etdirsin, kinematoqrafik baxımından ifadəli olsun. Uydurulmuş obraz isə nə qədər bərbezəkli olsa da tamaşaçıları laqeyid qoyur.

Kino sənətinin həqiqiliyi ilə qırılmaz surətdə bağlı daha bir problem. Kino ustaları, onun nəzəriyyəciliyi və tənqidçiləri yaxşı bilirlər ki, necə deyərlər, elit üçün nəzərdə tutulmuş orijinallıq etmək, həm də sadələşdirmək filmlərin təsirliliyinin daha da artırılmasına mançılık törədə bilər. Bunlar əsl sənətlə bir araya sığdır. Kinematoqraf kütłəvi tamaşaçı ilə yüksək sənət dilində danışmalıdır. Bu, həm intellektual, həm də emosional qavrama baxımından asan olmalıdır»⁵².

Necə də dəqiq deyilmiş fikir. Bu gün elə rejissorlar var ki, çəkdiyi filmin kütłəvi tamaşaçı tərəfindən başa düşülmədiyi görüb, «mən intellektual tamaşaçı üçün film çəkməşəm» deyir. Bununla da özünə haqq qazandırır, yaxasını məsuliyyətdən kənara çekir.

Daha sonra natiq kinonun məhsuldar inkişafı üçün bədii tənqidin əhəmiyyəti üzərində dayanaraq qeyd etdi ki, son illər tənqidin yeri, kinematoqrafiyamızın ayrılmaz hissəsi kimi onun vəziyyəti nəzərə çarpacaq dərəcədə möhkəmlənmişdir, bədii yaradıcılıqda onun rolu yüksəlmüşdür, nəzəri səviyyə artmışdır. Bununla belə tənqid filmlerin yaradılmasıın bədii prosesinə, bütün ideya-yaradıcılıq ab-havasına əhəmiyyətli dərəcədə, güclü təsir göstərə bilər və göstərməlidir.

H.Əliyev tənqidden danışarkən bu gün Azərbaycan kinosu üçün çox vacib bir məqama toxundu. O, dedi: «Tənqidin bizim kinematoqrafa təsiri, əlbəttə, o vaxt güclənə bilər ki, əgər o filmlərin yaradılması təcrübəsinə, kinostudiyanın işi də daxil olmaqla, daha yaxınlaşmış olsun. Kino tənqidçisi yaradıcılıq prosesinin bütün mərhələlərində – tematik planların və ssenarilerin müzakiresindən başlayaraq, filmin təhvil verilməsinin sonuna qədər onun hökmən feal iştirakçısı olmalıdır. Çox təəssüf ki, tənqidçilərin və ssenaristlərin, rejissorların, operatorların, rəssamların belə sıx əməkdaşlığı hələ ki, nadir hadisədir. Aydındır ki, tənqid yalnız peşəkarların öhdəsinə düşməməlidir. Tənqid və özünütənqidli biz bütün həyatımızın böyük hərəkətverici qüvvəsi kimi qiymətləndiririk. Buna görə də Dövlətkinonun, Kinematoqrafcılar İttifaqının, kinostudiyların, partiya və həmkarlar ittifaqları təşkilatlarının rəhbərleri kino istehsalının bütün sahələrində principial tələbkarlıq şəraitinin inkişafı üçün daim qayğı göstərməlidirlər. Kino işçiləri əgər tamaşaçıların - diqqətli, tələbkar və xeyirxah, sənət qədrini bilənlərin arzularına, təkliflərinə və qeydlərinə diqqətlə qulaq assalar özləri üçün şübhəsiz xeyir əldə edə bilərlər...»⁵³

Göründüyü kimi, natiq məruzəsində tənqidə geniş yer verməklə, kinonun inkişafında onun əhəmiyyətli rol oynadığını xüsusi vurgulamışdır.

Məsələ burasındadır ki, H.Əliyev tənqidin təkcə incəsənətin inkişafında yox, eləcə də sənət adamlarının təbiyəsində və fəaliyyətlərində xüsusi əhəmiyyət kəsb etməsi barədə Azərbaycan yazıçılarının VII qurultayındakı nitqində də maraqlı fikirlər söyləmişdir. O, demişdir: «Faydalı tənqid sənətkara kömək edir ki, o,

həyatın bütün cəhətlərini dialektik vəhdətdə görsün və göstərsin, xeyirlə şərin, müsbətə mənfinin mübarizəsini daha parlaq, daha kəskin şəkildə əks etdirsin.

Tənqidin sözün nüfuzu bir çox cəhətdən tənqidin obyektivliyi ilə, qarəzsizliyi ilə müəyyən olunur. Xeyirxahlıqla yanaşı, ciddiyət, professional tələbkarlıq – ədəbi tənqid məhz belə olmalıdır. Tənqidin verdiyi qiymətlərin prinsipiallığı tənqid edilənlərin mövqeyindən, vəzifəsindən və keçmiş xidmətlərindən asılı olmamalıdır, şəxsi rəğbet bəsləyib bəsləməməkdən, xüsusilə, asılı olmamalıdır. Tənqid yalnız bu zaman cəmiyyət tərəfindən ona həvalə edilmiş funksiyaları müvəffəqiyyətlə yerine yetirə bilər»⁵⁴.

Ümummilli liderimiz H.Əliyevin ədəbi tənqid haqqında yazıçıların qurultayında dediyi bu fikirləri Azərbaycan kinosuna aid et-sək, çox maraqlı və iibrətamız mənzərənin şahidi olarıq. Çünkü bugünkü Azərbaycan kinosunun tənqidə çox böyük ehtiyacı var. Filmlər çekilir, lakin bu filmlər təhlil olunmur. Təhlil olunmaya da yaradıcı qrupda arxayinçılıq əmələ gəlir. Belə təsəvvür yaranır ki, çəkilən filmlərdə hər şey öz qaydasında olduğu üçün bu kino əsərlərinə tənqid reaksiya vermir. Halbuki Azərbaycan Kinematoqrafçılar İttifaqının ondan artıq üzvü kinoşunasdır, əksəriyyəti də kino tənqidçiləridir. Amma yazı-pozu ilə məşğul olanlar bir-iki nəfərdir.

Ulu öndərimiz bu program məruzəsində çox vacib bir məsələyə toxunur. O, qeyd edir ki, kino tənqidçiləri film çəkilişinin lap əvvəlindən sonuna kimi yaradıcı qrupla birgə işləməlidir. Əgər belə olarsa filmde diqqəti cəlb edən bəzi çatışmazlıqlar – ister mövzu, ister plagiatslıq, ister məsələlərin qoyuluşu, reallıqdan uzaq hadisələrin ekrana çıxarılması, istərsə də aktyor oyunları, rejissor həlli baxımından nöqsanlı cəhətləri əvvəlcədən aradan götürmək mümkündür. Son on ildə çəkilmiş milli filmlərimizə tamaşa edərkən H.Əliyevin kino tənqidini ilə bağlı hələ 1984-cü ildə dediyi fikirlərin nə qədər doğru və real olduğunu bir daha yəqin edir-sən. Şübhəsiz bu fikirləri bu gün Azərbaycanda həyata keçirə bilək, bundan milli kinomuz yalnız qazana bilər.

Natiqin gənc nəsillə bağlı fikirləri də çox maraqlıdır. O, çıxışında bu məsələyə toxunaraq demişdir: «Sovet kinosunun inkişafının cari və perspektiv problemlərindən danışarken biz, əlbəttə, kinematoqrafçılarımızın gənc nəslinə nəzər yetiririk...

Ayri-ayrı gənc ssenaristlərin, rejissorların, aktyorların ictimai passivliyi, həyata cəsaretlə müdaxilədən qorxmaları, ciddi müasir mövzulara yaxın durmamaları, çox vaxt məhdud, kamerasüjetlərinə və ya ekranlaşdırırmalarqa qapanıb qalmaları faktları bizi narahat etməyə bilməz. Axi, bütün bunlar xırda mövzuluğa getirib çıxarıır, yaradıcılıqdə vətəndaşlıq pafosunu zəiflədir. Gənc kinematoqrafçılar əger həyati dərindən öyrənsələr, sənətkarların yaşı nəslinin təcrübəsinə yaradıcılıqla yiyələnsələr, sovet kinosunun gözəl ənənələrini qayğı ilə qorusalar və artırsalar o vaxt layiqli əvəzədcilər ola bilərlər.

Gənc sənətkarlarla kömək xırda qəyyumluğa çevrilməlidir. Çünkü bu, gənclərin ideya və yaradıcılıq təşəkkülü prosesini yalnız ləngidir. Müstəqil işə hazır olanlara daha çox inanmaq, əsl, böyük işdə özlərini sınamaq üçün onlara imkan vermək lazımdır»⁵⁵.

Əgər Heydər Əliyevin fəaliyyətinə nəzər salsaq onun gənclərə daim qayğı göstərdiyinin şahidi olarıq. Vaxtılıq yüzlərlə gəncin hər il Sovet İttifaqının müxtəlif şəhərlərindəki ali məktəblərə təhsil almağa göndərilmələri, gənclərin müxtəlif vəzifələrə, hətta rəhbər vəzifələrə cəsaretlə irəli çəkilmələri Heydər Əliyevin adı ilə bağlıdır. Yaradıcı gənclərlə görüşləri zamanı onlara nəinki düzgün yol göstərir, həm də himayədarlıq edirdi. Bunun nəticəsidir ki, ister ədəbiyyat və incəsənət, isterse də həyatımızın digər sahələrində yüzlərlə ali savadlı mütəxəssislər, o cümlədən kinematoqrafçılar yetişmişdir, onlar bu gün də öz iş yerlərində uğurla çalışırlar.

H.Əliyev daha sonra qeyd etdi ki, kinematoqrafiyanın ürəyini kinostudiya təşkil edir. Ona görə də kino istehsalı prosesinin bütün hissələrini daha sıx birləşdirmək, həm yaradıcı işçilərin, həm də filmlərin yaradılmasının maddi-texniki tərəfini təmin edənlərin hamisini məsuliyyətini artırmaq vacibdir.

Milli kinomuza diqqət və qayğı

Ümummilli liderimiz istər Azərbaycanda, istərsə də Moskva-da rəhbər vəzifelərde çalışarkən C.Cabbarlı adına «Azərbaycan-film» kinostudiyanının fəaliyyəti, maddi-texniki bazasının möhkəmləndirilməsi, burada istehsal olunan filmlər və kinematoqrafçılarının yaradıcılığı ilə daim maraqlanmış, yeri göldikcə «Azərbaycan-film»ə lazımi köməklik göstərmişdir. Bu barədə yuxarıda ətraflı söhbət açılmışdır. Hətta ümummilli liderimiz Azərbaycanın müstəqilliyi dövründə ikinci dəfə hakimiyyətə gələndən sonra vəziyyətin çətin olmasına baxmayaraq kino işçiləri ilə görüşür, kino istehsalının prosesi ilə daim maraqlanır. Hətta o, dahi Azərbaycan şairi M.Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasında yekun sözü ilə çıxış edərkən kinonun vəziyyəti ile bağlı məsələlərə toxunmuş və demişdir: «...Kinofilmlərin çökilməsi haqqında da burada məlumat verdilər. Şübhəsiz ki, televiziya öz işini görür və güman edirəm ki, indiki görüşümüzdən sonra da o, Füzulinin əsərlərini, onun qəzəllərine yazılmış musiqi əsərlərini daha geniş təbliğ etməlidir... Yubiley tədbirlərinin özləri de video və kino lentine çəkilməlidir. Smetada bu xərcləri də nəzərə almaq lazımdır. Məsələn, əgər Bağdadda, yaxud Kərbəlada Azərbaycandan gedən böyük bir nümayəndə heyətinin iştirakı ilə yubiley tədbiri keçiriləcəksə, bunun özü də mədəniyyət tariximizdə qalmalıdır...

İndii biz kecid dövründəyik. Məni də çox narahat edir ki, ziyanlarımızın, mədəniyyət və incəsənət xadimlərimizin bir çoxu, bəlkə də hamısı ağır şəraitdə yaşıyır. Bu, onların yaradıcılığına da təsir göstərir. Hər halda bu sahədə müəyyən işlər görməyə çalışacaqıq. Mən hələlik qeti söz verə bilmirəm. Çünkü bilirsiniz ki, indi Azərbaycanda 70-ci illərdə olan imkanlar yoxdur. O zaman heç bir minnətsiz hər şeyi edirdik və bunu təbii hal sayırdıq. Yazıçıya, alimə, bəstəkarə, rəssama mənəvi hörmət indi də var. Şəxsən mənde onlara qarşı belə hörmət həmişə olmuşdur və ömrümün axırınadək də qalacaqdır. Ancaq bunu maddi baxımdan reallaşdırmaq imkanları çox azdır. Bununla belə, biz yaradıcı adamlarımıza kömək etməliyik...

Mən daha bir məsələni də demək isteyirəm. Oqtay Mirqasimov* çıxışında dedi ki, kinostudiyanın çətin problemləri var və bununla əlaqədar Rasim Balayevlə birlikdə mənimlə görüşmək isteyirlər. Prezident Aparatının humanitar siyaset şöbəsinin müdürü Fatma Abdullazadə kino, teatr xadimlərinin mənimlə görüşmək istədiklərini xəbər vermişdir. Mən özüm də çox isteyirəm ki, bizim elm, mədəniyyət adamları ilə görüşüb onların problemlərinə kömək edim, yaxud heç olmazsa, dərdlərini yaxından bilim və mənəvi ürək-dirək verim. Lakin buna sadəcə olaraq, vaxtım çatır.

Kinematoqrafiyanın problemlərindən müəyyən dərəcədə xəberim var. Ancaq bunları təkcə mənmi həll etməliyəm? Axi, bizim çoxlu müvafiq orqanlarımız var... Həll edin, nəyəsə gücünüz çatırırsa, bu, başqa məsələdir. Ancaq elə şeylər var ki, orada güc çatmamaqdan söhbət gedə bilmez. Məsələn, deyirlər ki, kinostudiyanın əsas binasında kababxana, daha nələr var, otaqları satıblar. Bunun nə dərəcədə həqiqət olduğunu bilmirəm... Axi, necə ola bilər ki, dövlətin mülkiyyəti sayılan binanın yarısını ona-buna satınlar...

Əger mədəniyyətdən söhbət gedirsə, AzəTac da, kinostudiya da, teatr da mədəniyyətdir. Onun 70-80-ci illərdə yaranmış maddi-texniki bazasını öz şəxsi mənafeyi üçün dağıdanların qarşısında biz nə üçün aciz olmalı, susmaliyiq? Axi, həmin binalar xalqın, dövlətin vəsaiti hesabına tikilmişdir. Kinostudiyanın binası kimi tikililərə nə qədər vəsait qoyulmuşdur? Bütün bunlar xalqın cibindən getmişdir. İndi ola bilərmi ki, bir neçə adam şəxsi qazanc naminə bundan istifadə etsin?⁵⁶

Ümummilli liderimizin yanında komissiyanın icası 1994-cü il avqustun 1-də keçirilmişdir. 2001-ci il aprelin 18-də isə Heydər Əliyevin sərəncamı ilə «Azərkinovideo» İstehsalat Birliyi ləğv olundu, onun hüquqları Mədəniyyət Nazirliyinə verildi. Bundan sonra kinostudiyanın rəhbərliyi də dəyişdirildi.

Ümummilli liderimiz o vaxt kinostudiya barəsində söz açanda və «...kinostudiyanın əsas binasında kababxana, daha nələr var, otaqları satıblar...» deyəndə bu, ölkə Prezidentinin kinematoqra-

* O.Mirqasimov o vaxt «Azərkinovideo» İB-nin baş direktoru idi.

fiyaya rəhbərlik edənlərə çox mədəni şəkildə əvvəlcədən xəberdarlığı idi. Öləkə rəhbəri hər şeyi bilirdi, kinoda nələr baş verdiyindən də xəbərdar idi. Sadəcə olaraq o, heç kəsin xətrinə, qəlbinə toxunmurdı. Sakitcə sözünü deyib, fikrini, düşündüklərini lazımı ünvana çatdırırıldı. Lakin hər şeyin bir həddi olur. H.Əliyev görəndə ki, onun xəbərdarlığından nəticə çıxarılmadı, onda konkret tədbir görürdü. Həmişə belə olmuşdur, ömrünün son illerinə kimi də o, bu prinsiple işləyirdi.

O vaxtlar və sonralar, yeni 2001-ci ilə kimi C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında nələr baş vermişdi. Burada hansı işlər görülürdü? Gəlin kinostudiyanın on il bundan əvvəlki tarixinin səhifələrini vərəqləyək.

1994-2000-ci illər ərzində kinostudiyada 9 adda tammetrajlı, 2 adda qısametrajlı bədii, 12 sənədli, 4 cizgi filmi istehsal olunmuşdur ki, bu da 7 il ərzində 34 adda filmin həyata vəsiqə alması deməkdir.

Azərbaycan müstəqillik əldə edəndən sonra ilk dövrde ölkədə baş verən böhran, hökm sürən özbaşınalıq milli kinomuzdan da yan keçmədi. Belə ki, əvvəlcə kinostudiyanın sexləri parçalanıb müstəqil qurumlara çevrildi. Sonra kinostudiyanın mərkəzində «Qala» restoranı qapılarını müştərilərin üzünə açdı. Binanın ərazisində «Ləvəngi» aşxanası, kafe, maşın təmiri emalatxanası, mebel hazırlayan sex fəaliyyətə başladı. Kinostudiyanın yeməkxanası sauna, çəkiliş pavilyonu mal saxlamaq üçün anbara çevrildi. Kinostudiya, onun tabe olduğu «Azərkinovideo» İB kütłəvi informasiya vasitələrinin gündəlik təqnid və təhlil obyektinə çevrildi. Kinostudiya ərazisinin və binalarının müxtəlif firma və təşkilatlara icarəyə verilməsi ilə bağlı çoxlu söz-söhbatlər gəzirdi. Vəziyyət son dərəcə acinacaqlı idi. Kinomuzun taleyi çoxlarını narahat edirdi. C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının düşdürü vəziyyət göz qabağında idi. Kinomuzun əvvəlki şöhrətini qaytarmaqdan ötrü köklü islahat və tədbirlərin həyata keçirilməsi vaxtı artıq çatmışdı. Bununla əlaqədar ölkə Prezidenti H.Əliyevin kino ilə bağlı verdiyi sərəncam vaxtında və yerində idi.

Kino Azərbaycan Mədəniyyət Nazirliyinə verilən qədər kinostudiyanın 4,5 milyard manat (köhnə pulla) borcu var idi. Bu borclar aradan götürülüb. 1993-1996-cı illərdə istehsala buraxılan və sonradan yarımcıq qalan bədii filmlər – «Yuxu», «Güllələnmə təxirə salınır...», «Hacı Qara» və «Ovsunçu» çəkilib ekranlara çıxarıldı.

Kino Mədəniyyət Nazirliyinin təbeçiliyinə veriləndən sonra kinematoqrafiyanın fəaliyyəti yeni iş prinsiplərinə təbə etdirildi. Nazirliyin yeni yaradılmış kino işləri idarəsinin səyi səfərbər edildi. Beləliklə, Azərbaycan kinosu yenidən dirçəlməyə başladı.

Heydər Əliyev müşavirədəki məruzəsində ssenarilərin keyfiyyəti məsələsinə xüsusi diqqət yetirərək demişdir: «Bədii təcrübə təsdiq edir ki, əsasında həyatı ədəbi material duran və bu materialda uydurma deyil, real problemlər, maraqlı süjet, qəhrəmanların bütün xarakterləri olan film yaxşı əsər kimi çıxır.

Son illər ssenari işinin yaxşılaşdırılması üçün az iş görülməyib. Hər halda bu cəhdləri tamamilə uğurlu hesab etmək olmaz. Çünkü filmlərin planlaşdırılması və istehsalında bir çox zəiflik məhz ssenarilərin hazırlanmasının və tənqidli təhlilin lazımı səviyyədə olmaması ilə bağlıdır.

Görünür, ssenari işinin təşkilinin kökündən təkmilləşdirilməsi üzrində düşünməyə dəyər. Bu iş Dövlətkino və SSRİ Kinematoqraflar İttifaqı rəhbərliyinin xüsusi qayğısının mövzusu olmalıdır.

Kinostudiyaların, respublika komitələrinin, SSRİ Dövlətkinosunun ssenari-redaksiya kollegiyaları ssenarilər üzərində işdə çoxlu təşəbbüs, inad və məsuliyyət göstərməli, ssenarilərin yazılımasına tanınmış yazıçıları geniş şəkildə cəlb etməli, ədəbi-bədii jurnal və nəşriyyatlarla sıx yaradıcılıq əlaqəsinin yaradılmasına köməklik göstərmelidirlər. Və əlbəttə, onlar bədii cəhətdən zəif və ya ideya baxımından lazımi səviyyədə olmayan əsərlərin qabağını almaq üçün öz hüquq və imkanlarından tam şəkildə istifadə etməyə borcludurlar»⁵⁷.

Ssenari məsələsi digər ittifaq respublikalarında olduğu kimi Azərbaycanda da həmişə problem olub. İş burasındadır ki, «Azərbaycanfilm» kinostudiyasının ssenari portfeli heç vaxt boş olmayıb.

Amma söhbət kəmiyyətdən deyil, keyfiyyətdən gedir. Keyfiyyət isə heç də həmişə rejissorlarımızı razi salmayıb. Ona görə də məcbur olub onlara təklif edilən ssenarilər əsasında filmlər yaradıblar. Bu filmlərin içərisində bədii cəhətdən güclüləri də, zəifləri də olub. Ancaq yaxşı ssenarilərə tələbat daim hiss edilib. Bu son illərdə daha çox özünü göstərib. Azərbaycan kino tamaşaçısı bu gün hamiya nümunə ola biləcək müsbət qəhrəman axtarışındadır. Hansı sahəde işləməsindən, həyatda tutduğu mövqedən asılı olmayan müsbət qəhrəman. Bu gündü həyatımızda belə qəhrəmanlar çoxdur. Sadəcə olaraq, onları görmək, əməllərini dərk etmək, xalqımız, xüsusilə gənclər üçün nümunə olacaq talelərini ekranda canlandırmıq lazımdır. Belə qəhrəmanları ekranlara getirmək kənara biz özümüz haqqında əsl həqiqətləri dünya tamaşaçılarına da çatdırılmış olarıq.

Daha sonra Heydər Əliyev Kinematoqraflar İttifaqının sovet kinematoqrafiyasının iştirə daxili həyatında, istərsə də onun beynəlxalq əlaqələrinin inkişafındakı rolundan danışdı. Dedi ki, İttifaqın qarşısında mühüm vəzifələr durur. Bu vəzifələrdən ən vacib ideya-tərbiyə işinin gücləndirilməsi, onun təşkilatlarında və komissiyalarında prinsipial və tələbkarlıq ab-havasının möhkəmləndirilməsi ilə bağlıdır. Bu işin məzmun və formalarını ona görə zənginləşdirmək lazımdır ki, sənətkarlarda dünyagörüşünü, vətəndaşlıq kamiliyyini, yüksək ziyanlılığı və mənəvi təmizliyi, özünü tənqidi, vicedanla işləmək bacarığını daha effektli tərbiyə etmək mümkün olsun.

Ümummilli liderimiz daha sonra ittifaq üzvlərinin fəaliyyəti haqqında da fikirlər söyleyərək demişdir: «Sərr deyil ki, ittifaq üzvləri arasında ictimai nöqtəyi-nəzərdən passiv adamlar vardır. Bu adamlar xeyirlə şərə laqeyd qalaraq öz filmlərini yaradırlar. Onların psixologiyalarında, əhval-ruhiyyələrində dəyişikliklərə nail olmaq asan məsələ deyil. Lakin bunları həll etməsək kino işçilərinin bir hissəsi bizim təsirimizdən kənarda qalacaqdır. Buna isə heç cür yol vermək olmaz. Partiya sənətkarın istedadını yüksək tutur və onun xalqa xidmət etməsi üçün hər şey etmək lazımdır»⁵⁸.

Təsadüfi deyil ki, ister sovet dövründə, istərsə də postsovət məkanında Sov.İKP MK siyasi bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini H.Ə.Əliyevin kinematoqrafiya işçilərinin Ümumittifaq müşavirəsindəki məruzəsini sovet kinosunun tanınmış ustaları program məruzə adlandırmışlar. Bu geniş və dolğun məruzə dünən də, bu gün də mühüm əhəmiyyət kəsb edir, sabah da belə olacaqdır. Çünkü program xarakterli bu məruzədə irəli sürülen müddəələr, əsaslı şəkildə deyilən fikir və tezislər hələ bundan sonra da kino işçilərinin neçə-neçə nəslinin yaradıcılıq yoluна işıq salacaqdır.

BAM – əsrin tikintisi

Vaxtilə Baykal-Amur magistralı əsrin tikintisi adlanırdı. Əsrin tikintisi... Yox, bu gəlişi gözəl sözlər deyildi, BAM-in inşaatçılarında ruh yüksəkliyini qaldırmaq üçün deyilməmişdi. Bu, həqiqət idi. Bu olduqca sərt və məzmununa görə məsuliyyətli faktların təsdiqididir.

Magistralın tikintisində xeyli əvvəl cəsur ilk yolaçanlar qorxmadan bu kimsəsiz və insan ayağı dəyməyən tayqadan keçərək özlərinə yeni məskənlər salırdılar.

Dünyanın çəkilməkdə olan en böyük dəmir yolu magistralının tikintisinə 30-cü illərin axırlarında başlanmış, lakin Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar dayandırılmışdı. 1972-ci ilin aprelindən BAM-Tında sahəsində bərpa işlərinə başlanılmışdı. Hətta 1974-cü Sov.İKP MK və SSRİ Nazirlər Soveti «Baykal-Amur dəmiryol magistralının tikilməsi haqqında» qərar qəbul etmişdi.

Ümummilli liderimiz Heydər Əliyev Moskvada işlədiyi dövrə, yuxarıda dediyimiz kimi, bir çox sahələrə, o cümlədən nəqliyyata, dəmiryol tikintisine də kuratorluq edirdi.

1999-cu ildə o, Gürcüstan Kinematoqraflar İttifaqının katibi L.Axvledianini və kinorejissor V.Mustafayevi qəbul ederkən söhbət zamanı sənədlili filmlərin tarix üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi, bununla əlaqədar BAM tikintisini xatırladı: «...Filmlər

haqqında yox, kino haqqında xatirələr çoxdur. Filmlərə hər bir kəs baxır. Amma kinematoqrafla iş baxımından xatirələrim çoxdur...

Sənədli kinodan danişarkən demək istəyirəm ki, sizin filminizə baxmaq, əlbəttə, mənənə çox xoş idi. Ona görə yox ki, mənim keçmiş həyatım və fəaliyyətim barədə sənədli kadrlar nümayiş etdirilir. Yalnız ona görə ki, təkcə mənim üçün yox, məhz xalqım üçün həqiqətən çox mühüm olan elə faktlar var ki, onları nə sözlə, nə də məqalə ilə, nə də kitabla sənədli kinokadrlardakı kimi çatdırara bilməzsən.

...Bilirsiniz, orada bu baxımdan maraqlı cəhətlər həqiqətən çoxdur. Özü də, təkcə mənim üçün yox, xalqımız üçün də, indiki və gələcək nəsillər üçün də. Qoy onlar bilsinlər ki, nə vaxt nələr olubdur. Çünkü insan yaddaşı çox qıсадır. İnsan keçmişçi çox tez unudur. Məsələn, bu filmin («Heydər Əliyev» sənədli filmi - A.K.) kadrları o vaxtları, sizin dediyiniz kimi, çox yaxşı əks etdirir. Bununla belə, açığını deyəcəyəm, mən bu gün işlə məşğul olarkən o vaxtlar nələr baş verdiyi barədə heç vaxt düşünməmişəm. Bu, mənim özümə də maraqlıdır. Çox şeyləri yada saldı. Axı, mən də insanam və heç də hər şeyi xatırlamıram. Ona görə də mənim üçün çox maraqlı idi.

Açığını deyim ki, sənədli kadrların əksəriyyəti Moskvada çəkilənlərdir. Burada nə isə saxlanıb, nə isə yox. Təəssüf ki, bizdə belə dövrlər də olub. 1987-ci ildə mən Moskvada bütün vəzifələrdən istefaya getdikdən sonra və bir neçə il hücumlara məruz qaldığım vaxt, mənə məlum olduğuna görə, burada bəzi sənədli kadrlar məhv edilmişdir. Halbuki maraqlı şeylər çox idi. Hər halda 14 il respublikaya rəhbərlik etmişdim, burada qaynar, çox fəal həyət olmuş, ister beynəlxalq, ister Ümumittifaq, isterse də Azərbaycan xarakterli çox hadisələr baş vermişdi, iqtisadiyyatın, mədəniyyətin bütün sahələrində əməli işlər görüldür və sair. Çox işlər olmuşdur. Deyirlər ki, heç də bütün kadrlar saxlanılmayıb, bəzi bədxalən insanlar məhv ediblər.

Amma belə düşünürəm ki, hələ axtarmaq, xüsusən də Moskvada axtarmaq olar. Məsələn, BAM-a səfər haqqında kadrların tapılmasını çox istərdim. Bunu ona görə xatırlayıram ki, bildiyiniz

kimi, 1974-cü ildə Sovet hökuməti Baykal-Amur magistralının Uzaq Şərqdək, düz Vladivostokadək dəmir yolu çəkilməsi haqqında, o vaxtlar deyildiyi kimi, tarixi bir qərar, - bu həqiqətən tarixi qərar idi, - qəbul etmişdi. Mövcud olan Rusiya-Çin yolu hələ çarın, imperatorun dövründə çəkilmişdi. Bu yoldan istifadə olunurdu, amma o həmin regionun iqtisadi tələblərini ödəmirdi. Halbuki Rusiyanın həmin hissəsində olduqca böyük təbii sərvətlər var. Ona görə də yol çox gərəklidir və hesab edirəm ki, düzgün qərar qəbul olunmuşdu.

BAM ümumxalq tikintisi elan edilmişdi. Yəqin ki, siz orada Gürcüstanın sahəsi olduğunu xatırlayırsınız. Azərbaycanın da öz stansiyası var idi və onu inşa etmişdi. Onun adı yadimdən çıxbı, lakin orada olmuşdum. Hər respublikanın öz sahəsi vardı. Bundan əlavə oraya böyük qüvvələr cəmləndirilmişdi. 1982-ci ilin axırlarında mən Moskvaya gəldikdə nəqliyyata - bütün dəmir yol, aviasiya, dəniz, avtomobil nəqliyyatına, habelə nəqliyyat tikintisində də başçılıq etmek vəzifələri mənə həvalə olundu. Belə ki, nəqliyyat imkanlarının istismarı bir işdir, nəqliyyat vasitələri yaradılması isə başqa işdir.

Mən Siyasi Büronun BAM üzrə komissiyasının sədri təyin edildim. Məndən əvvəl də sədlər olmuşdu, ancaq onlar getmişdilər.

BAM 1972-ci ildən inşa edildi və 1984-cü ildə mən 10 gündən artıq müddətdə BAM-da səfərdə oldum - qatarla Moskvadan Vladivostoka getdim. Bu, birbaşa səfər deyildi, biz dayana-dayana gedirdik. Sovet İttifaqı nazirlərinin, mütəxəssislərinin çox böyük bir qrupu mənimlə birlikdə idi, çünkü tikinti yubadıldı, artıq 10 il keçmişdi və BAM 1984-cü ildə istismara verilməli idi. Buna görə də oraya gedib baxmaq, əslinə qalsa, mənim təşəbbüsüm idi, mən Vladivostokdan təyyarə ilə qayıtdım, oraya isə biz xüsusi qatarla getmişdik, programımız vardi...

Bu, həyatımda mənim üçün ən maraqlı səfər idi. Mən maraqlı çox şey gördüm və hesab edirəm ki, çox böyük və faydalı iş gördüm. Başlıcası isə, mən oradan qayıdım, Siyasi Büronun iclasında məlumat verib deyəndə ki, BAM nəinki bu il, nəinki gələn il, hətta beş ildən sonra da başa çatmayacaq, onların hamısı şok və-

ziyyetinə düşdü – heç belə şey olar? Axi, bizi indiyədək belə məlumat verməmişdilər və sair. İki saat ərzində mən məlumat verdim və vəziyyətin necə olduğunu izah etdim, göstərdim. Xüsusən də çox uca dağlarının altından keçən və Severomuysk adlanan tunel barədə danışdım.

Qazma işləri həm bu, həm də digər tərəfdən – Şərqdən və Qərbəndə aparılırdı. Təsəvvür edirsinizmi, mən tunelə girdim və onların qazma işləri apardıqları yerədək həm bu, həm də digər tərəfdən piyada getdim. Amma, təəssüflər olsun ki, 10 il ərzində həm bu, həm də digər tərəfdən vur-tut 7,5 kilometr qazılmışdı. Əslində isə hələ bir o qədər də qazılmalı idi.

Adamlar necə ağır şəraitdə işləyirdilər. Biz gedirdik, su isə dizimizə çıxırı. Adamlar, bax, belə şəraitdə işləyirdilər. Hər tərəfdən su sızib axırdı. Yeri gəlmışkən, o vaxtdan məndə nadir fotosəkillər qalmışdır.

Əlbəttə, mən adamların necə işləməsinin böyük təsiri altında idim. Bununla belə, düşünürdüm ki, nə üçün indiyədək heç kim bu məsələni müzakirə etməyibdir.

Sözün qisası, Siyasi Büroya məlumat verdim və sair. Bu, ayrı bir işdir, onu saatlarla söyləmək lazımdır. Bu barədə ona görə danışram ki, BAM-ı ilk gündən ləntə çəkən kinooperatorlar bizimlə getmişdilər. Familialarını unutmuşam, lakin onlar məşhur sənədli film ustaları idilər, 1974-cü ildə ilk gündən başlayaraq BAM-ı çekir, onun tikintisinin salnaməsini yaradırdılar. Bütün o günler ərzində onlar bizimlə birlikdə oldular. Onlar olduqca çox şey çəkmışlər...

Doğrudur, BAM indiyədək başa çatdırılmadığından onlar öz filmlərini, mənəcə, təhvil verə bilməmişlər, yaxud onun ayrı-ayrı hissələrini vermişlər. Amma onlar hər şeyi çox fəaliqliqla çəkirdilər. Əlbəttə, mən onlarla səhbət edirdim, onlar heyran qalmışdılars və deyirdilər: – Biz 10 ildir BAM-ı gəzib dolaşırıq, 20 ildir çəkilişlərlə məşguluq, amma heç vaxt bu səfərdəki qədər material toplamamışıq.

Mən qayıtdıqdan sonra onlar bu səfər haqqında xüsusi sənədli film buraxmaq üçün mənə müraciət etdilər. Özü də onlarda çoxlu material vardi. Lakin mən buna razı olmadım, açığını deyəcəyəm,

neyə görə. Çünkü iş elə gətirmişdi ki, 1974-cü ildən bəri, yəni 10 ildə Sovetlər İttifaqının rəhbərliyindən, Siyasi bürodan, Nazirlər Sovetinin rəhbərliyindən heç kim BAM-da olmamışdı, oraya gedib baxmamışdı. Nəqliyyat tikintisi naziri, mərhum Sosnov İvan Dmitriyeviç, o səfərdə həmişə mənimlə idi, məlumat verirdi və bu məlumat Kremldekilərin xoşuna gəlmirdi. Siyasi Büroda, Sovetlər İttifaqının yüksək dairələrində mənim şəxsiyyətimə onsuz da çox qısqanlıqla yanaşıldığı, üstəlik Dövlət Kinematoqrafiya Komitəsinə rəhbərlik etdiyim bir vaxtda bu cür filmin buraxılmasına icazə verilməsini, şübhəsiz, belə qiymətləndirirdilər ki, guya mən özümü gözə soxuram və sair.

Mən dedim yox, lazıim deyildir. Siz ayrı-ayrı parçalardan müxtəlif kinojurnalarda istifadə edə bilərsiniz, ancaq belə düşünürəm ki, biz BAM-in tikilib başa çatdırılacığını görəcəyik, artıq onda siz də filmi hazırlayarsınız və bu səfər də orada öz yerini tutar.

Mən bunu indi, burada sənədli kinodan səhbət getdiyinə görə xatırladım. Əlbəttə, bunlar nadir materiallardır. Özü də təkcə bizim səfərimiz barədə olan materiallar yox. Biz səfərdə 10 gün olmuşduq, onlar isə 10 il getmişdilər. Yəqin sonralar da getmişdilər. Çünkü 1984-cü ildən sonra mən bu problemlə 1987-ci ilədək, istefaya gedənədək məşğul oldum və işimiz çox-çox irəlilədi. Sonra hər şey getdi...

...Kinoarxivlərdə yaxşı axtarışlar aparılsa, olduqca çox material tapmaq olar...»⁵⁹

III FƏSİL

HEYDƏR ƏLİYEV HAQQINDA FIKİR VƏ DÜŞUNCƏLƏR

«Orta əsrlərin müdrikləri deyiblər ki,
müsəri anaq galəcək qiymətləndirə bilər.
Heydər Əliyevi müasirləri yüksək qiymətləndirib,
ən əsası isə o, xalq sevincinə layiq görülüb».

Eldar Quliyev

Müasir Azərbaycan dövlətinin banisi, taleyi Azərbaycanın taleyinə çevrilən ümummilli liderimiz, zəmanəmin fenomenli siyaset adamı, tarixin nadir şəxsiyyəti Heydər Əliyev nəinki Azərbaycana, həm də dünyaya məxsus bir vətəndaşdır. Təsadüfi deyil ki, amerikanlı siyasetçi Riçard Armitac ulu öndərimiz haqqında demişdir: «Heydər Əliyevin ölümündən sonra dünya bir qədər balacalaşmışdır»⁶⁰.

Keçmiş SSRİ yollar naziri müavininin heyrəti

Ümummilli liderimiz hansı sahədən söhbət açırdısa o sahənin dərin bilicisi kimi danışındı. Kino ilə əlaqəsi olmasa da burada rəngarənglik məqsədilə maraqlı bir hadisəni xatırlamaq yerinə düşərdi. Keçmiş SSRİ yollar nazirinin müavini V. Morozov AzəRTAC-in müxbirinə verdiyi müsahibədə demişdir: «...1984-cü ilin avqustunda Moskvada, SSRİ Yollar Nazirliyində ölkənin 32 dəmir yolunun, hissələrin, bəzi lokomotiv və vaqon depolarının, yol, rabitə, enerji təchizatı distansiyaları rəislərinin, həmkarlar ittifaqı komitələri nümayəndələrinin, SSRİ Nazirlər Soveti işçilərinin işt-

rakı ilə geniş kollegiya iclası keçirildi. İclasda Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev də iştirak edirdi. O, bu iclasdakı 1 saat 30 dəqiqəlik çıxışında ölkənin dəmir yolu nəqliyyatındaki vəziyyətin derin təhlilini verdi və çatışmazlıqları gösterdi. Onun heç bir yazılı mətndən istifadə etmədiyi bu əhatəli çıxışına hamı valeh olmuşdu. Kollegiya iclası qurtardıqdan sonra, əsas etibarilə yol təsərrüfatı işçiləri mənə ya-xınlaşış deyirdilər ki, yəqin yoldaş Əliyev dəmir yolu mütəxəssisidir. Mən isə onları inandırmalı oldum ki, belə deyildir. Yoldaş Əliyev Bakı Universitetinin tarix fakültəsini bitirmişdir. İlk dəfə mənimlə de dəmiryolçu dilində danışanda məəttel qalmışdım»⁶¹.

Bəli ulu öndərimiz öz yüksək mədəniyyəti, intellektual səviyyəsi, universal biliyi ilə müxtəlif sahənin adamlarını – hamını təəccübləndirməyi bacarırdı.

Xalq sevgisini qazanmış dahi rəhbər

Rüstəm İbrahimbəyov, Kinematoqrafcılar İttifaqının sədri, xalq yazıçısı, kinorejissor: (H.Əliyevə müraciətə) – Siz çox iradəli insansınız. Kinematoqrafcılar siyasetdən uzaq adamlardır. Amma bizi bir keyfiyyət birləşdirir. Böyük filmlər çəkmək olar, böyük dövlətləri idarə etmək olar, lakin hörmət görməzsən. Kiçik bir film çəkmək və ya kiçik bir ölkənin prezidenti olmaq mümkün dır – özü də səni bütün dünya tanıyor. Siz məhz belə insanlar kateqoriyasına aidsiniz, Sizi bütün dünya tanır, fealiyyətiniz keçmiş SSRİ-nin əslində bütün məkanında maraq doğurur, çünki bu proseslər – tarixi proseslərdir.

Rasim Balayev, xalq artisti: - Heydər Əliyev nəinki kino işçilərinin, ümumiyyətlə mədəniyyətin, incəsənətin böyük dostu idi. O, aktyorları, rəssamları, heykəltəraş və ədəbiyyatçıları çox sevirdi, onlara həmişə qayğı göstərirdi. Mən sənətə 1969-cu ildən, «Nəsimi» filmində baş rolin ifasına devət alandan, o böyük insanın qayğısını hiss etmişəm. Sənətə 70-ci illərdə gələnlərin, ucdantutma hamısı, elə ondan da əvvəlkilər onun qayığını görübər. O, əgər belə demək olarsa, bütün istedadlı adamların qəyyumu idi.

Heydər Əliyev el arasında çox deyilən bir misalı həyata keçirirdi: «Siz istedadlara kömək edin, istedadsızlar onsuz da özlərinə yol açacaqlar».

İlahi, bu böyük insan kinonu, kino sənetini necə də gözəl biliirdi. Yadimdادر, kinematoqrafçıların qurultayında məşhur rus aktyoru Aleksey Batanov Heydər Əliyevdən soruşdu ki, siz kino sahəsində işləmisinizmi? A.Batalov sözün yaxşı mənasında heyretlənmişdi. Həmin məclisdə H.Əliyev kino səneti, onun inkişaf yolları ve müasir vəziyyəti haqda o qədər dərin məzmunlu çıxış etdi ki, biz hamımız onun bu sahədəki məlumatına, biliyinə, hazırlığına heyran qaldıq.

Polad Bülbüloğlu, xalq artisti, bəstəkar: - Onun ister rejissorluq, ister bəstəkarlıq, istərsə də aktyor oyunu barədə söylədiyi fikirlər eśl peşəkar deyimləri idi. Hətta elə nüanslar tutmuşdu ki, təcrübəli sənət adamlarının belə diqqətində yayına bilerdi. Bir də ki, o vaxt bütün aləmi qorxuya salan DTK binasında mədəniyyətə bu qədər yaxın bir insanın olması məni təcəccübləndirirdi. Bir sənət adamı kimi mən Heydər Əliyevdən özümə və həmkarlarımı qarşı həmişə xoş münasibət və qayğı görmüşəm.

Heydər Əliyevdən daha artıq saygını atam Bülbülə qarşı hiss etmişəm. Bir dəfə Rusiyadan qonaqlar gəlmışdılər. Heydər Əliyevin iştirakı ilə biz güllələnmiş heykəlləri ziyarət etməyə getdik. Mən orada Üzeyir bəy və Nətəvan haqqında məlumat verdim, atam haqqında heç nə demədim. Heydər Əliyev mənə irad tutdu. Dedi ki, o təkcə sənin atan deyil, bütün Azərbaycanın Bülbülüdür. Sən onun barəsində niyə bir söz demədin? Sonra özü Bülbül haqqında danışmağa başladı...

Xamis Muradov, C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru, xalq artisti, kinorejissor: - Heydər Əliyev şəxsiyyətinə, fenomeninə ümumxalq marağı nədən ireli gəlir? Onun zəngin tərcüməyi-hali, həyatının müxtəlif məqamları, mərhələləri bütövlükdə tarixdir, salnamədir.

Azərbaycan torpağına çətin ki, yenidən belə bir milli lider gəlsin. Onun dövlətçilik məharəti, müxtəlif siyasi vəziyyətlərdən,

burulğanlardan bacarıqla çıxması tarixdə az adamlara müyəssər olub.

Eldar Quliyev, xalq artisti, kinorejissor: - 70-ci illərin ortalarında, bütün iqtisadi göstəricilərinə görə respublikamız yüksəlişdə olduğu dövrə Heydər Əliyev kinematoqrafçılarımızın diqqətini qədim və zəngin irsə malik xalqımızdan, onun qəhrəman keçmişindən bəhs edən tarixi filmlərimizin olmamasına yönəltdi. Zamanın nəbzini çox yaxşı hiss edən respublika rəhbəri, geniş tamaşaçı kütləsinə respublikamızın tarixi kökləri, adət-ənənələri, hər azərbaycanının öyündüyü tarixi qəhrəmanları barədə danışmaq zərurətini hiss etmişdi.

Oqtay Mirqasimov, xalq artisti, kinorejissor: - 60-ci, 70-ci illər, 80-ci illərin əvvəlləri daha parlaq, kəskin, sosial cəhətdən aktiv, bədii cəhətdən realist, tarixi, mühüm, böyük və formaca yeni filmlər yaradılmış illərdir. O illərdə yeni studiya yaradılmasına çox fəal başlanmış, milli kinematoqrafın istehsal bazası yeni texnika ilə təchiz edilmişdir. Bunlar çox mühüm illərdir. İndi, aradan neçənəcə illər keçdikdən sonra biz gözəl dərk edirik ki, bütün uğurlarımız, nailiyyətlərimiz, imkanlarımız elə bir insanın adı ilə bağlıdır ki, onun həyat və siyaset fəlsəfəsi özündə ümumən mədəniyyətə və mədəniyyətin bir hissəsi kimi kinematoqrafa yüksək himayədarlıq anlayışını təcəssüm etdirir, bu insan dövlətimizin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevdir.

Vaqif Səmədoğlu, xalq şairi: - Sovet dövründə Azərbaycanda dissident hərəkatının yaranmasının qarşısını məhz Heydər Əliyev alb və onun yaranmasına imkan vermedi. Deyərdim ki, bu nu çox böyük uzaqgörənlilikə etdi. Bunu 70-ci illərdə yaşayıb-yarananlar – vicdanı, obyektivlik duyğusu olan bir nəfər də inkar edə bilməz. Heydər Əliyev Azərbaycan KP MK-ya rəhbərlik edəndə bizim ədəbi jurnallarda elə əsərlər dərc edilirdi, nəşriyyatlarda elə ədəbi kitablar buraxılırdı ki, hətta avropalıqlı ilə öyünüb sinəsinə döyen Baltikyanı respublikalar da həmin şer və povestləri oxuyanda əsərlərin Sovet Bakısında hazırlanğına inanmındılar. Deyim ki, o vaxtlar ədəbi jurnallara başçılıq edən şəxslər – Yusif

Səmədoğlu, Əkrəm Əylisli və Anar dissident olmağa tamamilə həzir insanlardırlar. Lakin Heydər Əliyev təfəkkürü və diplomatiyası sayesində bu işin qarşısı alındı. Onlarla söhbət edib dedi ki, nə istəyirsinzsə, qəbul olunur, oturun, işləyin. Özü də elə bir zamanda ki, hər sətrində, hər sözündə səni vurmaq, gözdən salmaq üçün nəsə axtarırdılar.

Yaşar Nuri, xalq artisti: - Azərbaycan xalqının taleyində Heydər Əliyev cənablarının rolu böyükdür. O ki, qaldı bizim sahəmizə, mən konkret özümlə bağlı məqamlardan danışsam daha düz olar. Biz dəfələrlə görüşmüşük, mənim yadımdadır ki, «Şəhərin yay günləri» tamaşasında zalda adam, tamaşaçı az olurdu. Və deyim ki, bu əsərin nə bədiyyati, nə də quruluşun zəifliyi ilə bağlıydı. Amma Heydər Əliyev cənabları tamaşaya gələndən sonra vəziyyət dəyişdi. Tamaşaya böyük qiymət verdi... Hamımızı yığdı, xoş sözlər dedi. Tamaşaçılarımız çoxaldı...

Cənab Heydər Əliyevin kino qarşısında xidmətləri çox böyükür və gördüyü işlərin uğurunun sırrı isə cənab Prezidentin şəxsiyyətində gizlənir. Şəxsiyyəti nə qədər böyükürsə, uğurları da o qədər böyükür, düşünürəm.

Əlabbas Qədirov, xalq artisti: - Bizim cənab Prezidentin həmişə mədəniyyətə, incəsənətə, mədəniyyətdə və incəsənətdə çalışıyan insanlara böyük qayğısı olub. Mən deyerdim ki, onlara çox ülvi bir qayğıyla yanaşım həmişə. Öz əzizləri kimi qəbul edib. Və təkcə ona görə yox ki, sənəti sevirdi, qiymətləndirirdi, həm də ona görə ki, möhtərəm Prezidentimiz kinonu kinoşunas, teatrı teatrşunas, müsiqini isə bir bəstəkar qədər biliirdi. Mənim ilk rolum yadimdadi. O vaxt hələ 23 yaşım vardi, «Xəyyam»da Yusifi oynayırdım. Tamaşadan sonra aktyorlarla, rejissorla ünsiyyəti, tamaşa haqqda sanki bir rejissor düşüncəsi ilə danışması, çox mehriban səhbətini heç vaxt unutmaram. Bir neçə dəfə olub belə hadisə. Həm 70-80-ci illərdə, həm də sonra. Mənimcün təbii ki, ən əlamətdar hadisə filarmoniyada möhtərəm Prezidentimizin, o vaxt birinci katibdi. döşümə Azərbaycan Respublikası Dövlət Mükafatı laureati nişanın taxması, diplomunu təqdim etməsi olub. 1978-ci ildə, «Sevinc buxtası» filmine görə. Mənə dedi ki, səndən qabaq başqa adama tə-

qdım olundu bu mükafat, amma bu qədər el çılmadılar. Bu mükafatı alırsan, onun nə demek olduğunu yəqin ki, bilirsən. Dedim, bu o deməkdi ki, mən xalqın etimadını yüksəltməyə çalışacağam. Deidi ki, çalışacağam azı, çalışmalı və doğrultmalısan. Sonra da soruşdu ki, teatrda nələr, hansı tamaşalar hazırlanır. Və o vaxt böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlinın 80 illik yubileyi ilə əla-qədar «Sevil» hazırlanırı, mənə də Balaş rolunu həvalə etmişdilər. Bunu dedim və cəsəret edib dəvət etdim cənab Prezidenti. O isə «sən Balaş?» deyib bir müddət diqqətlə baxdı mənə. Sonra «Hə, sən oynaya bilərsən» dedi. Bilirsınız həmin gün mənim qürürumun heddi-hüdudu yox idi. Onu da deyim ki, mənə bu mükafatı çox gənc ikən, 32 yaşım vardı onda, özü də kino sənətinə görə verdilər. Yəni demek istəyirəm ki, cənab Prezident yaşıdan asılı olmayaraq sənətçini vaxtında qiymətləndirməyi bacarırdı. Məhz bu hadisədən sonra mən həm teatrda, həm də kinoda, necə deyərlər, ayaqlarımı yerə möhkəm vurdum. Filmə burda da çəkilmişdik, Çexoslovakiyada da. Həm də ilk dəfə xaricə özümüz və birbaşa çıxmışdım. Bütün bunlar cənab Prezidentin sənətə qayğısı nəticəsində olub...

Eldəniz Zeynalov, xalq artisti: - Aktyorun ən böyük arzusu nədir? Alıqış... Tamaşaçı ünsiyyəti... Mən açıq danışan adamam. İstərdim ki, yubileyim dövlət səviyyəsində keçirilsin və orada hörmətli Prezidentimiz Heydər Əliyev cənablarının təbrikli səslənsin. Vallah, bu xoşbəxtlik mənə ömrümün sonuna qədər bəs edərdi. Məni düzgün başa düşün... Axı, mən sənət aləmində püxtələşdiyim zamanдан hər vaxt o möhtərəm şəxsiyyətin qayğı və diqqətini öz üzərimdə hiss etmişəm.

Bizim nəsildən olan sənət adamları Heydər Əliyevin respublikamız üçün, mədəniyyət aləmi, ayrı-ayrı sənət adamları üçün nələr etdiyini yaxşı bilir...

Səyavuş Aslan, xalq artisti: - Heydər Əliyevin həmişə sənət adamlarına münasibəti, qayğısı çox yüksək olub. Hələ o dövrde onun çox fərqli, çox fərdi və həllədici münasibəti olub sənətkarlarla, sənətə. Mən dəfələrlə şahidi olmuşam ki, möhtərəm Heydər Əliyev gah tək, gah ailəsi ilə, gah büro üzvləri ilə bizim Musiqili

Komediya Teatrına tez-tez gələrdi. Tamaşadan sonra bizimlə məraqlanardı, isti söhbətlər edərdi. Və hətta hər dəfə də öz çox dərin biliyi, erudisiyasi ilə bizi təcəübəldirərdi. Bilirsiniz, sənət bu böyük insanın qanındadı, ruhundadı.

Heydər Əliyev qədər Vətənini sevən, onun sənətinə, sənətkarlarına – bütövlükdə mədəniyyətə qayğı göstərən ikinci şəxsiyyət yoxdur və olmayıb.

Şəfiqə Axundova, xalq artisti, bəstəkar: - Azərbaycan incəsənətinin yaxın dostu və xeyirxahi olan, qədir bilən Heydər Əliyev cənabları şəxsən mənim yaşamığımı və yaratmağımı öz böyük köməyini heç vaxt əsirgəməyib... 1998-ci ildən məni prezident təqaüdüne layiq görüb. Sonra xalq artisti kimi fəxri ad almışam. Haqqında sənədli filmin çəkilməsinə öz köməyini əsirgəməyib. 2002-ci ilin dekabrında isə mənə iki otaqlı, tam təmir olunmuş mənzilin açarını təqdim edib.

Ona olan xalq sevgisi bir daha sübut etdi ki, H. Əliyev cənabları ölməzdirdir, xatirəsi qəlblərdə daim yaşayacaq bir insandır.

İnqilab Kərimov, sənətşünaslıq doktoru, professor: - Həç kim, hətta bədxahlar da inkar edə bilməzlər ki, o, bütün varlığı ilə həyatı boyu hissi, əqli, düşüncəsi ilə ədəbiyyata, mədəniyyətə, incəsənətə, xüsusilə də teatr sənətinə bağlı müdrik, ülvi təbiətli, uzaqgörən bir insan idi.

Mais Məmmədov, əməkdar jurnalist: - 1998-ci ildə artıq ANS Mediya və Yayım Şirkətində işləyəndə biz Moskvada Heydər Əliyevin 75 illiyinə həsr olunmuş film çəkirdik. Orada həm adı insanlarla, həm də nazirlər, Moskvanın meri Yuri Lujkov və başqaları ilə görüşüb söhbət etdik. Onların hamısı Heydər Əliyev haqqında gözəl sözlər deyirdi. Hamının gözəl tanıldığı Boris Berezovski etiraf etdi ki, hal-hazırda MDB məkanında ən qeyri-ordinar və ağıllı Prezident məhz Heydər Əliyevdir.

...O, millətin təkcə rəhbəri deyil, həm də atası idi. Ataları isə heç vaxt unutmurlar. Ona görə Heydər Əliyev Azərbaycanda həmişə olacaq...

Kənan Məmmədov, əməkdar incəsənət xadimi, kinooperator: - Mən Heydər Əliyevin kino sənəti üçün etdikləri haqda çox

şeylər deyə bilərəm. Amma həm təkrar olmasın deyə, həm də özümlə bağlıdır deyə iki məqamın üzərində dayanmaq istərdim. Yanılmırımsa, 1979-cu il idı. O vaxt məhz Heydər Əliyevin göstərişi və köməyi ilə «Azərbaycanfilm» kinostudiyası üçün, kinostudiyanın texniki təchizatını yeniləşdirmek üçün 200,000 dollar, bəlkə də artıq, valyuta ayırmışdılar. Həmin pula üç «Arifleks» markalı kaməra almışdılar ki, indi də biri ilə mən işləyirəm. O vaxt üçün ən müasir iki «Haqra» aparati, yəni kinoda səs yazmaq üçün maqnitafon və bir də «Stadikam» kompleksi alınmışdı ki, bu da oluqca əhəmiyyətli idi. Bilirsiniz, bunu etmek çox çətin idi və hesab edirəm ki, Heydər Əliyev bunu etməklə bizim kinostudiyanı o vaxtkı sovet kinostudiyaları arasında təchizat baxımından öncüller sırasına çıxartdı.

Və bir də mən Heydər Əliyevin bir çox görüş və səfərlərini ləntə almışam. Orda da maraqlı məqamlar olub. Bilirsiniz, Heydər Əliyev çox həssas, diqqətli adamdı. Sirayətedici və təlqinədici, hər şeyi sezən və görən baxışları vardı. Mən bunu professional kimi deyirəm. Maraqlı budur ki, o dəqiq bilir onu kinolentə çəkirlər, ya videolentə. Bir dəfə İranda olarkən, yeri gelmişkən bu səfər Prezidentin İrana birinci səfəri idi, Rəfsəncanının şəxsi «Boinq»ində, təyyarənin içindəcə mənə «sən deyəsən ləntə çekirsən» dedi. Təsdiqlədim. Və cavabında «çək, çək, bu çox mühüm səfərdir» dedi. Deməyim budur ki, o çox diqqətli idi. Və onu da deyim ki, cənab Prezident kameraların harada olduğunu dəqiq bilir, hiss edir. Amma, eyni zamanda bu onun, ən dəqiq saat mexanizmi qədər düzgün davranışına zərrə qədər təsir etmir. Hətta ən məşhur və istedadlı aktyor belə kameraların qarşısında çəşa biler. Kamera məchul gözdür, xofu var. Cənab Prezident isə bütün bunlardan yuxarıda dayanırdı. Çox sərbəst, eliqant və özünəməxsus şuxluqla.

Ənvər Əbluc, əməkdar incəsənət xadimi, kinorejissor: - Moskvada təhsil alırdım. 1971-ci ildə Bakıya, «Azərbaycanfilm» kinostudiyasına altı aylıq istehsalat təcrübəsinə göndərildim. Bu da, «Mozalan» satirik kinojurnalının yenicə fəaliyyətə başladığı dövrə təsadüf edirdi. Və deyim ki, o vaxt respublikaya yeni, bir-iki il olardı ki, rəhbər təyin edilmiş Heydər Əliyev çoxsahəli istiq-

mətdə nəhəng işlər göründü, özünün döñə-döñə söylədiyi kimi, neqativ hallarla mübarizə apardığı dövrə təsadüf edirdi. Deyim ki, o vaxt Heydər Əliyev canlı əfsanəyə çevrilmişdi. Xüsusən bizim üçün. Cavan kino işçiləri üçün. Elə «Mozalan»ın yaradılması da Heydər Əliyevin təşəbbüsü və əməyi idi. Və mən də mərhum Adil İsgəndərovun xeyir-duasıyla «Mozalan» satirik kinojurnalında fəaliyyətə başladım, iki sənədli, bir bədii süjetlə. Çox maraqlı dövr idi...

Ağarəhim Əliyev, rəssam: – Heydər Əliyevin, ister müstəqil Azərbaycan Respublikasının Prezidenti, ister ötən əsrin 70-80-ci illərində ölkəmizin rəhbəri olduğu dövr götürülərsə, Azərbaycan mədəniyyəti, xüsusən də Azərbaycan kino sənəti üçün xidmətləri çox misilsizdir. Bunun başlıca səbəbi, möhtərəm Prezidentimizin ilk növbədə sənəti duyması, qəlbinin sənətkar qəlbini olması ilə əlaqədardır. Nələri etməyib Heydər Əliyev? Xalqa öz qəhrəmanlarını qaytarıb və sənət, xüsusən kino sənəti vasitəsilə sevdirib, tanıtdırb xalqımıza.

Görün kino ilə bağlı nə qədər ölkə əhəmiyyətli tədbirlər təşkil olunub. Hətta ölkə əhəmiyyətli deyil, dünya əhəmiyyətli. Həmin tədbirlərə gələn qonaqların adları, miqyası da elə bunu təsdiq edir. Mən bütün həyatım boyu öz xalqının mədəniyyəti üçün bu qədər iş görmüş ikinci şəxsiyyət və dövlət başçısı görməmişəm.

Ənvər Qarayev, Rəssamlar İttifaqının katibi, əməkdar rəssam: - Heydər Əliyev cənabları Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir müddətdə incəsənət adamlarına daim diqqət yetirmiş, onların qayğısına qalmışdır. Mənim xatirimdədir, hələ Sovet dövründə, 70-ci illərdə, Azərbaycan Rəssamlar İttifaqının quşluyının sonunda bizim nəyə ehtiyacımız olduğunu soruşdu və biz ona deyəndə ki, yaradıcılıq emalatxanalarına daha çox ehtiyaçımız var, o, elə o dəqiqə Bakı şəhər İcraiyyə Komitəsinin sədrinə göstəriş verdi və artıq bir həftədən sonra rəssamlar üçün dörd bloklu, 5 mərtəbəli yaradıcılıq emalatxanası ayırdı... Rəssamlar üçür bundan böyük hədiyyə ola bilmezdi. Mərhum Prezident sənətdə böyük xidməti olan incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, onların ehtiyaclarının ödənilməsi üçün dövlət təqaüdü veril-

məsinə xüsusi diqqət yetirirdi. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan incəsənətinin inkişafında çox böyük xidmətləri olmuşdur. Və biz bunu heç vaxt unutmayacaqıq.

Valeri Ruzin, «Sentskip - film»in baş direktoru (Rusiya): - İlk növbədə Heydər Əliyev siyasetçi, lap düzü isə XX əsrin ən görkəmli siyaset və dövlət xadimidir. Və onun bu prizmadan baxılarsa, portretinə şəxsən mən əlavə strixlər etmək istəməzdim. Belə ki, Heydər Əlirza oğlunun gördüyü bütün nəhəng işlər ilk növbədə xalqının gözü qabağındadır.

Heydər Əliyev – insan və kişi, bu maraqlıdır. Mən də hörmətli Vaqif Mustafayevin «Heydər Əliyev. Əsl məhəbbət haqqında» filmindən çıxış edib möhtərəm Heydər Əlirza oğlunun elə keyfiyyətləri haqqında danışmaq istərdim ki, məhz bu keyfiyyətlərə malik olan adam böyük siyasetçi ola bilər. Filmin bir yerində Heydər Əliyev deyir: «Mən onda cavandım və heç nədən qorxmurdum» - sonra isə kədərli təbəssümle əlavə edir: «Həm də mənim tapancam vardı...» Bu sözlerin müəllifi öz uzaq və risk dolu keçmişini bir az təbəssümlə qarşılıyor. Elə o təbəssümlə hətta ən sonuncu özünümüdafiəyə, ölümə hazır olduğunu da qeyd edir, - bunu ancaq fövqələdə iradə və inam sahibi edə bilər...

Daha bir başqa məqam, filmin sonu və Heydər Əliyevin sözleri: «Və indi, her şeyi biləndən sonra siz deyin, sübut etməyə ehtiyac varmı ki, mənim məhəbbətimin kökləri nə qədər dərin olub?» Həmişə olduğu kimi özünəməxsus, inkari mümkün olmayan, çox səmimi və sərrast sözlər – bunu isə ancaq böyük Heydər Əliyev edə bilər.

Eldar Ryzanov, SSRİ xalq artisti, kinorejissor (Rusiya): - Bilirsiniz, mən hörmətli Heydər Əlirza oğlu Əliyevin həm bir vaxtlar hamımızın olan sovet kinosu, həm də onun tərkib hissəsi olmuş Azərbaycan kinosu üçün etdiklərindən danışsam, bu çox uzun çəker. Mən həm gördükrimi və şahidi olduqlarımı, həm də eşitdiklərimi deye bilərəm. Görüşlərimiz də olub...

Eşitdim ki, Heydər Əlirza oğlu Əliyev arabir tək və heç kimin gözləmədiyi vaxt dükən və bazarlara daxil olur, özü şəxsən qayda-qanunu yoxlayır. Bu bilirsınız, çox maraqlı məqamdı. Mən

onda anladım ki, Heydər Əlirza oğlu Əliyev əsl xalq qəhrəmanı, xalq adından qisasçı, bir növ Robin Quddur. Baxın bu hal, bu fakt Heydər Əliyevin içindən, kodundan danışır. Məhz kodu bu cür olan müdrik şəxslər hər bir sahə üçün iş görə biler, yəni heç kimin etmədiyini, demək istəyirəm. Heydər Əlirza oğlu Əliyev belə nə-həng şəxsiyyətlərdəndir.

Eldar Şengelaya, kinorejissor (Gürcüstan): - Demək istəyi-rəm ki, Qafqazda deyil, bir qədər uzaqlarda yaşayan və qəzetlərin, yaxud televiziyanın xəberlərindən istifadə edən dostlarım, təssü-flər olsun, burada nəyin necə baş verdiyini heç də həmişə bilmir, bu gün Heydər Əliyeviçin Zaqafqaziyada necə bir rol oynadığından xəbərsizdirlər. Onun siyaseti xüsusi bir siyasetdir və bizi sülhə, tərəqqiyə doğru aparır. O hər şey edir ki, bu torpaqda, nəhayət sülh, əmin-amanlıq olsun, haqq-ədalət zəfər çalsın, insanlar bu gözəl torpaqda rahat yaşaya bilsinlər. Odur ki, bu adamlar üçün Heydər Əliyev şəxsiyyəti xüsusi əhəmiyyətə malikdir.

Emil Lotyanu, kinorejissor (Moldova): - Heydər Əlirza oğlunu ilk dəfə 1981-ci ildə Aktyor Evində kinematoqrafçıların qu-rultayında çıxış edərkən görmüşdüm. Mən bu ittifaqda ilk dəfə olaraq elə bir lider gördüm ki, 15 dəqiqə onu salonda saxladılar və camaat ucadan onun adını çəkirdi. Onda dedim ki, mən millətin li-derini gördüm.

Heydər Əlirza oğlunu ikinci dəfə kino gündündə, oktyabrda, Moskvada, «Oktyabr» kinoteatrında, müşavirə keçirərkən, üçüncü dəfə Bakıda Prezident sarayında qəbul zamanı görmüşəm. O, qəbul zamanı Azərbaycanda xalqın kinoya məhəbbətindən və münasibətinin əhəmiyyətindən danışdı. Respublika Prezidentinin kinonu sevməsi çox gözəl haldır... Arzu etmək istəyirəm ki, neftdən əlavə, neçə-neçə gözəl filmlər də bu ölkənin Heydər Əliyev epoxasının sərvəti olsun.

Avtandil Maxaradze, Gürcüstanın xalq artisti: - Azərbaycanla yaxın tanışlığım «Nakəs» filmi ilə bağlıdır. Rejissor Vaqif Mustafayevin sayəsində mən Azərbaycanı, Bakını, azərbaycanlıları sevdim. Səmimi, alicənab, qonaqpərvər insanlarla tanış oldum. Və mənə sonradan o xoşbəxtlik nəsib oldu ki, belə böyük bir xalqın

müdrik lideri Heydər Əliyevlə də görüşüm. Mən o görüşü xatırlayıram. Heydər Əliyev əsl kino bilicisi kimi T. Abuladzenin «Tövbə» filmini elə analiz etdi ki... Cox dəqiq qiymət verdi filmə, iradlarını da bildirdi, razılaşmamaq olmazdı.

Heydər Əliyevin şəxsiyyətinə gəlincə, mən bir şeyi dəqiq deyə bilerəm: Heydər Əliyev müasir, sivil, demokratik, intellektual hakimiyyəti təcəssüm etdirir. Belə hakimiyyət dövründə isə inkişaf normadır, qaçılmazdır və ümidi varam ki, davam edəcək.

Lomer Axvlediani, Gürcüstanın xalq artisti, kinooperator: - ...İstər öz milli kinematoqrafiyası, istərsə də bir vaxtlar mənim ölkəmin də daxil olduğu sovet kinosu, ümumiyyətlə, mədəniyyəti üçün misilsiz xidmətləri olan belə böyük dövlət adamı haqda filmin çəkilişində iştirakım, həmçinin mənim üçün bir vicedan işidir. Həmişə kinematoqrafiyaya xüsusi münasibəti olan şəxsiyyətin özü haqda film – bu da maraqlıdır. Ömrünün, şərəflə və fədakar ömrünün çox böyük hissəsində həyatın və cəmiyyətin rejissoru olmuş, zəngin bioqrafiya, faktlar, bilişiniz bizim sahə üçün nə deməkdir? Və qeyd edim ki, mən həmişə konkret şəxsiyyət haqda film çəkməkdən imtina etmişəm, portretdən qaçmışam. Mənim yaradıcılıq bioqrafiyamda belə istisnanı Heydər Əliyev təşkil edib. Təxminən üç il əvvəl Prezident bizi – məni və Vaqifi qəbul edərkən bizimlə səhbəti, söylədiyi qiymətli sözlər o vaxta qədər bildiklərimi və eşitdiklərimi əyani şəkildə təsdiqlədi. Və mən bundan qürur duyuram. Hesab edirəm ki, Heydər Əliyevi dövlət xadimi, insan, şəxsiyyət kimi bütöv göstərəcək ən kamil filmi çəkmək üçün bəlkə də nəsil-nəsil kinematoqrafçılar lazımdır...

Citter Kristesavaşili, kinooperator (Gürcüstan): - «Heydər Əliyev» filmində operator kimi çalışmaq mənimcün çox böyük şərəf idi. Eyni zamanda çox, olduqca maraqlı idi mənimcün.

...Heydər Əliyev zəngin həyat yaşamış, dahiyənə, fenomenal adamdır. Qalxmalar, enmələr olub həyatında. Və heç vaxt prinsip-lərini dəyişməyib. Çəkdiyimiz bir hissə, filmin hissəsi bu ömrün çox əhəmiyyətli, mən deyərdim psixoloji baxımdan kulminativ məqamı haqda idi. Heydər Əliyev seçim, çox ağır sual qarşısında daymış: ya məhəbbəti, ya iş – karyera. Heydər Əliyev çox riskli və

çox doğru seçim edir, məhəbbətini seçir. Tale isə onun bu addımını qiymətləndirir, o, bütövlükdə qalib gəlir.

...O, kameranı çox dəqiqliklə hiss edir, amma bunu sezdirmir, biruzə vermir, sanki kameraya da deyir ki, mən danışacağam, sən isə qulaq as. Biz çəkəndə diqqətim Heydər Əliyevin sıfetində idi, sözləri anlamasam da ifadələr, cizgilər, mimlər çox şeyi deyirdi. Gah kədərlənir, gah sıfetinə işıq və sevinc qopurdu. Mən anlayırdım ki, qarşısında həyatının hər məqamını dolğun yaşamış, şövqlə – bùsbütün yaşamış müdrik insan və yenilməz dövlət rəhbəri əyləşib. Həm də sevməyi, sevgisi də bütün başqa keyfiyyətləri qədər nəhayətsiz olan şəxsiyyət. O, çox səmimi və hirsli danışındı.

Bir dəfə kameranı məcburen saxladıq. Kölğə vardi. İzah etdi. Razılışdı bizimlə o saat. Fitrətində aktyorluq var Heydər Əliyevin. Və deyim ancaq böyük aktyorlar və sənətkarlar tez razılaşmayı bacarırr.

Necəsə oldu gürcü olduğunu bildi. Çəkilişdən sonra bizimlə 15-20 dəqiqə səhbət etdi. Çox maraqlı həmsəhbətdir. Çox şeylər danışdı. Gürcüstandan danışdı. Yaddaşına və biliyinə heyran oldum.

Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycanın mədəniyyəti, mədəniyyətin bütün sahələri, xüsusən də kinomuzun inkişafında xidmətləri çox böyükdü, əvəz olunmazdı.

IV FƏSİL

HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ MİLLİ QÜRUR DOĞUR

Ü məmməlli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrde tanınmış yazıçı-publisist Cəmil Əlibəyov C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında direktor vəzifəsində (1974-1984) işləyirdi. Cəmil müəllim o vaxtlar kino sahəsində baş verən bir çox hadisələrin iştirakçısı və şahidi olmuşdur. Onun xidməti vəzifəsi ilə bağlı ulu öndərimizlə görüşləri, səhbətləri bu gün əziz xatirəyə çevrilmişdir.

C.Əlibəyovla apardığım səhbətlər ümuməlli liderimizin ince sənətin bu, çox təsirli, mənəvi həyatımızda mühüm rol oynayan növünə fövqəladə qayğısı nəticəsində 70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişaf məcrasına, kino yaradıcılığına daha dərin-dən nəzər salmağa sövq edir.

A.K.: – Cəmil müəllim, ümuməlli liderimiz kinomuzun əhəmiyyətindən danışarkən belə bir fikir söylemişdir: «Bəşəriyyətin qarşısında kinonun xidməti böyükdür. Amma bizim xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidməti əvəzsizdir». Böyük tarixi şəxsiyyətin Azərbaycan xalqının həyatında kinonu belə qiymətləndirməsi, Sizcə hansı mənəvi amillərdən qaynaqlanır?

C.Ə.: - İnsanlığın tərcüməyi-halına nəzər salsaq görərik ki, milyon-milyon illər adamların mənəvi təminatında, onların müasir kamil insan olmasında ədəbiyyat çox mühüm rol oynayıb. XIX əsrden etibarən sivil insanın inkişafı ilə bağlı ədəbi fəaliyyət kino ilə müstərek aparılmaqdadır. Məlumdur ki, kinonun meydana çıxması sənayedə inqilabla bağlı olub.

Qısaca demiş olsaq, kino texniki inqilabın törəməsidir və o öz növbəsində – texnikanın və texnologiyanın müstəsna tərəqqisi-nə təkan verib. Bugünkü möcüzələr, bəşəri sivilizasiyanın müasir mərhələsi bir də kino ilə mərbutdur. İndi həyatı kinosuz təsəvvür etmək mümkün deyildir. Azərbaycanda kino çəkilisinin hələ 100 il əvvəl mövcud olması, bilavasitə film istehsalının və «Azərbaycanfilm»in təşkilinin seksən beş yaşa keçməsi faktı da əlbəttə, sənaye ilə - Bakı neftinin istehsalı ilə bağlı olub. Bəşəri mədəniyyətin son besiyi olan kino bundan sonra, şəksiz həyatımızda təkamül katalizatoru olub – mənəviyyatımızın bütün hüceyrələri kino yaradıcılığından qidalanıb.

Ümummilli lider H.Əliyevin kinonu Azərbaycan həyatındaki təkamüllə bağlaması ümumiyyətle sənəti dərindən bilmək və ona felsəfi müdürüklükə yanaşmaq təzahürüdür.

- Ötən əsrin sonlarının mədəniyyət mənzərələri həm Sizin gözünüzün qarşısında, kino istehsalı isə neçə illər bilavasitə həm də iştirakinizla bağlı olub. Mən «Bizim «Azərbaycanfilm» kitabında Sizin fəaliyyətinizə qısa belə yer vermişəm: - «C.Əlibeyov kinostudiyyada işlədiyi dövrde rəhbərlik etdiyi müəssisə öz yaradıcılıq uğurları, istehsalat müvəffəqiyyətləri ilə tanınmışdır. Bu müddətə SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin xətti ilə və ümumittifaq televiziyasının sıfarişi ilə çəkilən filmlərin sayı üç dəfə, birinci dərəcəyə layiq görülmüş filmlərin sayı on dəfədən çox artmışdır...»

- Xatırlamağınız üçün çox sağ olun. Ancaq mən bu sətirləri oxuyanda bir qədər narahatlıq keçirdim. Yaxşı ki, özünüz bunun əsas səbəkarının – kinoya və kinematoqrafiyaya xüsusi münasibət bəsləmiş dövlət başçısı olduğunu şərh etmisiniz. Vətəndaş jurnalistin xalqın lideri haqqında terifi təbiidir. Ancaq bu uğurlarda Heydər Əliyev şəxsiyyətinin uzaqlardan – Qərbdən görünməsi və qiymətləndirilməsi hər kəsədə milli qürur doğurur. «Kuryer international» jurnalının baş redaktorundan getirilən iqtibas buna dəlalət edir. Cənab A. Adler «Nadir şəxsiyyət» məqaləsində yazar: «1970-80-ci illərdə Azərbaycan, ilk növbədə neft texnologiyaları və informatika sahəsində yüksək inkişaf etmiş sektorlara malik iri sə-

naye ölkəsinə çevrilir, eyni zamanda Heydər Əliyev mədəniyyət sahəsində misli görünməmiş siyaset yeridir... İstedadlı kinorejsorlar yetişdirilir. Məlumudur ki, Azərbaycan kinosu uzun müddət durğunluq vəziyyətində olmuşdur, halbuki vaxtılıq «Arşın mal alan» Stalinin sevimli filmi idi...»

- Siz kinoya gələndə, axı vəziyyət başqayıdı. Maraqlıdır, necə oldu ki, vaxtılıq çox nüfuzlu «Azərbaycan gəncləri» qəzetiinin uzun müddət redaktoru işləmiş, Azərbaycan radiosuna başçılıq etmiş jurnalist – yazıçı öz sənətindən ayrılib, bu iri müəssisəyə təyinatla razılaşdı.

Hələ onda eşitmışdik ki, kinoya öz könlünüzlə gəlməmisiniz. Cənab Heydər Əliyevin şəxsi təklifi ilə bu yeni sahəyə getməli olmuşunuz.

- Bu beləydi, ancaq indi... Fransızların «Tənqidin Aristotelii» adlandırdığı Andre Bizenin belə bir fikri var: «Filmi biz aktyor və sitosilə görürük». Bu, doğrudur, ancaq mən indi Azərbaycan kinosunu Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin, xalqın portretini yaradan incəsənətin bu növünə, xüsusi diqqət yetirməsi ilə nəzərimdə canlandırıram.

Onu da deyim ki, nəşr etdirdiyiniz ikicildlik – «Azərbaycan kinosu kataloqu» əgər o zaman çıxmış olsaydı, mən heç vəchlə bu işin altına girməzdim. Nəsillərdən miras qalmış belə zəngin bir ırsı davam etdirmək və onu durğunluq halından çıxarmaq mənim üçün həqiqətən qeyri-mümkün bir iş təessüratı yaradardı. Gizlətmirəm, cavanlıqda mən o qədər də kino pərəstişkarı olmamışam. Kənddən Bakıya gələnədək cəmi-cümlətəni bir-iki filme baxmışdım. Bədii kitablarla mənəvi ehtiyaclarımın bütün növlərini sava bilirdim. İndi isə... Ömrümün o dövrünü yüksək qiymətləndirirəm.

Xalq şairi Süleyman Rüstəmin belə bir bələğətli misrası var: «Oxuyun, bir qızıl kitabam mən». Kino tariximiz bizim üçün qızıl kitabdır. Bu kitabın əlvan sehifələrinin çoxu da məhz Heydər Əliyev yoldaşın adı ilə bağlıdır. Xösbəxtlikdən mənim onillik fəaliyyətim də həmin illərin sehifələrinə düşüb.

Əgər işlədiyim bu illər ərzində kinoda bir iş görə bilmışəm-sə, olan uğurları da həmin ünvanda - Heydər Əliyev rəhbərliyində

axtarmaq lazımdır. Minlərlə kino mücahidi təsdiq edər ki, biz həmimiz o dövrün kino siyaseti və qayğısından bəhrələnib, ruhlanıb və coşqun yaradıcı-təşkilatı fəaliyyət göstərmişik. Mənim o dövrdə qədər seçdiyim peşədə – jurnalistikada yaradıcılıq üçün bir qələm, bir kağız kifayət edirdi. Yazıçılıqda isə sakit bir guşəyə çəkilmək. Kino polkuna - alayına göndəriləndə – minlərlə adamla, neçə yüz peşə sahibi ilə işləməli, əməkdaşlıq coğrafiyası – sərhəd bilməyən geniş miqyaslı yaradıcılıq cəbhəsində, silahı ən müasir texnika olan meydanda fəaliyyət göstərməli idim. Bu meydanda fərdi istedad və fedakarlıq çox iş görə bilməzdi, əgər arxanda uzaqqörən, səriştəli sərkərde durmamış olsayıdı. Cənab Heydər Əliyev mədəniyyət üçün belə nadir, fenomen bir şəxsiyyət idi.

- İstərdim ki, bu «döyüş meydanına» necə düşdüyünüüzü bir qədər ətraflı açıqlayayınız. Axi, bu çox gözlənilməzdi. Həm də cənab H.Əliyevin kadr siyasetinə konkret bir nəzər sala bilərik, necə olmuşdur ki, o, məhz Sizi seçmişdir.

- Əvvəlcə Sizin kitabınızda bu sətirləri xatırlamalı olacağam. Yazarınız ki, ümummilli liderimiz Heydər Əliyev hələ o dövrdə, istər Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, istərsə də Azərbaycan KP MK-nin I katibi vəzifələrində işləyərkən mədəniyyətimizə böyük qayğı göstərmişdi. Ədəbiyyat və incəsənət xadimlərinə, elm adamlarına şəhərin ən gözəl yerlərində ucaldılan evlərdə mənzillər verir, onların həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmirdi... O dövrdə də, elə sonralar da dövlət başçısının kinoya və kinematoqrafçılara xüsusi münasibəti və qayğısı olmuşdur...

Bunlar həqiqətdir, ancaq həqiqətin hamısı deyil. Ona görə bu mülahizəni söyleyirəm ki, ənam – mükafat və ya məsum uşaqları qucağına alıb kövrek həssاشlıq nümayiş etdirmək, demək olar ki, bütün hökmardarların xislətində olub və var. Ancaq mənəviyyatın çox bir vacib sahəsini gündəlik fəaliyyətinin ən ümdə işlərindən, gələcək məqsədlərindən biri hesab edib, onun ideologiyasını da, pragmatik – əməli işlərinə də dərin bilik və yorulmaz fəaliyyətlə, sonetə kamil bələdçilik və ilhamla inkişaf avanqardına çevirmək əzmi – bu, hər başçıya müyəssər olmur.

Heydər Əliyevi mən məhz belə görmüşəm, anlamışam, xatırlayıram.

Fikrimi əyanılışdirmek üçün rəhbərle ilk görüşdə olan söhbətimizi retro etməli olacağam. Həm də daha dəqiq hafizəli mənbəyə - «Gündəliyim» əsaslanmaqla.

Birinci söhbət:

«Müasir bazasız kinonu irəlilətmək olmaz»

**13.VI.1974. Azərbaycan KP MK-nin
Birinci katibi Heydər Əliyevlə görüş.**

Heydər Əliyev yoldaş görüləsi zəruri olan işlər haqqında dedi: «....Kino - mədəniyyətin ən böyük qoludur. Teatrla biz öz varlığımızı ancaq respublika çərvizində təbliğ edə bilirik. Kino - ümumittifaq və ümumdünya səhnəsidir. Podqorni və Kulikov yoldaşlar Bakıda olanda, mən hansı filmə baxmaq istədiklərini soruşdum, ikisi də «Arşın mal alan»nın adını çəkdi... Kino xalqı belə yaşıdadır.

Sizə studiyada bu istiqamətlərdə iş aparmaq lazım gələcək:

1. Tələbkarlığı artırmaq, yüksək əmək və maliyyə intizamı yaratmaq, qətiyyətli və prinsipial olmaq. Liberallıqdan biz çox uduza bilərik, nəinki tələbkarlıqdan, həddimizi keçməkdən. Bütün zümrələr üzrə əsaslı dəyişiklik aparmalı. Sol gedən cavanlarla mühafizəkar yaşlıların bir yaradıcılıq mühitində birləşmələrinə nail olmaq, heç kəsin yüksək titulu öündə, istər xalq yazarı və ya artisti olsun, baş əyməmək.

2. Ssenari işinin səviyyəsini yüksəltmək, Moskvadan təcrübəli yoldaşları kino istehsalı işinə cəlb etmək, Orta Asiyada, Gürçüstanda olduğu kimi. Biz intiriqalar və şəxsi mənafelər təməyülü götürmüşük, bunlar inkişaf yolunu kəsir, kinomuz bunda çox uduzur. Bu günlərdə mən «Səbuhi» filminə baxdım. Deyəsən, 40-ci illərin əvvəllərində çekilib. Elə filmə biz Axundov kimi böyük bir adamı tanıtdıra bilmərik. Axundov bizim xalqın tarixində nadir bir

şəxsiyyətdir. Onun haqqında rəngli, genişkranlı film çəkmək lazımdır. Vaqif çox böyük simadır. Zaqafqaziya xalqlarının dostluğuna arxalanan görkəmli dövlət xadimi, həm də böyük şairdir. Deyirlər Səməd Vurğunun oğlu «Vaqif» pyesi əsasında film ssenariisi üzərində işləyir. Bəlkə də film - tamaşa çəkmək daha məqsədə uyğun olar. «Yeddi oğul istərəm» yaxşı alınıb.

3. Sənədli filmlərin əhəmiyyəti çox böyükdür. Ölkədə (Sovet İttifaqında – A.K.) belə gözəl filmlər çəkilir. Həm zövq oxşayır, həm də siyasi iş görür, tarixi canlı yaşıdadır. Bizzət buna fikir verilmir. Podqorni ilə İran şahının Lənkəranda keçirilən görüşündə nə televiziyyadan, nə kinodan heç kəs yoxdu, bu biabırçılıqdır. Belə hadisələr hər gün olmur, bunlar tarixdir. Bu sahədə dönüş yaratmalı, xronika çəkilişini gücləndirməliyik.

4. Ssenari işini ayrı-ayrı adamların monopoliyasından çıxarmalı. Klassiklərin əsərlərinin ekranaşdırılması sizin üçün yaxşı mənbə ola bilər.

5. Studiya ilə tanış ol. Problemləri əsaslı öyrən, müddəaların hazır olanda görüşərik. Bütün məsələləri mənimlə həll edərsən. Çəkinmə, səninlə hər zaman telefon bağlantısı olacaq. Hökumət telefonun var. Qəbulu da istədiyin vaxt gələ bilərsən...

Müasir bazasız kinonu irəlilətmək olmaz. Hökumət bunları üçün qayğılanar. Sən tədbirlər planını hazırla, yaradıcılıq işləri ilə məşğul ol.

6. Studiya xaos vəziyyətindədir...

Aydın müəllim, bunu geniş şərh etməyə lüzum görmürəm. Ancaq sonralar məhz ən çətin məsələnin bu olduğunu anladım. Heydər Əliyev yoldaş dedi ki, kinostudiyanın bankda hesabı bağlanıb, işçilər aylarla maaş almır. Bu bir yana... istehsalata buraxmağa ssenari yoxdur.

Və burada çalışan başçıların, əlliye qədər sex və şöbəyə rəhbərlik edənlərin kimliyini, yol verilən əyintilərin əndazəsini elə təfərruatla açıqladı ki, dəhşətə gəlməmək olmurdu...

Düşündüm ki, insanlarla işləmək çox çətin olacaq, əcəb deyilib: bütün varlıq insanın vücudundadır. Təkcə bir rəqəmlə vəziyyətin miqyasını təsəvvürə gətirmək olar. Xalq nəzarəti komitəsi

«Azərbaycanfilm»də 500 min manat həcmində dövlət vəsaitinin israfına yol verildiyini aşkarə çıxmışdı (mən işləyən dövrə qaraj işçisini yüz neçə manatlıq köhnə maşın hissəsini satdığını görə həbs etmişdir). Əgər yoxlamanın nəticələri belə hüquqi tələbə reallaşsaydı, onda nə qədər adam bədbəxt olacaqdı. Növbəti görüsədə, «Bu qədər adam cəzalansa, mənə işləmək çox çətin olacaqdır» - dedim. Xahişim müsbət həll olundu. Məsələləri inzibati yolla həll eləmək bizim özümüzə tapşırıldı. Bunun özü də ağırsız keçmədi.

- Kino ictimaiyyəti arasında belə bir söz də yayılmışdı: Siz demisiniz ki, mən divara bir mix vura bilmirəm, o qədər böyük təsərrüfatı necə idarə edə biləcəyəm. Düzü, kinoda buna görə Sizi gözləmirdilər. Axı, kinostudiya binasında azı 400 otaq, yüzdən artıq maşını olan qaraj, pavilyonlar, sexlər var... Böyük istehsalata malikdir.

- Eşitdiyiniz doğrudur. Kinoya gelişimin dramatik anlarını sonra danışmalı, xatırlamalı olacağam. Hərçənd, məndən sonrakı direktorlar da belə gərginliyi yaşamalı olmuşlar. Kitabınızda verdiyiniz bir qəziyyə məni hiddətləndirdi. 1990-ci ilin yanvarında Bakıda baş verən qanlı hadisədən sonra kinostudiyanın «vətənpərvərləri» min bir çətinlikle yaradılan muzeyi dağıtmışlar ki, bu muzey sovetin ideologiyasına xidmet edib... Və ya Cəfər Cabbarlinın adının filmlərin titrlərində çıxarılması tələb olunub... Hətta çıxarılib da. Allah, sən saxla belələrindən bizləri!..

İkinci söhbət:

Heydər Əliyevin xeyir-duası

- «Azərbaycanfilm»ə gəlmək istəmədiyinizdən xəbərdardıq. Və Sizi jurnalist kimi tanıyanlar qərarınızı haqlı hesab edirdilər. Əsərləri oxunan yazıçı öz isti mühitini tərk edib, gözü baxa-baxa özünü od içində atır. Sərt ifadəm üçün bağışlayın, bu fanatiklikdir, yoxsa vətənpərvərlik?

- Yaxşı anlayırdım ki, kino mənim xörəyim deyil, xüsusən istehsalat. Ancaq belə bir atalar sözü var: iştah dişin altında olur. Heydər Əliyevin xeyir-duası ilə bu qəribə aləmə düşəndən sonra münasibətim xeyli dəyişdi (Halbuki, döñə-dönə ikilikdə məni başqası ilə əvəz etməsini xahiş etmişdim, üç dəfə məktub təqdim etmişdim. Cavab bu sözlərdə həllini tapmışdı: «Sən nə danışırsan?! Hələ kinoda çox iş görmək lazımdır...»).

Ancaq inadkarlığında tədricən geriyəçəkilmə də vardi. «Azərbaycanfilm»in - heç bir müəssisəyə, nə də yaradıcılıq ocağına bənzəməyən nəhəng bir idarənin mənəvi təsiri altına düşmüdü. Belə ki, burada həqiqi fanatiklər işleyirdi. Siz onlara yaxşı bələdsiniz. Əvvəla, filmlərarası fasilədə olan işçilər - inzibatçıdan tutmuş rejissora qədər, maaş almaya-almaya da səhər tezdən studiyaya gəlir, axşam evlərinə qayıdırılar. Studiya abhavasından kənarda, onlar sudan çıxarılmış balıq kimi çırpınırdılar. İkinci, studiyanın ümidi potensialı-rejissorları, operatorları, rəssamları, texniki personaları vardi. Üçüncü, «su gələn arxdan bir də gələr» ümidi məni çuqlamışdı, düşünürdüm ki, biz əlbirliliklə işi qaydaya sala bilərik, ənənə davam edər. Və ən başlıcası, tamamilə inanmışdım ki, Heydər Əliyevin mənə hər cür kömək edəcəyi vəd, başçının vəzifəyə təyin etdiyi adamda xatircəmlik yaratmaq üçün söylədiyi təskinlik sözü deyil, sahibsiz söz deyil, qanadlı sözdür və Nizami ibarəsiylə demmiş olsaq: «Belə söz bayraqdan çox əldə eyləyer zəfər».

- Yəqin verilen vədlərdən, bütün kino işçiləri kimi, xüsusən Sizi qane və heyran edən məlum qərarın qəbul edilməsi oldu.

- Kitabda buna geniş yer ayırılıb: «Yazırsınız ki, C.Əlibeyovun bilavasite təklifi ilə respublika hökuməti kinonun maddi-texniki bazasını möhkəmləndirmek üçün xüsusi qərar qəbul etmişdir. Bu qərarın verilməsi və onun reallaşması, milli kinomuzun inkişafı ilə əlaqədar digər mühüm məsələlərin həlli o vaxtlar Azərbaycan KP MK-nin I katibi işləmiş Heydər Əliyevin adı ilə bağlıdır».

«Kinostudiyanın maddi-texniki bazasının daha da inkişaf etdirilməsi tədbirləri haqqında» Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Sovetinin 11 yanvar 1977-ci il tarixli qərarı

bütün kino işçiləri tərəfindən böyük razılıqla qarşılandı. Qərarda kinostudiyanın mövcud vəziyyəti təhlil olunaraq deyildi: «Azərbaycanfilm» kinostudiyası son vaxtlar istehsalat-yaradıcılıq fəaliyyətini bir qədər yaxşılaşdırılmışdır... 1976-cı ilin programı vaxtın-dan əvvəl yerinə yetirilmişdir.

...Onuncu beşillikdə kino istehsalı programına müvafiq olaraq kinostudiya əlavə pavilyon meydançası, kinoekspedisiya vəsaiti, natura çəkilişləri üçün daimi baza vacibdir. Plyonka emalı se-xini, pirotehnik bazasını və tonatelyeni kökündə dəyişmək və genişləndirmək tələb olunur. Kinostudiyanın ali və orta ixtisaslı yaradıcı və istehsalat kadrlarına ehtiyacı vardır».

Onu deməliyik ki, belə bir əhatəli qərar sovet respublikalarının heç birində işıq üzü görməmişdi. Üç məsələyə açıqlama verək. Plyonka aşkarlama sexi Zaqafqaziyada ən iri fabrik olmalydı, natura bazası üçün Ələt səmtində, dəniz kənarında əlli hektar ərazi bunun üçün studiyaya təhkim edilmişdi (Krimdən sonra ikinci dəniz çəkilişləri bazası olasıydı), müasir güclü kino çəkilişi texnikası alınmasının həlline isə dərhal başlanmışdı.

Burada bir haşıyə çıxmazı olacağam. Texnika alınmasına 200 min ABŞ dolları ayrılmışdı. Halbuki, dollar ancaq Moskvadan icazəsi ilə, həm de ancaq valyuta getirən müəssisələrə verilə bilerdi. Biz 3 komplekt «Arrifleks» kino çəkilişi aparıcı, 2 komplekt «Na-qra» maqnitafonu, bir komplekt universal «Stedikam» və s. almışdıq. Moskvada keçirilən kino plenumunda Gürcüstanın nümayəndəsi çıxış edərək demişdi ki, Gürcüstan kinematoqrafları indi «Azərbaycanfilm»ə həsəd aparırlar. Onlar ABŞ-dan, İsveçrədən, AFR-dən alınan cihazlarla işləyirlər.

Mən növbəti telefon səhbətində bunu Heydər Əliyev yoldaşa deyəndə, ürəkdən güldü və dedi: «Həmişə biz kimlərəsə həsəd aparmışıq, indi bizim uğurlarımıza paxılılıq edənlər tapılır. Qoy belə olsun...»

- Birinci katib film materiallarına baxandan sonra, yaradıcı adamlarla səhbətlerinizdə redaktorları qınıyırdınız ki, necə olur filan məsələ, gərəksiz kadr kino ixtisasçısı olan sizlərin gözündən qaçır. Birinci katib onları görə bilir?!

Doğrudan, xüsusilə Brejnev haqqında çəkilən filmin materiallarına baxış zamanı Heydər Əliyevin iradları haqqında rejissor Muxtar Dadaşov danışında, ömrünü xronikal film mühitində keçirənlər, ele Muxtar müəllim özü də pərtliklərini gizlətmirdilər.

- Bilirsiniz necə incəliklərə fikir verirdi. Deyirdi ki, zaldan çəkilmiş məyus simalı adamın iri planı ilə – natiqin fərəh doğuracaq ovqatı ziddiyat təşkil edir. Bunları dəyişdirin, belə olmaz, yaxud sizin aparatlarınız ancaq saray zalının sağ tərəfində qoyulduğundan rəyasət heyətinin eyni pozası təkrar olunur.

Hətta, bu qüsürü aradan qaldırmaq istəyəndə, az qala təhlükəsizlik idarəsinin başçısı ilə söz-sözə gəlmışdır. Belə bir hadisə yadına düşür. Brejnev Bakıdaydı. Sabah Sarayda təntənəli iclas keçiriləcəkdi. MK-dan zəng vurdular ki, axşam saat 8-də Sarayda olarsınız. Bu tədbirə aidiyəti olanlar cəm olmuşdular. Axırıncı hazırlıq işləri yoxlanılmışdır. Bir qədər sonra Heydər Əliyev geldi, əvvəlcə Moskvadanın təhlükəsizlik orqanı işçilərindən vəziyyət barədə xəbər aldı. Sonra məni kenara çəkib soruşdu: «Solda neçənci cərgədə aparat qoymaq istəyirsən». Göstərdim. Birinci katib digər məsələlər barədə vəziyyəti öyrənmək üçün gedəndə, Krasilnikov (Təhlükəsizlik Komitəsinin sədri – A.K.) mənə yan aldı. Söhbətin nədən getdiyini ümumi şəkildə dedim. Əsəbləşdi: «Heç bir dəyişiklik edə bilməzsən. Zal bu şəkilde moskvalılar tərəfindən artıq təsdiq olunub». Demə, bizim söhbətimiz Birinci katibin gözündən yayınmayıbmış. Yenə məni çağırıldı, «Narahatlılığın var?» – soruşdu, dinmədim, Krasilnikov özü bayraqı sözlərini təkrar etdi. Heydər Əliyev qəzəble onun sözünü kəsib: « - Burda hər şeyə cavab-deh mənəm, - dedi – Əlibəyov mənim tapşırığımı icra edir. Bildiniz?»

Kənardakılar qanrlı lib nə baş verdiyindən sarsıntılı bir halda gözlərini bizi tərəf zillədilər. Mən isə göye, tavana baxırdım, vəziyyətdən yaxşı qurtardığımdan Allahımı şükür edirdim.

- Heydər Əliyev tarix fakultəsini bitirib. Kino yaradıcılığı isə əsasən ədəbi materiala istinad edir. İster klassiklərin, müasir yazıçıların əsərləri olsun, istərsə də kinodramaturq tərəfindən təqdim olunmuş ədəbi ssenari, rejissor bunların əsasında öz ssenarisini ha-

zurlayırlar. Siz Birinci katibə tanış olmaq üçün ədəbi ssenari göndərinizmi, fikrini əvvəlcə öyrənə bilirdinizmi?

- Xeyir. O, bu haqda mənə heç bir söz deməmişdi. Və yaxşı ki, belə söhbət olmamışdı. «Gənclər»də işləyəndə MK şöbəsi belə bir göstəriş vermişdi: növbəti nömrənin planı təfsilatla MK-ya təqdim olunsun. Göstəriş bütün mərkəzi qəzetlərə aid idi. Mən bu naqəti etiraz etdim. Dedim ki, əvvəla qəlavət-senzura var. Şübhələndiyi məqalə haqqında siza xəbər verer, ikinci, qəzet çıxandan sonra tədbir görərsiniz, üçüncü, əger hər hansı bir redaktorun siyasi səviyyəsindən şübhələnirsizsə, onu dəyişdirir. Mən buna hazırlanıram... Ancaq planı göndərməyəcəyəm. Və incikliyə baxmayaraq, qəzətin nüfuzuna zərbə vura bilən bu işə qol qoymadım, çox çəkmədi ki, kinoda bu bürokratiya ilə üzləşdim. Bu dəfə Ali Sovetin Rəyasət heyətinin sədri, kino ilə bağlı bu «nəzarətə» el atdı... Və Ali Sovetin başçısının müdaxiləsindən sonra mən dərk etdim ki, nə yaxşı ki, respublika başçısının belə bir meyli yoxdur. Yaradıcı adamın işinə amirliklə qatışmaq - onun qol-qanadını sindirməqdan başqa bir səmərə vera bilməzdi. Heydər Əliyevin çox mütləkiyi var idi. Dünya ədəbiyyatının, rus ədəbiyyatının məşhur əsərlərindən bəzən elə misallar çəkirdi ki, təəccübəlməyə bilməzdim. Azərbaycan ədəbiyyatını, xüsusən Mirzə Cəlili, Sabiri dərindən bildiyi söhbət zamanı hiss olunurdu. Deyək ki, bunlar, o zaman hər bir ziyan üçün vacib cəhətlərdən idi. Ancaq musiqini necə dərinləndirdi, sonralar hətta piano qarşısında dayanıb oxuyanda, çoxlarının sorğu-suallarına cavab verərkən bir hadisəni dostlarımı daşıydırdı. Əvvəlcə onu deyim ki, bir söhbət zamanı mən soruştum: yaradıcılığın hansı növünə marağınız var. Cavab geniş oldu, sanki bu barədə danışmağa özü meyillimiş. Heydər Əliyev artıq qırıq il arxada qalmış gənclik illərinə qayıdışın fərəhini yaşadı. «Memar olmaq istəyirdim. ASİ-nin, o zaman Sənaye İnstitutu belə adlanırdı, müvafiq fakultəsinə girmişdim. Müharibə düşdü, təhsilimi başa çatdırıa bilmədim. İndi asudə vaxtim olanda karandaşla işləməyi xoşlayıram».

Mən mətləbə yaxınlaşdırmaq - yəni şer yazüb-yazmadığını öyrənmək üçün belə bir söz dedim: - Yaradıcılıq açarı bir - birinə düşür.

Kinoya bələdçiliyinizdən hiss olunur ki, humanitar sahəyə daha çox bağlısınız. Cavab qısa oldu: «Bu, azərbaycanlıların qanındadır».

Növbəti dəfə mən konkret bir suala cavab almaq istədim: «Musiqiye münasibətiniz?» Bu sual yaradıcılıq ətrafında fikirlərinin məcmusuna üçün lazımdı. Və bunun üçün xanəndələrin ifadəsi ilə desək, səhbətə ayaq vermeli oldum.

Dedim ki, Siz bəstəkarların qurultayından sonra MK-da müşavirə keçirmişdiniz və orada söylediyiniz nitqiniz mətbuatda çap olunmuşdu. Bu nitq – musiqiye dərin bələdçilik və onun nəzəri istiqamətini və əməli vüsət yollarını çox aydınlaşdırma şərh etməyiniz heyrətlə qarşılanmışdı. Musiqişunaslığa belə müdaxilə – professionallıqla yanaşmaq səriştəsi hardandır?. Sizin musiqi təhsiliniz var? Heydər Əliyev güldü, masanın üstündən el boyda bir kağız götürdü. Onu da qatlayıb yarı böldü və göstərib dedi: «Bəstəkarların qurultayı xoşuma gəlməmişdi. Musiqinin problemlərini bir yana qoyub, aralarındaki şəxsi münasibətləri araşdırılmışdır. Tapşırıq verdim ki, musiqiçiləri Mərkəzi Komitənin zalına yiğsinərlər. Mən belə bir kağıza nədən danışacağım barədə qısa qeydlər etdim... Danışmağa başlayanda gördüm ki, Kirsanov ehtiyatından qalmayıb. Stenoqrafcılar dediklərimi yazırlar. Bir qədər də fikirlərimi əhatəli, mümkün qədər dərindən açıqlamağa başladım. Stenoqramı verdilər, oxudum... Sonra Moskvada nəşr olunan «Sovetskaya muzika» jurnalının redaktornunun bunu dərc etmək fikrində olduğunu mənə çatdırıldılar. Dedim: «oxusun, baxsın...» Dərc etdilər, bütünlükə».

Kitabda nəzərdə tutduğunuz Heydər Əliyevin kino səriştəliyi barədə yəqin ki, kino xadimləri, kinoşunaslar danışacaqlar, mənim söylədiklərim təessüratdır.

Üçüncü səhbət:

O, işləyəni qiymətləndirirdi

- Bilirsiz ki, mən ADU-nun jurnalistik fakültəsini bitirib kino sahəsində çalışıram. «Kino» qəzeti və «Film» jurnalının baş redaktoru olmuşam. Qırx dörd ildir ki, bu sahədə işləyirəm. Hazır-

da Dövlət Film Fondunda kinoarxiv üzrə baş mütxəssisəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənet Universitetinin dosentiyəm. Həm jurnalistlər birləşmənin, həm də kinematoqrafiya ittifaqının üzvüyəm. Siz də yaziçı olmaqdan savay bu yaradıcılıq təşkilatlarının da üzvüsünüz. Bilmək istərdim ki, kino aləminə düşməyinizi indi necə qiymətləndirirsınız – xösbəxtlik və ya?...

- Belə sualları yazıçılara çox verirlər: Yaziçı kimi özünüüzü xösbəxt hiss edirsinizmi?.. Mənim ömrümün xösbəxt dövrü «Azərbaycan gəncləri» qəzeti ilə bağlı olub. Bunu dənə-dənə Birinci katibə də demişdim. 1987-ci ildə Moskvada beynəlxalq kitab sərgisi keçirilirdi. Mən kinodan Azərbaycan Dövlət Nəşriyyatına baş redaktor vəzifəsinə köçürülmüşdüm. SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini Heydər Əliyevlə yarmarkada bizim pavilyonda görüşdük. Xəstəlikdən təzəcə durmuşdu, hətta pilləkənləri də adımdı-addımlı qalxırdı. Məni adamlar arasında görcək yaxınlaşdı, əl uzadıb salamlaşdı və dedi: - İndi böyük naşir olmuşsun... Axır ki, kinodan qaçdın. Bura da elə qəzet kimi bir yaradıcılıq... Arzuna yetişdin...

Hiss elədim ki, kişini kinodan, studiyadan getmək üçün gör nə qədər bezar etmişəm ki, indi də yadından çıxarmayıb «qaçmaq» səylərimi.

- Kinostudiyada işləyəndən iki-üç il sonra həvəslənmişdiniz. Hətta studiyadan başqa işə köçürüldənə demişdiniz ki, mən kinonu bilməyəndə gəldim, biləndə getməli oldum.

- Açığımı deyim ki, Heydər Əliyevin rəhbərliyi altında, onulla daim tələbkarlıq və məhribəncilik temasında, səmərəli ünsiyətdə işləmək çox xoş idi. Hiss edirdim ki, Birinci katibin isteklərinə əməl etmək mümkün olur. O işə işləyəni qiymətləndirirdi.

Studiyanın gedəndən on illər sonra, teleekranda filmləri görəndə, onların çox çətin yaranma tarixini yada salanda belə qənaətə gəlirəm ki, o illər hədər getməyib. Siz, indi kinoşunaslıqda, artıq adı matros deyilsiniz, kapitansınız və kino gəmisinin hərəkətini nəzəri cəhətdən də istiqamətləndirmek, görürəm ki, sizin üçün çətin deyil. Kitabda filmlər və onların yaradıcıları haqqında tehkiyələriniz çox dəqiq, ədalətlidir. Və xatircəməm ki, «Heydər Əliyev

və kinematoqraf» yaxşı bir tarixi əsər olacaq. Axi, kinonun tarixi Vətən tarixinin bir qoludur. Həm də gurşad qolu. Siz xoşbəxt journalistsiniz ki, kino tariximizin qapılarını xalqımızın üzünə açmışsınız. Kino əyani, hamının oxuya bilməcəyi tarix əsəridir.

Dünyanı qana qırq etmək niyyətində olan faşizme niyə nifrat etməsini hansı azərbaycanlıdan soruşsan, daha çox nədən təsirləndiyini əyanıləşdirmək istərkən məlum kinokadri yada salacaq: Dünyanın bir nömrəli canisi Hitleri rəmzi torta qonaq edirlər. İşgal niyyətli acıgöz antiinsan - müstəbid SSRİ «ərazilərindən» bir dilim üzərində Bakı vışkası olan parçanı götürür. Bu bədnam məqsəd baş tutsaydı, başımıza nə kimi bələlər getirilecəyini təsəvvür etmək çətin deyil... Bax, kino niyyətləri, həqiqəti belə açıqlaya bilir.

Bəli, filmlər insana dünya hadisələri haqqında yalnız eşitməklə rəy söyləmək deyil, bir də gözüylə görməklə bunları daha dərindən qavramaq imkanı verir.

- Bu Sizin indi gəldiyiniz nəticədir. Bunu bilən ziyali kinoya göndərilməsinə niyə etiraz etməliydi?

- Bu haqda bir qədər ətraflı. Əslində, Teleradio işçisi kimi, həm də bir neçə sənədli filmin müəllifi olaraq kino yaradıcılığından az-çox hali idim. Hörmətli Adil İsgəndərovun yerinə adam axarıldığından da xəbər sezmişdim. Mənim adımın da həmin siyahıya düşə biləcəyinə güman edənlər vardı. Hətta, qeyri-rəsmi təklif də olunmuşdu mötbəbərlər tərəfindən, daş atıb başımı tutmuşdum. Nigarənciliq keçirirdim. Bir gün jurnalist dostum, o zaman Azərbaycan KP MK-da mədəniyyət şöbəsinin müdürü işləyən Azad Şərifov mənə şad xəbər verdi: -Kinostudiya direktor tapılıb. Flankəsdir. Səndən sovuşdu. Mən sabah məzuniyyətə gedirəm... Xatircəmləşdim. İşindən ayırmayacaqlar səni.

Lakin ertəsi gün axşam MK katibi Danil Piriyeviç Quliyev mənə zəng vurdur, bunun əksini söylədi. Dedi ki, Birinci katib indicə mənə tapşırıq verdi ki, Cəmil Əlibəyovun sənədlərini büroya hazırlayın. Etiraz etsə, sabah saat 11-də mənim qəbuluma gətirin.

- Bununla da...iş bitdi?

- Xeyr, bu görüşdə, eger imtina etsəydim, iş başqa cür bitəcəkdi. Vaxtında gəldim. Köməkçi dedi ki, qəbulunda adam var,

çıxmalarıdır. Möhlətdə çalışdım ki, həyəcanımı soyudum və dil-agızla katibi razi salım, işimdə qalım. Kabinetə girəndə icazə istəmədən (bu, həyəcan əlamətiydi, yoxsa ərk idi) bir başa masanın qabağında gəlib dayandım. Birinci katib məni görmürmüş kimi pəncərədən bayırə baxırdı. Mənim üçün saatlara bərabər olan narahatlıq anına dözə bilmədim. Dedim: «Heydər Əliyeviç, məni çağırırdırmısınız...» Nəzərini başımın üstündə mənə sarı hərleyərək astadan dedi: «Sən niyə kinostudiyaaya getmək istəmirsin? Nəçə dəfə mənim adımdan sənə təklif ediblər. Sən bilirsən ki, büroya sənin namızədliyini mən vermişəm...» Ancaq «raziyam» deməkə təənələrdən sovuşmaq olardı. Daha münasib söz tapdım: «Qorxurdum». O, təəccübə: «Nədən qorxurdun?!». Dedim: «Biləndə ki, Siz mənim haqqında belə fikirdəsiniz, bu, mənim üçün çox qıymətliydi, ancaq ondan ehtiyatlandım ki, mən razılıq verərəm, gedərəm, bilmədiyim sahədə Sizin etimadınızı doğrultmaram».

Birinci katibin sıfəti işqlandı. Deməliyəm ki, psixoloqların rəhbər işçi üçün vacib hesab etdikləri keyfiyyətlərə: uzaqqörənlik, təşkilatçılıq, hökmülük, nəzarətçilik, ümdə məsələni düzgün seçmek kimi şəxsi xarakterlərə Heydər Əliyev şəxsiyyətinə səbirlilik və həssaslığı da əlavə etmək lazım gelir. Axırıcıları mən bu dəfəki görüşümüzdə hiss etdim. Söhbətin ahəngi yumşalandı, mən inadımı əsaslandırmaga çalışdım. Dedim ki, mən Moskvada oxuyurdum. Kinoya gedəndə filmین yarısında mürkü məni basırdı, çıxanda yoldaşından soruştum ki, hadisə necə bitdi. Katib güldü, çox güman mənim sadəlövhilüyümə istehza idi, ancaq sonrakı görüşlərdə belə qənaətə gəldim ki, misli olmayan hafizə sahibi ona lazım olan mətləb üstünə gəlmekdən ötrü elə səbrle səmimiyyət yaradır ki, bir kəlmədən yapışış mətləbi çözələyir və sən açıb üreyindəkiləri deməli olursan. Düz danışmağı isə çox xoşlayır.

Beləliklə, razılıq alındı və yuxarıda dediyim kimi, Birinci katib studiyanın vəziyyətini cikinə-bikinə qədər açıqladı. Rəhbər işçilərin sui-istifade halları, yaradıcılar arasında nifaq barədə, kinostudiyanın fəaliyyətinin komitənin nəzarətindən çıxması ilə bağlı məsələləri geniş şərh edəndən sonra dedi: - Bizimkiler sənin işinə qarışmayacaqlar. Bütün məsələlərini mənimlə həll edərsən. Başla,

işin içine gir, bir-iki aydan sonra tekliflerini hazırla, baxıb həll edərik.

Burada bir haşıyə çıxmazı olacağam: MK bürosunda kinostudiya məsələsinin müzakirəsi çox sərt keçdi. Adətən, nomenklatur şəxslərin təsdiqi rəvan gedir, müzakirəsiz, ancaq, bu dəfə nəinki «Azərbaycanfilm»in rəhbərliyi, komitənin sədri də Birinci katibin faktlara əsaslanan qəzəbli, atəşli tənqidinə məruz qaldı. İdeologiya katibi, təbiəti etibarilə mülayim olan Danil müəllim görünür müzakirənin tonunu pozmamaq üçün ciddi eyhamla dedi: «Biz studiyanın vəziyyətini bilirdik. Direktoru dəyişmək fikrində qətiləmişdik, ancaq kadr tapa bilmirdik. Hansı özünə hörmət eyləyen ziyalı bu işi boynuna götürərdi?!»

Zalı gülüş səsi bürüdü. Birinci katib də güldü və dedi: «Əlibəyovu gücə razı salmışıq, sən də tarix açmağa...» Danil müəllim üzr istədi...

Heydər Əliyev yoldaş bəlkə də mənim haqqında tərif deməyə ehtiyac görməmişdi, bu əhvalatdan sonra direktorluğa nəməzədliyə hansı iş və əxlaqi keyfiyyətlərimə görə məni seçdiyinin üstündə ətraflı dayandı.

- Elə böyük arxanız olmasına görə heç kimlə hesablaşmadınız?

- Komitə sədri bir dəfə müşavirədə gileyəndi ki, təzə direktor ötgəmlik eləyir, bədii şurada «Kəşfiyyatçının igidliyi» filmində baş rolu ifaçı, SSRİ xalq artisti Pavel Kadoçnikovun sözünü yarımcıq kəsib, onu yerində otuzdurdu. Sonra Nazirlər Sovetinin sədri, studiya üçün valyuta ayırmağın mümkün olmadığını deyəndə, Heydər Əliyev sədəre acıqlandı ki, bunun Əlibəyova aidiyyəti yoxdur. Bəlkə şeylərlə onu yaradıcılığından ayırmayı...

- Bəs niyə kinoya getməkdən narahat idiniz?

- Axı, kino, həqiqətən mənim üçün qaranlıq cəngəllilikdi.

Hələ «Azərbaycan gəncləri» qəzetində işləyərkən (1969) mərhum dostum, gözəl insan və yazıçı Əhmədağa Qurbanovla Azərbaycan Respublikasının 50 illiyinə həsr edilmiş tammetrajlı bir sənədli filmin ssenarisini yazmışdıq. Filmi istedadlı rejissor Yalçın Əfəndiyev çəkmişdi, baş operator gözəl zövqlü Zaur Məhərrəmov idi. Çox variantlardan sonra ssenarini lirik planda işlə-

məyi qərarlaşdırmışdıq. Xösbəxtlikdən fikirlərimiz reallaşdı. «Azərbaycan... Azərbaycan» filmi hasilə gəldi. Onu da deym ki, kinostudiya getmək zərurəti qarşısında bir də bu məni qoydu. Deyəndə ki, mən qələmnən işləmişəm, divara bir mix da vurmaq qabiliyyətim yoxdur, Heydər Əliyev sözümü ağızında kəsdi: «Azərbaycan...» filmi sizin deyil!?

- Studiyaya gəlməmişdən, Siz bir neçə filmin müəllifi olmuşdunuz. «Dostların ölkəsində» – Azərbaycanda təhsil alan xarici ölkə tələbələrinin həyatından, sonra «Bizim katib»...

- «Bizim katib»lə bağlı Heydər Əliyevin bir kəlamı yadına düşdü. Bunu mənə filmin qəhrəmanı Sosialist Əməyi Qəhrəmanı mərhum Rüstəm Səfərəliyev demişdi. H.Əliyev yoldaş katiblikdən kənarlaşdırılmış bir çox bacarıqlı və pak siyasi xadimi dəvət edib, onları yenidən partiya işinə qaytarmaq fikrini bildirəndə, dünya görmüş Rüstəm müəllim incikliyini sezdirmədən demişdi: mənim yaşda adamlara yalnız bir səhv etmək ixtiyarati verilir. Təqaüdə çıxmışam... Heydər Əlirza oğlu bədahətən deyib: «Sən yaşına görə haqlı olaraq istirahət etmək ixtiyarınızı həyata keçirmisən, ancaq komministlikdən təqaüdə çıxmırlar». Filmdə bu var. Yaxşı sözdür, əqidədən pensiyaya çıxmazlar. Mətləb üstə qayıdaq. «Azərbaycan... Azərbaycan» filmi studiyaya düşməyim üçün əşyayı-dəlil oldu. Tezliklə anladım ki, kinoda xalq haqqında söz demek olar və gərəkdir, müdafiə olunacağam.

...Mən o zaman artıq radioda işləyirdim. Tecili çağırıldılardı. Birinci katibin adı ilə. Narahat, həyəcanlı gəldim. Şöbə müdürü dəvətin məqsədini deyib məni daha təşviş saldı: «Sənin «Azərbaycan...» filmin xəta çıxarıb. Ermənistan mərkəzi komitəsinin ideologiya şöbəsi filmin antisovet filmli olduğu haqda Sov.İKP MK-ya rəsmi müraciət edib». «Bir bu çatmırı, çuxası yaniq «xalq düşmən»i oğlunu ilişdirməyə» - dedim. Teymur müəllim məni sakitləşdirdi: «Mərkəzi Komitənin məsul işçiləri, ziyalıların nümayəndələri zaldadır, keç içəri. Bəlkə, Birinci katib də gəldi...»

Keçib arxada oturdum. Film göstərildi, hiss elədim ki, zaldaçıların çoxu filmə birinci dəfə baxır və ayrı-ayrı məqamlarda həyəcanlarını biruzə verirdilər... Ancaq şöbə müdürü yığışmaqdan

Aydın Kazımkəzadə

məqsədi açıqlayında demişdi ki, Birinci katib özü də geləcəkdi, işi oldu, dedi ki, mən baxmışam, qoy yoldaşlar da baxsınlar, görək fikirləri nədir... Bu, mənim üçün kifayət idi. Hökm sahibinin son sözünü əvvəlcə deməməsi, təbii idi. Ancaq zaldakılar, çox güman bunu yaxşı yerə yozmadılar...

Filmin son mənzəresi alqışlarla müşayiət olundu. Və işıqlar yanana kimi qorxulu bir süküt çökdü zala.

Adamlar baxışdılar. Ən nüfuzlu tamaşaçı, bəstəkar Qara Qarayev üzünü mənə tutub soruşdu: «filmin müsiqisi kimindir?» Mən çəsdim, doğrudur bəstekarın adı titrdə yazılımışdı – Əziz Əzizov. Ancaq klassik müsiqidən iqtibaslar da vardi. Bəstəkar cavabımı gözləmədi: «Mən çox məmnuniyyətlə belə bir filmə müsiqi yazardım!»

Alqışlandı. Başqaları üçün də bu proloq kifayət etdi. Filmi təriflədilər.

Birinci katib neçə il sonra o incidenti təfsilatı ilə danışdı. «Film xoşuma gəlməşdi, tariximizə lirik bir retro vardı», dedi. Ancaq filmin əvvəlində bütün bu «Tarixi keçmişimizi xalqımıza çatdırmaq imkanı Sovet hakimiyyyəti sayəsində mümkün olub» sözlərini verməklə düz elmisiniz, filmi bu xilas etdi. Ermənilər, hətta onu da qabartmışdılar ki, filmin bir yerində də komminist partiyası ifadəsi işlənməyib, ancaq keçmişin idealizə edilməsi hər hissədə duyulur...

Yaxşı deyiblər ki, bir zərərə düşdüm ki, xeyrim içinde oldu. İlk vaxtlar təhlükəsizlik komitəsindən gəlmış Birinci katibə münəsibətdə bu idarə barədə formalılmış fikir də yada salınmışdı. Hərçənd, baş konsul Arif Heydərov Türkiyədə mənə bağlama və məktub vermişdi, xahiş etmişdi ki, bunu DTK-nin sədri Heydər Əliyev və çatdırarsan və öz dostu haqqında çox şirin səhbət eləmişdi. Mən Arifin sözünü yere salmadım. Bizim ailəvi yaxınlığımız vardi. Ancaq anasının bağlamasını özüm apardım, komitəyə göndərilən bağlamani bizi müşayiət edən (Birinci dəfə Sovetlər İttifaqının hər yerindən 80 gəncdən ibarət böyük bir qrup Türkiyəyə getmişdi. Ona rəhbərlik etməyi mənə tapşırılmışdım) Salamov yoldaşdan xa-

hiş elədim ki, mən binanın qarşısınacan getirərəm, içəri girmək istəmirəm, məktubu üvvana o çatdırınsın.

Ermənilərin «yaxşılığ» o oldu ki, Birinci katibin milli hissəri barədə məndə xatircəmlik yarandı. Kinostudiyanın yaradıcılıq siyasətində tariximizə meyl edərkən Birinci katibin milli təssübkeşliyindən ürəklənmişdim.

Dördüncü səhbət:

Arifə bir işarə də bəs edirdi

- Hansı filmdən sonra Sizdə tam xatircəmlik yarandı ki, problematik məsələlərdən çəkinmək lazım deyil?

- Rüstəm İbrahimbəyov və Rasim Ocaqovun «İştintaq» filmindən ərsəyə çıxmazı başqarışız kecmədi. Ancaq sonra film SSRİ Dövlət mükafatına layiq görüldü. Kitabda filmə bağlı yazdığınız bir məqama aydınlıq getirmək istəyəcəyəm: «Dedektiv – publisist kinodram. Filmin titrləri: 1969-cu ilin avqustunda Azərbaycan KP MK plenumu keçirildi. Bundan sonra respublikada mənfi hallara qarşı kəskin mübarizə başlandı, filmde başlangıç və mürəkkəb dövrdə bu mübarizənin bir epizodu haqqında danışılır».

Ölkədəki ictimai məsələləri cəsaretlə qaldıran film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi – etik problemlərə toxunmuşdur. Bu mövzu kinoda yeni idi.

- Bəs film necə qarşılındı.

- Azərbaycan KP MK-nin, başda Heydər Əliyev olmaqla büro üzvləri Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin kino zalında filmə baxdılar (İndi o binanın qarşısından keçəndə iki hadisəni xatırlayıv və bədənime əsməcə düşür. Biri «İştintaq», digəri «Babək» filmlərinə baxışla bağlıdır. «Babək» haqqında sonra...).

Çox vaxtında çəkilmiş belə bir deyerli filmin taleyini məhz titrdəki o kəlamlar xilas etdi. Büro üzvləri film başlayandan az sonra qurcalanır, bir-birini dümsükleməyə, Birinci katibə tərəf dönüb, onun fikrini sezməyə çalışırdılar. Bəlkə də bu niyyətdə idilər ki, filmə heç axıracan baxmaq lazım deyil. Müzakirə başlayanda bu

cür fikirləşməkdə haqlı olduğuma qəti qənaət hasil oldu. Filmi, loru dildə desək, darmadağın etdilər, daşı-daş üstündə qoymadılar. Belə çıxdı ki, bu, Heydər Əliyevin məşhur Avqust plenumunda elan etdiyi siyasetə qarşı çevrilib, on il ərzində Azərbaycanda aparılan gərgin işlər heçə çıxarılib, Azərbaycan kriminal bir respublika kimi təqdim olunub... Bir sözlə filmi yandırmaq lazımdır.

Mən Heydər Əliyev xarakteristikasına səbr və həssaslıq fəzi-lətlərini şamil edərkən, bu və buna bənzər neçə gərgin hadisələr zamanı respublika rəhbərinin döyümlü və qayğılı mövqeyini nə-zərdə tutmuşdum. Birinci katib qeydlərini dedi, çox sakit, şərh və nəticələrlə – yəni bunları necə elemək olar təklifləri ilə. Və axırda üzünü mənə tutdu: bu qeydlər barədə, lazım bilsəniz məsləhətləşib, islah apardıqdan sonra fikrinizi mənə çatdırarsan...

Belə də etdik, neçə gün film üzərində aparılan ayri-ayrı əhəmiyyətli məqamlarla bağlı ifadələr və illustrativ material barədə katibi məlumatlandırdıq. Hamısı ilə razılaşdı və axırda, filmin əvvəlində titrdə - yuxarıda iqtibas etdiyimiz sözləri yazmağı məsləhət gördü. Soruşdum: «Bir də baxacaqsınız?». Qeyri-müəyyən cavab verdi. Bir neçə gündən sonra MK-nın heyətindəki zalda filmə büro üzvlərinin baxacağı haqqında xəbər verildi, lenti göndərdik. Mən saat 14 radələrində fikirli-fikirli 6-cı giriş qapısından keçib kinozala sarı gedirdim, bir də hiss elədim ki, kimse qabağımı kəsdi. Başımı qaldırıb baxdım. Heydər Əliyev idi. Özümü itirdim, ancaq sözümüz də dedim: «Bəs Siz baxmırınız?». Gülümsədi: - «Mənim fikrimi bilirlər, narahat olma». Getdim.

Hərçənd, «fikrimi bilirlər» böyük xatircəmlik idi. Ancaq ... ilk baxış zamanı dəhşətli sıfətlər hələ gözümüzən çəkilməmişdi, yanılmırammış. Filmə baxdılар. Güman etmək olardı ki, qəbul edilir. Ancaq təhlükəsizlik komitəsi sədrinin bir məsələ ilə bağlı etirazı təzədən qalmaqal yaratmaq qorxusunu istisna etmirdi. O dedi ki, istintaq zamanı bu cür zor tətbiq edilmir... bunu göstərmək lazımdır. Təbəti etibarilə fehlə sadəliyi, səmimiliyi ilə xoş təsir oyadan ikinci katib ona qəti etiraz etdi: «Başqa faktları demirəm, Mərkəzi Komitəyə göndərilen şikayət məktublarını oxuyanda,

mənim tüklərim biz-biz durur, sizinkilər insanla vəhşi heyvandan da pis rəftar edirlər...» Mübahisə, yaxşı ki, bununla bitdi.

Belə məqamlarda həmişə ədalətli mövqeyi ilə bizim təəssübümüzü çəkən Həsən Seyidova sonralar minnətdarlığını bildirdim, mübahisəyə də o son qoymuşdu.

Birinci katibə danışdıq, dedi ki, aparın Moskvaya.

SSRİ Dövlət Kinematoqrafiya Komitəsində filmin təsdiqinə necə müvəffəq olduğumuzu desəm, nələr çəkdiyimizi gümana getirmək çətin olmaz. Rüstəm İbrahimbəyov baş redaktorun yanından pərt çıxdı, ancaq dedi ki, Pavlyonok (müavin) baxmayacaq. Bu, birinci signal idi, filmə baxıldıqdan sonra isə həyəcan təbili gürlavı: «Biz filmi belə qəbul edə bilmərik. Ssenarıdən kənara çıxmışınız və bu cür siyasi filmin qəbulu bizim səlahiyyətimizdən kənara çıxır...»

Rüstəm eyni tonla soruşdu: Bəs kimin səlahiyyəti lazımdır!

- Genprokurorun!
- General baxıb, bəyənib.
- Nə vaxt?

- Bakıda, General və Birinci katib Heydər Əliyev filmi bəyənib! Film ölkə ekranına çıxdı. Və bu ləntdən hələ neçə il əvvəl

Heydər Əliyevin rüşvətxorluğa qarşı sərt mübarizə apararkən, hətta Baş katibi də həyəcanlandıran cəsarəti ölkədə ürkək qarşılışmışdı. Xəbər tutduq ki, bir neçə vilayət rəhbəri filmin o ərazidə göstərilmesini qadağan etmişdir. Ancaq çox çəkmədi ki, film ölkənin ən yüksək mükafatına layiq görüldü – SSRİ Dövlət Mükafatını və Ümumittifaq kinofestivalının Baş mükafatını aldı. «Azərbaycan-film» isə yeni mərhələyə, öz yaradıcılığında daha məsul etik – ictimai məsələlərə müraciət mərhələsinə qədəm qoydu.

- Tariximizle bağlı filmlərdən olan «Babək» kinodastanında yüksək qəhrəmanlıq, vətənpərvərlik pafosu öz əksini daha möhtəşəm tapıb. İndi film tez-tez televiziya ilə nümayiş etdirilir. Təkrar baxanda adamı belə bir hiss çuğlayır. Sanki filmin yaradıcıları duyublarmış ki, Azərbaycan istiqlal mücahidliyi ərəfəsindədir. Vətən naminə fədarlılıq, şəhidlik hissələrinin aşilanması dövrün zərurətidir.

- İqtisadi elimdə çox yığcam, hem də əhatəli bir termin var: təklif və tələb. Bu, ictimai və şəxsi tələbatın – maddi əsasın və eh-

tiyacın ödənilməsini ehtiva edir. Bunu mənəviyyata da şamil etmək olar. Görürsən ki, cəmiyyət bir şeyə, hətta onun nə olduğunu yəqinləşdirmədən ehtiyac duyur. Deməli, bu, onun içində mayalanın tələbatıdır. Dövr buna uyğun təklif verir. Məncə, «Babək» də çağdaş zəmanəyə deməliydi: Ayıl ey millət, sən güclüsən. Heç bir imperiya qüvvəsi sənin iradən qarşısında dözüm gətirə bilməz. Sən istiqlala qovuşmalısan!

Siz birinci kitabınızda, qısa da olsa, filmin qayəsini açıqlamışınız! Mən o sözlərə bu təfsilatları əlavə etmək istərdim. Babək ölüm ayağında deyib: «Mən qorxuram ki, bütün qanım axıb qurtarsın və üzümün rəngi qaçsin. Adamlar belə başa düşə bilərlər ki, mən elə əvvəldən ölümdən qorxurmuşam. Mən üzümü qana boyadım ki, bənizim solğun görünməsin». Bu kəlamları isə Babək əsir düşmüş oğluna göndərdiyi qınaq məktubunda deyib: «Birce gün azad yaşamaq, qırx il rəzil kimi əsir olmaqdan yaxşıdır». Bunlar təsisiz qala bilməzdil!

Mən Azərbaycanın son istiqlal çarpışmasında meydanda başlarına qırmızı lent bağlamış cavانları görəndə, bunun Babəkdən gəlmə, sonra səfəvilərin də istiqlal rəmzi olduğunu xoşluqla xatırladım, axı, qırmızı rəng xürrəmilərin rəmziidir. Ancaq iki seriyalı - cəmi beş kilometr uzunluğunda olan rəngli lent Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkin həyat yolunun və istiqlal mübarizəsinin bir qismini əks etdirə bilərdi. Həmin filmdə 20 ildən artıq bir dövrdə dönyanın ən qüdrətli dövlətinə - xilafətə qarşı mübarizə aparan bir sərkərdənin həyat və mübarizəsini bütövlükde əks etdirmək mümkün olan iş deyildi. Çoxseriyalı mükemmel tarixi filmə ehtiyac duyulur. Romanda kifayət qədər material var. Eldar müəllim də iş üstündədir. Bu dövlət sifarişi ilə çəkilməlidir.

Əlbəttə, «Babək» bu həcmində də öz işini görmüşdür.

Sərkərdə nərəsi - cəmi on il sonra bütün Azərbaycanı bürülmüş Azadlıq, İstiqlal mücahidliyi qabağı ruh verən səhər məhiyi və sonra böyük bir imperiyani qasırğaya salan hərəkatın başlanğıçı oldu, xalq Babək saygı ölüm-dirim mübarizəsinə atıldı.

Görkəmli nasir Babək haqqında romanı da bu duyğu ilə yazmışdı. Bir dəfə mən Ənvər müəllimlə səhbətdə Heydər Əliyevin sözlerini - Axundovdan film çəkilməsi lüzumunu xatırlatdım. Mirzə Fətəli Axundov haqqında romanı niye bitirmeyirsiniz, dedim, güldü, üstümüzdə Domokl qılınçı var, dedi, ruslar... Ancaq «Babək» romanında yaziçi istədiyini edə bilmədi. Romanı bütöv oxuyandan sonra xahiş etdim ki, ssenari yazsın! (Ənvər müəllim həm də ssenari kollegiyasının redaktoru və bədii şuranın üzvüydi). Yazdı, Moskvadan çətinliklə keçirə bildik. Filmin memarını - rejissoru tapmaq isə çox müşkül oldu. Hər vəchle - səmimiyyətlə, direktor amirliyi və rejissorların milli hissələrinə toxunmaqla aparduğumuz izahatlar nəticə vermirdi. Belə bir filmi çəkə biləcək rejissorlar («Yeddi oğul istərəm», «Nəsimi», «Tütək səsi» kimi son illərin ən uğurlu filmlərini çekmiş: Tofiq Tağızadə, Həsən Seyidbəyli, Rasim Ocaqov...) boyun qaçırdılar. Çox səriştəli Hüseyin Seyidzadəni Moskva kino komitəsi rejissorluqdan məhrum etmişdi (haqqını sonra çətinliklə bərpa edə bildik). Böyük bir məsuliyyət yükü altına girmək duyğusu bir yana, tarixi film üçün geyim, əlbəsə, zəngin pavilyon dekoru, münasib interyer külli miqdarda pul tələb edirdi, o da yoxdu (bədii filmlərə pulu Moskva buraxırdı. Hər filme orta hesabla 400 min manat). Sonradan Babək rolunu oynayacaq aktyor problemi də ortaya çıxdı. Babək rolunun ifaçısını kənardan dəvət etmək olmazdı.

Böyük sənətkarlar haqlıydı. Bu qəbildən olan çətinlikləri studiyanın başı çekmişdi. Bundan əvvəl «Koroğlu» filmi hasilə gəlmişdi və xalqın ürəyindəki həm cəsur, qisasçı, həm aşiq Koroğlu - dastandakından çox sonük alınmışdı. Babək isə daha çox məsuliyyət tələb edirdi, çünki dünya tarixində İsgəndər, Sezar, Hannibal, Spartak, Teymurləng, əfsanəvi Rüstəm Zalla bir cərgədə duran sərkərdə idi Babək. Xalqın üsyəni bir şəxsin timsalında ümumiləşmiş əzəmet kəsb edə bilərdi.

Mən 60-ci ildə ABŞ-da olanda belə bir filmə baxmışdım. Film çox məşhur yaziçi, (təsəuf ki, biz onu tanımadıq), Nobel mükafatı laureati Con Ernst Steynbekin «Qəzəb tufanı» romanı əsasında Con Ford tərəfindən çəkilmişdi. Xalqın gücü - həyatı son

dərəcə gerçekliklə ekranaşdırılmışdı. Və növbəti söhbəti Eldar Quliyevlə edəndə, bu filmi xatırladı, dedim ki, rejissor ancaq belə film yaşada bilər. Eldarla söhbətdə dedim ki, onu seçməkdə ilk yaradıcılıq imkanını nəzərə almışam. Tammetrajlı «Bir cənub şəhərində» filmində xalq içiñə enmə qayəsi vardi. Film ekrana çıxanda, mən «Azərbaycan gəncləri» qəzetiñin redaktoru idim, qəzetiñ film əleyhinə çıxış etməsi üçün bədxahaların ittihamlı zəngler vurduğu yadımdaydı, ancaq həqiqət beləydi: bu ekran əseri İtaliya neorealizmi üslubunda xalqın həyatını olduğu kimi göstərmək cəhətdən, dövrə Sabirənə baxış idi. Film az sonra öz qiymətini aldı.

Hər halda, Eldarla dənə-dənə söhbətimiz nəticə verdi.

Deməliyəm ki, filmin çəkilişinə Heydər Əliyev sənət duymu, qətiyyəti və qayğısı olmasayı, yaradıcı heyət heç vəchlə istədiyiñə nail ola bilməzdi. Eldar müəllim də bunu əvvəlcədən görürdü.

Ancaq respublika rəhbərinin xeyir-duası ilə gələcək əngellər – maneələr üçün tədbir görülmüşdü – «Mosfilm»dən birgə istehsal üçün razılıq alınmışdı; Birinci katibin göstərişi ilə hökumətin ehtiyat fondundan əlavə vəsait ayrılmışdı; filmə özü himayədarlıq edəcəyini rəyasətə də çatdırılmışdı ... və i.a. Bu üç məsələnin üstündə bir qədər ətraflı dayanmaq istərdik. Axırıncıdan başlayaq. MK bürosu iqtisadiyyatla bağlı məsələ müzakirə edəcəydi. Nəyə görə isə kinostudiyanın direktoru da dəvət olunmuşdu. Adətim üzrə zalda axırıncı sıradə oturmuşdum. Məsələlərin müzakirəsinə başlamamışdan Heydər Əliyev yoldaş mənə müraciətlə dedi: «Yadımda ikən deyim. Ali Sovetin sədri bu günlərdə mənimlə Moskvada görüşəndə bir xahiş elədi. Dedi ki, «Babək» filmine o başçılıq etmək istəyir. Katib güldü və əlavə etdi. Nəsiminin yubileyi keçiriləndə komissiyanın sədri o idi. İndi elə bilir ki... Sən ona ssenari göndər, mən ona dedim ki, yaradıcılıq işinə biz qarışmamalıyıq, oxumaq istəyirsənse ssenari göndərərlər». Çağırılmağımın məqsədini anladım.

Birinci katibin sözünə əməl etdim, lakin Ali Sovetin başçısı həqiqətən yubileylə film çəkilişini ayrd etməmişdi. Bir həftədən sonra komanda gəldi ki, direktor, müəllif, rejissor saat 14-də Ali

Sovetdə olsunlar. Getdik, mən filmin qayəsi, çəkilişin gedisi bərədə məlumat verdim. Sədr əsəbi halda bildirdi ki, bu ssenari ilə o filmi çəkmək olmaz. Məndə başqa ssenari var. Çox yaxşıdır. Yaradıcılıq hesabatında iştirak edən Ənvər müəllim, Eldar sarsıntı keçirdilər, ancaq bu hökmü eşitməyiblər kimi, təklifin üstündən sükütlə keçildilər. Siyasetdən aralı olduqlarından belə müdaxilə onlara çatmadı.

Bu heyətdə ikinci, üçüncü toplantış daha sərt keçdi. Sədr bildirdi ki, Babəkin xanımı (Zərnisə) roluna Amaliya Pənahova yox, Şəfiqə Məmmədova çəkilməlidir. Mən dedim ki, rejissor hər ikisinin sınaq çəkilişini aparmışdı. O da, bəddi şura da Amalyanı təsdiq etdi. Hər ikisi çox gözəl oynayırdı. Amma Xurrəmilərin rəhbəri Cavidan döyüşdə həlak olandan sonra ehtiraslı qadın Babəkə vurulmuş və onun qadını olmaq, həm də tifaqın dağılmaması üçün uğurlu fənd işlədə bilmişdi. Zərnisə – Amaliya bu rolda daha cəvik, inandırıcı təsir oyadı.

Başçını inandırmaq çətindi. Elə ki, filmin çəkilişini dayandırmaq həddinə çatdı, mən etik normani pozдум, qovluğunu bükbüb, zali tərk etdim.

Bir neçə gündən sonra mənə xəbərdarlıq üçün iki cildlik stenografiq məlumat toplusu göndərildi – bu bir növ nota idi. Bir həftə sonra isə bizi Heydər Əliyev yoldaşın qəbuluna dəvət etdilər. Mən çıxışında bir ehtiyatsızlıq da etmişdim, eyhamla demişdim ki, artıq filmin çəkilişinə neçə yüz min manat xərclənib, kim onun xərcini ödəyərsə, biz bu işə yenidən başlayarıq. Buna razılıq almaq üçün Birinci katibə müraciət edilməlidir.

Birinci katibin qəbul otağının dəhlizindəyik, içəri dəvət anını gözləyirik. Pəncərənin qabağında dayanıb küçəyə baxa-baxa az sonra içəridə qopacaq tufandan necə qorunmaq barədə götür-qoy edirəm. Arxada hənerti eşitdim, qanrlıq baxan kimi qaraltı uzaqlaşdı. Ancaq sözləri beynimde ilışib qalmışdı: «Cəmil, qoca Birinci katibə yazdığı şikayətə mənim də imzamı qoyub. Sən öz fikrinin üstündə bərk dayan». MK-nın ideologiya katibi, həmin toplantıının iştirakçısı olmuş Kamran Bağırov idi məni ayıq salan.

Dərhal Ənvər müəllimə və Eldar Quliyevə çatdırıldım ki, vəziyyət başqa cür cərəyan edir, bizlər danışmayaq, suallara cavabda tələsmeyək. Zənn edirəm ki, Heydər müəllim bizi müdafiə edəcək...

Belə də oldu. Birinci katib bizlərlə səmimi görüşdü, üzünü mənə tutub dedi: - Bilirsınız siz niyə yiğmişəm. - Və yenə gülümşər dedi. - sədr sizdən şikayət yazıb büroya, mən məsələni öyrəndim. Və Kamran Bağırovun da nəzərinə çatdırıram ki, film yaradıcılarının işinə müdaxilə edilməsin, çəkib qurtarsınlar, fikrimizi onda bildirərik.

Sonra Birinci katib bizi xatircəmləşdirmək üçün Ziya Bünyadova zarafatlaşdı, mənə müraciətlə: «Qadın rolunu seçəndə gərək səriştəlilərlə məsləhətləşəydiniz... Ziya tarixi yaxşı bilir, ancaq Babəkin cənubdakı döyüş yerlərinə mən yaxşı bələdəm. - Kabinetin künçündəki iri qlobusu göstərib sözünə davam elədi, - Babəkin qələbəsinin bir amili də düzəndə döyüşməyə adət eləmiş ərəb qoşununu dağlara çəkib, orada məhv etmək hərbi fəndi idi...»

Ali Sovetin rəyasət heyəti sədrinin bir etirazı da filmin harada çəkilməsi ile bağlıydı. Kinostudiya pavilyonunda artıq xəlifə sarayı, Bəzz qalasının içi – Babək iqamətgahı hazır idi. Natura çəkiliş məkanı Naxçıvanan seçilmişdi. Məhz o ərazi hər cəhətdən hərb meydanı üçün münasib idi. Bu da vəsait tələb edirdi. Qala tikilməliyi. O zamanın Naxçıvananın imkanları Moskvadan süvari alayını saxlamaq, adamları yerləşdirmək üçün problemlər yaratsa da, məsələlər həllini tapmışdı. Yerli orqanlar çəkiliş böyük maraq göstərildilər.

Heydər Əliyevin ikinci dayağı – maliyyə məsələsində oldu. Bir görüşdə mən narahatlığımızı bildirmişdim. Ən ümdəsi pulla bağlıydı – bizim pulumuz xüsusi qala tikdirməyə, xilafət sarayının cah-cəlalını yaratmağa bəs etməzdi. Kino konstruktiv şərtliyi istisna edir. Daha çətinli isə, tarixçilərin yazdıqlına görə Babəkin atlalarının sayı 20 minə çatmış. Hadisə yerindən toplanan axsaq yabilərlər necə əzəmətli təəssurat yaratmaq olardı. Rəhbərin göstərişi ilə vəsait ayrıldı və «Mosfilm»in süvari alayını Naxçıvana dəvət elədik, qoşun yiğildi, döyüşün möhtəşəmliyi əyanılışdı.

Birinci katibin yanında bundan səhbət düşəndə, Eldarın şərhini onu çox qane etmişdi. «Filmdə əsas obraz – xalqdır, istiqlaliyyət, azadlıq uğrunda çarpişan xalq, onun qoşunu – üsyancılar ordusudur. Təklif olunduğu kimi, məşəlikdə çəkilərdiə o qədər qoşunu neçə nəzərə çarpdıra bilərik».

Nəhayət, film çəkildi.

Birinci amilin, «Mosfilm»lə birgə çəkilişin lüzumu üstünə qayıdaq. SSRİ Dövlət Kinematoqrafiya Komitəsində film bəyənilmişdə iradlar az deyildi. Onları hamarlamamaq, rəndələmək isə imperiyaya qarşı Azərbaycan xalqının irade birliyinin təcəssümünü zəiflədə bilərdi. Azərbaycan Dövlət Kino Komitəsinin sədri Azad Şərifovla məsləhətləşdik, ertəsi gün respublika nümayədəliyinin qərargahına getdik, Heydər Əliyev yoldaşa zəng çaldıq. Filmin qəbul edilməsi xoş xəberini Birinci katib çox razılıqla qarşılıdı, ancaq ikinci xahişimizə cavabı bir qədər fasılədən sonra aldıq. Məsələ bunda idi ki, biz istəyirdik «Mosfilm»in Baş direktoru Nikolay Sizov da (öz arzusu da beləydi) bizimle Bakıya gəlsin. Birinci katib etiraz etmədi, ancaq bildirdi ki, sabah plenumdur, birisi gün Ali Sovetin sessiyası keçiriləcək... Və nəhayət dedi: «Yaxşı, dəvət eləyin gəlsin, iclaslardan sonra da baxa bilərik, ləngiməyin».

Bir təsadüf də filmin xeyrinə işlədi. Domodedovo aeroportunun qonaq otağında rehmətlik Zərifə xanımla görüşdük, xoş xəbərdən məmənunluq duydu və Azad müəllim xahiş etdi ki, məmkünsə baxışa o da təşrif gətirsin (Bunu deməyə ona görə lüzum görürəm ki, «mötəbər» büro üzvləri filmi gözdən salmaqdan ötrü, «qadın isməti» məsələlərinə, milli ənənəyə də əl ata bilədlər. Belə eyhamlar oldu da, güya Babəkin şənlik məclisində erotik təsir buraxan ərəb rəqsinin oynanılması Azərbaycan tamaşaçısı tərəfindən pis qarşılanar. Heydər Əliyev yoldaş görünür, verəcəyi cavabin vəznini Zərifə xanımın üzünə baxmaqla, üzürxahlıq bildirməklə dəqiqləşdirdi. Və bir qədər açıq-saçıqlıqla dedi: «Sən rəqqasənin... eyibli yerinə baxmaq istəmirsənsə, gözünü yumarsan. Və bu iraddan sonra «döyüş zamanı toz qalxır» deyən də susduruldu: «mühərribə meydanında toz qalxmayıb, atın ayaqları altın-dan ətir rayihəsi qalxmayacaqdı ki!»

Sədr yarım saatlıq nitqində filmi siyasi, milli mövqedən tutmuş millətçilik meylinə qədər - mənə Ali Sovetdə müzakirə zamanı xəbərdarlıqlarını sadaladı: «Niyə biz dini dövlət yaratmış əreb xilafətini ifşa etmirik, niyə Səhl ibn Smbatın erməni olduğunu gizlədirsiniz, Babəkin öz ustadının arvadını almağını belə şışitmək nəyə lazımdır...»

Heydər Əliyev, bunları eşitmirmiş kimi sakitliklə dinlədi, hətta natiq özünü pis hiss edib, otağı tərk edərkən köməkçiyə tapşırı ki, get həkim çağır, əsəbləşib sədr.

Bütün bunlardan sonra Heydər Əliyev çıxış etdi. Çox təəsüf ki, bu nitq yazılmayıb (bəlkə mən yanılıram). Təkcə Babək obrazı haqqında yox, ümumən bədii qəhrəman, sənətin xalqa gərək olan, onu həyatda mübarizəyə, milli əqidəsinə sədaqətli olmağa çağırın obrazlar yaratmaq məsələsindən və «Babək»in ümumən xalqa qiymətli töhfə olmasınacan bütün dəyərlər barədə ətraflı danışdı. «Mən əminəm ki, «Babək» filmi çox yaxşı, layiqincə alınıb», Rəsim Balayevin Babəki xalqın hafızəsində əbədi qalacaq» dedi və bizi təbrik etdi.

Acəliq sükütu «ev yiyəsi» və MK qarşısında da, Moskva qarşısında da bilavasitə məsuliyyət daşıyan və film üçün çox şey etmiş Azad Şərifov pozdu, dedi: «Moskvanın qeydləri var, istərdik ki, onlar haqqında da münasibətinizi bildirəsiniz».

Birinci katibin xoş ovqatı dərhal deyişdi: - Nə qeydlərdi onlar? - dedi. Azad müəllim əlindəki kağızı oxumaq istəyəndə, sözünü kəsdi, - heç bir düzəliş ehtiyac yoxdur - və Nikolay Sizovun üzünə baxdı: - Komitenin sədr müavini («Mosfilm»in baş direktoru, həm də müavin sayılırdı - A.K.) bəyənib, - bu dəfə mənə müraciətlə - bədii şura baxıb filmə? - Və güle-gülə davam etdi: - Bizdən sonra direktor bədii şuradan ehtiyatlanmaz, filmi korlayarsınız, əl vurmayın.

Bir qədər geriye qayıdırıam.

Mənim ehtiyatlandığım şəxs Heydər Əliyev yoldaş özüydü. Görüşlərimizdən belə qənaətə gelmişdim ki, Birinci katib yaradıcılıq məsələlərinə çox dərindən nüfuz edir, bizim dəfələrlə çəkiliş materiallarına baxıb tuta bilmədiklərimizi nəzərə çatdırır və hər

dəfə də sözünü bu kəlmələrlə bitirərdi: mən yaradıcılıq məsələləri barədə qəti bir söz deyə birmərəm, özünüz bir də baxın...

Ancaq arifə bir işare də bəs edirdi. Həm də bu o demek idi ki, məsuliyyət sizin üzərinizə düşür.

Beşinci səhbət:

«Klassiklərdən mümkün qədər çox istifadə edin»

- Mən kitabın girişində görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovun sözlərini xatırlatmışdım: «İncəsənətin əsas vəzifəsi insanda insanlığı qoruyub saxlamaqdır». O zamankı filmlərdə bu istiqamət də ana köklərdən biri hesab olunurdu. Sizin buna münəsibətinizi bilmək istərdik.

- Əvvəla, Rustəm İbrahimbəyov haqqında bir neçə söz demək istərdim. Rustəm - Azərbaycan kinosunun canlı klassikidir. Ruslar da onu belə qəbul edirlər. Lirik şair olduğu kimi, lirik də kino xadimi ola biler. Ancaq Rustəm kino yaradıcılığı Sabirən lirikadır. Kinostudiyada ilk oxuduğum ssenari onunkuydu - tamaşıcıların sevdiyi «Ad günü»nün bədii mətni idi. Ancaq Moskva qəbul etməmişdi, tammetrajlı film üçün material qılıqlı adı ilə. Bəlkə də əsas amil başqaydı, ruslar Mustafanı başa düşməmişdilər. «Belə də aciz-avara, qətiyyətsiz adam olar?!» xülyası ilə. Amma şərq əxlaqi belələrini çox yetişdirmişdir. Bizdə cəsarətin də, həya-ismətin də hüdüdu var.

Mən Rüstəmi - kinoya gələnə qədər Maqsudun kiçik qardaşı kimi zahirən tanıydım. Kiçik həcmli hekayə kitabını oxuyandan sonra 60-ci illərin oyanmış gəncliyinə böyük qardaş kimi qəbul etdim onu. Və xahiş etdim ki, digər hekayəlerinin obrazları ile ssenarini zənginləşdirmək barədə düşünsün. Ssenarı «Ezamiyyət» hekayəsinin obrazı ilə tamamladı. Və yaxşı bir ssenarı alındı: Şəkidən gəlmış Mustafa ilə üzü-üzələr görmüş, ancaq ləyaqətini - insani duyğularını tam itirməmiş vaqon bələdçi Fəridə dueti - əxlaqietik, psixoloji məqamları çox məharətlə açır. Və təsadüfi deyildi

ki, televiziyanın sıfırı ilə çəkilmiş film Azərbaycan Dövlət mukafatına, digər mötəbər mükafatlara layiq görüldü.

Kitabınızda Rüstəm dramaturgiyasını məhz insanlığın təqdimatı baxımından yaxşı şərh etmişiniz. Həqiqətən, Rasim Ocaqovla (operator) Rüstəm «Bir cənub şəhərində», «İştintaq», «Bağlı qapı arxasında», «Park», «Ad günü» filmlərində uğurlu yaradıcılıq həmmüəllifliyi nümunəsi yaratmışlar. Filmlər insanı mütilikdən qurtarmağa, özünüdərkə, vətəndaşlıq mövqeyinə çağırış ruhlu əsərlərdir. Bu ekran əsərlərində əxlaq – mənəviyyat probleminə Azərbaycan xalqının çağdaş səviyyəsi zirvəsindən baxılır. Sanki xalqın nicatı Sabir misralarında təlqin edilir.

*Gəl yazaq şərt üçün öz tərcüməyi – halımızı,
Həm də doğru olaraq, şərh edək əhvalımızı.
Xalq tətbiq eləsin halımızı, qalımızı,
Anlasınlar da nolur qayeyi – amalımızı.*

Əgər hələ XIX əsrde Mirzə Fətəli dramlarında buna o dövrün gözü ilə baxılırdısa, Rüstəm dramaturgiyası XX əsrin «Yaşıl qapı»sını önə çəkdi. Yadıma ümummilli lider H.Əliyevin sənət bilgisi ilə bağlı bir hadisə düşdü.

76-ci ilin növbəti bürolarının birində gözlənilməz hadisə məni bir neçə dəqiqə bərk həyəcan içərisində saxladı. Birinci katib (geniş bureau iclası idi) bureau üzvlərinə xitabən dedi: - Əlibəyov burdadır. Bazar günü onun bir filminə baxmışam, fikrimi demek istəyirəm. «Dərviş Parisi partladır» Axundovun «Müsyö Jordan və dərviş Məstəli şah» əsəri əsasında çəkilib. Çox yaxşı film alınıb. Azərbaycanın zəngin təbiətinə maraq tekçə sözlə yox, gözəl illüstrasiya ilə, obrazlarla aşilanır. Aktyorlar da çox yaxşı seçilib. Sergey Yurski fransız alimi obrazını çox koloritli oynayır...

Birdən sözünə ara verdi... Gözləyirdim ki, büro aparılışı qaydası ilə indi tənqid hissəsi başlanılaçaq. İslədiyimdən iki il keçməsinə baxmayaraq, filmlərimizin nöqsanlarını birinci dəfə burada açıqlayacaq. Ancaq bir dəfə «Dədə Qorqud»u tərifləyəndən sonra

demişdi: «Dastanda material çoxdu, zəngindi, boyların hamisini əhatə etmək mümkün olsayıdı daha təsirli çıxardı...» Vəsəlam.

Dedim ki, bunu hiss etmişdik, hələ Moskvadan icazəsiz bir yox, iki seriya çəkdik. Ananın ssenarisi böyük idi...

Nöqsan hissəsinin mənə xıtab edilən sualla başlanacağıni zənn etdim. Birinci katib soruşdu: «Əlibəyov, o xan hara xanıdır?» Düzü xanla bağlı sorğu məni üzəndirdi (cuxam «bəy» sarıdan yanlıqlıdı axı, ancaq bir dəfə də ictimai keçmişimlə bağlı məni suala tutmamışdı). Bir də tekrar etdi: «Hadise harda baş verir?» – Bu dəfə ənənəvi vahimə məni basdı – yerlibazlılıqda günahlandırıla bilərəm.

Xösbəxtlikdən üzüntü çox sürmədi. Heydər Əliyev yoldaşçaşqınılmığı sezik, fikrini konkretləşdirdi: «Hətəmxan ağanı kim oynayır, keçmiş direktorun, hə? ...» Mən yenə sarsıldım. Adil İsgəndərov adıyla bağlı həmin dövr studiyası haqqında eşitdiklərimdən sonra, filmin qəhrəmanı rolunda onun çəkilməsi saymamazlıq kimi də qiymətləndirilə bilərdi. Bu da olmadı.

Heydər Əliyev yoldaşla ilk səhbətdə mən Adil İsgəndərov barədə ziyalıların müsbət fikrini və teatrın yubileyindəki məruzədə onun adının çəkilmədiyinin arzu edilməzliyini demişdim. «Təsadüf olduğunu» söyləyəndə, katib etiraz etdi, ətraflı danışdı. Anladım ki, bu münasibət subyektiv amil deyil, işlə bağlıdır. Və buna əsaslanaraq da böyük sənətkarın bu rolda çəkilməsinə razılıq vermişdim. Hətta rejissorlardan (Şamil Mahmudbəyov və Kamil Rustəmbəyovdan) xahiş etmişdim ki, Adil müəllimi sınaq çəkilişinə çağırmasınlar, ayıbdır – birdəfəlik filme çəksinlər.

Kinostudiyada bir hadisəni daim incikliklə xatırlamışam. Mən gələndə dəhlizdə xalq artistlərinin şəkil qalereyası vardi. Mən işə başlayandan iki gün sonra dedilər ki, sahib direktorun şəkli cirilib. Mən növbəti ümumi yığıncaqdə bunu xatırladım və qərarımı dedim: - Sabahdan bütün şəkillər götürülməlidir, SSRİ xalq artistinə bu cür münasibətdən – vəzifədən gedənə belə nalayıq hərəkətdən sonra mən o birlərinə zəmin dura bilmərəm...

Birinci katib həyəcanımın səbəbini duyubmuş kimi, xəzif bir təbəssümələ dedi: - Keçmiş direktorunu xan obrazına çəkmisiniz, çox yaxşı eləmisiniz. «Axırıncı aşırı»da Kərbələyi rolunda çox gözəl

oynayıb. Burda da yaxşı oynayır. Ancaq xan qarabağlıdır, elədirmi, aktyor isə başqa ləhcədə danışır. Gərək ki, bizim komik aktyorumuz vardı, Əliağa Ağayev, o səsləndirib xani, niyə?

Özümə gəldim və cavabım etiraz doğurmadı: «Adil müəllimin dixsiyası obrazə heç uyğun gəlmirdi, adətən, onu başqa aktyorlar əvəz edirlər. Ancaq iradınız haqlıdır, bu incəliyə fikir verməliyidik ki, Ağayev də obrazə uyğun danışmir». Son söz həyəcan anlarını unutdurdu: «Mənim tebrikimi yaradıcı kollektivə çatdırarsınız, yaxşı film çəkmisiniz. Bu da bizim tariximizdir... Klassiklərdən mümkün qədər çox istifadə edin».

- Cəmil müəllim, cənab Heydər Əliyevin Sizə münasibəti çəkilən filmlərin kəmiyyətində və keyfiyyətində öz əksini tapıb. Deməli, kino yaradıcılığını mənimsəməklə bərabər, həm də, bəlkə də daha çox Birinci katibin Sizin işinize verdiyi qiymət də ruhverici rol oynayıb. Bunu təsdiqləyirsinizmi? Axi, Siz, ona arxalanıb həvəslə işləmisiniz...

- Mən kino sahəsində on il işləmişəm. On ildə iki akademiya bitirmək olardı. Ancaq mənə kino sahəsində az-çox iş görə bil-məyim üçün, əlbəttə, bir akademiya – Heydər Əliyevin incəsənət-də intizam – məsuliyyət təlqin edən akademiyası kifayət oldu. Bu akademiyanın xisleti, hələ 700 il bundan əvvəl dahi Tusinin «Əx-laqi-nasır»ında insanlar üçün belə müəyyən edilib: «İşlər iki yerə bölünür: xeyir və şər, gözəl və çirkin, bunlar xösbəxtlik və bədbəxtlik adı altında ümumiləşdirilir. Kim bu qüvvədən düzgün istifadə edib öz səy və iradəsi nəticəsində arzu edilən fəzilətə çatsa (elə bu qüvvə əsasən, bu məqsəd üçün yaradılmışdır) xösbəxt olacaqdır; bu qüvvədən düzgün istifadə edə bilməsə, ya əks istifadə etsə, bədbəxt olacaqdır».

Bu qüvvə bütün zamanlarda öz hökmünü qoruyub saxlayıb: bu, daim bilikləri təkmilləşdirmək, insani nəfsi qorumaq, coşqun fəaliyyət, həqiqəti kəşf etməyə çalışmaq - əbədi səadətə can atmaqdan ibarətdir. Mən də xösbəxt olmağa çalışmışam.

Biz o zəmanədə, Heydər Əliyev epoxasının həmin mərhələsində həyatımızı belə qurmağa çalışardıq. Uğurlar da bunlarla bağlıydı. Öləkə tənəzzülə uğrayanda Azərbaycan, təkcə kino sahə-

sində deyil, həyatın bütün sahələrində təkamül dövrünü yaşadı. Bizlər milli ideologiyamızı belə dərk edirdik və işimiz və həyatımız da bu istiqamətdə gedirdi. İndi istehza ilə sovet məmurları adlandırlanların çoxu beləydi.

- Yeri gəlmişkən, Sizin işlədiyiniz dövrə yuxarıda sadaldığınız intizamlı qüvvə hökmü – ferman idi. Buna görə də «Azərbaycanfilm» öz fərdi simasının vəznini qoruyub saxlaya bilməmişdi. İndi kinomuzda, cəmiyyətdə olduğu kimi, mənəvi dəyər itkiləri var, ölkə sərhədlərindən kənara çıxıb milyon tamaşaçı yığan film-lərimiz yoxdur. Bunu ne ilə izah etmək istərdiniz.

- Kitaba ön söz yazmış, «Azərbaycanfilm»in hazırlı direktoru, sənədli filmimizə öz töhfələrini vermiş, bu kollektivin şərəsində püxtələşmiş Xamis Muradov buna sehih cavab verib. Deyir ki, bütün dünya ölkələrində kinonun simasını ayrı-ayrı rejissorların, operatorların, rəssamların, bəstəkarların, aktyorların istədiyi, sənətkarlığı, bədii fərdiyyəti təyin edir. Haqq sözdür.

Cox təəssüf ki, biz bunların böyük bir qismini itirdik – bir neçəsi dünyadan köçdü, bir hissəsi keçid dövrünün maliyyə bəlasının qurbanı oldu. Kollektivin simasını bir neçə adam təmsil etmir, yaradıcı mühit, şərait, ənənəyə sədəqət – bunlar da çox vacib amillərdir. Son on beş ildə ərsəyə çıxan bəzi yaxşı filmlər var. Vaqif Mustafayevin uğurları çox sevindiricidir. Rasim Ocaqovun, Eldar Quliyevin, Cahangir Mehdiyevin, Fikret Əliyevin, Ramiz Əzizbəylinin, Oqtay Mirqasimovun (mənim baxa bildiyim filmlərin rejissorlarıdır) yenilik axtarışları diqqəti çəkir. Bu kinoçular otuz il əvvəl sınaqlardan uğurla keçmişdilər. Eldar Quliyevin «Nə gözəldir bu dünya» filmi fəlsəfi-psixoloji aspektədə Cəlil Məmmədquluzadə satira məktəbi ənənələrinin çox müvəffəqiyyətli kino davamıdır. Rasim Ocaqovun «Həm ziyarət, həm ticarət» filmi milli – şərq xarakterlərini acmaq, çox gərəkli ənənəmizi – paklıq duyğularımızı tərənnüm etmək cəhətdən təqdir edilməlidir. Studiyanın yetirməsi, filologiya elmləri doktoru Aydın Dadaşovun simasında biz çoxdan arzuladığımız kino nəzəriyəcisiini görürük. Demək isteyirəm ki, adalarını çəkdiklərim sənətkarların bioqrafiyası otuz-qırx il əvvəldən başlanır. Bəs onları əvəz edəcək kadrlar – istedadlı gənc fərdələr?

Gizlətməyək ki, kino sənəti sahəsində boşluq – mədəniyyətin bütün zümrələrində olduğundan daha ziyadə hiss olunur. İstedadlı fərdlər qalereyası seyrelir, itkiler artır, yeri dolmur...

Kino işçiləri ilə (mən onlarla digər peşələrimin - jurnalistika, yazıçılıq... nümayəndələrinə nisbətən daha tez-tez görüşürəm) kinonun taleyi barədə söhbətlərimiz olur. Hami gileyənlər ki, film çəkilişinə ayrılan pullar cüzidir, peşələrini yadırğayırlar. Onları başa düşürəm... Maliyesiz film yaratmaq olmaz. Film yaradıcılığı fərdin istəyi və işi ilə məhdudlaşdırır. Müasir kino texnikası əldə edilməlidir, yüksək ixtisaslı kadrlar hazırlamaq gərəkdir. Bunlar istedadla vəhdətədə kino sənətini tərəqqiyə çatdırı biler. Mən medianı izləyirəm. İstər dövlət, ictimai təşkilatlar, isterse de ayrı-ayrı imkanlı şəxslərin sponsorluğu ilə o sənət yoxdur ki, Azərbaycandan inkişaf etmiş xarici ölkələrə oxumağa gənclər göndərilməsin. Kinodan başqa. Təessüflü! Cənab Heydər Əliyev sübut etdi ki, kino – dövlət işidir!

Sizin kitabda kadr hazırlığı məsələlərinə xüsusi diqqət verili. Hətta özündən deyən və buna haqqı çatan rejissor da bu ifadəni tez-tez dilinə getirir: film ağ kağızdan başlayır. Haqqında bəhs etdiyimiz illərdə bu məsələ film istehsalı ilə paralel aparılırdı. Çox dəqiq yazmışınız: 1974-cü ilin mayında Azərbaycan Dövlət Kino-matoqrafiya Komitəsi kollegiyasının qərarı ilə ««Azərbaycan-film»» kinostudiyanın nəzdində ssenari emalatxanası təşkil olundu (komitə sədri mərhum Məmməd Qurbanov idi – A.K.). Emalatxananın rəhbəri, kinodramaturq İsa Hüseynovun kinostudiyanın direktoru Cəmil Əlibeyova yazdığı məlumatdan aydın olur ki, emalatxanada işlər normal gedir, 5 nəfər gənc yazıçıdan üçü – Ç.Ələkbərzadə, M.Süleymanov və R.Rövşən (Əliyev) səmərəli fəaliyyət göstərirlər. Ancaq 1984-cü ilin sentyabrında ssenari emalatxanası bağlanır (direktor gedən kimi).

Kadr hazırlığı məsələsindən söz düşmüşkən Kinematoqrafiya Komitəsinin sədrləri Məmməd Qurbanovun və Azad Şerifovun milli kinomuzun dünya məqyasında tanınmasında, professional kino mütəxəssislərinin yetişdirilməsindəki rolundan kitabda bəhs etdiyinizə rəğmən, mən də fikrimi bildirmək istərdim. Məmməd

Qurbanov məsul vəzifələrdə işləmiş, ağıyana-təmkinli, məlumatlı şəxsiyyət idi. Komitə kollegiyasının üzvü kimi məni müdafiə edirdi (təessüf ki, ocağın başında oturan Qriqoryanla – maliyyə şöbəsinin müdürü ilə o da bacara bilmirdi).

Azad Şerifova goldikdə, onunla biz qəzetdən tanış idik və dostluqdan əlavə, onun kino komitəsinə gəlişi təsadüfi səciyyə daşıyırdı. Heydər Əliyev yoldaş ona belə də göstəriş vermişdi: «Get, tacrübəni indi də kinonun inkişafına sərf ele!» Azad Ağakərim oğlu teatr ictimaiyyəti içərisində böyümüdü. Atası Azərbaycan teatr muzeyinin təsisçisi olmuşdu. Özü «Vokruq Sveta» (Moskva) jurnalına başçılıq etmişdi, Azərbaycanın ilk beynəlxalq jurnalisti kimi xaricdə işləmişdi, on il Azərbaycan KP MK-nin mədəniyyət şöbəsinin müdürü olmuşdu. Məhz onun təşəbbüsü və təşkilatçılığı sayesində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna istedadlı gənclərdən ibarət aktyor qrupu göndərilmişdi. Qruplara SSRİ xalq artistləri Matveyev və Batalov başçılıq edirdi. Təhsil uğurlu keçdi və gənc aktyorlar filmlərimizdə fəal çəkilməyə başladılar. Gənc rejissorlar, operatorlar və rəssamların üzünə həmin institutun qapılarının geniş açılması A.Şerifovun Moskva ictimaiyyətindəki nüfuzu ilə bağlı idi.

Altıncı səhəbət:

Studiyada işi davam etdirmək mümkünüsüz oldu

- Sizin dövrünüzdə studiyada aktyor şöbəsi nəzdində kino-aktyor teatr – studiyası təşkil edildi, 80-ci ildə. Bu ideya SSRİ xalq artisti A.İsgəndərov tərəfindən irəli sürülsə də onu həyata keçirmək məhz Sizə müyəssər oldu.

- Heydər Əliyevlə xüsusi görüşdə (bir neçə dəfə) bunu həll etməyə müvəffəq olmuşdu.

Bir haşıyə də çıxmazı olacağam. Studiya nəzdində teatr açmaq o vaxt mənim də bərk beynimə girmişdi. Lakin studiyanın maliyyə imkanı buna yol vermirdi. Bir görüşdə fikrimi Birinci katibə açdım. Bir qədər etrafdan başladım. Dedim ki, ustad aktyorların si-

rası seyrelib, istedadlı cavanlar gelir incəsənət institutundan. Onların çəkiliş təcrübəsi yoxdur. O sözümü kəsdi: «Bunları biliyəm – güldü – cavanlıqda səhnə təcürbəm olub. De görüm nə elemək isteyirsən» Dedim ki, Moskvadan sonra Gürcüstan da studiya teatr açıb, orda olmuşam, direktor razılıq eyləyir onun işindən. Soruşdu: «Maliyyə lazımdır?» Dedim: «O da, buna nazirlər sovetinin icazəsi də... gürçüler bunları başqa yolla ediblər». Soruşdu: «Başqa nə yol ola bilər ki?!» Dedim ki, tanışlıqla, onların nazirlər sovetinin xüsusi qərarının (gizli veriblər mənə) üzünü çıxardırmışam. Bir qədər duruxdu, sonra dedi: «Mən tapşıraram Sovminə, gedib onlarla həll edərsən». Və eyhamlı təbəssümle: «Sən məni qanunsuz işlərə çəkmə... Deyərəm həll edərələr.» Dedi də, elədi də. Məsələ həll olundu. «Azərbaycanfilm»in nəzdində kino-aktyor teatr studiyası yaradıldı (1980). Bu tamaşa müəssisəsinin nəinki kinoaktyor kadrlarının peşə hazırlığının yüksəlməsində nəzərə çarpan rolu oldu, həmçinin gənc rejissorlar burada sınaq tamaşaları ilə püxtələşdirilər, bunlarda sabiq aktyor şöbəsinin səhnə və ekran ustaları da iştirak etdilər, hətta Azdramanın bir neçə aktyoru buranı özlerinə daimi iş yeri seçdi. Müxtəlif illərdə görkəmli sənət ustaları – Leyla Bədirbəyli, Tofiq Tağızadə, Kamil Rüstəmbəyov, Vaqif Səmədoğlu bədii rəhbər, ədəbi hissə müdürü vəzifəsində çalışdılar. Kollektiv bir neçə tamaşa hazırlayıb Bakının müxtəlif teatrlarında göstərdi.

- Mənim yadimdadır ki, Siz studiyadan gedəndən sonra, «Azərbaycanfilm»in maliyyə vəziyyəti ağırlaşdı, onun təsisatı üçün nəzərdə tutulmuş tədbirlər (Məsələn, «Qələbə» kinoteatrının yenidən qurulması və.s.) görülmədi və Azərbaycan Dövlət Kinoatoqrafiya Komitəsi aktyor studiyasını leğv etdi.

Bununla, bir çox başqa sahələr kimi «Azərbaycanfilm»in yaradıcı hüceyrələri ölgünləşməyə başladı.

- Tənəzzül amillərinin bir çoxu bəllidir. Ancaq cəsarətlə deyə bilərik ki, birincisi, ümdəsi – Heydər Əliyev yoldaşın respublikadan Moskvaya getməsi oldu. Həm də işləri istenilən səviyyədə qura bilmedik. Məhz Adil müəllim kimi böyük peşəkar-təşkilatçı şəxs çatışmadı studiya teatrına.

- Getməyinizin əsas səbəbini demək istəməzdinizmi?

- Əsas səbəbi o idi ki, Heydər Əliyev iş üslubuna öyrəmiş adamlar üçün başqa cür fəaliyyət göstərmək mümkün deyildi. MK şöbəsi, katib hətta film üçün kənardan aktyor dəvət edilməsinə də qəti etiraz edirdilər, yaradıcılıq təşkilatına üzdə bir cür, altdan-altdan başqa cür – saray intriqaları tətbiq olunurdu. Bu xüsusi söhbətdir, təfsilatlı başqa vaxta qalsın.

Studiyada işi davam etdirmək mümkünüz oldu...

Birinci katibə də, xalqa da bir borcumuzu ödəyə bilməməyi-mizin ağrısını indi də çekirəm. Heydər Əliyevin təklifi ilə «Böyük Vətən müharibəsi və Bakı» (mövzu beləydi) ssenarisi yazdırıldı. O zamankı Bakını yaxşı bilən yəzici Maqsud İbrahimbəyov maraqlı bir ssenari yazmışdı. MK şöbəsinə təqdim etdik... Bir obrazə görə iş pozuldu. Bellidir ki, o zaman Stalin neft məsələsini fəhlə ilə həll edə bilməzdi, respublika rəhbərinin şərti obrazı olmaliydi. Ssenarıda var idi. Ancaq şöbədə etiraz etdilər ki, bu obrazı vermək olmaz. Niyə? Cavab belə oldu ki, Bağırov xalq düşmənidir. Ssenarı müəllifi Maqsud İbrahimbəyov da fəhmə dedi: – Xalq nə vaxt deyib ki, Bağırov menim düşmənidir?

Söhbət baş tutmadı. Artıq Heydər Əliyev Bakıda yox idi, onu narahat etməyə cürət etmədik. «Babək» kimi, bu film də xalqın mücahidlik, döyükənlik şüurunun yüksəlməsində, şəksiz çox mühüm rol oynaya bilərdi.

O zaman kim fikirləşə bilərdi ki, neftin bəhrəsi Azərbaycanı dünyanın diqqət mərkəzinə çəkəcək. Xəzər nefti kəmərlərlə Avropana nəql ediləcək, Planetin ən iri dövlətlərinin maraqlı bizim müstəqil ölkəmizin üzərində cəm olacaq. Azərbaycan «qara qızılı» sayəsində ağ günlərə qovuşacaq. Müharibə bu yolda mühüm mərhələ olub... Burada onu da deyim ki, «Atları yəhərləyin» (Qaçaq Nəbi) filmi də tarixi rolunu daha yaxşı oynayardı, əger ermənilərin tekidi ilə Moskva düzəliş aparmaq inadında olmasayıdı.

Bilirsiniz, sovet dövrü tariximizin çox zəngin, təzadlı səhifələri olub. «Fehlə diktaturasının» öz qəribəlikləri də vardı. Əməyə ehtiramla bağlı birini söyleyəcəyəm. Neapolda, Azərbaycan mədəniyyəti günlərində studiyanın yaradıcı qrupu da iştirak edirdi. «Sevinc buxtası»nı (İlic buxtası kimi tarixə düşmüşdü) əsasən bu

məqsədle seçmişdik ki, Neapolla Baki bir-birinə benzeyir, liman şəhərləridir və açıq dənizə çıxıb sualtı sərvətdən dünyada birinci dəfə faydalandığımızı nümayiş etdirmek bizə maraqlı görünürdü.

Film gösterildi, «Son» yazılmamışdan zaldə alqış qopdu. Dünya kino bazarının inhisarçılarından olan İtaliyada bizim filmə belə münasibət heyrət yaratmaya bilməzdi. Öyrəndik ki, Neapol tamaşaçıları neft çıxarılmasını deyil, zəhmət adamının fədakar əməyinin qoləbəsini alqışlayırırmışlar – bax, bu bəşəri hiss idi.

Bunu Heydər Əliyev yoldaşa çatdıranda, söylədiyi sözü xatırlayıram: – Tarix insanın ən böyük dərsidir. Bunu təkcə özümüzüñkünlərə çatdırmaq deyil, həm də onun səhifələrini bədii-sənədlə ləntlərlə xaricə çıxarmalıq ki, kimliyimizi göstəre bilək. Bizi, olduğumuz kimi tanısınlar. Neft bizim üçün təkcə sərvət olmayıb, həm də cəsarət, fedakarlıq timsalıdır.

- İndi, ermənilərin törtəndiyi müsibətlərə düşar olduğumuz vaxtlarda buna necə də böyük ehtiyac duyulur. Bu cür filimləri nəzərdə tutoram. Sizin işlədiyiniz on il ərzində 80 bədii film, 250-dək sənədlə film çəkilmişdi. Bunlara jurnalları da əlavə etsək – studiyanın kəmiyyət və keyfiyyət göstəriciləri hər kəsə aydın ola. Bunlar xalqın mükəmməl təbliği idi.

- Qayıdaq aq kağız yazarlarının - ssenaristlərin üstünə. De-məliyəm ki, sayı artmaqdə olan film istehsalında Azerbaycan yazıçıları, publisistleri bizi məəttəl qoymadılar. Haqqında danışılan dövrə bu sahə də bərəkətliliyi ilə eləmətdardır. Kinostudiya gurşad ssenariçilər axını oldu. Görkəmlı kinodramaturqlar – Rüstəm və Maqsud İbrahimbəyovlar, İsa Hüseynov, Həsən Seyidbəyli, Ənvər Məmmədxanlı, İsmayıllı Şıxlı, İmrən Qasımov, Bayram Bayramov, orta nəsil - Anar, Elçin, Əhmədağa Muğanlı, Sabir Əhmədov, İsi Məlikzadə, Fərman Kərimzadə, Hikmət Ziya, Vəqif Səmədoğlu, Asim Cəlilov, Natiq Rəsulzadə, Sabir Rüstəmxanlı, Məmməd Araz, Əli Qafarov, Emil Ağayev, Oqtay Orucov, Nəhid Hacıyev, Məmməd İsmayıllı, Musa Bağırov, Məmməd Aslan, Toğrul Cuvarlı, İntiqam, gənc nəsil - Ramiz Rövşən, Mövlud Süleymanlı, Çingiz Ələkbərzadə, Vidadi Paşayev – ümumən yüzdən artıq yazarçı və dövrünün şöhrətli publisisti özləri ilə xalqın

portretini yaradan sənətə milli mentalitetimizin rəngarəng çalarlarını gətirdilər.

Təqsiri məndən sonrakı direktorun üstünə atsaq ədalətsizlik olardı. Nə Moskvadakı rəhbərlik, nə biz bu istedadlı gəncləri lazıminca duya bilmədik. İlk baxışda ideya – bədii cəhətdən qüsurlu saydığımız ssenarilər 60-ci illərin oyanış dövrünün məhsulu idi. Əgər biz dözümlülük eləyib onların əsərlərini qəbul etsəydi və xüsusən də bu təzə ruhlu gənc ssenaristləri başa düşən, onların üslubuna meyilli rejissorlar yetişdirseydik aqibət belə olmazdı, film yaradıcılığına yeni nəfəs gələrdi.

Yeddiinci səhbət:

**Xalqın xeyiri-şəri sərraf gözü ilə seçilməliydi,
seçilirdi də**

- Kino üçün həmişə vacib olan bir məsələ haqqında fikrinizi bilmək istərdik. Heydər Əliyev cənablarının ilk tövsiyəsi, bir də aktyor problemi ilə bağlı olub. Başqa studiyalardan ulduzlar dəvət etmək məsləhət görülmüşdü. Bunlara əməl olunduğu bəlliidir: Kolyagin, Yurski, Uplisaşvili, Volontir, Qadoyev, Yandiyeva və başqaları. Ancaq eşitmişdik ki, türk gözəli, dünya şöhrəti aktrisa Türkan Şorayı «Babək» filmində dəvət etmisiniz, sevda baş tutmayıb. Nə üçün?

- Doğrudur. Bu ərəfədə Daşkənd kino festivalında Türkan Şorayla görüşdük, Bakıya dəvət elədik. Əri ilə gəldi. Söhbətləşdik. Bizim filmde çəkilmək istəyirdi.

- Bəs niyə çəkilmədi.

- Bir neçə «əmma» qabağımızı kəsdi. Birinci, Sovet hökumətinin Turkiyə ilə münasibətindəki maneə, ikinci, maliyyə məsəlesi idi. Türkiyədə «ulduzlar» bir filmdə yüz min dollara çəkilirler. Bizi xalq artisti yuxarısı hər çəkiliş yüz manat ala bilirdi. Tutaq ki, yüz çəkiliş günü onu məşğul etdik, bu on min manat eləyirdi... Sırrimizi açmadıq, başqa bəhanələrlə vəziyyətdən çıxdıq. Sonralar Birinci katib, demə xəbərdar imiş, soruşdu ki, o Turkiyə aktrisasını niyə çəkmədiniz. İkinci səbəbi – maliyyə məsələsini dedim. Nara-

zi qaldığını hiss etdim... «Gərək vaxtında müraciət edəydiniz mənə» - dedi.

Türkan Şorayın istəyini başa düşürdü. Onun əsil-nəcəbəti Naxçıvandandır. Birinci dəfə Bakıya gələndə, bizimkiler bunu bilmışdilər. Kino Komitəsinin sədri Məmməd Qurbanov «Qədim diyarın gəncliyi» sənədli filmini ona bağışlamışdı. Bakıda bu dəfə olanda ona dedilər ki, filmin ssenarisini Cəmil müəllim yazıb. Raziqliq elədi. Həyəcanla dedi ki, Naxçıvan mənim baba yurdumdur. İndi ulu qonaqlarına evimdə birinci o filmi göstərirəm.

- O zaman çox şöhrəti «Mosfilm»lə birgə film çəkmək də studiyamızın tanınmasına dəlalət edirdi. «Babək»də bu şərīklək yaxşı nəticə verdi. Bəs sonra...

- Qəribə görünse də bunu deyəcəyəm. Kinostudiyanın gedəndən düz iyirmi il sonra Tehranda keçirilən beynəlxalq kitab yarmarkasında iştiaq edirdik, mədəniyyət nazirinin qəbulundan olanda təklif etdim, hətta bir neçə mövzunu da xatırlatdım ki, birgə film çəkək. Ancaq mən onda «Yazıcı»da baş redaktor işləyirdim. Bu sövqi - təbii idi. Başqa studiyalarla əməkdaşlıq fürsətinə əldən verdiyimizə görə onun əzabını indi də çəkirəm.

Birini xatırlayıram, «Böyük Vətən müharibəsi və Bakı» filmi haqqında söhbət gedəndə, yəne «Mosfilm»lə birgə işləyəcəyimiz barədə söz gəzirdi. Çox təssüb ki, ən yüksək səviyyələrdə danışq aparılmasına və razılıq alınmasına baxmayaraq, respublika rəhbərindən sonra, başqa sahələrdə olduğu kimi, film istehsalında da sənük əhval - ruhiyyə yarandı. Güman edirəm ki, bu mövzuya qayıdılacaqdır, dövlət rəhbərliyi səviyyəsində! Ancaq mən vahid ideologianın qurbanı olmuş başqa bir beynəlxalq kino əlaqəsi fürsətinin əldən verilməsi haqqında danışmaq istərdim.

76-ci il idi, bir gün Moskvadan Komiteyə teleqram geldi. Xəbər verildirdi ki, İtaliya kino nümayəndəliyini Əlibəyov qarşısın və müşayiət etsin. Geniş teleqramdı, nəzərə çatdırıldı ki, Antonioni xasiyyətcə tünd adamdır, siltaşlığı var, az danışmağı xoşlayır... ehtiyatlı olun. «Hə», «yox» qətiyyətində tələsmeyin...

Gözlənilməz təklif idi. Mikelangelo Antonioni müasir dünyada üç-dörd məşhur rejissordan biri idi, filmleri İtaliya kinosuna

şöhrət qazandırmışdı. «Bir məhəbbətin tarixi» ilə bədii film yaradıcılığına başlayan Mikelangelo Lokarno, Kann, Venetsiya beynəlxalq festivallarının Qran - prisini almışdı. Mən son filminə baxmışdım: «Sənəti müxbirdir». Film mənim jurnalist peşəmdən olduğuna görə onun rejissoru ilə görüşməyi tale qismətim sayırdım.

- Yadımdadır ki, Siz onlara Komitənin zalında Tofiq Tağızadənin «Yeddi oğul istərəm» filmini göstərmişdiniz.

- Film xoşuna gəlmidi. Sonradan öyrənəndə ki, siyasi ekrana marağın əsasında Antonioninin mübarizlik əqidəsi durur, filmi düzgün seçdiyimizdən rahatlıq tapdıq. Bir vaxtlar o, jurnalda işləyərkən antifaşist əhval-ruhiyyəli gənc kinematoqrafçılar qrupuna daxil olmuşdur.

Ssenarıdan, çəkəcəkləri filmin mövzusundan xəbər tutdum. İnsan və kosmos mövzusu maraqlandırır onu. Yaradıcılığına az bə-ləd olsam da, bilirdim ki, o ritorikanı sevmir. Küsgün ruh üstünlük təşkil edir filmlərində. Və deyəndə ki, mənə köhnə qəbristanlıqları göstərin, bizə təccübələr gelmedi. Mərdəkan qəbristanlığına apardıq, yeri gəlmişkən bunu da deyim ki, Heydər Əliyevin Ətağa ziya-rətgahında olması ilə bağlı orada ucaldılan abidə hər defə mənə o gedişimizi xatırladır. Cır-cındır içərisində olan ziyarətçilər qəbrin böyründə süfrə açıb, səliqəsiz, panti bir mühitdə nahar edirdilər. Yerli adam Ətağanın müqəddəsliyi haqqında ağız dolusu danışanda mən xəcalet çəkdim, tərcüməciyə rusca başqa şey danışdım. Müqəddəs yerə belə münasibətə görə xalqın mənliyinə başqa göz-lə baxıla bilerdi. Ancaq kasıb, küsgün, səfil obrazlara bu yaxşı nümunə idi. Axı, kosmosun insana xösbəxtlik gətirməsi durmayacaqdı filmin əsasında, leytmotiv başqayıd, mövzu təxminən bə-ləydi: Uşaqlar göyə çərpələng uçururlar. Çərpələng uçduqca uçur, nə qədər ip-sap varsa yiğib, söküb, çözələyib ona qoşurlar... Vaxt keçir. Həmin bağlar tor şəklində insanların başına yağır və onları zillətə düşər edir. Mən sonra bu mövzuda hekayə də yazdım.

Antonioninin bütün şıltاقlıqlarına dözdük (maşını bərk sürsün, sürdürdük, başqa bir qəbirstanlıq göstərin, göstərdik...). Ancaq birinə emel edə bilmədik. Vertalyot istədi, Azərbaycana quş uçuşundan baxmaq niyyətindəydi. Buna bizim nə maddi imka-

nımız vardı, nə də siyasi səlahiyyətimiz. Dedi ki, mən İran şahından vertalyot alaram. Xahiş elədik ki, səma səfərini çəkiliş hazırlıq ərefəsinə təxirə salsın. Görünür, inanmışdı. Ancaq Moskva belə bir filmin Azərbaycanda çəkilişinə mane olmaq üçün daha düzgün fənd seçmişdi. Demişdilər ki, film çəkilişinə şərait yaradılar, ancaq neqativlər Moskvada aşkarlanmalıdır (biləb görsünlər ne çəkilib), rejissor razılaşmamışdı. O zaman belə bir bələdan qurtardığımıza sevinmişdim. Ancaq bir vətəndaş kimi, bu mənim yazılarımnda da ana xətt təşkil edir, neçə nəslin həyatından kəsib, xalqın ehtiyac içərisində yaşamasına bais olan nə varsa, onları qəbul edə bilmirəm. Biri zillət çəksin, digəri villalarda, eyş-işret içərisində yaşasın – bu, insan haqqının tapdanmasıdır. Gərək ayağını yorğanına tən uzadasan, hamılıqla! Mən kosmos barədə indi də o fikirdəyəm.

- Axı, mədəniyyətə çəkilən xərcin dərhal xeyir verəcəyi mümkün deyil. Kinonu nəzərdə tuturam. Keçid dövründə belə bir fikir hökm – fərman idi ki, qazanc getirməyən film nəyə lazımdır. İndi hər şey pulla tarazlanır. Siz işlədiyiniz dövrde də adamların ehtiyacı vardı, dolanışq sarıdan, ancaq filmə pul ayrıldı. Hətta onun öz xərcini ödəyə bilməyəcəyinə əminlik olsa da. Deməli, baxış nöqtəsi düz olmalıdır.

- Mədəniyyət siyasetinin aliliyi də bu zaman üzə çıxır. Bunu dərk etmək hamiya nəsib olmur. Cəbhəçi fanatiklərin dənizkənarı parkda ağacları qırmalarını qəzetdə tənqid edəndə, üstümüze hücum etdilər. «Ağac nəmənədir?!» Ancaq «Babək» üçün əlavə vəsait istənilidikdə xoş üz gördük hökmardan. Xalqın xeyri-şəri sərraf gözü ilə seçilməliydi, seçilirdi də.

Mən dünyanın kino bazarını öz inhisarında saxlayan Hollivudda 40 il əvvəl jurnalist kimi olmuşam. Və Allahın işi imiş kimi, səfərimizə Los-Anceles də daxil edildi.

Neçə ay ərzində gənclər turizm xətti ilə toplanmış qrupun üzvləri üç qat azaldı. Xüsusi orqanı başqa adla təmsil edənlər siyahıdan çıxarıldı. Bundan sonra səfər reallaşdı. Fotoaparatla gedən yalnız mən idim. Mənə xüsusi tapşırıq verdilər: Disneylendin əyləncə güşələrinin şəklini çəkmək lazımdır. Dedilər ki, Moskvada uşaqlar üçün əyləncə mərkəzi yaratmaq istəyirlər, bu parkın

nümunəsi əsas götürürləcək. Ölək başçısı Xruşşovun ABŞ-a səfəri zamanı bunu peşkar fotoqrafa həvalə edibləmiş. Ancaq... Xruşşovun gözəti planından bu obyekti çıxarıblar. Bəhanə də o olub ki, o səmtdə hərbi zavod var.

Bizim səfərimizin marşrutunda heç Los-Anceles yox idi. Ci-kaqoda olarkən qrupun rəhbəri səfirlilik səviyyəsində etirazımızı hökumətə çatdırıldı, ümumiyyətlə səfəri dayandıracağımız haqqında bəyanat verdik. Və kiçik şəhərlərlə tanışlıq Kaliforniya ilə əvəz olundu. Həyatımın, xüsusilə kinoda keçən illeri üçün bu mənə qiymətli bir töhfə oldu. Bundan düz 14 il sonra kinostudiyaya gələndə, mənim studiyanın necə bir nəhəng olduğundan əyani xəbərim vardı. Və bu nəhəngi yaradan – kiçik emalatxana rəssamından dünyamın kino lideri səviyyəsinə yüksəlmiş, multiplikasiya filmlərinin patriarchı sayılan Disneylə görüşmək mənə müyəssər oldu. «Azərbaycanfilm»in maddi – texniki bazasını möhkəmləndirmək haqqında qərar layihəsi hazırlananda Nazirler Soveti mütəxəssisləri «göynən getdiyimi» irad tütaraq sexləri modernlaşdırıbmək məsələni həll etmək istəyirdilər. Onu deyim ki, Disneylenddə, əvvəlcə çəkiliş meydançası kimi istifadə olunan bu ərazidə, hər şey adı bir təklifdən başlamışdı: Film üçün tikilən dekorasiyaları sökməmək və buranı stasionar - daim çəkiliş yerinə çevirmək. Belə belə möcüzə yaranmışdı. Düzdür, mən oradan çoxlu şəkillər çəkdim, ancaq buna ehtiyac yox idi, bir dollar verib, nəfis buklet almışdım.

Mən bukleti hökumət adamlarına göstərdim, izahat verdim və belə bir faktı da nəzərlərinə çatdırıldım ki, Disney bizi «Yatmış gözəl» filminin çəkiliş emalatxanasına apardı və dedi ki, filmin üzərində 300 rəssam işləyir. Ancaq bizim dörd – beş rəssamımız var, neçəsi də bir otaqda oturur... Bununla hara gedib çıxa bilərdik! İndi-indi çizgi filmlərimiz dirçəlişdədir. Cizgi filmi istehsalına 1933-cü ildən başlanılmışda da, bu illər ərzində texniki multiplikasiyadan istifadə olunmuşdu. Ancaq yerli kadrlar vardı, yetişirdi. İstehsalda bir neçə sənədli film rejissorları, rəssamlar öz qabiliyyətlərini sınamışdilar. Ağanağı Axundov, Rasim İsmayılov, Mirzə Rəfiyev, Vaqif Behbudov, Nazim Məmmədov, Hafiz Əkbə-

rov, Bəhmən Əliyev, Firəngiz Qurbanova, Əsgər Məmmədov, Məsud Pənahı kimi məhz bu sahədə ixtisaslaşmış rəssam – rejisorlar yetişmişdi.

Mübahisə uzun çəkdi. Mən məmər – çinovnik mühitinin adamları ilə danişdığını unutmuşdum. Dedim ki, kinoya belə münasibətdən yaxşı multfilm çəkmək olar – «Pispisa xanım və sican bəy» kimi. Soruştular nə filmdir o elə. Dedim ki, Pispisa xanım dost axtarır, ancaq ürəyince olan dostu tapa bilmir... İşi avand yoluna salmaq əvəzinə Nazirlər Sovetinin rəhbərliyi ilə münasibət bir qədər də mürəkkəbleşdi. Büyülərinə demişdilər ki, təzə direktor özünü xana, bizi siçana oxşadır.

Nazirlər Soveti ilə münaqişə studiyanın ancaq zərərinə idi. Belə məqamda uduş əməli fəaliyyətin səmərəsi sayəsində ola bilərdi. Bir rəhbər işçi mənə sərrast demişdi: «Yaxşı işleyirsin deyə soruşturular ki, «bəy» sözü hardandır familyanda». Elə cizgi filmlərini misal göstərim, əgər qırx il ərzində on beş cizgi filmi çəkilmişdə, on il ərzində otuz dörd film ekranlara çıxarılmışdır və bunnar studiya rejissor və rəssamlarının yaradıcı əməyinin məhsulu idi. Amma mənim xösbəxtliyimden idi ki, Nazirlər Sovetinin mədəniyyətə baxan sədr müavini, görkəmli dövlət xadimi və sözün əsl mənasında aydın fikrili ziyanlı Kamran Hüseynov idi. Maliyyə Naziri illik hesabat zamanı kinostudiya ilə əlaqədar dərinə getmək istəyəndə, Kamran müəllim aralığa söz qatırdı (Cəmil, o sizin şosse yoluñ üstündəki kəhrizin suyu gəlirmi, yaxud əsərlərində yazdıqlarını da kinoya çevir və s.). Və bəla sovuşurdu.

Dostlaşa bilməmeyimiz bir yana, inzibati əlaqələrimizi də səhmana sala bilmirdik. Ardi-arası kəsilmədən yoxlamalar aparılır, yaradıcı adamlar işdən ayrılır, suyu bulandıranlar baş qaldırıldı. Moskvaya öz imzaları ilə məktub yazıb studiyanı başabəla yazıçıdan, «atası yüzlərlə bolşeviki qanına bulamış direktorun» əlindən qurtarmağı xahiş edir, Oktyabr rayon partiya komitəsini felləyib büroya kinostudiya ilə bağlı qərəzlə məsələ çıxarmağa nail olurlular... Bunlardan bir nəticə hasıl olmadıqda, təzə direktorun kölgəsinə qılınclayan Nazirlər Sovetinin sədrini işə qoşmuşdular.

Düzünü deyim ki, L.Brejnev'in ikinci dəfə Bakıya gələ biləcəyinə inamımız az idi. Doğrudur, Heydər Əliyev yoldaş neçə dəfə qətiyyətlə bildirmişdi ki, Baş katibin razılığı alınıb və bu dəfə ölkə rəhbəri hərtərəfli, mükəmməl hazırlıqla qarşılanmalıdır. Mən, qarşılanma tədbirinin baş direktoru kimi işlərimizi gördürüm. Görkəmli rejissorumuz Əjdər İbrahimov da bu məqsədlə Bakıya çağrılmışdı...

Kino çəkilişi üçün ən vacib olanına – «kodak» plynokası alınmasına isə tələsməmişdik. Alınsa, tədbir geciksə, bu və ya digər çəkiliş üçün israf ediləcəyindən ehtiyatlanırdı.

Bir gün təcili MK-ya çağrıldım. Hemin məsələ ilə əlaqədar Heydər Əliyev yoldaşın yanında müşavirə var idi. Birinci katib, adəti üzrə vəziyyəti aidiyatlı şəxslərin ağızından eşidib, dəqiqləşdirdi. Növbə mənə çatdı. Tammetrajlı film çəkiləcəyinə əminliyini söylədikdən sonra direktorun fikrini bilmək istədi. Cavab gözlədiyini hiss etdiməsə də özümü o yerə qoymadım. Heç ayağa qalxıb təsdiqləməyə də ehtiyac görəmdim. Yanımda oturan nazir Qurban Əliyev dümsüklədi ki, ayağa dur, bilməməzliyə vurdum və çalışdım ki, belə bir yerdə mübahisə doğuracaq vəziyyətdən aralanı, hətta sıfətimdə xoş cizgilər gəzdirməyə də cəhd etdim. Axı, «baş üstə» deməklə iş bitmirdi, xüsusi söhbətə ehtiyac var idi...

Müşavirənin bizə aid olan hissəsi bitdikdən sonra azad edildik. Mən fasiləyə getmədən birbaşa studiyaya gəldim. Kabinetə girmişdim ki, hökumət telefonu səsləndi. İdeologiya katibi Kamran Bağırov idi. Heyəcanla dedi ki, Heydər Əliyev yoldaş sən gedən kimi məni içəridən çıxardı. Tapşırıq verdi ki, Əlibəyovun əhvalı xoşuma gəlmədi. Get soruş gör nə olub?

Dedim ki, orada açıqlamaq istəmədim. Biz hələ «kodak» plynokası tədarük edə bilməmişik. Moskvaya, komitəyə zəng çalınıb razılıq alınmalıdır ki, mən gətirmək üçün işçi ezam edim.

Ertəsi gün komite sədri Moskvaya uçdu. Hər şey həll olundu. Hətta bu müraciət üçün razılıqlarını da bildirmişdilər. Çünkü Brejnev Qazaxistanda olanda «Svema» sovet plynokası ilə çəkilən film yararsız olmuşdu və Kreml səviyyəsində buna sərt reaksiya verilmişdi.

Kinorejissor Muxtar Dadaşovun filmi yaxşı alındı. Hətta Azərbaycan Dövlət mükafatına layiq görüldü. Mən Respublika Dövlət Mükafatı Komissiyasının üzvüyüm. Biz siyahını təsdiq-ləyib Mərkəzi Komitəye vermişdik, bu film siyahında yox idi. İki gün sonra Birinci katibin köməkçisi axşam mənə zəng çaldı. Dedi ki, Heydər Əliyev sədrə - İmran Qasımovaya fikrini deyib, Sizin də rəyinizi bilmək istəyir...

Və qəzətlərdə bunu oxuyanlar zəng çalıb təbriklərini çatdırıdalar, bu təbii idi. Ancaq ən qiymətli təbrik Heydər Əliyevin Moskvadan qayıdanınan sonra telefonla təfsilatı ilə dedikleriyydi. Filmə Brejnev'in evində baxmışdılar və SSRİ-nin rəhbəri, ailə üzvləri hədsiz razılığını bildirmişdi. Baş katib demişdi ki, bu mənim haqqında çəkilən ən yaxşı filmdir.

Filmin belə alınmasında Heydər Əliyevin yaradıcılıq töhfəsi, studiya rəhbərliyinə nisbətən daha çoxdu. Biz MK-nin zalında materialllara dəfələrlə baxmışdıq. Hər dəfə düzəlişlər olurdu. Birini deyəcəyəm. Filmin əvvəlində ali qonağı qəbul edəcək Bakının mənzərəsi, görüşə hazırlıq, Azərbaycanın uğurlarını əks etdirən lentlərdən ibarət blok var idi. Kiçik bir epizodda Azərbaycan SSR Konstitusiyasının qəbulundan danışılırdı. Azərbaycan KP MK-nin Birinci katibi Heydər Əliyev Azərbaycanın dövlət himnindən qiraatlı oxuduğu parça verilmişdi. Hər dəfə Birinci katib bu hissəni çıxarmağı tövsiyyə edirdi. Biz nə etiraz edə bilir, nə razılaşırıq. Axırıncı dəfə fikrini açıqladı: «Bizim respublikamıza ali qonaq gəlir, onu göstərməmiş özümüzü nümayiş etdirmək etikaya sığmaz».

Nəhayət, həmin hissəni çıxarmalı olduq...

- Cəmil müəllim, kino ictimaiyyəti Heydər Əliyevin Sizi müdafiə etdiyini yaxşı bilirdi, ancaq bizi ləri çasdırın o idi ki, Respublika rəhbərliyinin münasibətini bili-bili, onun silahdaşı – sədr Size qarşı niyə cod mövqedə idi. Hətta kinematoqrafiya komitəsinə üç aylıq əmək haqqınızı tutmaqla Sizə inzibati cəza verilməsi haqqında məktub da gəlmİŞdi.

- Yaxşı xatırlatınız. Hələ teleradioya sədr göndəriləndə, atamın bəy olduğuna görə qəti etiraz etmişdi. Atamlı əlaqədar mənim komsomolun bürosunun qərarı ilə qəzətdən çıxarılmığımı is-

tisna etsək, bu birinci inzibati cəzam idi. Ancaq Heydər Əliyev hökmü olmasayı, ikinci cəzam çox ağır ləkə ilə bitə bilərdi.

- Nəyə görə?

- Brejnev Bakıya gəlişi ilə bağlıydı bu. Qeyri-qanuni, yəni heç bir məhsulun maya dəyerinə düşməyəcək 600 min manat ayrlımsıdı. Qarşılanma tədbirinə sərf etmək üçün. Bunun 200 mini xərcəlməmişdi. Maliyyə Nazirliyinin «qurdlarından» belə xəber sezdi ki, onların tamahı başqdır. İstəyirlər bu pulu bölüşək, guya «qalıq pulu rəsmi heç yerde otuzdurmaq olmur».

Rədd cavabı təbii idi.

Və bir gün «təşrif» götirdilər kinostudiyyaya, iyirmi nəfər, rəsmi məktubu gösərdilər və işə başladılar. Mənə xəbər çatdı ki, bunlar hər yeri qurtdalayırlar – həmin vəsaitə aidiyyatı olmayan yaradıcılıq məsələlərinə də baş aparırlar. Studiya çalxalanmağa başlamışdı. Mən şənbə günü işə gəldim və Heydər Əliyev yoldaşa zəng çaldım. Rəhmətlik Arif Mustafayevlə yaxşı münasibətimiz vardı (adətən şənbə – bazar günləri belə zənglər arzuedilməzd), Birinci katiblə calaşdırdı. Heydər Əliyev yoldaş narahatçılıqla soruşdu: - Noolub?!

Üzr istədim, xahiş elədim ki, mənim məsələm həll edilsin. İşləmək mümkün deyil.

«De görüm, axı noolub? Nə baş verib? Niyə həyəcanlısan?!».

Birinci cümlədən sonra dedim ki, bir ildə doqquz dəfə kinostudiyyaya yoxlama gəlib... Qəzəbli səsle: «9 dəfə?!», təkrar etdi. Dedim: «Ancaq Sizi əmin etmək istəyirəm ki, bizdə ciddi maliyyə pozuntusu ola bilməz. Bu təkcə mənim xidmətim deyil. Pul olan yerde hər bir adama iki nəzarətçi var, bir şey olmuş olsa dərhal mənə çatdırırlar». Güldü. «Axı, nə baş verib?!». Dedim ki, Brejnev yoldaşın qarşılanması üçün ayrılan vəsaitə 200 min manat qənaət edilib.

Haşıyə: Qərargah Bakı partiya komitəsi binasında yerləşirdi. Bakı Komitəsində Elmir Şərifov kurator idi. Birinci katibin belə təklifi olmuşdu ki, Lenin meydanının bir neçə yerində estrada – açıq səhnə düzəldilsin. Hər yerdə görünmək üçün rəqqaslar onun üstündə çıxış etsinlər. Təxminən yetmiş min adamın əlində işə rə-

ngarəng dəsmallar olmalıydı. Ticarət təşkilatlarından öyrəndik ki, bu ipək dəsmalların birinin qiyməti 2 manat (soviet pulu ilə) dəyərindədir. Buna qıymadım. Sonra dəsmalları geri almaq mümkün olmayıacaq, bu qədər məbləğin hesabatı əsaslandırılmayacaqdı. Tədbir isə yaxınlaşırırdı, baş məşqə Birinci katib özü gələcəkdir. Məni tələsdirirdilər. Axşamdan xeyli keçmiş götür-qoy edib, qəti qərara gəlməliydi. Makinaçı getmək üçün icazə istədi, dedim gözlə, yaylıqlar üçün məktub yazmalıyıq. Və məsələdən hali olduğundan, demə o da qayğılanıbmış. Dedi ki, hamı üçün ipək dəsmal nəyə lazım. Səhnədəkiler üçün ipək dəsmal aldırarsınız, qalanlarına tənzif alıb, boyatmaq, kəsdirib istənilən dəsmalı düzəltmək olar. Elmır müəllimin köməyi ilə belə də etdik. Katibə şikayət etdim ki, neçə aydır onu hansı hesabasa göçürməyi qanuni-lənşdirmirlər və xoşa gəlməz sözlər çatır bizə. Mən etiraz etmədim, yoxlasınlar. Belə ciddi bir məsələ var. Mütəxəssisler deyirlər ki, hər il Moskva respublika Maliyyə Nazirliyinin yoxlamalarını nəzərdən keçirir. Görşələr ki, biz Baş katibin qarşılanması üçün bu qədər əlavə pul xərcləmişik, bu, ölkə səviyyəsində dile-ağiza düşəbilər.

Düberə soruşdu: «Kimdi, axı sizi yoxlayanlar?». Dedim ki, Maliyyə Nazirliyi.

Bir saatdan sonra Kamran Bağırov zəng vurub məni Mərkəzi Komitəyə çağırıldı. Və Heydər Əliyev yoldaşın Nazirlər Soveti sədri ilə çox sert danışdığını ətraflı söylədi. Lap ciddi səhbət olmuşdu, demişdi ki, sən mənim kadrlarımın ayağının altını qazımaqdan el çək!

Bu səhbətdə maliyyə naziri də iştirak edirdi. Və ertəsi gün zəng vurub xahiş elədi ki, bizimkilər gəlib oradakı qovluqlarını götürmək isteyirlər, xahiş edirəm icazə verəsiniz, bağışlayın... Bununla bəla sovuşdu.

Bu hadisədən neçə il keçmişdi. Xəyanətkar Qorbaçov öz kürsüsündən qorxaraq, Heydər Əliyevi məsul vəzifəsindən kənarlaşdırılmışdı. Azərbaycanda isə xalq azadlıq hərəkatı tügyan edirdi. Məni yenidən qəzet işinə qaytarmışdılar. Fürsətdən istifadə edənlərin, vaxtilə Heydər Əliyev tərəfindən cəzalandırılmış adamların

qol-qanadı açılmışdı. Onlar Moskva mətbuatında, yerli qəzetlərdə özlərinə haqq qazandırmaq üçün fəal işə başlamışdılar. Mərkəzi Komitə rəhberliyinin göstərişi ilə (bu qabaqlar da tətbiq olunardı) yazılar tərcümə olunub respublika mətbuatında yayılırdı. «Komunist» qəzeti də bu yazıları çap edirdi. Bununla bağlı Heydər Əliyev yoldaş iki dəfə mənə sifariş göndərmişdi. Sifarişlərində son yoxlamani da xatırlatmışdı. Demişdi ki, mən hökumətin başçısını heç nəyə görə o cür tənqid etməmişdim. Əlibəyova görə rüsvay etmişdim, indi o mənim haqqımda tənqidlər verir qəzetində.

Haqlıydı, ancaq mən xəbər göndərdim ki, Heydər Əliyevin mənə loyal münasibətini heç vaxt yaddan çıxara bilmərəm. Təkcə bu hadisə ilə bağlı yox... Təfsilatı sonraya qalsın.

900 il tarixi olan Nizamülmükün sözü ilə fikrimi bitirmək istərdim: «Elə şahlıq bəyənilir ki, ondan sonra yaxşı ad qalsın, tərif deyilsin».

Bax, buna görə «Heydər Əliyev və kinematoqraf» mövzusunda sizinlə səhbəti təfsilatla aparmağa lüzum görürəm. Tarixdə kimin kim olduğuna zərrə qəder də olsa aydınlıq gətirəcəyimə əminliklə...

Səkkizinci səhbət:

Cəmiyyətdəki köklü nöqsanları görkəmli partiya xadiminin mərkəzi qəzətdə tam açıqlaması bizim dövrümüzün möcüzəsi hesab oluna bilər

- Kino işçiləri gözləyirdilər ki, Siz kino həyatından roman yazacaqsınız, ancaq səs-səmir yoxdur. Bir müsahibənizdə demişdiniz ki, mənim Mir Cəfər Bağırovdan üzübəri Azərbaycana rəhbərlik etmiş şəxslər barədə yazmaq fikrim var. Təsəvvür etmək olar ki, kinoda işlədiyiniz dövr, indi çox təfərruatla xatırladığınız görüşlər romanda bədii əksini tapacaqdır. Oxular epik bir əsər gözləyə bilərlərmi bu mövzuda?

- Bu çox mürəkkəb məsələdir. Yaziçi təkcə Tanrıının ona bəxş etdiyi istedadın, vəhyin gücünə əsər yezmir. Vaxt – zaman

amili də var. Rəhbər şəxsiyyətlər, klassiklər, lap elə dahi alim və yazıçı, bəstəkar, rəssam... da çox zaman öz zəmanəsinin içtimai fikri ilə tarixə düşmürələr. Bunun üçün Zaman möhləti lazım gəlir. Məqalə, oçerk başqa, roman, povest, poema bir başqadır. Düzünü deyim ki, lap əvvəlkilər və mənim dövrümde işləmiş, belə deyək, hökmədarlar haqqında həmin zamanlarda danışanları xatırlayanda görürsən ki, on-on beş il ərzində fikirlər necə dəfə dəyişir, tərifləri tənqid, tənqidləri tərif əvəz edir. Bu günlərdə metbuatda M.C.Bağirovla bağlı bir arxiv sənədinə rast gəldim. O zamankı lider həmin dövrde yenidən qaldırılmış Dağlıq Qarabağ məsələsinə elə cəsarətə, elə əhatəli təkliflə, tam milli mənəfe mövqeyindən Kremlə cavab yazış ki ... oxuyanda adamın tükləri biz-biz durur. Bir tərəfdən də, Azərbaycan ziyalılarının qaymaqlarının «yiğilması», məhv edilməsi onun adı ile bağlıdır, bu da sənədlərdə əbədişib. Yaziçı bunları bir şəxsiyyətdə cəm edəndə (qəribə bir ifadə var siyasi aləmdə - ikilistandart) belə bir qeyri-məqbul obraz yaranar. Axı, yazıçı salnaməçi deyil, o, xarakteri tipikləşdirməlidir ki, oxucu onun nə demək istədiyini yaxşı anlasın. Mən radioya gedərkən Heydər Əliyev yoldaşla söhbət əsnasında Şah İsmayııl Xətai-dən çox müfəssəl danışdı. Şərqişunas kimi mən də fikirlərimi bölüşdüm. Bax elə orada ürəyimdən keçdi ki, şah - şair haqqında əsər yazım. Bir qədər sonra Birinci katibin kabinetində çıxıb listin qabağına gələndə, içəri girmek istəmədim. Ürəyim sixıldı. Bilirsınız niye? Heydər Əliyev Azərbaycan hökümdarının talei ilə bağlı elə ürək yanğısı ilə danışındı ki... fikirləşdim ki, üstündən az qala beş yüz il keçəndən sonra Şah İsmayııl haqqında (bir şeri bizə məlum olan Həsənoğlu səviyyəsində də) tam müsbət içtimai fikir formallaşmayıb. Hökmədarların qəribə taleyi var. Görəsən, Heydər Əliyev tarixə necə düşəcək və sabiq rəhbərlər Nərimanov, Bağırov taleyi ilə - haqqı tapdana-tapdana, yoxsa milli hissələri şəkk doğurmayan, bax elə bu söhbət zamanı duyduğum hökmdar kimi tarixə düşəcək... İndi bunu demək nisbətən asandır... Üstündən bir qərinə keçib. Heydər Əliyev Azərbaycanın ümummilli lideri kimi, dövrün öndər hökmdarı kimi şöhrətlənib.

- Şah İsmayııl haqqında yazmadınız?

- Bir neçə il mövzu məni rahat buraxmadı. Şah - şair haqqında yazılın elmi kitabları, salnamələri, təzkirələri oxudum. İki hədd qabağımı kesdi. Biri o idi ki, on altıncı əsrin Azərbaycan mühitində yaşmış, Xətai ilə münasibətdə olan adamların, xalqın vəziyyətində, psixoloji anlamında özümü hiss edə bilmirdim. Xüsusən, obrazları o dövrün dilində danışdırmaq mənə çətin gəlirdi. İkincisi, mənim üç ixtisasım var: Şərqi tarixi, Azərbaycan tarixi, bir də jurnalistika. Bunların üçünün də razılığını ala bilmirdim. Şərqi tarixçisi kimi bilirdim ki, Şah İsmayııl İran tarixində - 2000-dən artıq dövlətçilik tarixi olan şahlardan biri hesab edilir. Həm də Türk - Azərbaycan Səfəvi dövlətinin başçısıdır. Arazdan yuxarı, Şimala nisbət İran şahlarının nadirüst hərəketlerinin məqsədini müəyyən etməkdə də çətinlik çəkirdim: milliyətçə türk olan şahlar Şimali Azərbaycanın üstüne qoşun yeridərkən (Nadir şah, Nəsrəddin şah, Qacar və b.) nə məqsəd güdübələr? İran dövlətinin ərazisini genişləndirmək, qızayıcı bütünlükə İrana birləşdirmək, yoxsa vahid Azərbaycan yaratmaq?

Jurnalist - publisist kimi «öz türk padşahımızdır» deyə vəsf eləmək, bu - ədəbiyyata zidd gediş ola bilərdi. Yazmadım. Və indi də özümə təskinlik verirəm ki, ustalarımız da belə halları nəzərə alıb, böyüklərdən yazmaqdan ehtiyatlanmışlar. Xatirələrindən aydın olur ki, dahi Lev Tolstoy on beş dəfə Birinci Pyotrdan roman yazmaq istəyib, ancaq qələm işləməyib. Hərçənd, Aleksey Tolstoy bu cəsarəti edib. Və tarixə şəxsiyyətlər barədə əsrlərlə yaşayış digər epik əsərlər var. Bunların tacı Nizaminin «İskəndərnəmə»sini hesab edirəm, çünki dahi sənətkar İskəngər obrazından istifadə edərək yer üzündə ədalətli bir cəmiyyət yaratmaq lüzumunu vəsf etmişdir, onun qəddarlığını, fatehliyini yox! Bizlərin buna gücü çatmaz.

- Siz həmişə kino işçilərini fanatik bir pəşə sahibləri hesab etmisiniz. On il yaşadığınız o həyat bədii təxəyyülünüzdə necə qalıb?

- O zaman bize başçılıq etmiş mərhum Heydər Əliyev haqqında bir qisim müşahidələrimi Sizinlə bölüşdüm. Və puplisist yazılarında döñə-döñə demişəm ki, bir vaxtlar xalqa rəhbərlik etmiş şəxslərə, hətta onlara nisbət müəyyən iradalar olmuş-olsa da, ehti-

ramla yanaşmaq lazımdır. İndi «azad mətbuat» gözünü yumub - ağızını açıb... Nə tərifin, mədhin təhəri var, nə külliükde qurdalanıb nainsaf sensasiya yazmağın. Mən bunların hər ikisinin əleyhinəyəm - soldan da, sağdan da deyilənlərin. Buna görə də liderin siyaset - dövlətçilik fəaliyyətini bədii yazıda birmənalı diqqətə çəkməkdən ehtiyatlanıram. Saqlıq olsun... Bunu buraxaq zamanın hökmünə. Lakin yeri gəlmışkən təkrar edirəm ki, mən Heydər Əliyevlə bağlı, nə bilavasitə, nə bilvəsittə bir kelmə də olsun tənqid fikir deməmişəm, heç vaxt. Tərifə gəldikdə, yəqin partiya arxivində mənim imzamla bir sənəd saxlanılır. O zaman mən kinostudiya-da işləyirdim. Mərkəzi Komitədən şöbə müdirinin müavini Həmid Abbas zəng çaldı. Xahiş elədi ki, Heydər Əliyevin «Literaturnaya qazeta»da çıxmış müsahibəsi haqqında fikrimi yazım. Həmid ləyaqətli, xoş ünsiyyətli, fitri istədədi olan, bizim hamımız tərəfindən sevilən şair - partiya işçisiydi. Əvvəlcə boyun qaçırmak istədim. Dədim: Nə birinci katib, nə o qəzet barədə fikir söyləmək üçün hazırlığım yoxdur. Dedi ki, indi yaz, gəlib götürəcəyəm, belə məsləhətdir. Yazdım. Yadimdə qalan odur ki, iki səhifəlik yazıda o dövr jurnalistlərinin cesarətə gəlib deyə bilmədiklərini - cəmiyyətdəki köklü nöqsanları görkəmli partiya xadiminin mərkəzi qəzetdə tam açıqlaması bizim dövrümüzün möcüzəsi hesab oluna bilər. Kaş bütün ittifaq səviyyəsində bu xətt - hərəkət rəvac tapayıb...

- Bəs heyranlıqla danışığınız kino fədailəri, axı onları ədəbiyyatımıza gətirmək üçün Sizin zəngin müşahidələriniz olmalıdır.

- Var, və «Göyün yeddi qatında» lirik-etik povestin qəhrəmanı kinooperatordur. İndi açıqlaya bilərəm ki, obrazın prototipi istedadlı operator Zaur Məhərrəmovdur. Mən uşaqlıqdan təbiətin vurğunu olmuşam. İndi de təbiət neinki mənə zövq verir, həm də ağlının kəsərini artırır. Zaurun sənədli filmlərini bir yerə toplasaq - kinoroman alınar. O, təbiəti elə iti gözlə, elə sevgi ilə görüb və lətə göçürüb ki, bunlara baxdıqca dağlar, çaylar, bulaqlar, köç... haqqında uşaqlıq hafızəmdəki bənzərsiz mənzərələri bunlarla dəyişmeli olurdum. Ancaq povestdə bunlar təkcə fon deyil, həm də bədii obrazlardır. Azərbaycanın yarım əsrlik bir dövrünə səmadan baxış, insan talelerinə nazil olmaq, həyatın ayıq-sayıq, gerçək

görümünü nəzərə çatdırmaq məqsədi güdürdü povest. Əsl insan olmaqdan ötrü adamlar meşə mühitini, bakırə təbietin qoynunu seçməliyidilər! Zəmanə beləydi!

- Sizinlə neçə illərdir ki, kino dövrünüz haqqında ətraflı söhbət etməyə can atırdım, alınmırı. «Heydər Əliyev və kinematoqraf» haqqında yazılıacaq kitab çox yaxşı ki, bu tilsimi qırdı.

- Tilsimin sırrı vaxtla bağlımış. Vaxt geldi yetişdi, məndə belə bir fikir aydınlığı yarandı ki, tarixdən yiğdiqlarım təkcə mənim həzz mənbəyim deyil, xalqın sərvətidir. Onu özünə qaytarmalıyam. Həm də əvvəl dediyim kimi, artıq yaşa dolmuşam, heç kəs fikirləşməz ki, bu müsahibə ilə mən nəyinsə təmənnasındayam. Və Heydər Əliyev də haqq dünyasındadır. İndi onun haqqında kino ilə bağlı gerçəklilikləri açıqlamağım ruhi bir rahatlıqdan başqa bir məqsəd daşımir.

- Axı, ümummilli rəhbər Qayıdışdan əvvəl də, sonra da Sizin haqqınızda narazılığınızı, incikliyini bildirməyib. Başqaları haqqında isə eyhamlarını deyib. Sizə hörməti vardi.

- Görünür Heydər Əliyev onun haqqında qəzətdə yazılılanların mənbəyini, səbəbini, əsas baisliyini nəzərə almışdı və sonra iki dəfə - Yazıçılar İttifaqının qurultayında və bir dəfə təziyə yerində mənimlə həmişəki kimi ehtiramla görüşmüştü. O ki, qaldı televiziyyada mənimlə bağlı şou duzəldilməsinə, çıxış edib mənə həqarətli sözler deyənlərə, bu bizim ənənəmizdir. Yalnızlıq üçün əllərinə bir şey keçməyəndən sonra... kimin diktəsi ilə ekranə çıxdıqlarını mənə açıqladılar. Adlarını çəkməyəcəyəm, onlar bədbəxtidlər. Nainsafçılıq o yere çatmışdı ki, sabiq komsomol «dostlarım-dan» biri özünü duruya çıxartmaq üçün televiziyyada çıxış edərək dedi: Naxçıvanın tanınmış adamlarının, o cümlədən onun (böyük vəzifəsi vardı) Heydər Əliyev haqqında qəzətdə dərc olunmuş nəqis yazısının baisi guya mən imişəm və sonra zəng çalıb Cəmil Əlibəyova öz incikliyini de bildirib. Halbuki, o yazı çıxandan il yarım əvvəl mən qəzətdən getmişdim.

Az qala, məni Vəzirova vəzir, olmayan xəzinəsinə xəzinədar etmişdilər və i.a.və s.

Mən yazılarımda belələrinin səviyyəsinə düşməyəcəyəm.

Qayıdaq kinostudiyaşa. Orada necə romana kifayət edəcək insan xarakterləri, hadisələr mənim hafizəmdə canlı şəkildə yaşayır. Lətifəsayaq ikisini deyim. Görkəmli rejissor, çox maraqlı insan olan Tofiq Tağızadə «Dədə Qorqud» filminin çəkilişinə hazırlıq mərhələsində ənənəvi qəbula gəldi (Bu, direktor üçün də, yaradıcı kollektiv üçün də en ağır, cəncəlli dövrdür). Həll edilməli olan məsələləri bir-bir dedi. Xoşbəxtlikdən artıq iki il ərzində Qara kitabı (kinoya aid təlimatlar, qanunlar, sərəncamlar toplusu) əzberləmişdim. Bilirdim ki, film yaradıcılığında yol verilən qüsurların əsas cavabdehləri başqalarıdır, maliyyə əyintilərinə isə direktor da məsuldur...

O da yadımda idi ki, Heydər Əliyev Birinci katib işlədiyi ilk günlərdə redaktorları toplamışdı MK-ya, əyintilərlə bağlı məsul işçilərə öz müşahidələrini deyirdi, daha doğrusu atəş odunu yağıdırları üstlərinə. Rüşvət məsələsindən faktla danışanda bir nazir etiraz etdi. Dedi ki, qapıcı xəstənin qohumunu içəri buraxmaq üçün aldığı bir manat nəmənədir, onu Siz belə narahatlıqla qarşılayırsınız. Birinci katib dedi: «Əgər qapıcı bir manat alırsa, onda məsul şəxs yüz dəfə artıq rüşvət alacaq». Bu, qulağında sırtğı idi. Odur ki, maliyyə məsələsini dəqiq bilmək mənə fərz olmuşdu.

...Xahişlər gerək ki, 21 idi. Mən Qara kitabı götürüb, bir-bir izah etdim ki, bunu belə eləmək olmaz, bu yaramaz, buna direktorun haqqı çatmır... Axırkıncı məsələdə xəcalət təri məni basdı, buna etiraz etmək lazımdı. Ancaq dedim ki, mənə ayrıca bir raport yaz, istisna kimi buna icazə verərəm... Məsuliyyəti öz üzərimə götürürəm.

Üstündən iki gün keçməmiş başqa hörmətli bir rejissor gəldi - Rasim Ocaqov. O, «Tütək səsi»ni çəkəcəydi. Həqiqətən, buraxılan vəsait çox azdı, tarixi filmdi, köhne libas, avadanlıq, o dövrün mühitini bərpa etməklə bağlı əşyalar alınmalıdır...

Rasim danışmayanda çox qaraqabaq adam təsiri buraxır, ancaq hər kəlməsi şirin olur və bələğətlə, şəkililərə məxsus lətifə sayaq ləfzi çox xoş təsir buraxır. Birinci cümləsi kəşfiyyat xarakterli idi. Gülgə-gülə dedi ki, Tofiq Tağızadə qəbuldan çox razi gedib. Və mən təəccübəldim: «Razi?!» «Məsələsini həll etmisiniz».

Mən niyyətini anladım - öz məsələləri üçün zəmin yaradırdı. Değdim necə razı gedə bilər ki, iyirmi bir məsələdən birinə şərti razılıq vermişəm. Bu dəfə ciddiləşdi: «Ona ele o axırkıncı məsələnin həlli lazımdı, Cəmil müəllim. Mən isə Sizi yormayacağam, bir məsələ üçün gəlmışəm...»

Birinci qəbulum da çox maraqlı olmuşdu. Köməkçi dedi ki, qocaman rejissorumuz var, o qəbul gününü gözləyə bilmir. Xahiş etdi ki, görüş verəsiniz. Dedim ki, mən heç yerdə xüsusi gün və saat ayırmamışam qəbul üçün. İsləri varsa gəlsinlər, yanım boşalanda buraxarsan.

Bir də nə görsəm yaxşıdır! Qapı açılan kimi dolu bədənli, çal saçlı bir kişi yüyüre-yüyüre üstümə gəldi (abinetin uzunluğu on iki metrdir) və dərhal da dönüb qapıya sarı getdi. Bu qaçış üç dəfə təkrarlandı. Və axırda masanın qabağında dayanıb təngnəfəs danışmağa başladı: - Gördünüz, məgər mən qocalmışam, qocalmamışam, necə yüyürdüm?..

Sakitləşdirdim. Mətləbi açdı. Demə, kinostudiyanın maliyyə məsəlesi ağır olduğundan pensiya yaşılı kino işçilərinin siyahısını tutublar ki, onları təqəüdə buraxınlardı. Əlli nəfərin içində onun da adı varmış...

Gözlərimdən yaş necə axdisa, öskürümüş kimi üzümü dəsmalla örtüdüm.

Etiraf edirəm ki, Azərbaycan kinosunun ayaq açıb böyük sənətə doğru getdiyi bir məqamda, oranı tərk etməyimi, kollektivin sonralar sarsıntılara düşçər olmasına xatırlayanda, yənə üzümü qapamaq istəyirəm, elə edim ki, kinoçular kövrəldiyimi görməsinlər.

Doxsanıncı illərdə birisi obrazla deyib: «Cəmil müəllimin «Axilles dabarı» studiyadır. Gəlib studiyani bu vəziyyətdə görsə, oradaca bağrı çatlayar». Həmçinin, kino haqqında indiyədək yazı mamağımı comərdlik hesab etmirəm, məqam lazımdı ki, həqiqəti nisbətən də olsa, deyə bilim... Sağlıq olsun.

- Nədən çəkinirsiniz. Danışdıqlarınızdan da bəlli olur ki, hər halda kino Sizin həyatınızın yaddan çıxmaz, qiymətli bir parçasıdır. Yəzici kimi Sizi cəsarətli ədib sayırlar. Jurnalist kimi «Azərbaycan gəncləri»ndə işlədiyiniz dövrü islahatçı addımlarınızla xa-

tırlayırlar. Niyə, geriyə nəzər salmaqdan ehtiyatlanırsınız, bağışlayın məni, susmusunuz?

- Bu sualı mənə tez-tez verirlər. Mənim qeyri-fəallığımdan təessüflənən Azərbaycan elitasi az deyil. Tanınmış jurnalist və sözünün də, hərəkətinin də sahibi olan Şakir Yaqubov mənimlə müsahibəsində bu məsələyə bir qədər aydınlıq getirib. Lazım bildiklərimi demişəm. Bunlar publisistin «Taleymdən keçənlər» kitabında dərc edilib (Bakı, 2003).

Sual beləydi: «Geniş yayılmış fikir də var ki, indi bunun nə dərəcədə əsaslı olub-olmadığını deyə bilmərəm, birinci katibikən Vəzirovun yol verdiyi «xətalardan» biri Heydər Əliyevə və onun tərəfdarlarına, kadrlarına qarşı qərəzli münasibət göstərməsi olub. Sizin adınızı da, mənçə, bir də buna görə «arzuolunmazlar» sırasına daxil ediblər».

Kitabdakı cavabı tekrar etməyə ehtiyac görmürəm. Bunu deməliyəm ki, mən nə zəngin komsomol həyatimdə Əbdülrhəman Vəzirovlə bağlı xoş gənclik xatirələrimin üstündən qələm çəkə bilmərəm, nə də on beş il Heydər Əliyevin rəhbərliyi altında «Azərbaycan gəncləri»ndə, teleradioda və «Azərbaycanfilm»də işlədiyim, böyük təşkilatçılıq məktəbi, həyat dərsi keçdiyim, onlarca kitab nəşr etdirdiyim, dörd qitəni gəzdiyim, təzə mənzilə köcdüyüm dövrə naxələflik eləməyə haqqım yoxdur.

Bir şərqişairinin mənim kimi vəziyyətdə olan insana tövsiyyəsi ibrətlidir:

*Üzbəüz dayanıb, bax, iki nəfər
Haqlı olduğunu söyləsə əgər,
Sən hər ikisinə bir gözlə bax,
Çalış meyl etmə sən bir yana ancaq.*

Bir haldakı səhbətimizin mövzusu Heydər Əliyev cənablarının-dır, tarixin fəlsəfəsinə söykənib belə bir qənaətə gəlirəm. XIX əsrin görkəmli ingilis filosofu Con Stüart (oğul) Mill «Məntiqin sistemləri» dahiyanə əsərində yazar: «Kim söyləyə bilər ki, Çinin bütün sonraki tarixinə Konfusinin və ya Spartanın, Yunanistanın

tarixinə (təbii ki, bütün dünyanın) Likurqun nə kimti dərin təsiri olub. Ancaq bunu deyə bilerəm ki, böyük insan gec və ya tez o zaman ərsəyə gəlir ki, o, lazımlı olur, həm də dövlətdə və xalqda onun fealiyyətinə şərait yaranmış olur».

Bu sözləri Heydər Əliyev şəxsiyyətinə də şamil etməli olacaq və əgər qədim Çin mütəffəkiri Konfusi iyirmi beş əsr, Sparta qanunlarını yazmış Likurqu otuz əsr unudulmayıbsa, deməli, tarixin hökmü ilə dünyaya gelmiş Böyük insan kimi Heydər Əliyevin mədəniyyətdə, kinoda qoyduğu irs də bu anlamla qəbul edilməlidir.

Və güman edirik ki, sizin gələcək kitabınızda Heydər Əliyev irsinin dəyərincə qiymətləndirilməsi, dövlətdə, cəmiyyətdə bu nəzəri və təşkilati irsə əməl olunması lüzumu kinomuzun öz keçmiş şöhrətini qaytarmasına və çağdaş sivil mədəniyyətimizin daha qüdrətli təkamülünə xidmət edəcəkdir.

Unutmayaq ki, bizim istəklərimizdən asılı olmayıaraq, Zaman - vaxt gələndə öz ədaletli hökmünü verir. Mirzə Fətəli dahiyanə deyib: «müxtəlif fikir və rəylerin toqquşmasından sonra haqq yeri ni tutacaq və mədəniyyət ələmində tərəqiyat zühur edəcəkdir».

Tarix bu sınaqlardan çox keçib. Hökmdarlar fatehlik uğurları ilə deyil, qurub-tikməklə, yaratmaqla tarixə düşüb: Roma hökmdarı Oqtavi Avqust Roma şəhərini kərpic tikintilərə qəbul edib mərmərlə gözəlləşdirmək əzmi ilə, Napoleon Parisi yenidən tikmək, Pyotr insan sümükləri üzərində liman şəhəri salmaq, Sultan Mahmud «Şahnamə» yazdırmaq, Şah İsmayıllı Xətai Azərbaycan dilini dövlət dili səviyyəsinə yüksəltməklə... xatirlandıqları kimi.

Güman edirik ki, otuz ildən artıq bir dövrdə Azərbaycana və böyük bir ölkəyə rəhbərlik etmiş Heydər Əliyev cənabları tarixə mədəniyyətimizin qızıl dövrünün yaradıcısı – qurucusu kimi düşəcəkdir. Buna əminlik üçün səhbətimizin əvvelinə qayıtmalı olacağımız. Ümummilli liderin mədəniyyət sahəsində misli görünməmiş siyasetinin bəhrələrini: teatrımızın müzəyyən – abad halala salınmasının, yenilərinin inşa edilməsinin, milli musiqimizin planet üzərində iri dalğalı uğusunun, simfoniyanın, klassik rəqsin geniş intiqrasiyasının, şərqdə tayı – bərabəri olmayan iri tamaşa salonlarının, idman bazalarının, durğunluqdan tərəqqi astanasına qə-

dəm qoyan kinomuzun – vaxtile bütün dünyada milyon-milyon tamaşaçı auditoriyasını fəth etməsi mənzərəsini bir anlığa göz öünüə gətirək və milli – mədəni potensialimizə nəzər salaq, o zaman qəti qənaət yarana bilər.

H.Əliyev yoldaş Moskvada işlədiyi dövrde bu siyaseti ölkə üzrə inkişaf etdirməyə zərurət görmüşdü. Sovetlər ölkəsində kino-nüvəziyyəti və onu daha da inkişaf etdirmək məsələlərinə həsr olunmuş ümumittifaq müşavirəsində – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi söylədiyi nitq, ölkənin karifey kino sənətçilərini heyran edən program xarakterli çıxışı bunu bir daha bariz şəkildə nümayiş etdirdi.

Mən Sizin həmin nitqi bütövlükdə yeni kitabınıza salmaq fikrinizin tam lehinəyəm. Təəssüf ki, indiyə qədər bizim kamil kino nəzeriyyəcimiz olmayıb. Unutmayaq ki, tarix, kitablarda öz əksini tapmasayıdı, məhz kino sahəsində də bəşəriyyətin böyük simaları «öz vaxtlarında parlayar, sonra sönüüb gedə» bilərdilər.

- Bu tövsiyyə ilə bağlı Sizin üzərinizə də müyyəyen borc düşür.

Söhbətlərinizdən də hiss olunur ki, yaddaşınızda, «Gündəlik»lərinizdə tariximizin uzun və keşməkeşli bir dövrü haqqında indiki və gələcək nəsillərə gərəkli olan çox şey var. Nə üçün buları canlı arxivdən işq üzünə çıxarmaq istəmirsiniz.

- Aydın müəllim, arif jurnalist, halal - mərd həyat sürmüş bir insan kimi üç cümləmdən məni başa düşəcəyinizə əminlikle tekrar deyirəm: Böyük insanlar haqqında, hökmardarlarla mərbut xatirelər təfsilati, gerçeklikləri ile o zaman üzə çıxarılmalıdır ki, nə o şəxslərin səndən, nə də sənin onlardan bir umacağın olmuş olmasın... Mənim üçün o məqam indi yetişib...

- Söhbətimizi davam etdirmək arzusuyla, Sizə təşəkkürümüz bildirirəm.

V FƏSİL

KİNEMATOQRAFIYA İŞÇİLƏRİNİN ÜMUMİTTİFAQ MÜŞAVİRƏSİ

Sovet kinematoqrafçılarının mübariz vəzifələri

**Sov.İKP MK Siyasi Bürosunun üzvü,
SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini H.Ə.Əliyevin çıxışı***

Kinematoqrafiya işçiləri Ümumittifaq müşavirəsinin beklə genis və mötəber heyətdə keçirilməsi ölkənin ictimai və mədəni həyatında ən böyük hadisədir. Buraya öz qüvvələrini, təcrübə və istedadlarını bütün sovet adamlarının məhəbbətini qazanmış, onların mənəvi dünyasını zənginləşdirən, partiya və xalq işinə fəal xidmət göstərən incəsənət həsr eden insanlar toplaşmışlar.

Bugünkü iclasın işi ölkəmizin bütün ictimai və siyasi həyatı kimi Sov.İKP MK aprel (1984) Plenumunun, SSRİ Ali Sovetinin birinci sessiyasının qərarlarının təsiri altında keçir.

Həyat sübut edir ki, qarşımızda duran böyük və mürəkkəb məsələlərin həlli sovet adamı – yeni cəmiyyətin fəal qurucusu da im mükəmməlşəmdən mümkün deyil.

Yeni insanın təşəkkülündə inkişaf etmiş sosializmin mədəniyyəti birinci dərəcəli rol oynamalıdır... İnkişaf etmiş sosializm şəraitində ədəbiyyat və incəsənət sovet adamlarının mənəvi həyatında daha böyük əhəmiyyət kəsb edir. Biz kütłələrin bədii sərvət-

* Məruzə qısa ixtisarla çap olunur.

lərlə daha geniş şəkildə temasda olmadan şəxsiyyətin hərtərəfli formallaşmasını, harmonik inkişafını təsəvvür etmirik. Bu isə o deməkdir ki, sənətkarın əsərlərinin məzmununa, ideya istiqaməti-nə, tərbiyəvi təsir gücünə görə onun vətəndaşlıq, sosial məsuliyyəti artır.

Sovet ədəbiyyatı və incəsəneti xadimləri öz yaradıcılıqları ilə zəhmətkeşləri yüksək ideallar ruhunda tərbiyə edir, onları ideya, mənəvi, estetik cəhətdən zənginləşdirir, sosialist Vətəninə müqəddəs məhəbbət hissələri aşayırlar. Bu xeyirxah vezifəni yə-rinə yetirmək üçün sovet kinematoqrafiyanın işçiləri böyük töhfə verirlər. Kino partianın ideoloji işində, tamaşaçıların tərbiyəsində və maariflənməsində güclü silahdır.

Və o da çox vacibdir ki, müasir şəraitdə kino sovet xalqına daha yaxşı, daha effektli xidmət etsin. Sov.İKP MK və SSRİ Nazirlər Soveti «Kinofilmlərin ideya-bədii səviyyəsinin daha da yaxşılaşdırılması və kinematoqrafiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında» qərarını qəbul edərkən bu məqsədə əsaslanmışdır.

Qərar sovet kinematoqrafiyanın uzunmüddəti perspektivinin daha da inkişaf etməsinin konkret programını təşkil edir. Burada bizim kinoya müasir gerçəklilikin, sovet adamlarının artan mənəvi ehtiyacının yüksək tələbləri dəqiq ifadə olunmuş, filmlərin ideya və bədii səviyyəsinin daha da yüksəldilməsinin, onların istehsal və yayımının təşkilinin yaxşılaşdırılmasının mühüm vəzifələri müəyyən edilmişdir. Qərar sovet cəmiyyətində və dünya arenasında gedən siyasi, sosial və mənəvi prosesleri ekranда parlaq şəkildə təsvir etməyə köməklik göstərəcək etibarlı ideya və yaradıcılıq istiqamətləri ilə silahlandırır. Bu isə kino əsərlərinin xalqımızın mənəvi inkişafına təsirinin gücləndirilməsinə səbəb olacaqdır.

Qərarda ideya-bədii xüsusiyyətin vəzifə və tələbləri kinematoqrafiyanın maddi-texniki bazasının möhkəmləndirilməsinə, onun təşkilati, maliyyə və təsərrüfat məsələlərinin həlline yönəldilən geniş tədbirlər kompleksi ilə six əlaqələndirilmişdir. Bu sahədə kinematoqrafçıların praktik olaraq bütün arzuları yerinə yeti-

rilmişdir. Beləliklə, bu baxımdan qərar sovet kinosunun bütün tarixi ərzində ən əhatəli, ən miqyaslı qərarlardan biridir.

H.Ə.Əliyev əminliklə söylədi ki, kino xadimləri Sov.İKP MK və Sovet hökumətinin qayğısına sovet adamının mənəvi gözəlliyyini, zəmanəmizin möhtəşəmliyini və qəhrəmanlığını parlaq şəkildə açıb göstərən yeni yüksək ideyalı və bədii cəhətdən kamil əsərlər yaratmaqla cavab verəcəklər.

Sovet kinematoqrafçılarının fəxr edəsi işləri çıxdı. Onlar ilk beşilliliklərin qurucularını işe həvəsləndirdən, faşist işğalçılara qalib gələn, milyonlarla fədakarlıq, vətənpərvərlik kimi hissələr təbiiyə edən onlarla film yaratmışlar.

Sovet kinematoqrafi müharibənin alovlarından keçərək əsgərlərle birgə düşmən üzərinə getmiş, döyüşülləri qələbəyə ruhlandırmışdır. Müharibədən sonraki onillikdə sovet kinosu müharibənin ağır nəticələrini aradan qaldıran, inkişaf etmiş sosializm quruluğunun möhtəşəm vəzifələrini həll edən fəal iştirakçı kimi də çıxış etmişdir.

Bizim günlərdə də ekran ustaları sovet mədəniyyətini ideya və professional cəhətdən kamil, ağılli, istedadlı filmlərlə zənginləşdirirlər. Bu filmlərdə xalqın keçmiş və bu günü, sovet cəmiyyəti həyatının əsas problemləri, insanları narahat edən məsələlər diqqət mərkəzində olmuşdur. Milyonlarla sovet əməkçisi belə filmlərə öz müsbət rəyini bildirmişdir. Bu belə bir həqiqəti bir dəha təsdiq edir: yalnız sənətkarın həyatla, realılıqla sıx əlaqəsi yaradılıqlı nailiyyətlərinə doğru yol açır.

Lakin həyat kinematoqraf qarşısında yeni-yeni tələblər qoyub, onun vəzifələrini mürəkkəbləşdirərək, irəliyə doğru gedir. Sovet kinosunun xadimləri yaxşı bilirlər: partiya və xalqın ümidiñinə ləyaqətlə cavab vermək üçün yeni cəmiyyətin yaranmasının real və fəal iştiracısı olmalıdır. Təcrübə öyredir: incəsənet o vaxt öz yüksək vəzifəsini yerinə yetirir ki, o nəinki həyatla ayaqlaşır, həm də həyatı qabaqlayır, sənətkar sabahkı güne cəsarətlə baxır, bugünün prizmasından gələcəyi, perspektivi inandırıcı şəkildə göstərməyi bacarır. Əldə olunanlarla kifayətlənməmək, yaradıcılıqda

daha yükseklikləri fəth etmək – bu xeyirxah hissler əsl sənətkarları həmişə fərqləndirmiş və fərqləndirir.

Bu gündü iclasın bütün gedışatı inandırır ki, kino işçiləri qarşıda duran yaradıcılıq işlərinin yerinə yetirilməsinin miqyasını və əhəmiyyətini aydın başa düşürlər.

Burada sovet kino sənətinin, filmlərin istehsalının və prokatının daha da inkişaf etdirilməsinin yolları haqqında ciddi, maraqlı söhbət getdi, professional çıxışlardan başqa həm də geniş, ideya-siyasi cəhətdən də səslənən məsələlər qaldırıldı.

Müasirliyin bədii cəhətdən dərindən başa düşülməsinə səy göstərilməsi sovet kinosunun çoxdanckı ənənəsidir. Bununla belə, bu gün onun daha da inkişaf etdirilməsinə, həm də əhəmiyyətli şəkildə inkişaf etdirilməsinə ehtiyacı vardır.

Müasirimizin, əməkçi və yaradıcı insanların həyatı yeni məzmunla zənginləşir, çünki onun gündəlik fəaliyyəti ictimai inkişafın bir çox problem və təzahürləri ilə, daha doğrusu, sosial gerçekliklə bağlıdır. Bu bağlılıq ilk baxışda nəzərə çarpır, məşət səviyyəsində asanlıqla özünü biruzə vermir. Lakin onun dərk olunması insanda vətəndaşlıq fəallığının oyanmasının, yaradıcılıq cəsarətinin, dövlətçilik mövqeyindən yanaşmanın ən mühüm keyfiyyətlərindən bəridir. İncəsənətin gücü onun təsir bağışlayan konkretliyində, obrazlarda həyat həqiqətini canlandırmamasında, ayrıca şəxsiyyətin dünyası ilə tarixin böyük dünyası arasında daim qarşılıqlı təsiri, orqanik əlaqəni açıb göstərməsindədir.

Şəxsiyyətin sosial və mənəvi cəhətdən təkmilləşməsi prosesi bədii tədqiqatın mühüm predmetidir. Bunu incəsənətin vasitələri ilə hərtərəfli, obyektiv göstərmək – prosesin özünün sürətləndirilməsində, fəallaşmasında iştirak etmək deməkdir. Lakin çox təəssüf ki, əsl tədqiqat çox vaxt ekranда sosial gerçekliyi bütünlükle təsvir edə bilməyən təsadüfi hadisələrin solğun «zarisovkaları» ilə, ya da film müəlliflərinin müasirimiz və müasirlik haqqında subyektiv, şəxsi təsəvvürlərinin təcəssümü ilə əvəz olunur. Əlbəttə, həyatın və insanın şəxsi, lirik dərk olunması tamamilə qanuna uyğundur, hətta incəsənətdə vacibdir. Bu o halda məhsuldar ola bilər ki,

obyektiv məntiqə əsaslaşın, düzgün müəllif mövqeyində hadisələri inandırıcı şəkildə eks etdirsin.

Kinematoqrafın təcrübəsi göstərir ki, film hər şeydən əvvəl şəxsiyyətin bütövlüyü, hərəketlərinin xeyirxahlığı, qəhrəmanlarının mənəvi və intellektual səviyyəsi, başlıcası isə özlərini xalqa, ölkəyə bütünlükə həsr etmələri ilə adamların qəlbində iz qoyur, tamaşaçıya təsir göstərir. Qəhrəmanın şəxsiyyətinin miqyası, marağı, onun xarakterinin dərindən açılması müvəffəqiyyətin mühüm şərtidir, filmin kəsərli və «uzunömürlü» olmasıdır. Ona görə də kinematoqrafik yaradıcılığın aktual vəzifələri arasında bizim irəliləyişimizə mane olan nə varsa, bunlara qarşı çıxan müasirimizin – istər fehlə və ya kolxozcu, mühəndis və ya alim, istərsə də partiya işçisi və ya hərbçi olsun, onun inandırıcı realistik təsvirini xüsusi şəkildə inandırıcı şəkildə eks etdirsin.

Burada uydurulmuş, vaxtilə deyildiyi kimi «çəhrayı», həyatda olmayan qəhrəmandan söhbət getmir. Tamaşaçı da belə qəhrəmana inanmır. Biz sovet kinematoqrafından real müsbət qəhrəman, sovet adamlarına yaxın olan, başa düşülən qəhrəman gözləyirik. Elə qəhrəman ki, tamaşaçılar onun simasında öz iş yoldaşlarını, öz müasirlərini görsünlər. Şübhəsiz, əger belə demək mümkünsə, 30-40-50-ci illərin kinematoqrafından fərqli olaraq bu gün ssenarist, rejissor və aktyor üçün bu cür müsbət obraz yaratmaq çətindir. İnsanlar ruhən, intellektual və mənəvi cəhətdən zəngin, həyat isə dinamik və mürəkkəb olmuşdur. Tamaşaçıların zövqləri və tələbatı artmışdır. Lakin müsbət qəhrəmanın – parlaq, güclü, cəlbedici, işgütər, cəsur insanın ekranда olması çox vacibdir. Real həyatda belə qəhrəmanlar milyonlarla olsalar da onlar ekranда azlıq təşkil edirlər. Təsadüfi deyil ki, MK-ya, qəzet və jurnallara göndərilən məktublarda sovet tamaşaçıları qeyd edirlər ki, son illərin kinosunda neqativ personajlar çox vaxt daha maraqlı, müsbət qəhrəmlardan daha cəlbedici olurlar. Onların fikirləri ilə razılaşmaq olar. Lakin belə vəziyyətle barışmaq olmaz.

Daha sonra natiq dedi ki, kinoteatrda və ya teleekranda kinematoqrafın səlahiyyətdar nümayəndəsi: hər şeydən əvvəl aktyordur. Filmdəki fikir və hisslerin cərəyanı tamaşaçıya məhz onun va-

sitəsilə çatdırılır. İnsanın ekranda təcəssüm olunmasında ssenaristin, rejissorun, operatorun, rəssamin səyləri məhz onun üzərində cəmləşir. Biz maraqlıçı ki, aktyorun şəxsiyyəti və professional ustalığı bədii obrazların dərinləşməsinə, onların inandırıcı və ibratlı olmasına köməklik göstərsin.

Müasirimizin təsvirinin problemi ilə incəsənətin həqiqət meyarı bir-birinə bağlıdır. Qəhrəmanın obrazı tamaşaçıya o vaxt təsir edir ki, o, obyektiv olur, özündə insani xarakterin çizgilerini və münasibətlərini təcəssüm etdirir, kinematoqrafik cəhətdən cəlbədicidir. Uydurulmuş obraz isə ekranda nə qədər gözəl görünən də tamaşaçını laqeyd qoyacaqdır.

Bədii əsərin həqiqət meyarını təyin edərkən görünür nəzərə almaq lazımdır ki, yeni insanın formallaşması prosesi bizim həyatımız kimi aramsız və mürekkebdir. İncəsənət bu prosesdə xalqın təcrübəsini əməli cəhətdən və idealımızın gözəlliyini özündə cəlbəşdirən obrazlarla iştirak edir...

Filmin inandırıcı olması üçün həyatın ziddiyətlərini ekranda açıb göstərmək olduqca vacibdir. Bizim kinematoqrafiyada reallığın birtərəfli, birləngili təsvirinə qarşı çevrilmiş dəqiq, principial xətt olmalıdır.

Sovet cəmiyyətində siyaseti və məişəti, insanın sosial və mənəvi problemlərini birləşdirən norma və ənənələr çoxdan mövcuddur. Bu, təbiidir, tamamilə özünü doğrultmuşdur. Çünkü sovet kinosu sosializm adamının xeyirxahlığını, yüksək mədəni hissələrini, əxlaqi təmizliyini təsdiq edərək, mənəvi və əxlaqi axtarışlar mövzusuna tez-tez müraciət edir.

Bu qayda o vaxt pozulur ki, məişət təsviri ekranda təzyiqə məruz qalır, personajın mənfi mənada nüfuz üstünlüyü özünü bürüze verir, necə deyərlər, şəxsi həyat ictimai həyatdan ayrı düşür, neqativ hallara və bu mənfi halları törədənlərə qarşı müəllif mövqeyi aydın olmur.

Daha bir problemə toxunmaq istəyirəm. Bu problem kino sənətinin həqiqiliyi ilə qırılmaz surətdə bağlıdır. Kino ustaları, onun nəzəriyyə və tənqidçiləri yaxşı bilirlər ki, filmlərin təsirinin artmasına iki amil mane ola bilər. Birincisi, elitanı nəzərdə tutub orijinal-

lıq etmək, ikincisi, əsl sənətlə əlaqəsi olmayan sadələşdirmə, bəsitleşdirmə ilə məşğul olmaq. Kinematoqraf kütłəvi tamaşaçı ilə yüksək sənət dili ilə danışmalıdır.

Sovet kinosu tarixi mövzuya həmişə maraq göstermişdir. Belə filmlərin ilk növbədə əhəmiyyəti ondan ibarətdir ki, gənc nəslə bizim cəmiyyətin və xalqın böyük nailiyyətləri və qəhrəmanlıq ənənələri ilə tanış edir, bu ruhda tərbiyə edir. Hər bir belə film sanki keçmiş bu günlə və ya əksinə, bu günü keçmişlə birləşdirir. Adamı bütövlükdə tarixi proses üzərində düşünməyə məcbur edir. Bu isə sənətkarın öhdəsinə böyük məsuliyyət qoyur, ondan tarixi həqiqətə sədaqətli və vicdanlı olmayı tələb edir...

Son zamanlar inqilab, vətəndaş və Böyük Vətən müharibəsi tarixinə həsr olunmuş sosial filmlər üzərində işə kinematoqrafcıların yaradıcılıq fəallığı nəzərə çarpacaq dərəcədə zəifləyib. Bu cür mövzularla yüngül macəra filmlər çəkməklə, çox vaxt iri xarakterlər, dərin ümumiləşdirmələr kənarda qalır.

Düşünürəm, siz razılaşacaqsınız ki, tarixi mövzuya, faktlara müraciət olunarkən, hər şəydən əvvəl tarixi hadisələrin və şəxsiyyətlərin işıqlandırılmasında və traktovkasında xüsusi səliqə, son dərəcədə diqqət və hətta, vasvasılıq, incəlik tələb olunur. Bunu deməyə məcburam, ona görə ki, bəzi filmlərdə, bundan başqa ayrı-ayrı ədəbi əsərlərdə də, sənətkarlar hadisə və xarakterləri işləyərək sərbəstliyə yol verir. Bu isə tarixi faktların və şəxsiyyətlərin təhrif olunmasına gətirib çıxarır.

Sov.İKP MK-nın «Uşaqlar və yeniyetmələr üçün kinofilmlərin istehsalının və göstərilməsinin yaxşılaşdırılması haqqında» qərarının yerinə yetirilməsi üzrə kinematoqrafcıların zəif işini ürək acısı ilə qeyd etmək lazım gəlir. Yeniyetmələr əvvəlki kimi nadir hallarda onların psixologiyasına uyğun gələn filmlərlə rastlaşırlar. On kiçik tamaşaçılardır isə uşaq filmlərini görmürlər. Bu bizim kinematoqrafiyanın ciddi çatışmazlığıdır.

Son illər sənədli kinonun ictimai əhəmiyyəti nəzərə çarpacaq dərəcədə artmışdır. Sənədli kino kütłələrinin maariflənməsinə təsir göstərən vasitədir, kütłəvi informasiya vasitələri və təbliğatı sistemimizən ayrılmaz və mühüm hissəsidir. SSRİ Dövlətkinosu

çalışmalıdır ki, publisistik, elmi-kütləvi, xronikal filmlər tamaşaçı-lara vaxtında çatdırılsın, kinorepertuarda öz layiqli yerini tutsun. Bunların göstərilməsini yaxşılaşdırmaq üçün televiziyanın da imkanı böyükdür.

Kinematoqrafın ən vacib iş sahələrindən biri bu gün beynəlxalq mövzularda filmlərin yaradılmasıdır. Burada ekran publisistləri – sənədli kino çəkənlər fəal işləyirlər. Bu istiqamətdə olan bədii filmlərin sayı çoxalmışdır. Lakin etiraf etmək lazımdır ki, imperializmi peşəkarlıq baxımından parlaq, bədii və emosional cəhətdən inandırıcı şəkildə ifşa edən, Sovet dövlətinin sülhsevər siyasetini təbliğ edən filmlər hələ də azdır. Ancaq belə filmlərin beynəlxalq ekrana yol tapması necə də vacibdir. Hətta bu filmlər daxili protatda da böyük maraqla istifadə oluna bilərdi.

Filmlərin yaradıcıları arasında çox təessüf ki, elə sənətkarlar da var ki, mühüm müasir mövzulardan, burada qaldırılan ciddi məsələlərdən yaxalarını kenara çəkirler. Filmlər üzərində aparılan işi qiyamətləndirmek üçün dövlət sifarişi sistemindən zəif istifadə olunur.

Gəlin yaddan çıxarmayaq ki, «Potyomkin» zirehli gəmisi» və «Oktyabr», «Şors» və «Lenin Oktyabrdə», «Azadlıq» və «Böyük Vətən müharibəsi» filmləri dövlət sifarişi ilə çəkilmişdir. Yeni filmlərin buraxılışını planlaşdırarkən bu və ya digər analoji misalları xatırlamağına dəyrə.

H.Ə.Əliyev qeyd etdi ki, bizim kinematoqraflar üçün sovet kinosunun əsasını qoyanların filmləri, Böyük Vətən müharibəsinin sərt illərində və müharibədən sonrakı dövrə ekranlara çıxmış ən yaxşı kino əsərləri öz əhəmiyyətini və yüksək iibrətamızlılığını qoruyub saxlayır. Çapayev və Maksim, kolxoz sədrləri Aleksandra Sokolova və Yeqor Trubnikov, əsgərlər Andrey Sokolov və Alyoşa Skvortsov, kommunist Vasili Qurbanov və inşaatçılar briqadıri Potapov mənəvi yolgöstərənlər və hər birimizin dostları kimi, ötən əsrin klassiklərinin dili ilə desək, bilicilərin düşüncəsi kimi bizim həyatımıza daxil olmuşlar. Kinematoqrafik fikrin və yaradıcılıq praktikasının ənənələrinin varisliyi belə obrazların yaradılmasında təcrübəyə xüsusi diqqət yetirməyi, ənənələrin yeni kəşflərlə zənginləşməsini tələb edir.

Bələ kəşflərin axtarışı hər yerdə aparılır. Axı, sovet kinematoqrafiyası ümumi ideologiya və məqsədlə birləşmiş milli kinematoqrafiyaların birliyidir. Qardaş respublikaların kinematoqrafiyaları daim qarşılıqlı əlaqə, qarşılıqlı köməklik şəraitində yaşayır və inkişaf edir. Bələ qarşılıqlı əlaqə onları yox etmir, milli xüsusiyyətləri ni məhv etmir, əksinə qarşılıqlı şəkildə onlardan hər birini zənginləşdirir...

Bundan sonra natiq kinonun məhsuldar inkişafı üçün bədii tənqidin əhəmiyyəti üzərində dayandı. Son illər tənqidin yeri, kinematoqrafiyamızın tərkib hissəsi kimi vəziyyəti nəzərə çarpacaq dərəcədə möhkəmlənmişdir. Bədii yaradıcılıqda onun rolu artdı, nəzəri səviyyəsi yüksəlmişdir. Hər halda o ideya – yaradıcılıq ab-havasına, filmlərin yaradılmasının bədii prosesinə güclü, əhəmiyyətli təsir göstərə bilər və göstərməlidir.

Onun prinsipiallığı bundadır ki, o öz fəaliyyəti ilə bizim cəmiyyətin həyatını, sovet xalqının maraqlarını və ümidilarını, arzularını düzgün əks etdirən, humanist ideallarımızı təsdiq edən əsərlərin yaradılmasına köməklik göstərsin.

Mətbuatımız əgər kino sənəti problemlərinə, onun nailiyyətlərinin təbliğinə diqqəti artırsayıdı, bu mövzuda çap etdiyi məqalələrin səviyyəsini və rəngarəngliyini yüksəltəsydi düzgün hərəkət etmiş olardı.

Bizim kinematoqrafa tənqidin təsiri şübhəsiz o vaxt güclənər ki, əgər o filmlərin yaranma praktikasına, kinostudiyanın işini də bura daxil etsək, daha da yaxınlaşmış olsun. Kino tənqidçisi tematik planlarının və ssenarilərin müzakirəsindən tutmuş, filmin təhvil verilməsinə qədər, yaradıcılıq prosesinin bütün mərhələlərində hökmen fəal iştirakçı olmalıdır. Çox təessüf ki, tənqidçilərin və ssenaristlərin, rejissorların, operatorların, rəssamların belə sıx əməkdaşlığı hələ ki, nadir hadisədir.

Əlbəttə, tənqid yalnız professionalların nəsibi olmamalıdır. Biz tənqid və özünütənqidə bütün həyatımızın möhtəşəm hərəkətverici qüvvəsi kimi baxırıq. Ona görə də Dövlətkinonun, Kinematoqraflar İttifaqının, kinostudiyaların, partiya və həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri kino istehsalının bütün sahələrində in-

kişafa daim qayğı göstərməlidirlər. Kino işçiləri tamaşaçıların - incəsənətə diqqətli, tələbkar və xeyirxah qiymət verənlərin arzularına, təklif və qeydlərinə həssaslıqla yanaşalar sözsüz ki, özləri üçün xeyir götürəcəklər.

Sovet kinosunun inkişafının cari və perspektiv problemlərindən danışarkən, biz, təbii ki, nəzərlərimizi kinematoqraflarımızın gənc nəslinə yönəldirik. Onun yaradıcılıq inkişafı professional təhsilə dünyagörüşün formallaşmasının üzvi şəkildə birləşməsini nəzərdə tutur.

Ayrı-ayrı gənc ssenaristlər, rejissorlar və aktyorların ictimai passivliyi, həyata cəsaretlə daxil olmaqdan çəkinmələri, ciddi müasir mövzulardan kənarda durmaları, çox vaxt yerli, kaməra süjetlərinə və ya ekrana laşdırmağa meyl göstərmələri kimi faktlar bizi narahat etməyə bilməz. Axi, bütün bunların hamısı əhemmiliyətsiz mövzulara getirib çıxarırlar, yaradıcılıqda vətəndaşlıq paftunu zəiflədir. Gənc kinematoqraflar o vaxt layiqli əvəzedici ola bilərlər ki, onlar həyati dərindən öyrənmiş olsunlar, yaşılı nəslin təcrübəsini yaradıcılıqla mənimsesinlər, sovet kinosunun gözəl ənənələrini ehtiyatla qorusunlar və artırsınlar.

Gənc sənətkarlara kömək xırda himayədarlığa çevriləməlidir. Çünkü belə vəziyyət onların ideya və yaradıcılıq təşəkkülünü gecikdirir. Müstəqil iş üçün hazır olanlara etibar etmək, onlara əsl, böyük işdə özlərini sinamaqda imkan yaratmaq lazımdır.

Kino sənəti, digər incəsənətlərdən fərqli olaraq, dövlətlərə rəsasi sərhədləri aradan götürməyə qadirdir, xaricdə ən geniş tamaşaçı auditoriyasına gedib çıxa bilir. Bizim filmlərimiz yer kürəsinin bütün guşelərində yüz milyonlarla insana Sovetlər Ölkəsi, sovet həyatı tərzi barədə həqiqəti çatdırır.

Sovet kinematoqrafiyası özünə ən yüksək beynəlxalq nüfuz qazanmış, dünya kino klassikasına daxil olan əsərlər yaradılmışdır. Bizim filmlərimiz onlarla ölkənin ekranlarında nümayiş etdirilir, ən mötəbər kinofestivallardan prizlərlə qayıdır.

Belə bir məsələni qeyd etmək istəyirəm ki, ölkəmizdə inqilabi dəyişikliklərdən inandırıcı şəkildə danışan, sovet adamının - sovetnpərvər və beynəlmiləlçi, yeni quruluşun fəal yaradıcısı və so-

sialist Vətəninin sarsılmaz müdafiəcisinin xarakterini açıb göstərən sovet filmləri xarici tamaşaçıların rəğbətini həmişə qazanmışdır. Sovet kinosu humanizm ideallarının, sülhün, azadlıq və sosial tərəqqinin həmişə qızgrün mübarizi olmuş və olaraq qalır. Onun böyük ideya və mənəvi qüvvəsinin, əsl ümumdünya nüfuzunun mənbəyi məhz bundadır...

Sovet kinosu həmişə dövlət kinematoqrafi olub. Bu bizim qu-ruluşun əsl, prinsipial uğurudur. Məhz buna görə də özünə ilk adımlarından ən kütləvi incəsənət olan kino zəhmətkeşlərin xidmətində durmuşdur.

Kino siyasetini, kino sənəti əsərlərində ictimai tələbatın uço-tunu və realizə olunmasını bu gün SSRİ Dövlət Kinematoqrafiya Komitəsi həyata keçirir. Bütövlükde pis yerinə yetirmir. Bununla belə Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin qərarından irəli gələrək, həyat onun qarşısında yeni vəzifələr qoyur. Komitə işçiləri-nin bütün sahələrdə və bütün səviyyələrdə təşkilatlılığının nizam-intizamının və məsuliyyətinin səviyyəsini daha da yüksəltmək tələb olunur. Təşəbbüskarlıq və yaradıcılıq ruhunun hər yerde qaldırılmasına nail olunmalıdır. Qəbul edilmiş qərarların yerinə yetirilməsinə nəzarəti gücləndirmək, ayrılan materialların və maliyyə vəsaitlerinin səmərəli istifadə olunmasına hərtərəfli qayğı göstərmək lazımdır.

Bizim kinematoqrafiyanın ürəyinin, onun ilk özəyinin kino-studiya olduğunu qeyd edən H.Ə.Əliyev göstərmədir ki, kino is-tehsali prosesinin bütün sahələrini daha da yaxşılaşdırmaq, yaradıcı işçilərlə bərabər, həm də filmlərin yaradılmasında maddi-texniki tərəfi təmin edənlərin hamısının məsuliyyətini artırmaq lazımdır.

Bədii praktika təsdiq edir ki, əsl yaxşı film o vaxt meydana gələ bilər ki, onun əsasında həyati, uydurulmuş yox, real problem-lər, maraqlı süjet, qəhrəmanların dolğun xarakterləri durur.

Son illər ssenari işinin yaxşılaşdırılması üçün az iş görüləmə-yib. Hər halda bu səyləri tamamilə uğurlu hesab etmek olmaz. Çünkü filmlərin planlaşdırılmasında və istehsalında bir çox zəif cə-hətlərin kökü ssenarilerin səviyyəsinin aşağı olmasındadır.

Görünür, ssenari işinin təşkilinin kökündən yaxşılaşdırılması üzərində düşünməyə dəyer. Bu iş Dövlətkino və SSRİ Kinematoqraflar İttifaqı rəhbərlərinin xüsusi qayğısının predmeti olmalıdır.

Respublika komitələrinin, kinostudiyaların, SSRİ Dövlətkinonun ssenari-redaksiya kollegiyaları ssenari üzərində işə daha çox təşəbbüskarlıq və inadkarlıq göstərməli, məsuliyyətlə yanaşmalı, bu işə bacarıqlı, tanınmış yazıçıları cəlb etməli, ədəbi-bədii jurnal və nəşriyyatlarla sıx yaradıcılıq əlaqəsi yaratmalıdır. Əlbəttə, ssenari-redaksiya kollegiyaları öz hüquqlarından və imkanlarından istifadə edərək, bədii cəhətdən zəif və ya ideya baxımından kifayət qədər yetkin olmayan əsərlərin qarşısını almalıdır...

Natiq sözünə davam edərək demisdir ki, sovet kinematoqrafiyasının daxili həyatında olduğu kimi, həm də onun beynəlxalq əlaqələrinin inkişafında Kinematoqraflar İttifaqı mühüm rol oynayır. Qərar onların qarşısında geniş miqyaslı vəzifələr qoyur. Bunların arasında ideya-tərbiye işinin gücləndirilməsi, onun təşKİŞAT və komissiyalarında prinsipiallıq və tələbkarlıq ab-havasının möhkəmləndirilməsi əsas yer tutur.

Sənətkarlıarda vətəndaşlıq yetkinliyi, daxili düzlik, yüksək ziyanlılıq və mənəvi təmizlik, özünütenqidi və vicdanla işləmək bacarığını tərbiyə etmək üçün bu işin məzmun və formasını zənginləşdirmək lazımdır.

Sirr deyil ki, ittifaq üzvləri arasında ictimai baxımdan laqeyd, passiv adamlar vardır. Onlar xeyirlə şərə laqeyd qalaraq öz filmlərini çəkirler. Bu adamların psixologiyasında, əhval-ruhiyyəsində dəyişikliyə nail olmaq sadə məsələ deyil. Lakin bu məsələ həll olunmasa kino işçilərinin hansısa bir hissəsi bizim nəzərimizdən kənardə qalacaqdır. Buna işə heç cürə yol vermək olmaz. Sənətkarın istedadını partiya yüksək tutur və elə eləmək lazımdır ki, o, xalqa xidmət etsin.

Əslində qərar yazıçılar, rəssamlar, bəstəkarlar və digər yaradıcılıq ittifaqlarına da aiddir. Qərar onları sovet kinosunun inkişafında daha fəal iştirak etməyə istiqamətləndirir. Bununla belə, əlbəttə, Kinematoqraflar İttifaqı da və Dövlətkino da bu təşkilatlar-

la əməkdaşlığı dərinləşdirmək üçün daha çox təşəbbüskarlıq və inadkarlıq göstərməlidir.

Sovet kinematoqrafiyası sosialist ölkə kinematoqrafiyaları ilə əməkdaşlıq şəraitində işləyir. Birgə səy nəticəsində əhəmiyyətli hadisəyə çevrilmiş bir sira əsl parlaq, istedadlı filmlər yaradılmışdır. Bununla belə həqiqəti demək lazımdır ki, bu sahədə irəliləyiş hələ ki, kifayət qədər deyil. Birgə kino istehsalında, xüsusilə müasir mövzunun işlənməsində əsl uğurlu işlər çox azdır. Dünya kinosunun mütərəqqi qüvvələrinin birləşməsi üçün Moskva və Daşkənd, Karlovı Vari və Leypsiq beynəlxalq kinofestivallarından və digər kinematoqrafik forumlardan səmərəli istifadə etmək lazımdır. Düşünürəm ki, qardaş ölkələrin kinematoqraflarının yaradıcılıq görüşlərinə daha işgütar və məqsədönlü xarakter verilməlidir.

Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin qərarı sovet kinematoqrafiyasının inkişafında olduqca vacib, mərhələ təşkil edən hadisədir. Bu qərar bizim kino sənətinin keyfiyyət cəhətdən yeni səviyyəyə qalxması üçün zəmin yaradır. Qərar kinematoqraflarları böyük, gərgin və eyni zamanda sevinc doğuran, ilhamverici işə yönəldir. Çünkü sovet sənətkarlarından ötrü xalq üçün yaratmaqdən böyük xeyirxah və yüksək vəzifə yoxdur.

H.Ə.Əliyev axırdı dedi: Sov.İKP MK qətiyyətlə inanır ki, sovet kinosu xadimləri bundan sonra da sovet adamlarını ideya-mənəvi cəhətdən yüksəldən yeni əsərlərin yaradılmasına bütün qüvvə və istedadlarını sərf edəcəklər.

VI FƏSİL

HEYDƏR ƏLİYEV KURSU İLƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il fevralın 23-də “Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Azərbaycanda kino sənəti bir əsr dən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır... Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən və artıq mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər... yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir...

Bununla yanaşı, milli kino ənənələrinin qorunması və Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olaraq, yeni şəraitdə fəaliyyət göstərə bilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə zərurət yaranmışdır...”

Sərəncamda göstərilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi ölkədə kinoteatrlar şəbəkəsinin yenidən qurulmasına, o cümlədən mövcud kinoteatr binalarında təmir-bərpa işlərinin aparılmasına, Bakı şəhəri Nizami adına kinoteatrda müasir tələblərə cavab verən texniki şəraitin yaradılması ilə bağlı təkliflərini bir ay müddətinə Azərbaycan Respublikası Prezidentinə təqdim etsin; həmçinin Azərbaycan Dövlət Film Fonduñun yeni binasının inşası ilə bağlı və 20-ci əsr Azərbaycan kinosu tarixini

əks etdirən kinolentlərin lazımi şəraitdə mühafizəsinə dair təkliflərini 2007-ci il 31 mart tarixinədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Bundan başqa sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb ki, xalqımızın tarixi və mədəni irsini özündə əks etdirən filmlərin çəkilişinin həyata keçirilməsini təmin etsin; dünyanın aparıcı şirkətləri ilə müstərek filmlərin istehsali da nəzərə alınmaqla, “Azərbaycan kinosu 2008-2018-ci illərdə” Dövlət Programına dair təkliflərini üç ay, Azərbaycanda xarici ölkələrin istehsali olan filmlərin dublyaj qaydalarına dair təkliflərini bir ay, Azərbaycan Respublikasının kinematoqrafiya sahəsində normativ hüquqi bazasının təkmilləşdirilməsi haqqında təkliflərini isə üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təklifləri əsasında kinematoqrafiya üzrə yüksək peşəkarlıq malik yerli kadrların ölkədə və ölkə xaricində hazırlanmasına dair müvafiq program layihəsini də bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Göründüyü kimi, bu tarixi əhəmiyyətli sərəncamda Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm rol oynayacaq bir sıra vacib tədbirlərin təzliklə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ümummülli liderimiz Heydər Əliyevin siyasi kursunun laiyqli davamçısı, ölkə başçısı möhtərem İlham Əliyevin imzaladığı sərəncam bütün kino ictimaiyyətinin böyük sevincinə səbəb olmuşdur. Bununla əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə geniş toplantı keçirilmişdir. Tədbirdə iştirak edənlər çıxış edərək möhtərem Prezident tərəfindən imzalanmış sərəncamın vacibliyindən, milli kinomuza kompleks yanaşmanın əhəmiyyətindən, bu mühüm sənədin kinematoqraflar qarşısında geniş perspektivlər açmasından danışmışlar. Tədbirdə xüsusi qeyd olunmuşdur ki, kino işçiləri

bundan sonra bütün qüvvələrini səfərbər edərək, bu sərəncamda qarşıya qoyulan problemlərin həllinə yönəldəcəklər.

Kinematoqrafçılarımızın bu tədbirdə və dövri mətbuatda çıxışlarından bir neçəsi kitaba daxil edilmişdir.

Kino sənətinin sistemli inkişafı üçün önemli sənəd

Əbülfəs Qarayev, Azərbaycan Mədəniyyət və Turizm nəziri: - Mənə elə gəlir ki, Azərbaycan kino tarixində bu cür əhatəli qərar qəbul olunmayıb, Azərbaycan kinosunun inkişaf etdirilməsinə aid xüsusi sərəncam imzalanmayıb... Bildiyiniz kimi, bu, kino sənətinin sistemli inkişafı üçün olduqca önemli bir sərəncamdır...

Nizami adına kinoteatrın böyük mədəni mərkəzə çevriləməsi birbaşa ölkə başçısının təşəbbüsüdür... Aprel ayından Nizami adına kinoteatr təmirə dayandırılacaq... Nizami adına kinoteatr beş zaldan ibarət çox funksiyalı kino-virtual mərkəzə çevriləcək.

Dövlət Film Fondu yeni yaradılmış nazirliyin diqqət mərkəzində olan qurumlarından biridir... Azərbaycanla bağlı bütün filmlərin bir nüsxəsini bizim Film Fonduna gətirilməsi ilə bağlı Rusyanın Film Fondu ilə razılıqlar əldə olunub. Bütün dünyada olduğu kimi, Azərbaycanda da Dövlət Film Fondu elmi mərkəz kimi fəaliyyət göstərəcək. Onu da qeyd edim ki, biz bu qərarı qabaqlayaraq artıq Dövlət Film Fondu binasının inşasına başlamışiq, bina kinostudiyanın həyatında tikilir, film fondunun binası bütün müasir tələblərə cavab vermək şərti ilə beşmərtəbəli olacaqdır. Mənə, film fondun kadr təyinatı da uğurludur və fondun hazırkı fəaliyyətindən tam olmasa da müəyyən qədər razı qalmaq olar.

Biz "Yaddaş" və "Salnamə" studiyalarının fəaliyyətinə xüsusi önem veririk. Razılığa gəlmisik ki, bu ildən "Debut" studiyasının fəaliyyətini bərpa edək. Azərbaycanın tanıtılmasına xidmət edən bir neçə film artıq çəkilib... Azərbaycanın tarixini,

adət-ənənələrini eks etdirən filmlər, ssenarıller daha çox olmalıdır... İstehsal prosesində olan maraqlı filmlərimiz də var.

"Dünyanın aparıcı şirkətləri ilə müştərək filmlərin istehsalı da nəzərə alınmaqla..." - cümləsi yəqin ki, hamımız üçün maraqlıdır, biz Latviya kinematoqrafçıları ilə artıq bir film ərsəyə gətirmişik. Almaniya kinematoqrafçıları ilə 4 qısametrajlı filmin çəkilişi ilə bağlı razılıq əldə olunub. Ancaq sərəncamda əsasən böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulur... Azərbaycanda əsaslı filmlərin çəkilişinə bu ildən başlamaq fikrindəyik...

Kinostudiyada dublyaj məntəqəsi yaradılmalıdır. Çünkü biz istərdik ki, filmlərin dublyajı peşəkar səviyyədə həyata keçirilsin. Bu, həm də siyasi faktdır və müstəqilliyimizin tərkib hissəsidir. Biz Azərbaycan ölkəsində yaşayırsaq, filmləri Azərbaycan dilində seyr etməliyik.

...Müasir texnologiyaya bələd olan, eyni zamanda kino üçün can yandıran gənc kadrlara ehtiyac var. Mən hesab edirəm ki, sərəncamın bu bəndi bizim üçün çox vacibdir. Hörmətli kino xadimlərinin məktəblərdə dərs deməyinə baxmayaraq, hesab edirəm ki, biz özümüzə qapılıb qalmışiq. Bizim gənclərimiz gedib Rusyanın, Fransanın, Türkiyənin, Amerikanın, başqa inkişaf etmiş ölkələrin təcrübəsinə yiyələnməlidirlər... Məqsədim odur ki, kinomuzun inkişaf xəttini düzgün istiqamətə yönəldək.

Bütün ölkələr əsasən mədəniyyətinə görə tanınır. Mən haqqında bəhs etdiyim sərəncama görə hörmətli Prezidentimizə dərin təşəkkürümü bildirirəm və bu sərəncamı mədəniyyətimizin ayrlırmaz qolu olan kinonun inkişafında çox böyük addım sayıram.

Səylərimizi əsirgəmədən çalışacaq

Cəmil Quliyev, Azərbaycan Dövlət Film Fonduun direktoru: - Mən öz adımdan və Dövlət Film Fonduun kollektivi adından cənab Prezidentə təşəkkürümü bildirirəm. Hesab edi-

rəm ki, bu sərəncam Azərbaycan kinematoqrafları qarşısında yeni inkişaf yolu açır. Burada kino sənətinin bütün sahələri əhatə olunur. Bu addım yeni programların, layihələrin həyata keçirilməsinə, sənət əsərlərinin yaranmasına təkan verəcək və kino sənətimizi beynəlxalq aləmdə daha da tanıdacaq.

Dövlət Film Fondunda Azərbaycan filmləri ilə bərabər, xarici ölkələrin kino əsərləri də qorunub saxlanılır. Təyinatdan sonra Dövlət Film Fonduun programını yenidən qurmağa çalışmışam. Bu işdə beynəlxalq təcrübəyə əsaslanmışam. Çünkü Dövlət Film Fondu bir çox xarici ölkələrdə də mövcuddur və bu film fondalar o ölkələrdə xüsusi program əsasında fəaliyyət göstərir. Onlar öz işlərini əsasən 5 istiqamətdə tənzimləyir və inkişaf etdirir. Filmlərin qorunması və bərpası, arxiv materiallarının toplanması və qorunması Dövlət Film Fondlarının əsas vəzifələrindən biridir. Fondu arxivinə filmlərlə bağlı fotolar, materiallar, vaxtilə kino istehsalında istifadə olunmuş kinoavadanlıqlar və s. daxildir. Bu əşyalar müzey eksponatı kimi film fondlarının arxivlərində saxlanılır. Üçüncü istiqamət beynəlxalq əlaqələrlə bağlıdır. Çünkü Dövlət Film Fondu qapalı fəaliyyət göstərə bil-məz. O öz işində beynəlxalq təcrübəyə əsaslanmalı, program mübadiləsi aparmalıdır. 1999-cu ildə Dövlət Film Fondu Beynəlxalq Arxivlər Federasiyasına üzv seçilib. Fondu bu Federasiyanın Brüsseldə yerləşən qərargahı vəsitişi ilə əlaqələrini qurur.

Dövlət Film Fonduun əsas fəaliyyət istiqamətlərindən biri də kino sənətinin təbliği ilə bağlıdır. Bura təkcə milli kino sənətimiz yox, həm də xarici filmlərin təbliği daxildir. Bununla bağlı hazırlanan tədbirlər programı əsasında Azərbaycanın bir sıra görkəmli kino xadimlərinin yaradıcılıq gecələri və yubiley-lərinin keçirilməsi planlaşdırılmışdır.

Az.TV ilə razılışma əsasında "Dövlət Film Fonduun kolleksiyasından" adı ilə veriliş efir çixmağa başlayıb. Bununla da tamaşaçıları burada saxlanılan xarici filmlərlə tanış edəcəyik. Nəhayət, sonuncu istiqamət elmi tədqiqatlardır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qara-

yev bizə ciddi tapşırıq verib ki, Dövlət Film Fondu Elmi Tədqiqat Mərkəzi kimi də fəaliyyətə başlasın. Bununla əlaqədar bir neçə elmi əsəri nəşr etməyi planlaşdırılmışdır. Bunlardan biri Azərbaycan, rus və ingilis dillərində nəşr olunacaq, həmçinin elektron versiyası hazırlanacaq filmlərin kataloqudur. Bununla da bizdə olan filmlərlə bir çox ölkələrin tanış olmasına imkan yaradacaq. Həmçinin öz mütəxəssislərimizi başqa Dövlət Film Fondlarına ezamiyətə göndərməyi planlaşdırılmışdır. Orada Azərbaycan filmləri, milli kinomuzla bağlı hər hansı məlumatın olub-olmaması haqqında bilgilər əldə edə biləcəyik.

Son 3 ay ərzində milli kinomuzun tarixi ilə bağlı nadir filmlər Dövlət Film Fondu daxil olub. Vaxtilə şəxsi kolleksiyadan itmiş, bəstəkar Müslüm Maqomayevə həsr olunmuş filmi taparaq arxivə daxil etmişik. Bu filmdə məşhur opera müğənnisi Şövkət Məmmədova, görkəmli dirijor Niyazi xatırlarını bölüşür. Eyni zamanda, bəstəkarın nəvəsi, görkəmli müğənni Müslüm Maqomayevin də müsahibəsi var. Ümumiyyətlə, filmdə M. Maqomayevin haqqında çox maraqlı faktlar var. Bundan əlavə görkəmli aktyor Ələsgər Ələkbərovun 50 illik yubileyinə həsr olunmuş 10 dəqiqəlik filmi tapıb bərpa etmişik. Bu film o zaman yeganə nüsxədə buraxılıb. Rejissor Tofiq İsmayılovun 1967-ci ildə çəkdiyi "Şəhərimin daşları", rejissor Ənvər Əbluğun çəkdiyi "Körpülər" sənədli filmləri yenidən bərpa olunaraq fonda daxil edilib. Bir çox rejissorlar öz şəxsi arxivini bizə hədiyyə ediblər. Sənədli filmlər rejissoru Niyazi Bədəlovun filmləri ailəsi tərəfindən bizə hədiyyə olunub. Rüstəm İbrahimbəyov "Köçərilər" filminin bir nüsxəsini, Ayaz Salayev "Yarasa" filmini, kino-rejissor Şamil Nəcəfzadə öz filmlərini, Afaq Bəşirqızı atası Bəşir Səfəroğluun Tacikistanda çəkildiyi "Xoca Nəsrəddinin 12-ci qəbri" filmini bizə hədiyyə edib. Bu yaxınlarda Hacıbaba Bağırovun fəaliyyəti ilə bağlı kinoarxiv ailəsi tərəfindən fonda daxil olacaq. Bu sahədə işimizi davam etdiririk. Fonddə həmçinin Azərbaycan Kino Ensiklopediyası ilə bağlı işlər görülür. Həmin ensiklopediya 1996-ci ildə öz işinə başlamışdır. O zaman bu en-

siklopediya "Azərkinovideo" İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərirdi. Sonra İstehsalat Birliyi ləğv olundu. Biz bu ensiklopediyanın üzərində işi davam etdirmək üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəbbüsə müraciət etmişik. Elmlər doktoru Rəhman Bədəlov və tanınmış kinoşunas Aydın Kazımkəzə tədqiqat işləri apararaq bütün materialları hazırlayıblar. İndi bu proses üzərində tamamlama işləri gedir. Eyni zamanda, kinooperator Rafiq Quliyevin "Azərbaycan səssiz filmlərinin təsvir irsi" adlı maraqlı bir kitabını da dərc etməyə hazırlanıq. Bu kitabda vaxtilə Azərbaycanda çəkilmiş səssiz filmlərdə operator sənətinin əsasları, onun təsvir irsi tədqiq olunub. Ümumiyyətlə, Azərbaycanda operator sənəti tədqiq olunmayıb, bu barədə heç dərslik də yoxdur. Ona görə bu kitab dərs vəsaiti kimi də əhəmiyyət kəsb etməlidir.

Görüləcək işlərin sırasına Dövlət Film Fonduunun saytının yaradılması da daxildir. Saytda Dövlət Film Fonduunda saxlanılan Azərbaycan filmləri və xarici filmlər, o cümlədən bütün rejissorlar, aktyorlar haqqında məlumat olacaq. İndi fondu kollektivi çox kiçikdir. Onlar üçün bu qədər geniş işin öhdəsindən gəlmək çətindir. Lakin biz səylərimizi əsirgəməyərək bu sahədə işlərimizi aparırıq.

Möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk

Xamis Muradov, C.Cəbbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru: - Bu, çox vaxtında verilmiş bir sərəncamdır və Azərbaycanın bütün kino ictimaiyyəti bu sənəddə qoyulmuş problemlərin həllini çoxdan gözləyirdi. Həmin sərəncamla bağlı kollektivimiz xüsusi yığıncaq keçirdi və möhtərəm Prezidentimizə öz minnətdarlığını ifadə etdi. Məsələ burasındadır ki, milli kinomuz dirçəlməyə doğru addımlar atır. Büyük öndər tərəfindən özülü qoyulan milli kinomuzda inkişaf meylləri artıq görünməkdədir. Belə bir məsələni də diqqətə çatdırırm ki, əgər

ötən əsrin 90-cı illərinin əvvəllerində bu studiyada heç bir film istehsal olunmurdu, bu gün artıq ildə bir neçə bədii, sənədli, multiplikasiya filmi ləntə alınır... Ancaq filmlərin istehsalı ilə bağlı məsələyə gəldikdə, mən sərəncamın bir neçə bəndi üzərində dayanmaq istəyirəm. Elə sərəncamın ilk bəndində "Azərbaycanfilm" kinostudiyasının maddi-texniki bazasının müasir kino texnikası tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilərək, əsaslı şəkildə yenidən qurulması məsələsi qoyulur. Bu şox vacib və təxirəsalınmaz vəzifədir.

Moskva Dövlət Kinematoqrafiya İnstitutunda kifayət qədər kadrlar hazırlanırdı və Azərbaycan kinosunun inkişafında həmin kadrlar məxsusi rol oynamışlar. 15 il yaxındır ki, biz nə Moskvaya, nə də Sankt-Peterburqa kino mütəxəssisi hazırlamaq üçün tələbə göndərəmirik. Sərəncamda isə deyilir ki, Mədəniyyət və Turizm, eləcə də Təhsil nazirliklərinə tapşırılsın ki, ölkədə və xaricdə yüksək peşəkarlığa malik yerli kadrlar hazırlanması üçün müvafiq program layihəsi hazırlanılsın. Bu, bizi çox sevindirir.

Filmlərin dublyajı çox mühüm məsələdir. Bu, xalqın, milletin dilinin yaşaması üçün çox əhəmiyyətlidir. İndi ayrı-ayrı televiziyalarda dublyaj işi yaranıb. Lakin buna əslində, dublyaj demək olmaz. Bizim studiyanın bu sahədə çox gözəl təcrübəsi olub. Bu gün "Dövlət dili haqqında" Qanun olduğundan filmlər də Azərbaycan dilində nümayiş etdirilməlidir.

**KİNOMUZUN İNKİŞAF MƏQAMI YETİŞMİŞDİR.
BU SƏRƏNCAMIN MİLLİ KİNOMUZUN TƏRƏQQİSİNƏ
YENİ TƏKAN VERƏCƏYİNƏ ƏMİNİK.**

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. «Kommunist» qəzeti, 15 iyul 1969-cu il.
2. «Mədəniyyət» qəzeti, 20 dekabr 2003-cü il.
3. «Yeni Azərbaycan» qəzeti, 15 fevral 2006-ci il.
4. «Sinematoqraf» nəşri, 2002, səh.5.
5. «Zaman» qəzeti, 20-22 mart 2002-ci il.
6. «Kino» qəzeti, oktyabr, 1999-cu il.
7. «Xalq» qəzeti, 5 may 1998-ci il.
8. Yenə orada.
9. Yenə orada
10. «Kino yenilikləri» qəzeti, 21 mart 1974-cü il.
11. Eldəniz Quliyev, Canalı Mirzəliyev. Rasim Balayev. Bakı, 1999.
12. «Xəzərin səsi» qəzeti, 23 avqust 2000-ci il.
13. «Sinematoqraf» nəşri, 2002-ci il, səh.6.
14. Yenə orada.
15. «Kommunist» qəzeti, 25 fevral 1982-ci il.
16. «525-ci qəzet», 8 may 2004-cü il.
17. «Sinematoqraf» nəşri, 2002-ci il, səh.6.
18. «Səs» qəzeti, 28 aprel 2004-cü il.
19. Yenə orada.
20. «Sinematoqraf» nəşri, 2002-ci il, səh.7.
21. «Bakı» qəzeti, 18 avqust 1958-ci il.
22. «El» jurnalı, 2004-cü il dekabr, səh.70.
23. Yenə orada, səh.38.
24. «Sinematoqraf» nəşri, 2002-ci il, səh.10.
25. Yenə orada.
26. Yenə orada, səh.9.
27. «Kommunist» qəzeti, 22 may 1980-ci il.
28. «El» jurnalı, 2004-cü il dekabr, səh.42.
29. «525-ci qəzet», 11 mart, 2006-ci il.

30. «El» jurnalı, 2004-cü il, dekabr, səh.72.
31. «Kino» qəzeti, oktyabr 1997-ci il.
32. «El» jurnalı, 2004-cü il, dekabr, səh.74.
33. «Sinematoqraf» nəşri, 2002-ci il, səh.5.
34. «Azərbaycan» qəzeti, 4 yanvar 2004-cü il.
35. Aydin Kazimzade. «Bizim «Azərbaycanfilm», Bakı, 2004, səh.271.
36. Anar (foto-kitab), Bakı, 2000, səh.9.
37. «Kommunist» qəzeti, 12 iyul 1979-cu il.
38. «Sinematoqraf» nəşri, 2002-ci il, səh.30.
39. «Azərbaycan-İrs» jurnalı, 2001, №8, səh.7.
40. «Sinematoqraf» nəşri, 2002-ci il, səh.23.
41. Anar (foto-kitab), Bakı, 2000, səh.8.
42. Eldəniz Quliyev, Canalı Mirzəliyev. Rasim Balayev. Bakı, 1999, səh.80.
43. «Sinematoqraf» nəşri, 2002-ci il, səh.10.
44. Adilxan Bayramov. «Heydər Əliyev və muzeylərimiz». Bakı, 1999, səh.77.
45. «El» jurnalı, 2004, dekabr, səh.78.
46. «Zerkalo» qəzeti, 16 dekabr 2003-cü il.
47. Ramiz Mehdiyev. «Azərbaycanın inkişaf dialektikası», Bakı, 2000, səh.15.
48. «Azərbaycan» qəzeti, 14 iyul 1999-cu il.
49. «Xalq» qəzeti, 5 may 1998-ci il.
50. «Sinematoqraf» nəşri, 2002-ci il, səh.18.
51. «İskusstvo kino» jurnalı, 1984, №8, səh.15.
52. Yenə orada, səh.17.
53. Yenə orada, səh.19.
54. Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, 1999, səh.147.
55. «İskusstvo kino» jurnalı, 1984, №8, səh.20.
56. Heydər Əliyev. «Ədəbiyyatın yüksək borcu və amalı». Bakı, 1999, səh.213.
57. «İskusstvo kino» jurnalı, 1984, №8, səh.21.
58. Yenə orada, səh.22.
59. «Sinematoqraf» nəşri, 2002-ci il, səh.40.
60. «Palitra» qəzeti, 5 oktyabr 2004-cü il.
61. «Səs» qəzeti, 30 yanvar 2004-cü il.

KİTABIN İÇİNDƏKİLƏR

GİRİŞ 3

I FƏSİL. Milli kinomuzun təəssübəsi və hamisi

«Ümid qalıdı dövlətimizin başçısına»	11
«Heydər Əliyev kimi dövlət başçısı olan respublikada sənətin də, sənətkarın da qədir-qiyəməti bilinər»	17
Azərbaycan teatr və kinosunun gələcək inkişafı naminə....	22
Azərbaycan kino sənətinin fundamental filmi	25
Tarixi-inqilabi filmlər haqqında	29
«Arşın mal alan» (1945) və «Səbuhi» filmləri haqqında	30
Böyük Qələbənin qazanılmasında Bakı neftinin rolü	33
Tariximizi əks etdirən dəyərli filmlər	35
«Uzaq sahillərdə» filminin yaranma tarixindən	37
«İştintaq davam edir». Povestin ekran həyatı	43
«Bir cənub şəhərində». Kinorejissor E.Quliyevin ən dəyərli əsəri	45
«Ad günü» filminin böyük uğuru	49
«İştintaq» filmi. Yeni istiqamətli kino məhsulu	51
«Babək» filmi. Mühüm yaradıcılıq nailiyyəti	53
Ata-oğul münasibəti	61
«Kino sənətini yaşatmaq lazımdır...»	62
«İmtahan» filmi. Yay günlərinin hərarəti	67
«Mozalan»ın mənali bioqrafiyası	69
Qeyri-adi hadisə	72
«Ölülər» və «O dünyadan salam». Səhnədən ekrana	76
Tarixi şəxsiyyətə həsr olunmuş filmlər	79
Nadir insan, qüdrətli siyasetçi	83
Xatirələr işığında	88

II FƏSİL. Heydər Əliyev kinematoqraf haqqında

Moskvada işlədiyi dövrü xatırlarkən	90
İllər ötüb keçsə də	92
Milli kinomuza diqqət və qayıçı	98
BAM – əsrin tikintisi	103

III FƏSİL. Heydər Əliyev haqqında fikir və düşüncələr

Keçmiş SSRİ yollar naziri müavininin heyrəti	108
Xalq sevgisini qazanmış dahi rəhbər	109

IV FƏSİL. Heydər Əliyev şəxsiyyəti milli qürur doğurur. 121

Birinci səhbət: «Müasir bazasız kinonu irəlilətmək olmaz».....	125
İkinci səhbət: Heydər Əliyevin xeyir-duası	127
Üçüncü səhbət: O, işləyəni qiymətləndirirdi	132
Dördüncü səhbət: Arifə bir işarə də bəs edirdi	139
Beşinci səhbət: «Klassiklərdən mümkün qədər çox istifadə edin»	149
Altıncı səhbət: Studiyada işi davam etdirmək mümkünüsüz oldu	155
Yedinci səhbət: Xalqın xeyri-şəri sərraf gözü ilə seçilməliydi, seçilirdi də	159
Səkkizinci səhbət: Cəmiyyətdəki köklü nöqsanları görkəmli partiya xadiminin mərkəzi qəzetdə tam açıqlaması bizim dövrümüzün möcüzəsi hesab oluna bilər.....	169

V FƏSİL. Kinematoqrafiya işçilərinin

ümumittifaq müşavirəsi	179
------------------------------	-----

VI FƏSİL. Heydər Əliyev kursu ilə 192 |

Kino sənətinin sistemli inkişafı üçün önemli sənəd	194
Səylərimizi əsirgəmədən çalışacaqıq	195
Möhtərem Prezidentimizə minnətdarlığımızı bildiririk	198

İstifadə olunmuş ədəbiyyat	200
---	-----

Kitab müəllifin şəxsi vəsaiti hesabına çap olunmuşdur.

Çapa imzalanıb: 19.04.2007.

Format: 60x84 1/16. Qarnitur: Times.

Həcmi: 12,75 ç.v. Tiraj: 250. Sifariş № 33.

Qiyməti müqavilə ilə.

«Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzi
Bakı, Rəsul Rza küç., 125
tel. /faks 596 21 44
e-mail: mutarjim@mail.ru



**Aydın Ələsgər oğlu
KAZIMZADƏ (Kazimov)**

Aydın Kazimzadə 1940-cı il yanvarın 15-də Bakıda anadan olmuşdur. Kino tədqiqatçısı, jurnalist, Azərbaycanın əməkdar incəsenət xadımı, "Qızıl Qələm", "Humay" və "Qızıl cırq" mükafatları laureati, "Bilik" Maarifçilik Camiyyətinin kinorejissor Arif Babayev adına fəxri diplomu ilə təltif edilmişdir.

1963-cü ildə inddiki BDU-nun jurnalistika fakültəsini bitirib. Həmin ildən kino sahəsində çalışır. Hazırda Azərbaycan Dövlət Film Fondunda Kino arxivü üzrə baş mütəxəssis vəzifəsində işləyir. 1997-ci ildən ADMİU-da pedaqoji fəaliyyət göstərir, dosentdir.

Azərbaycan kinosunun yaşıının 1916-cı ildən deyil, 1898-ci ildən başlanması faktının üzə çıxarılib sübuta yetirilməsi onun adı ilə bağlıdır.

"Azərbaycan kinosu" kataloqu (2 cilddə), "Kinorejissor Nazim Rza İsrafiloglu", "Azərbaycan kinematoqrafçıları" (1 cild), "Rasim Odaqov", "Əbədi ölməzlik zirvəsi", "Azərbaycan kinosu və müharibə", "Bizim "Azərbaycanfilm", "Üzeyir Hacıbeyov və kino" və s. kitabları çap olunmuşdur. "Atıqva ümid deməkdir", "Zərgər" və "Taleyin beş ani. Hüseyn Seyidzadə" ssenariləri üzrə sənədli televiziya filmləri çəkilmişdir.